

HİKMƏT ZİYA

Seçilmiş əsərləri


III CİLD

HİKMƏT ZİYA

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

III CİLD

«TƏHSİL»
BAKİ-2014



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

HİKMƏT ZİYA

Seçilmiş şəxsləri

III CILD



«TƏHSİL»
BAKİ-2014

Redaktoru Rafiq Yusifoğlu
Tərtib edəni Arzu Xudiyeva

Hikmət Ziya

H70 Seçilmiş əsərləri. III cild.
Bakı, «Təhsil», 2014, 440 səh.

Tanınmış şair, görkəmli təmsil ustası, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hikmət Ziyanın «Seçilmiş əsərləri»nin üçüncü cildinə onun ayrı-ayrı illərdə yazdığı uşaq şeirləri, poemaları, mənzum nağılları daxil edilmişdir.

H 4702060202 2014
053

© «Təhsil», 2014

QARABAĞ

Xoş bağıdır dünyanın,
Hər dağın, hər aranın...
Zakirin, Nətavanın,
Binəsidir Qarabağ!

Bizim elin-obanın,
Üzeyirtək babanın,
Bülbül, Seyidin, Xanın...
Nəgməsidir Qarabağ!

Şuşanın seyrinə gəl,
Cıdır düzündə dincəl.
Azərbaycanın gözəl
Guşəsidir Qarabağ!

ÇİÇƏKLƏR VƏ
TORPAQ

Çiçəklərdən, güllərdən
Bir dəstə bağladılar.
Yaşıl yarpaqlarını
Öpüb sığalladılar.

Qoydular ciçəkləri
Parlayan büllür qaba.
– Əcəb güldür, ciçəkdir –
Dedi baxan – mərhəba!

... Təriflər ruh vermədi
Gül-ciçək dəstəsinə.





Onlar büzüşüb döndü
İllərin xəstəsinə.

Hər qonçənin, çiçəyin
Alnı qat-qat qırışdı.
Axı onlar bitdiyi
Torpaqdan ayrılmışdı.

GÜNAYIN RƏSMİ

Balaca rəssam Günay
Saçlarını hörürdü.
Kibrit qutusu üstdə
Od-alov şəkli gördü. –
Sözləri də qaçmadı
Nəzərindən Günayın:
«Uşaqları od ilə
Oynamağa qoymayın!»
Alnını qırışdırıb,
Günay qaşını çatdı.
Kibrit qutusu üçün
Təzə rəsm yaratdı.
Atom bombası çəkib,
Üstən çarpez xətt atdı.
Sözləri də bu oldu
Öz rəsminə Günayın:
«Böyükləri od ilə
Oynamağa qoymayın!»

BUĞDA DƏNİ

Yayda isti gün oldu,
Buğda dəni un oldu. –
Un – xəmir,
Xəmir – çörək.

Çörək – süfrəyə bəzək!..
Ellər yeyib çörəkdən,
Belə dedi ürəkdən:
– Cöllər zəmiylə dolsun,
Çörəyimiz bol olsun!

ŞƏN QUŞLAR

Səhər tezdən çıxdıq bağa
Quş qonmuşdu hər budağa.
Baxdı sola, baxdı sağa,
Qaranquşlar civildədi,
Bildirçinlər cikkildədi.
Cəh-cəh vurdu sarı bülbül,
Sevindi bağ, sevindi gül.

Quşlar mahni oxudular,
Dedik: – Əcəb səsiniz var.
Xoş görünməz sizsiz bahar,
Biz heç sizə daş atmarıq,
Budaqlardan uçurtmarıq.
Qayğıınızı çekərik biz,
Sizə yuva tikərik biz.

Qonaqsınız hər il bizə,
Dən səpərik hər il sizə.
Qulaq asıb nəgmənizə
Söyləyirik: – Uçan quşlar,
Bu ellərdə yeriniz var.
Qonaqlara hörmət etmək,
Xoşdur bizə nəgməniztək.

XƏZƏRİN SƏHƏRİ

Qızarır dan yeri,
Xəzərin səhəri.
Sulardan boylanır,
Bakımız nurlanır.

BAKİ, SƏHƏR VƏ XƏZƏR

Günəşlə bir, lap o başdan,
Yuxusundan qalxdı Bakı.
Qatar-qatar buruqlardan
Boyunbağı taxdı Bakı.
Küləklərlə saçlarını
Daradı düz min kərə o,
Sonra baxdı heyran-heyran
Öz aynası Xəzərə o.

ABŞERON

Ad-sanlısan sən dünyada,
Abşeronum,
Göy Xəzərdə yarımda,
Abşeronum.
Sular öpür
Sahilini,
Ellərin çox
Sevir səni
Neft buruqlu Abşeronum,
Mənim nurlu Abşeronum!

SABİR

Bizim doğma Bakımızda
Yaraşıqlı bir bağça var.
Bu bağçaya həsəd çəkir
Bütün bağlar, meydançalar...
Axı burdan Sabirimin,
Dağ vüqarlı şairimin
Tunc heykəli göyə qalxır.
O, fərəhlə bizə baxır,
İftixarla deyir sanki:
– Cavanlaşır hər gün Bakı,
Çiçəklənir Azərbaycan –
Azadlığa qovuşandan.
İnsanlara hörmətə bax,
Zəhmətdəki şöhrətə bax!
Xoş nemətdir azad dövran
Mən olmayım necə heyran?!
Vətənimin balaları,
Ürəyimin paraları
Boy atdıqca gülə-gülə,
Ziynet verir aya, ilə.
Bu günlərə inanaraq,
Mən şeir yazdım varaq-varaq,
Ah o günlər, ah, o illər!..
Nələr çəkdi bizim ellər?!

Bəli! Həmən o illərdə
Sabirimiz yaşa doldu.
O, xalqının hər dərdinə,
Hər qəminə yanın oldu.
«Düzü – düz, əyrini – əyri» –
Belə yazdı böyük şair.
Çəkilmədi haqq yolundan
Bir addım da geri, xeyr!

Hədələrdən qorxmayırı,
Dəryalarda dağdı Sabir.
Xoş günlərçin qələm çaldı,
Xoş günlərdə sağdı Sabir!

SUMQAYIT

Sumqayıt hey boy atır,
Hələ azsa da yaşı
Çekilir onun adı:
- Bakımızın qardaşı!

YORULMAZ NƏĞMƏKAR

Nə mehriban səs gəlir! –
Bu səs mənə tanışdır.
Bir şirin mahnı kimi,
Qəlbim unutmamışdır.

O, nə bahar çağında
Daşan çayın səsidir,
Nə budaq-budaq gəzən
Quşların nəgməsidir.

Boy atdiqca bilirəm,
Nə məna var bu səsdə.
Min xoş arzu, xoş istək
Tutmuş qərar bu səsdə.

Yerin dərin qatından
«Qara qızıl» alanlar,
Xəzərin qucağında
Polad şəhər salanlar,

«Ulduzlar» göndərənlər
Ayın, Günün yanına,
Bir zaman mənim kimi
Qulaq asmışlar ona.

... Sentyabr səhəri!
Məktəbə yollanıram
Bir işıqlı binanın
Yanında dayanıram.

Yenə qulaqlarımı
O mehriban səs gəlir.
Gözlərimə gur işıq,
Qəlbimə həvəs gəlir.

Odur! Doğma məktəbin
Zəngidir, bu dil açan.
Ən xoş nəgmələr kimi
Doğma, əziz, mehriban!..

Məktəb zəngimiz! Səslən!
Ürəkləri oxşa sən.
Sinfə səslə bizi,
Nə şirindir bu nəgmən!

Bir an unutmaş səni,
Qələm tutan, söz yazan,
Sən elmin yollarında
Yorulmaz nəgməkarsan!

YANDI TONQAL, ALIŞDI...

Bu axşam düşərgədə
Böyük bir tonqal yanır.
Bircə baxın, necə də
Od alıb alovlanır.
Al-qırmızı dillərə
Dikilmişdir baxışlar.
Nəzər salın Dilbərə,
Deyiləsi sözü var.
Düşərgədə düz bir ay
Yaxşıca dincəlibdir.
Abşerona o uşaq
Kürdəmirdən gəlibdir.
Çox xoşlayıb Xəzərin
O, sahil bağlarını.
Sübə çəği üfüqlərin
Qızıl yarpaqlarını.
Mahnı səsi səhərin
Şirin nəgməsi olmuş.
Şən görüşlər, yürüşlər
Qanad vermiş Dilbərə.
O baxıb səhər-səhər
Dalğalanan Xəzərə.
Hər gün bir xatirətək
Ürəyinə iz salıb.
O bunlardan deyəcək
Bəlkə, uşaq söz alıb?
... Yandı tonqal, alışdı,
Artdı qırmızı dillər.
Başqa şeydən danışdı
Tonqal başında Dilbər.
Dedi: – Əziz uşaqlar,
Bir ay qaldım sizinlə,
Mən qiymətli yadigar

Aparıram özümlə.

– O nədir? – dedi Elçin.
– Dostluqdur! – dedi Dilbər.
İndi hər birimizin
Dostu vardır nə qədər!..
O, düz dedi, unutmaq
Olmaز bu yadigarı,
Dost etmişdi düşərgə
Qoynunda uşaqları.

AY

Ay gecənin çıraqıdır,
Qaranlığın işığıdır.
Nə yaxşı ki, ayımız var,
Gecə işiq payımız var.

YAMAC

Yamac ulu dağların
Çiçəkli ətəyidir.
Baxdıqca ürək açır,
Göyçəklər göyçəyidir.
Yaşıl xalıya baxın,
Naxışları çiçəkdən,
Saçları göy çəməndən,
Daraqları küləkdən.
Yamacların bəzəyi
Yaşıl yarpaq ağaclar...
Ən gözəl rəsmlərdir.
Bax, gözünü oxşasın:
– Gör nə qəşəngəm! – deyən
Yamaclardan başlanır
Yollar uca zirvəyə.

YARIMADA

Sən dənizdə suya bax,
 Sularda quruya bax, –
 Haradansa, dənizə
 Gəlib, gəlib, dayanıb,
 Elə bil zürafədir,
 Üfüqlərə boylanması.
 Düz üç tərəfi sudur,
 Bir tərəfi qurudur.
 Yorulmaq bilmir əsla,
 Bükmək olmaz dizini,
 Dayanıb göy sularda,
 Günə verir özünü.
 Üstdə şəhəri, kəndi...
 Ağacı var, otu var...
 Bizim Abşeronun da
 Yarımada adı var.
 Onun şanı, söhrəti,
 Gəzir dildə-ağızda.
 Bu, yarımadadadır
 Sevimli Bakımız da.

ADA

Dənizin ortasında
 Gör nə boyda «gəmi» var!
 Lövbər salıb dayanıb,
 Üzmək bilmir qış, bahar.
 Xeyr, bu, zarafatdır,
 Gəmiliyi deyil düz,
 Dənizin ortasında
 Adadır gördüyüünüz.
 Dörd tərəfdən ləpələr
 Döyəclər sahilini,

Oxşayar sahilini.
 O, beləcə keçirər
 Hər ayını, ilini.
 Xəzərdə kiçik ada
 Nargin, Bakıya yaxın,
 Bizim sahil bağından
 Durub baxdıqca, baxın.
 İstəsən min qayığa
 Goy suları yargınən,
 Bir də görəcəksən ki,
 Gedib çatdın Narginə.

DAĞ

Yaşıl-yaşıl yamaclardan,
 Uca-uca ağaclardan
 Sinəsi var.
 Heykəl kimi donub duran,
 Kələ-kötür qayalardan
 Çənəsi var.
 Başındaki papaqdırırmı
 Elə dümağ? –
 Yerdən göyə qalxa-qalxa,
 Göydən yerə baxa-baxa
 Saçlarını
 Ağardıb dağ.

TƏPƏ

Təpə deyir: Mən dağın
 Balaca qardaşıyam.
 Böyüüb dağ olanda
 Gərək ona oxşayam.

ÇAY

Dağdan arana düşər,
Yolu hər yana düşər.
– Haraya tələsirsən? –
Sorsanız, deyər sizə:
– Çay haraya tələsər? –
Əlbəttə ki, dənizə.

GÖL

Göl söyləyir: – Ay haray! –
Güzgütəm göy üzünə.
Gündüz Günəş, gecə Ay
Baxır məndə özünə.

DƏNİZ

Uzaqdan görən deyər:
– Möcüzə göstəriblər! –
Dəniz mavi səmadır,
Yerin üstə səriblər.
Dinməsə, ləpələri
Piçıldışar dənizin.
Danışsa, dalğaları
Coşub-dاشar dənizin.
Sularının altında
Balıqlar hey qaçışar.
Sularının üstündə,
Qağayılar uçuşar.
Dənizlərdən birisi
Bizim doğma Xəzərdir.
Çoxdurmu mavi dəniz?
Kim deyər, nə qədərdir?

MEŞƏ

Dağa qalxar,
Düzdən keçər
meşələr.
Hər ağaca
Bir don biçər
meşələr.
Yamyaşıl rəng
Meşələrin rəngidir.
Hər bir meşə
Ağaclardan sərgidir.

BAĞ

Bağbanın zəhmətilə
Yaranıb boy atan bağ,
Dadlı-dadlı meyvələr
Gətirir budaq-budaq.
Bir tərəfdə alçası,
Qızıl yanaq alması,
Ağ tutu, qara tutu.
Bir tərəfdə armudu,
Əriyi, gilənarı,
Gilası, qozu, narı...
Saymaq ilə qurtarmaz
Bizim bağların barı.
Əlvan güllər, çiçəklər
Xoş nəfəsidir bağın,
Quşların gözəl səsi
Şən nəğməsidir bağın.

BULAQ

Yerdən baxar göz kimi,
Şirin suyu buz kimi...
Bulaq var ki, şırıldar,
Bulaq var ki, pıçıldar,
Bulaq da var ki, laldır, –
Dağın döşündə xaldır.

ZƏMİ

Baharda yaşıllaşar,
Yay olcaq qızillaşar.
Xoş görkəmiylə zəmi
Heyran edər aləmi.
Sapsarı sünbünlündən
Süfrələrə pay tutar,
Hər dəninə baxanlar,
Kəhrəbaya tay tutar.

TARLA

– Bir ora bax, ora bax! –
Kollar üstə qara bax!
– Nə gözəldir, göyçəkdir,
Qar deyil, o, çiçəkdir.
Yaxınlaşanda baxdıq,
Biz söyləyən deyilmiş,
Uzaqdan gördükümüz –
Pambıq tarlası imiş.

GÖY ÇƏMƏN

Göy çəmən göy xalçadır,
Tutub düzü, yamacı...
Uzandıqca uzanır,
Görünməyir arğacı.
İlmələri göy otlar,
Naxışları çiçəklər...
Bu xalçanın tozunu
Alır əsən küləklər.

SƏHƏR

Gör səhər
Nə qədər
Qəşəngdir,
Göyçəkdir
Necə də
Gecədən!
Hər yana, –
Arana,
Dağlara,
Düzlərə...
Nur dolur
Qara göy
Ağ olur.

SU QUYUSU VƏ TORPAQ

Bir dəniztək coşursan,
Nə çay kimi daşırsan.
Ay təvazökar quyu,
Eyni qaydada suyun,

Sakit, səssiz-səmirsiz,
Göz yaşı tək tər-təmiz...
Yaranandan həmişə
Su paylamaqdır peşən.
Nə yay, nə qış, heç kəsin,
Boş qayıtmır vedrəsi.
Baxıram heyran-heyran,
Əskilmir bircə damlan, –
Möcüzəli bir aləm!..
Bu qüdrəti, bilirəm
Torpaqdır verən sənə.
Baxıb geniş qəlbinlə
Suyunu içənlərə,
İstəyir nuş olasan,
Qoymur ki, boşalasan.

GÖYDƏ UÇAN SÜLHƏ BAX

Səhər çıxdım eyvana,
Görüşdüm günəşlə mən.
Göz gəzdirdim hər yana
Yuyundum atəşlə mən.
Bahar etirli hava
Ürəyimi oxşadı.
Yavaş-yavaş əsən yel
Köynəyimi oxşadı.
Durub baxdım hər yerə,
Mavi rəngli göylərə.
Gördüm bir ağ göyərçin
Səmada qanad çalır,
O, gah yerə şığıyır,
Gah buluda ucalır.
Tez yadına düşdü ki,
Sülh quşudur göyərçin.

Dedim: – Ana, ay ana,
Gəl yanına, eyvana!
Göydə uçan sülhə bax!
Yorulmur qanadları.
Anam güldü: – Afərin,
Hə, yarır buludları!
Qanadları günəşin
İşığına qarışır.
Uç, ağ göyərçinim, uç,
Göylərə sülh yaraşır.

NARGİLƏNİN ARZUSU

Balaca qızam,
Adım Nargilə.
Qonaq gəlmışəm
Mən xalamgilə.
Mənim çox göyçək,
Mənim çox qəşəng
Gəlinciyim var.
Hər bir sözümə
O qulaq asar.
Oturtsam, baxar,
Uzatsam, yatar.
Bura gələndə
Gətirmişəm mən
Elə onu da.
Ancaq deyim ki,
Əynində yoxdur
Çitdən donu da.
Mən Qarabağa
Qayıdan zaman

Gəlinciyimi,
Güllü paltarda
Aparacağam
Bir gəlin kimi.

ÇİÇƏKLƏR

Torpağın ətridir çiçəklər,
Bağların çətridir çiçəklər.
Baharda qönçələr açılar,
Ətrilə hər yana saçılıar.
Güldanda otağı bəzəyər
Hər görən qoxlamaq istəyər.
Gözəldir, göyçəkdir çiçəklər,
Əlvandır, qəşəngdir çiçəklər.

Arılar onlardan bal tutar,
Ağı var, alı var, göyü var,
Yaşılı, sarısı, bozu var,
Tək bizim bağçada yüzü var.
Uzaqdan duyuram qoxunu,
Adını bilirom çoxunun.
Ağ zanbaq, göy zanbaq, qərənfil,
Yasəmən, bənövşə, qızılgül...
Bağların çətridir çiçəklər,
Torpağın ətridir çiçəklər.

TEZ BÖYÜYƏYDİM

Dilara anasıyla
Bir gün çıxdı şəhərə.
Bağların arasıyla
Gəzib baxdı hər yerə.

Nələr gördü, o nələr!
Hər bir yana göz qoydu.
Yaraşıqlı küçələr
Adamlarla doluydu.

Çıxanda bir səkiyə
Anasının yanınca,
Sual verdi Dilara
Bir-birinin dalınca.

Dedi: – Ana, ay ana!
Qəşəng evlərə bax bir!..
Sən mənə danişsana,
Onları kimlər tikir?

Bu yaşıl ağacları
Kimdir əkən yollara?
Anacan, göstər mənə
«Sağ ol» – deyim onlara.

Söylə, haraya gedir
Dənizdəki gəmilər?
De, tanıyıram mən kimdir
Onu sürən əmilər?..

Gülərək dedi ana:
– Bir dilə bax bu qızda!
Göz qoymusan hər yana,
A qızım, Bakımızda?

Tanımaq istədiyin
Əmək adamlarıdır.
Qurub yaratdıqları
Bizim elin varıdır.

Var onların hörməti
Bizim doğma Vətəndə.
Bu an Dilara dedi:
– Kaş tez böyüyəm mən də!

ARZUM

Bina görmüşəm, –
 Qalxır göylərə.
 Pəncərələri
 Baxır göylərə.

Heykəl görmüşəm, –
 Bənzəyir dağa.
 Yaraşlıq verir
 Meydana, bağa.

Küçə görmüşəm, –
 Güzgütək hamar.
 Səkilərdən
 Ağaclar da var.

Buruq görmüşəm, –
 Sudan boylanır.
 O, dalgalarda
 Dağtək dayanır.

Gəmi görmüşəm, –
 Mavi Xəzərdə
 Üzür axşam da,
 Üzür səhər də...

Belədir mənim
 Arzum, muradım:
 Gördüklərimdən
 Birini də mən
 Qurub-yaradım!

BİZİMDİR, BİZİM!

Gündüzlər nurlu günəş,
 Gecələr ay gözəldir.
 Soyuq qış, qızıl payız,
 Baharla yay gözəldir.
 Göylərin sinəsində
 Ulduzlar düzüm-düzüm...
 Bunlar bizimdir, bizim,
 Nə var, bizimdir, bizim!

Ətirli gül bitirir
 Çəmənlər, bağlar, düzərlər...
 Gur çaylar coşub-daşır,
 Sahildə qumun üstündə
 Yetişir öncir, üzüm...
 Bunlar bizimdir, bizim,
 Nə var, bizimdir, bizim!

Bağçalar qucağında
 Cantək əzizlər bizi,
 Öz mehriban qoynuna
 Məktəblər səslər bizi.
 Yurdumuzda hər uşaq,
 Deyir: – Vardır bir sözüm,
 Bunlar bizimdir, bizim,
 Nə var, bizimdir, bizim!

Eşitsin bizi hamı! –
 Bütün ellər, obalar.
 Gurlamasın mərmilər,
 Atılmasın bombalar.
 Səksənməsin göy otlar,
 Solmasın dağım, düzüm...
 Bunlar bizimdir, bizim,
 Nə var, bizimdir, bizim!

TƏBİƏT NƏĞMƏLƏRİ

SƏRGİ

Budaqlardan qanad açıb
Quşlar ötüşür,
Yarpaqların arasına
Piçilti düşür.

Bir tərəfdən ləpələnib
Xəzər səslənir,
Axşam sussa, günorta, ya
Səhər səslənir...

Az bağ olar, düşərgənin
Yaşıl bağıtək.
Uzanmışdır meynələr lap
Qarpız tağıtək.

Ürək açan kölgəliklər,
Çiçəkliliklər var.
Az qalır ki, buludlara
Çatsın ağaclar.

Budaqları mer-meyvəli,
Yarpağı atlaz...
Rəssam üçün bundan gözəl
Lövhə tapılmaz.

Bu yerlərdə nə qədərdir
Belə lövhələr!..
Düşərgənin gənc rəssamı
Balaca Zəfər,

Neçə şəkil çəkib bura
Gələndən bəri.

Gəlin baxın, sərgidədir
«Mənzərə»ləri.

Hərəsinin öz boyası,
Öz də adı var:
«Düşərgəmiz», «Göy çəməndə»,
«Yaşıl budaqlar»,
«Kölgəlikdə», «Yay səhəri»,
«Sahil və dəniz»...
Hər lövhəni dönə-dönə
Seyr edirik biz.

Gənc rəssamdan düşərgədə
Hamı razıdır.
Rəsmləri təbiətin
Bir parçasıdır.

QOVUŞDU

Qar əridi, əridi,
Gur çaylara qovuşdu.
Quşlar, nəğməli quşlar
Yuvalara qovuşdu.
Dənizdə iliq külək,
Səsləndi bir nəğmətək.
Sahilləri öpərək
Dalğalara qovuşdu.
Günəş isitdi yeri,
Tez söküldü dan yeri,
Bənövşənin xoş ətri
Obalara qovuşdu.
Durnalar alay-alay,
Göydən çəkdilər haray:
– Dağ, dərə, düz, çəmən, çay
İlk bahara qovuşdu.

YAĞIŞ, ŞİMŞƏK VƏ GÜNƏŞ

I

Bir yaz çağı,
Düzü, dağı
Yağan yağış
Qarış-qarış
Yuyub keçdi.
Bol su içdi
Bənövşələr,
Sıx meşələr,
Yasəmənlər,
Göy çəmənlər...
Yer dincəldi,
Dilə gəldi:
– Sağ ol, yağış,
Sənə alqış!
Sevimlisən.
Dirçəltdin sən
Təbiəti,
Unutmaram
Bu xidməti!
Qatar-qatar
Sıx budaqlar
Çekdi nərə.
Cumdu yerə
Oxtək
Şimşək!..
Qanad açdı,
Alov Saçı,
Bir ağacı
Böldü yarı.
Kösöv oldu
Budaqları.

Onun qorxunc
İşi bitdi,
Xəyal kimi
Sönüb itdi.
Yer inlədi,
Belə dedi:
– Xain şimşək,
Söyle görək—
Sən əbədi
Sönüb, getdin,
Sualım var—
Nə yadigar
Qoyub getdin?!
Qızıl taclı,
Qızıl saçlı
Günəş bu an
Buludlardan
Boylanaraq,
Sancaq-sancaq
Nur ələdi,
Gur ələdi
O, işığı.
Artdı yerin,
Dərələrin...
Yaraşığı.
Ötdü günlər...
Bir xoş səhər,
Kösöv olmuş,
Çoxdan solmuş,
Şimşək vuran,
Məyus duran
Ağac belə
Al günəşlə
Cana gəldi.
Pöhrələnib

O dirçəldi...
Yer sevindi
Belə dedi:
– Gözüm Günəş,
Bizim Günəş,
Başım üstə
İşıqlan sən.
Yaşamaqçın
Daim yan sən!
Kim unudar
– Bu xidməti, –
Sənsən yerin
Səadəti!..
Kim işiyə,
Gəlişiyə
Torpağına,
Oylağına
Xidmət etsə,
Unudulmaz
Min il ötsə!

TƏZƏ İLİM

Dekabr ayı
Sona çatır bax,
Dağlar başına
Qoyub ağ papaq,
Gəl, təzə ilim!
Gəl, bizə, ilim
Ötən illərtək
Vətənimizi,
Sevindir bizi!
Keç dərələrdən,
Aş təpələrdən,
Düz yanımıza

Düş təpələrdən,
Şaxta babanı
Yolkaya yetir,
Tutub əlindən,
Qar qızı gətir.
Bizə nəğmələr,
Gülüş gətir gəl,
Aya, ulduza
Uçuş gətir gəl!
Ağ pambıq kimi
Qarı unutma,
Bağça-bağlara
Barı unutma!
Sən ey təzə il,
Sən ey gözəl il! –
Çoxdan səsləyir
Uşaqlar səni.
Yaman gözləyir
Uşaqlar səni.
Şeirlər, nəğmələr...
Gör nə var, gətir.
Qiş axşamına
Nağıllar gətir.
Sən qucaq-qucaq
Götür oyuncaq
Bağçamıza gəl
Sən gülə-gülə.
Şirin söhbəti
Sözü bol elə.
Sən ey təzə il,
Sən ey gözəl il! –
Biz tələsirik,
Qaça-qaca gəl,
Varsa qanadın
Uça-uça gəl.



Bağça-bağlara
Çoxlu quş gətir.
Nəğməli bülbül,
Qaranquş gətir.
Nəğməylə keçən
Günü bol elə!
Bir-birindən şən
Günü bol elə!

DEKABR

İlin son ayı, qışın balası...
– İlkimşən, – deyər ona anası, –
Söz də öyrədər hələ: – De «Qar» bir,
Ay mənim əziz balam dekabr.
Deyər qarğalar:
– Qarr-qarr...qar-qarr...qarr...
Başlayıb yağar
Ağır-ağır qar.
Töküler göyün qaşı-qabağı,
Şiş dağlar qoyar qardan papağı.
Ağappaq olar bomboz budaqlar.
Eyvanlara dən səpər uşaqlar, –
Ac qalmasınlar köçməyən quşlar,
Başqa ellərə uçmayan quşlar.
İyirmi iki dekabr günü
Başlanan andan, gündüz ömrünü
Hər gün uzadır, gecə qisalar.
Heç kəs duymaz ki, necə qisalar
Dekabr günü – olsa 31,
Təqvimlərdə son vərəq qalar bir.
Hamı söyləyər:
– Təzə il gəlir!
Təzə il gəlir!..

GÜNƏŞ VƏ YAĞIŞ

İşığı daşa-daşa
Günəş dedi yağışa:
– Yağış, əyər Yerə sən
Xoş məramla cilənsən,
Tarla, zəmi, düz, meşə
Deyər: «Nə sevimlisən!»
Amma, yağış, ay yağış,
Çox yağış sel yaratma!
Cüccərən sünbülləri
Kökləriylə çıxartma!
Dağıtmaq bil, deyil yol,
Yaratmaq meyilli ol.

GÜNƏŞ VƏ BULUD

İşiq saçılıb səmada
Günəş dedi Buluda:
– Hərdən Qar, hərdən Yağış
Olub yerə ax, Bulud,
Belə etsən, olarsan
Hər an üzüağ Bulud.
İldirimin sözünə
Uyub, yanğın salma sən,
Həmişə xeyirxah ol,
Heç vaxt zalim olma sən!

GÜNƏŞ VƏ DOLU

İşiq saçılıb səmaya,
Günəş dedi Doluya:
– Uyma Dolu, uyma heç
Fitnəkarın sözünə.
Xeyirxahlıq etməyi
Sən peşə seç özünə.



Hücum çəkib təp-təzə
Çiçəkləri biçmə sən,
Dağıtmaqla öyünsən,
Bu dünyada heçnəsən!

İDMANÇIDIR AĞACLAR

İdmançıdır ağaclar,
Qorxmurlar əsla qışdan.
Qorxmurlar nə soyuqdan,
Nə qardan, nə yağışdan.
Soyunublar nə vaxtdır
Yaşıl yarpaqlarını,
Elə bil heç üzütmür
Şaxta budaqlarını.
Onların əvəzinə,
Üşüdüm, belə olmaz!
Deyirəm nə olaydı, –
Tez gələydi bari yaz.

ÇİÇƏKLƏR

Torpağın ətridir çiçəklər,
Bağların çətridir çiçəklər.
Baharda qonçelər, açılar,
Ətriylə hər yana saçılар.
Güldanda otağı bəzəyər,
Hər görən, qoxlamaq istəyər.
Gözəldir, göyçəkdir çiçəklər,
Əlvandır, qəşəngdir çiçəklər.
Arılar onlardan bal tutar,
Ağı var, alı var, göyü var.
Yaşılı, sarısı, bozu var,
Tək bizim bağçada yüzü var.

Uzaqdan duyuram qoxunu,
Adını bilirom çoxunun.
Ağ zanbaq, göy zanbaq, qərənfil,
Yasəmən, bənövşə, qızılgül...
Torpağın ətridir çiçəklər,
Bağların çətridir çiçəklər.

LALƏLİK

Gör necə göz oxşayır,
Heyran edir baxışı, –
Yamyasıl göy çəmənin
Qıpqırmızı naxışı.
Bü naxış bir, beş deyil,
Min-mindir, saymaq olmaz...
Səhərdən axşamadək
Baxdıqca doymaq olmaz!
Hələ al naxışlarda
Qara xal var nə qədər!
Buradan kim göz çəkər,
Laləlikdir bu yerlər!
Təbiətin sevimli
Rəsmlərindən biri!
Onunla daha gözəl
Görünər yaz səhəri.

AYDIN GECƏ

Gör, aydın gecə
Gözəldir necə!
Qəribədir çox –
Göz gəzdirirsən,
Göydə bulud yox,
Yerdə duman, çən.

Hara baxırsan, –
Nura bürünür,
Aydm görünür.
Gör, aydın gecə,
Gözəldir necə!
Ulduzlar göydə
İşildaböcək...
Ay işiq saçır
Yumru fanar tək.

DƏNİZİN DƏ DİLİ VAR

Dənizin də dili var,
Söz-söhbəti dalğalar, –
Oyanaraq obaşdan
Piçıldayar yavaşdan.

Gah qışqırar, səs salar, –
Suları təpə olar.
Gah da susar, dincələr,
Gümüşü təpə olar.

Ele bil çalxalanıb,
Sonra yorular dəniz.
Bu vaxt durular dəniz,
Sanki lal olar dəniz.

Uçaraq qatar-qatar, –
Qağayılar oxuyar
Dənizin nəgməsini,
Kim eşitməz səsini?!

Dənizin də dili var,
Söz-söhbəti dalğalar, –
Oyanaraq obaşdan
Piçıldayar yavaşdan.

FƏSİLLƏR

QIŞ

Göylərdən ulduz-ulduz,
Qar yağır qışda bumbuz.–
Yağır ki, yenə yazda,
Həm yayda, həm payızda.
Çoxlu-çoxlu bar olsun,
Qışın qarı var olsun!

YAZ

Bənövşəyle geldi yaz,
Çiçəkləndi ağaclar.
Durdu qış yuxusundan,
Dağlar, düzlər, yamaclar...

YAY

Tezdən göz açdı səhər,
Sünbülləndi zəmilər,
Pambıq qoza bağladı,
Dedilər: – Yaydı! Yaydı!

PAYIZ

Yarpaq tökdü budaqlar,
Xəzəl oldu yarpaqlar.
Çoxdur payızın bari:
Əzgil, heyvası, narı,
Zoğalı, şabalıdı...
Ağızdan getməz dadi.

QIŞIN CAVABI

Qışı öz qucağında
Şaxta baba götirdi.
Dağ, düz keçib özünü
Yer üzüne yetirdi.
Hədiyyələr payladı
Əvvəl yolka boyunca,
Balalar ilə birgə
Şənlik etdi doyunca.
Ağ süfrətək sərlidi
Sonra tarlaya, düzə,
Bir sərinlik götirdi
Susamış ömrümüzə.
Dedi: – Bahara, yaya
Mən də doğma bacıyam.
Xəzəlləri qızılı
Payızın möhtacıyam.
Məndən sonra gələn hər
Fəsil öz ürəyimdir.
Onları bar-bəhərli
Görmək ilk diləyimdir.
Yazı, yayı, payızı xoş
Görməkçin yaranmışam,
Torpağı göyərtməkçin
Qarlı, yağışlı qışam.

PƏNCƏRƏDƏ NAXİSLAR

Pəncərədə naxışlar,
Bizə sevinc bağışlar.
Pəncərə güllərilə
Alqışlar, min alqışlar.

Ağ-ağ qarlar yağarlar,
Qatar-qatar yanarlar.
Pəncərə şüsəsindən
Bizə heyran baxarlar.

Oxşayarlar çiçeyə,
Qanadlı kəpənəyə.
Ulduzlardan naxışlar
Vurarlar pəncərəyə.

Nə axşam, nə də gündüz
Baxıb, doymaz gözümüz.
Naxış olmaq istərik
Pəncərədə özümüz.

QIŞIN AĞ QARI

Soyuq qış ilə,
Qar, yağış ilə
Gəlir təzə il...
Nəğməli yaztək,
Yaytək, payıztək
Xoşdur bu fəsil.

Qış soyuqların,
Şaxtanın, qarın
Oğlan çağıdır.
Qışın ağ qarı
Uca dağların
Çal papağıdır.

Qışın ağ qarı –
Gen torpaqların
Qış yorğanıdır –
Göyün töhfəsi,
Bumbuz nəfəsi,
Yerin canıdır.





Qışın ağ qarı –
Lüt ağacları
Bürüyər, bükər.
Ondan güc alar,
Yazda budaqlar
Tumurcuq tökər.

Qışın ağ qarı –
Qar ulduzları,
Muncuq bəzəkdir.
Baharda, yayda
Neçə xoş ayda
Güldür, çiçəkdir.

Qışın ağ qarı –
Bağların barı,
Gömgöy çəməndir.
Pambıq qozası,
Çiçək topası,
Gül, yasəməndir...

Qışın ağ qarı –
Yazda çayları
Aşib-daşdırır.
O, ağacları,
O, yamacları
Yaşillaşdırır.

Qışın ağ qarı –
Bağça-bağların
Meyvələridir.
Yayda, payızda
Pambıqlı tarla,
Qızıl zəmidir.
Qışın ağ qarı –

Yayın sapsarı
Buğdası olur.
Qışın ağ qarı –
Payızın narı,
Heyvası olur.

QAR ADAM

Məktəbin həyətində
Qar adamı düzəltdik.
Elə özümüz təki.
Onu da «adam» etdik. –

Bədəni yupyumuru,
Başı bir az uzunsov
Bığ da qoyduq qapqara,
Sallaq saqqallı qirov...

Bir əlində dəyənək
Tutdu o süpürgədən.
Dedik, yan-yörəsini
Süpürə bilsin hərdən.

Elə ki günəş doğdu,
Soyuq geri çekildi, –
Bir də gördük qar adam
Harayasa əkildi.



BUZ ÜSTƏ SÜRÜŞÜRƏM

Yollar bumbuzdur bütün,
Konki geyinib bu gün,
Buz üstə sürüşürəm,
Bir təpədən düşürəm.
«Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq,
Sürüsdü birdən-birə...»
Şeirini deyə-deyə
Şığıybır irəliyə
Qorxmuram qardan, buzdan,
Qəhrəmanam, qəhrəman!..

NAVALÇALAR

Gör necə şaxta var ha! –
Buz bağlayıb yağan qar.
Lap elə bil dondurma
Yeyirlər navalçalar.

QAR... QAR... QAR...

Qış yuxudan ayılır,
Hər yana səs yayılır:
– Torpağın xoş payıdır
Qar!.. Qar!.. Qar!..

Söyləyir oğul-uşaq:
– Bəs nə vaxt qar yağacaq?!
Yağ, qartopu oynayaq,
Qar!.. Qar!.. Qar!..

Dinir bağlar-bağçalar:
– Ağaclarım əl çalar,

Əgər yağsan o ki, var,
Qar!.. Qar!.. Qar!..

Qarğaya bax, qarğaya,
Piçıldayıq qırğıya:
– İstəyirəm qar yağı,
Qar!.. Qar!.. Qar!..

QIŞ İCAZƏ İSTƏYİR

Saralmış yarpaqların
Piçiltisi çoxalır.
Yerdəki xəzəllərin
Xışıltısı çoxalır.
Dağlar ağ papağını
Alına basır yenə,
Yavaş-yavaş otaqlar
Sobayla qızır yenə.
Özü dillənməsə də,
Fikrini bilmək olar –
Payızın qapısını
Döyür qış:
Gəlmək olar?

Meyvələrdən ağaçda
Əzgil qalır, nar qalır.
Budaqlara baxırsan,
Tək-tük heyva saralır.
Qaşqabaqlı göylərdən,
Öz yaşıl xalçasını
Yığışdırır çöl-çəmən.
Yağışın dalışıyca
Əlbət bir gün qar yağar
Payızın qapısını
Döyür qış:
– Gəlmək olar?

Günlər gecə qısalır,
Günəş, axşam tez batır!
Qaqqıldısan toyuqlar
İndi daha tez yatır.
Yuxudan gec oyanır
Gün ötdükcə, səhər də.
Soyuq nəfəs duyulur
Açılan hər səhərdə.
Bilirik hamısını,
Bunu bilməyə nə var! –
Payızın qapısını
Döyür qış:
– Gəlmək olar?

Boş qalmış yuvaların
Rəngi olur çisəkdən.
Sərçələr civildəşib,
Büzüşrlər küləkdən.
«Qarr.. qarr..» edən qarğalar
Qoz toplayır ağaçda.
Qoyun-quzu sürüsü
Görünmeyir yamacda.
Viyılıyla əsən yel
Hər tərəfə çəkir car,
Payızın qapısını
Döyür qış:
– Gəlmək olar?

QAR

Axır ki,
Yağır ki!..
Nə yaxşı!
Ora bax! –
Quşbaşı
Qara bax!
Elə bil
Ulduzdu.
Əl vurdum,
Bumbuzdu.
Hər fəslə
Qışın xoş
Töhfəsi,
Yay ilə
Payızın
Meyvəsi...
Bu qardır,
Bu qardır!
Çölümü,
Düzümü
Ağardır.
Qar yerin
Üzünü
Ağardır.

BAHAR GÖZƏLDİR, YA QIŞ?

Qışdır... Hər tərəfdə qar,
Yaman düşüb soyuqlar.
Axşamdan yağan qarı
Bu gün kənd adamları
Yol boyu ayaqlayıb,
Küçələr buz bağlayıb.

Balaca İmrana da,
O totuq oğlana da
Bax, elə bu gərəkdir, –
Yaxşı sürüşəcəkdir.
Odur, çatıb təpəyə
İmran «hey» deyə-deyə
Quş kimi süzür yenə.
Qayıdan baş Həsənə
Rast gəlib o soruşur:
– Budur hamı sürüsür,
Sənin xizəyin hamı?
Tanışa da İmrani
Dinib-danışmir Həsən,
Donub elə biləsən.
Başını bağlayıblar,
Onu qucaqlayıblar
Sanki dörd bir tərəfdən.
Düyməsi göy sədəfdən,
Paltosu kürk kimidir,
Boynu xalis dəridir.
Yük altda qalmış kimi,
Tərpənə bilmir Həsən.
Düzü, istəyir hərdən
Baxmayıb buza, qara
Qoşulsun uşaqlara,
Amma qorxur soyuqdan.
Bir daha deyir İmran:
– Gedək sən də oynayaq.
Sonra qar olmayacaq!
Qışqırıb deyir Həsən:
– Qarı istəmirəm mən,
Qişdan yaxşıdır bahar, –
Çiçəklənir ağaclar,
Hər yanda güllər açır,
Adam hər yana qaçıır.

Gedir yaşıl çöllərə,
Heç yixilmir da yerə.
Yaman hirsənir İmran:
– Gözəl qışa yalandan
Pisdir niyə deyirsən?
Lap çox istəyirəm mən –
Qişı da yaz, yay kimi,
Yanvarı da may kimi.
Əgər bu qış olmasa,
Qarla yağış olmasa,
Axı bahar da olmaz,
Güllü aylar da olmaz.

BAHAR

Torpağın qış paltarı –
Dümağ qar hara getdi?
Seyr edirəm dağları,
Dumanlar hara getdi?
Hanı navalçalardan
Sallanan buzlar, hanı?
Qoy soruşum bahardan,
Səsi tutub hər yanı.
Çayların nərəsidir,
Quşların nəğməsidir
Onun sözü-söhbəti,
Bəlkə, özü söylədi.
Bahar güldü: – Qış baba,
Dolanıb oba-oba,
Bir əlində dümağ qar,
Bir əlində duman, çən...
Nəfəsində soyuqlar,
Qarşımı çıxdı dünən.
Söylədi: – Təmiz-təmiz
Yumuşam dağı, düzü...

Su içibdir çəmənlər,
Doyub torpağın gözü.
Bahar, indi sən tələs,
Ellər səni gözləyir.
Yaşıl zəmiləri gəz,
Çöllər səni gözləyir,
Bir əlimdə al günəş,
Birində incitək şəh,
Dilimdə xoş nəğmələr,
Nəfəsimdə xərif meh...
İndi də mən gəlmışəm,
Gör necə, sən gəlmışəm!

BAHARIN GƏLİŞİ

Baharın gəlişini
Bənövşə verdi xəbər:
– Qalxin qış yuxusundan
Düzlər, dağlar, təpələr!
Sinənizdə göy çəmən
Göyərtməyə gəlib yaz!..
Yarpaqsız ağacları
Dirçəltməyə gəlib yaz!..
Bənövşənin sözünə
Axan çay verdi cavab:
– Bahar qızı, sözlərin
Ürəyimdən oldu lap! –
Yazın ətrini duyub
Əridikcə dağda qar,
Sularım coşub-daşır,
Xoş gəlib gözəl bahar!..
Qoruqlarda qırqovul
Harayladı turacı:
– Bahar gəlib, – deyirlər,
Nə durmusan, ay bacı! –

Gəl uçaq, göylər bizə,
Biz göylərə yaraşaq,
Doyunca süzə-süzə,
Oxuyub qaqqıldışaq!..
Bütün ağaclardan tez
Çiçəklənən alça da,
Az qaldı əl-qol açıb
Rəqs eləsin bağçada:
– Xəbər yayın hər yana,
Yenə gül ətirli yaz
Gəlib Azərbaycana!..

BAHAR GƏLIB

Torpaqdan baş qaldırıb,
Gülümşəyən bənövşə,
Uzun qış yuxusundan
Oyanan yaşıl meşə,
Ətəyindən ağ qarı
Çırpan dağlar, dərələr,
Xəzərdən asta-asta
Piçıldaşan ləpələr.
Coşub-daşan neçə çay
Söyləyir: – Bahar gəlib!
Gündüz günəş, gecə ay
Söyləyir: – Bahar gəlib!
Tumurcuqlu budaqlar,
Gül ətirli bağçalar,
Ağaclardan birinci
Çiçəklənən alçalar,
Əriyib suya dönən
Navalçanın buzları,
Şaxı sınan göllərin
Ördəkləri, qazları,
Yuvasına qayıdan

Şirin nəgməli quşlar,
Xan çobanın tütəyi
Söyləyir:– Bahar gəlib!
Fəsillərin gözəli,
Göyçəyi bahar gəlib!
Donu açılsın necə
Bulağın şırlıtı,
İldirimin nərəsi,
Göylərin gurultusu,
Bir anda dağı, düzü
Çimizdirən yağışlar,
Zəmiləri uşaqtək
Əmizdirən yağışlar,
Al-əlvan göy qurşağı
Söyləyir: – Bahar gəlib!
İlin ən əziz fəslı,
Xoş çağrı bahar gəlib!

MÜJDƏ

Qış köksünü ötürüb,
Əridir şaxtasını –
Gölün buz aynasını,
Çayın buz taxtasını
Aram-aram sindirir.
Uzanan günlər, göydə
Tez-tez günəş yandırır
Novruzgülü yavaşça
Boylanıb qarın altdan,
Bənövşəni səsləyir:
– Sən hardasan, a cırdan?
Baxıb alça ağacı
Bağdan dağa, yamacı,
Deyir: – Gərək çiçəyi
Mən hamidan tez açam!

Qonub budağın üstə,
Civildəşir sərçələr:
– Qaranquş bu gün-sabah
Uzaqdan uçub gələr.
Fit çalan küləklərin
İliaqlanır nəfəsi.
Daha yeri üşütmür
Şiril-şiril yağışlar...
Təbiət müjdə verir:
– Bahardır gələn, bahar!

BAHAR QIŞIN QIZIDIR

Şaxta baba ağardır
Şəhər kənd yollarını.
Üşüsə də ağaclar,
Geyir ağ paltarını.

Başqa rəng görməzsən heç,
Küçədə hara baxsan.
Gözlərin qamaşacaq
Ağappaq qara baxsan.

Xoşlayıram soyuğu,
Hava necə təmizdir.
Başqa fəsillər kimi
Qış da mənə əzizdir.

Əllərimdə əlcəyim,
Başında dəri papaq,
Səsləyirəm dostumu:
– Gəl qartopu oynayaq!

Dostum da sevir qışı,
O mənimlə razıdır.
Gül-çiçəkli bahar da
Soyuq qışın qızıdır.

YAZ YAĞIŞI

Göy gurladı,
Şimşək çaxdı,
Sübə yaxın
Yağış yağıdı,
Asta-asta
Səpələndi,
Göldə sular
Ləpələndi.
Əvvəl-əvvəl
Piçıldadı,
Göy yarpaqlar
Xışıldadı...
Birdən elə
Coşdu yağış,
Selə dönüb
Daşdı yağış,
Bulaq oldu
Navalçalar,
Yağış altda
Mis səmicerlər,
Mis dolçalar
Şarap-şurup
Səsləndilər,
Dedilər bax,
Qavalçılar
Ancaq belə
Qaval çalar!
Çayda sular
Lilə döndü,
Gölməçələr
Gölə döndü,
Dağlar dedi:
– Çimdik yetər!..

Bağlar dedi:
– Çimdik yetər!...
Qışqirdilar
Hər nə qədər...
Yağış bunu
Eşitmədi,
– Yağacağam
Hələ! – dedi.
Yerdə nə var
Üzə çıxdı,
Yolda sular
Dizə çıxdı.
Göylər daha
Bərk gurladı.
Uğum-uğum
Uğuldadı.
Şimşək çaxdı
Bir də, beş də!...
Hamı dedi:
– Bu yağışda
Hara çıxaq?!
Qoy o yağsin
Biz də baxaq!..
Amma gözəl
Yağış idi.
O, torpağa
Qan verirdi,
Ağaclara
Can verirdi,
Bu gurultu,
Haray-həşir
Kəsdi birdən.
Sakit külək
Əsdi birdən...
Sakitləşdi

Navalçalar.
Sakitləşdi
«Qavalçalan»...
Günəş çıxdı,
Baxın!.. Baxın!..
Sübə yaxın
Yağan yağış,
İldirimla
Çaxan yağış,
Buludlardan
Əlin üzdü.
Yarpaqlara
Muncuq düzdü...
Bu nə səsdi?
Damcıladi.
Deyir: – Bəsdi:
Yağan bizdik,
Yağdıq, bəsdi!..
Yağış kəsdi,
Yağış kəsdi...

GÜNƏŞİN YAY NƏGMƏSİ

Söküldü dan yeri,
Açıldı səhər.
Oyandi yuxudan
Dağlar, dərələr...

Günəş göy dənizdən
Boylandı əvvəl.
Elə bil sularda
Dayandı əvvəl –

Yuyub əl-üzünü,
Qalxdıqca qalxdı...

Bir azdan dağların
Dalından baxdı.

Sonra çıxdı göyün
Tən ortasına. –
Telləri şəfəqdən,
Zərli sazına

Mızrab vurub, zilə
Çekdi səsini,
Günəş oxudu öz
Yay nəgməsini:

– Sizə şəfəq göndərim,
Qönçələrim, gullərim...
Dən tutun, sünbüllərim,
Axı siz çörəksiniz,
İnsana gərəksiniz.

Pambıq kolları, siz də
Boy atın cərgənizdə,
Pambığınız payızda
Toplansın, dağ olsun, siz
İnsana gərəksiniz.

Ey gilaslar, armudlar,
Ağ tutlar, qara tutlar,
Düzülün qatar-qatar,
Görün neçə rəngsiniz?!
İnsana gərəksiniz.

Ey turşməzə gavalı,
Mürəbbəlik albalı,
Yanağı al şaftalı
Necə də göyçəksiniz! –
İnsana gərəksiniz.

Bostanda yeriniz var,
Dadınız, ətriniz var,
Ey qovunlar, qarpiqlar!..
Süfrəyə bəzəksiniz,
İnsana gərəksiniz.

Günəşin nəğməsi
Çöllərə axdı.
Kimə nə tapşırıdı,
Sözünə baxdı.

Zəmilər, tarlalar,
Bağçalar dindi:
– İnsana gərəyik! –
Deyib, sevindi.

YAY GƏLİB

Günəş tezdən oyanır,
Üfüqlərdən boylanır,
Elə bil alovlanır,
Necə isti yay gəlib,
Kəndimizə yay gəlib.

Gecə qısa, gün uzun...
O yaxşıdır, qoy olsun!
Ürək fərəhələ dolsun,
Dağa, düzə yay gəlib,
Kəndimizə yay gəlib.

Yoxdur göydə buludlar,
Biçilir yaşıl otlar.
Gör nə qədər taya var!..
Tay üstünə tay gəlib,
Kəndimizə yay gəlib.

Susmuşdur gur çaylar da,
Aşıb-daşan sular da.

Heç deməzsən baharda
Bu yerlərdən çay gəlib,
Kəndimizə yay gəlib.

Barla doludur bağlar,
Əyilibdir budaqlar.
Nə desəniz indi var...
Ağ tut, gilas, gilanar...
Bu yerlərə pay gəlib,
Kəndimizə yay gəlib.

Kombaynlar taxıl biçir,
Geniş zəmidən keçir,
Sünbülli bir-bir biçir...
Çöllərə haray gəlib,
Kəndimizə yay gəlib.

Bəs sünbüller hardadır?
Deyirlər: «Dağlardadır»
Quzuların boy atır...
Dolanıb dolay gəlib,
Kəndimizə yay gəlib.

YAY GƏLİB A, YAY GƏLİB

Ay Eldəniz, ay İlqar
Ay Təranə, ay Yaşar!..
Haray salıb bağçalar,
Yetişmişdir alçalar,
Sulanmış, alma, armud
Hələ ağ tut, qara tut,
Hələ albali, gilas...
Gör nə deyir, qulaq as:
– Dərələri addayıb,

Təpələri təpdayıb,
Keçib neçə çay, gəlib,
Yay gəlib a, yay gəlib!..

Hələ bax Günəş baba,
Nə söyləyir bizlərə:
– Çəmənlərə, düzlərə
Çiçək gətirmişəm mən.
Bağçalara qızılıgül,
Zəmiyə sarı sünbü'l,
Bostana qarpız, yemiş,
Kələm göndərən mənəm.
Səhraları bağçaya,
Bağa döndərən mənəm.
Ay Nazim, ay Əlikram,
Bunlar Günəş babadan
İnsanlara pay gəlib!..

Ləpələri dinlə bir,
Dinlə Xəzər nə deyir:
– Sahilimə gəlin siz,
Bu günəsi, bu qumu,
Bu havanı, bu suyu
Sevin siz, dincəlin siz.
Xəbər verin ellərə,
Xəbər verin çöllərə:
İyun çiçək gətirir,
İyul yüz bar gətirir!..
Üç qardaş, üç ay gəlib,
Yay gəlib a, yay gəlib!..

QIZIL PAYIZDA

İsti hava soyuqlaşır,
Dağ başına qar yaraşır.
Bağça-bağlar qızillaşır
Qızıl payızda.

Heyva, narı gözəl olur,
Əzgili turşməzə olur.
Yarpaq dönüb xəzəl olur
Qızıl payızda.

Ovuclayıb yağışları,
Yer üzünü yusun barı.
Yol gedirik qışa sarı
Qızıl payızda.

PAYIZDA MEŞƏ

Heç görməmişəm
Payızda meşə.
Bu gün babamlı
Qoşa gəlmışəm.
Yerdə min qucaq
Sarı xəzəllər
İşildayır, bax. –
Üstə gəzirəm,
Lap ağ qar kimi
Xışıldayır, bax.
Seyr eləyirəm
Burda hər yanı,
Sən ora bax ha,
Qonub budağa –
Bir sərçə yeyir
Əzgil payını.
Boz dələ çıxıb



Kiçik oyuqdan,
Bir şam qozası
Yeyir bayaqdan.
Başında dümağ
Dəyirmi papaq,
Bir göbələk də
Xəzəlin altdan
Boylanıb, mənə
Baxır uzaqdan.
Tappadan bir qoz
Düşür qarşımı
Yaxşı ki, dəymir
Mənim başıma.
Çıxartmayıram
Heç səsimi mən,
Təmiz havayla
Nəfəs alıram.
Meşəyə xeyli
Nəzər salıram.
Deyirəm: – Necə
Gözəldir meşə,
Tek payızda yox,
Elə həmişə!

NƏ QƏŞƏNGSƏN, PAYIZIM

Nə «istidir» deyirəm,
Nə «soyuqdur» deyirəm,
Sarıyanaq heyvadan,
Qızıl nardan yeyirəm,
Ləzzətə gəlir ağızım.
Nə qəşəngsən, payızım!
Üzümün salxımları

Süfrələrə yaraşır...
Bağlarda, bağçalarda
Yarpaqlar qızillaşır,
Görürəm başqa yazı,
Nə qəşəngsən, payızım!

Pambıq qozalarının
Dodağından tel axır.
Saçıma sığal çəkib,
Lap çay kimi yel axır.
Aranda dağ havası...
Nə qəşəngsən, payızım!

Bağçada rast gəlirəm
Yenə neçə çiçəyə,
Söyləyirəm budaqda
Əzgil yeyən sərçəyə:
– Bir az da mənə qalsın!...
Nə qəşəngsən, payızım!



QUŞLAR, QUŞLAR, A QUŞLAR

QUŞ AĞACI

Bağçamızda çınar var,
Başı buluda çatar.
Yayda onun kölgəsi
Sərinlədir hər kəsi.
Budaqları yamyaşıl,
Bağçamıza yaraşır.
Bir gün dedim: – Xan çınar,
Axı sənin nəyin var?
Nə olsun kölgəlisən,
Ağaclar gözəlisən,
Adın gəzir hər yanı,
Bəs sənin meyvən hanı?
Başqa ağaclarla bax,
Meyvəsi qucaq-qucaq –
Biri ağ tut gətirir,
Biri armud gətirir,
Biri dadlı şaftalı,
Biri tamlı albali,
Qoz, findiq, püstə, alma,
Gilas, gavalı, alça...
Bəs sən?
Bəlkə, deyəsən?
Bu zaman külək əsdi,
Mənim sözümü kəsdi.
Xışıldadı yarpaqlar,
Piçıldadı budaqlar,
Piçıldışib, çinardan
Quş uçdu qatar-qatar.
– Dinmə, bildim, xan çınar,

Özüm gördüm, can çınar,
Sənin «meyvənmiş» quşlar.
Ay mənim quş ağacım,
Quşu uçmuş ağacım!..

QARANQUŞ YUVASI

Qaranquş kəndimizə
Qonaq gəldi bu yaz da.
Kiçik bir yuva tikdi
Güllü eyvanımızda

Bir gün dedim Səlimə:
– Gəl, nərdivanla qalxaq,
Biz hamidan gizlincə,
Yuvada nə var, baxaq.

Səlim dedi: – Evinə
Dəyməyək qaranquşun,
Bizdən qəlbi inciyər
Bahar nəğməli quşun.

Bir də bunu yadında
Yaxşı saxla, Eldəniz, –
Başqasının evinə
Girməzlər icazəsiz.

QUŞLAR QONAQ GƏLİB

Səhər tezdən çıxdım bağa,
Quş qonmuşdu hər budağa.
Qaranquşlar civildədi,
Boz sərçələr cikkildədi.
Cəh-cəh vurdı sarı bülbül,
Sevindi bağ, sevindi gül.

Quşlar mahni oxudular.
Dedim: – Əcəb səsiniz var!..
Mən heç sizə daş atmaram,
Qayğınızı çəkərəm mən,
Sizə yuva tikərəm mən.
Qonaqsınız yayda bizə,
Dən də verəm gərək sizə
Qonaqlara hörmət etmək –
Bir adətdir deyir ürək.

GÖYƏRÇİN GÖZƏL QUŞDUR

Göyərçin gözəl quşdur,
Elə ki göydə uçur,
Hamı baxıb söyləyir,
– Gör nə pərvaz eləyir!..

Göyərçin gözəl quşdur,
Elə ki göydə uçur,
Deyirsən: – Göyə bax bir, –
Bizə o şeir söyləyir!

Göyərçin gözəl quşdur,
Elə ki göydə uçur,
Qanad əlib o başdan
– Sülh!.. Sülh! – deyir hər zaman.

Göyərçin gözəl quşdur,
Elə ki göydə uçur,
Söyləyir: – Ay insanlar,
Dostluq edin o ki var.

Göyərçin gözəl quşdur,
O, sülhün ilk rəmzidir,
Bununçun da quşların
Hamisindan əzizdir.

YUVADA SOBA VAR

Hər tərəfə qar yağıb...
Bizim bağçaya çıxıb,
Hey baxıram bayaqdan –
Nə az quş var budaqda,
Çıxmasınlar yuvadan,
Onlara soyuq olar.
Görəsən quşların da
Yuvasında soba var?!

GƏLIN, QUŞLARIM

Gəlin, mənim quşlarım,
Uzaq ellərdən, gəlin.
Səsinizi eşidim
Yenə çöllərdən, gəlin.

Açın qanadınızı,
Dənizlər, dağlar aşın.
Bizim güllü, çiçəkli
Bağçalarda dolaşın.

Quşların xoş mahnısı
Bir yaraşıqdır yaza.
Darixmişam sizinçin,
Qayıdin yuvanıza.

YUVA

Leylək baharda,
Bizim çinarda
Yuva qurubdur.
Yuva durubdur
Bəs leylək hanı,

De görək, hanı?
Bilmirdim mən də.
Soyuq düşəndə,
Sən demə, leyłək
Tez köçsün gərək.
İsti yerlərə, uzaq ellərə.
Öyrənmişəm mən
Bunu, nənəmdən.
Leyłək, ay leyłək,
Sən baharadək
Gəlməsən də bil,
Toxunan deyil
Yuvana heç kəs,
Rahat uçub, gəz...

LEYLƏYİM

Leyləyim, sən çinarda
Böyük yuva qurmusan.
Bir ayaq üstə durub
Nə boynunu burmusan?

Çalıb qanadlarını,
Dayan dimdik, leyləyim!
Leyləyim, ay leyləyim,
Uzundimdik leyləyim!

Bilirəm payız gəlib,
Uçacaqsan uzağa –
Buna görə qəmlisən,
Sən fikir çəkmə daha.

Get gəz uzaq elləri,
Yazda qayıt obana.
Özüm qoruyacağam,
Heç kəs dəyməz yuvana.

BÜLBÜLÜN NƏĞMƏSİ

Quşlar bülbüldən
Soruşdular: – Sən
Nə üçün bağda
Nəğmə deyirsən?

Cəh-cəh vuraraq,
Bülbül dedi: – Bağ
Meyvə yetirir,
Çiçək açır, bax.

Gəzir hər yeri,
Qızıl gülləri.
Ətrinə heyran
Edir elləri.

Bağbandır bağı
Belə bağ edən.
Onun üzünü
Hər an ağ edən.

Mən də bağbanı
Alqışlayıram,
Ona nəğmələr
Bağışlayıram.

SƏRÇƏLƏR

Civildər səhər-səhər
Budaqlarda sərçələr...
Oyadar nəğmələri
Hərdən yuxudan məni.
Evdən bağçaya səslər

Elə hər zaman məni.
Baxaram heyran-heyran
«Civ-civ»li budaqlara.
Sərçələri göstərib,
Deyərəm uşaqlara:
– Görürsünüz mü onlar
Oxuyurlar nə sayaq?!
Sərçələr yaxşı quşdur,
Onlara daş atmayaq!

VƏTƏNİMİN NEMƏTİ ONUN VARI-DÖVLƏTİ

BUĞDA

Sarı buğda dənləri
Bahar, payız günləri,
Zəmilərdə bitərlər,
Boya-başa yetərlər. –
Hər sünbül qızıl olar,
Ellərin yazı olar!
Bəzək verər süfrəyə:
– Halal çörəyəm! – deyə.

BADAM

Kim istəməz badamı?
Heyran edir adamı.
Hər bir yerdə adlıdır, –
Ləpəsi çox dadlıdır.
Ləpəsini onun sən,
Şirin-şirin yeyirssən.
– Sağ ol, bunu bitirib
Mənə verən, – deyirssən.

ŞABALID

Şöhrətliyəm, şanlıyam,
Ağacda tikanlıyam,
Tikanımdan çıxaram,
Aş üstünə qalxaram.
Qovrulub yeyilərəm,
Ağzı dadlı eylərəm.

GİLAS

Meyvələr gözəliyəm,
Adımdır – gilas.
Məni sırga kimi sən
Qulağından as!
Üzərək dadlı-dadlı
Sən həm ye məni,
Həm də öz çayınla bir
İç mürəbbəmi!..

ALBALI

Yayın meyvələrindən
Birisi də mənəm, mən!
Gilasa, həm əriyə
İnanın ki, tənəm mən.
Budaqlardan asıllam
İlin hər gözəl yayı
Demirəm ki, bağlıarda
Heç ola bilməz tayım.
Ancaq onu deyirəm:
– Mənəm al rəngin balı.
Bununçun də bax elə,
Adım qalib: albali.

NAR

Hami deyir: – Naram mən,
Nə yaxşı ki, varam mən!
Ari pətəyi kimi
Baxın göz-göz olmuşam,
Torpaqdan şirə çekib,

Ətə-qana dolmuşam.
Bir yaqtıdur hər dənəm,
Yeginən, artsın qanın.
İç şirəmi ləzzətlə,
Hər vaxt sağ olsun canın!

ARMUD

Armudam, armud,
Saplağımızdan tut,
Özün üz məni.
Yerə düz məni, –
Dəymişəm, dərin,
Məni yeyəndə,
– Nuş olsun! – deyin.

ALMALAR

Alma var ki, ağappaq,
Alma da var, alyanaq
Var almanın sarısı,
Gömgöy, qırmızısı...
Hamısı da dadlıdır,
Ətirlidir, dadlıdır.

ZOĞAL

Dərsən əgər məni sən,
– Turşməzədir – deyərsən.
Kalım ağız büzdürər,
Dəymışım göz süzdürər...
Mürəbbəmi yeməsən
Bilməzsən dadımı sən!

FINDIQ

Gizlənib otağında,
Gizlənib qabağında.
Tək qalib darixmişam,
Siz ya gündüz, ya axşam –
Sındırın qabığımı
Dadlı ləpəyəm axı.

LİMON

Düzü tayım yox mənim,
Vitaminim çox mənim.
Çay süfrəsində başam,
Çünki çaya qardaşam.

QOZ

Mən bozam, qoz adliyam
Neçə xörək tamiyam.
Həm lezzətli ləpəyəm,
Həm dadlı mürəbbəyəm.

ÜZÜM

Üzümə bax, üzümə,
Baxıb gülür üzümə!
Parlayır necə par-par,
Giləsində günəş var.

Salxımları meynədən
Sırğa kimi sallanır.
Hər gilədən şəh damır,
Mənim ağızım sulanır.

Dərirəm salxımları
Doldururam səbəti. –
Bəzəyir süfrəmizi
Yurdumuzun neməti.

ALÇA

Bağlardan keçə-keçə,
Ağaclar seçə-seçə.
Əgər tapsan məni sən,
Deyərsən: – Turşməzəsen.

Amma çıxma ağaca,
Qorxuram ki, yamanca
Tikanım sanca səni,
Silkələyib, ye məni.

KƏLƏM

Yumru-yumru yumuldum,
Bostanda yumaq oldum,
Çoxlarına mən xoşam,
Həm dolmayam, həm borsam.
Tutmam xoşdur qış, həm yaz,
Tutmuş məzəmdən olmaz!

XİYAR

Bostançının bağından,
Xiyar qalxdı tağından,
Gedib çıxdı hasara,
Söylədi obalara:

– Nuş olum hər vaxt sizə,
Həm yeyin təzə-təzə,
Həm şoraba eləyin,
«Ləzzətlidir», – söyləyin!

DÜYÜ

Yeməklərdə başam mən,
Toy, məclisdə aşam mən!
Məni qaynar suya sal,
Süz, dəmlə, ye, ləzzət al!

YEMİŞ

Ətirli, uzusovam,
Kəs, ye, adımdır yemiş,
Ancaq balla tutmaram,
Sizin atalar demiş –
Ya bal ye, ya da məni. –
Onda xoşlaram səni!

QARPIZ

Dəyirmiyəm, yumruyam,
Qabığım zolaq-zolaq.
Topam, ancaq mənimlə
Olmaç futbol oynamamaq, –
Mən bunu deməliyəm,
Ancaq yeyilməliyəm.

KARTOF

Baxmayın gizlənirəm
Torpağın altında mən.
Məni axtarib tapsan,
Doymazsan ləzzətimdən.
Qızartmam ələ düşməz,
Hər gündən həftənin,
Dadiyam, ləzzətiyəm
Mən pitinin, küftənin,
Püremə, qutabına
Düzü əsla söz olmaz! –
İnanmasan düz olmaz!..

POMİDOR

– Pomidor, ay pomidor,
Niyə al-qırmızısan,
Günəşin övladısan,
Sən günəşin qızısan?
– Bəli, bəli, günəşdən
Şəfəqi pay almışam,
Buna görə beləcə
Al-qırmızı olmuşam!

BADIMCAN

Hərdən məni buruna
Oxşadırlar, ağdı bu!
Heç özümə oxşatmaq
İstəmirəm burunu.
Həm badimcan tutması,
Həm badimcan dolması –
Üstü yox bu yeməyin!
Mənim adımı deyin,
Mənə burun deməyin.

QARĞIDALI

Dişlərim dənə-dənə,
Dadlı nemətəm sənə.
Sütülümü bişir, ye,
«Əcəb ləzzətlisən!» – de.
Unumdan çörək olur,
Neçə cür xörək olur.
Xeyirlidir yağım da,
Dərmandır saçağım da.
Mal-qaraya yeməm mən,
Hə, bildiniz kiməm mən?!

NOXUD VƏ LOBYA

Bostandan çıxıb bir gün,
Mətbəxə gələn zaman,
Noxud gördü lobyanı.
Dedi: – Nə forslanmışan?
Nərmə-nazikdin ki, sən
Niyə belə şışmisən?
Lobya dedi: – Ay noxud,
Mən qazanda bişmişəm. –
Ona görə şışmişəm.
İnanmirsan, qazana
Gir ki, sən də bişəsən,
Bax belə mənim kimi
Sən də belə şışəsən.

BALQABAQ

Balaca bir tum əkdir
Baharda bizim bağda.
Yayda gördüm balqabaq
Bitib yamyaşıl tağda.

Ona qulluq elədim,
Hər gün gəlib söylədim:
– Sən kökəl balqabağım,
Tez yekəl balqabağım!

Əzizlədim tağını,
Suladım torpağını,
Onu bir gün yerindən
Tərpədə bilmədim mən.

– Səndən qutab yeyərəm,
Sənə – «sağ ol» deyərəm,
Yekələn, balqabağım,
Kökələn balqabağım!

ƏTİRŞAH

Çoxdur gülər, çiçəklər,
Qırmızısı, ağı var.
Hərəsinin öz adı,
Öz ətir saçmağı var.
Mən onları bağçada
Budaqda da görmüşəm.
Yasəmən də gözəldir,
Alyanaq qızılıgül də,
Nərgiz də, bənövşə də,
Zambaq da, qərənfil də.
Dibçəkdə ətirşahı
Çox sevirəm, doğrusu.
Elə bil ürəyimə
Yayılır xoş qoxusu.
Düzdür, o nə rəngbərəng
Gül açır, çiçək açır,
Amma yaşıl yarpağı
Gözəl ətrini saçır.

BÖYRÜNDƏ YÜZ-YÜZ TİKAN BÖYÜRTKƏN

Kal vaxt qoruyar onu
Böyründə yüz-yüz tikən.
Qapqara qaralanda
Belə deyər böyürtkən:
– Yemək istəyirsiniz,
Yetişərəm, tez deyin,
Yemək istəmirsinizsə,
Mürəbbəyə döndərin!..

GÜNƏŞ İŞİQLI NAR

Günəşin işığını
Döndərər şirin qana.
Hər şirəli giləsi
Şəfa gətirər cana. –
Elə bil, nar özü də
Balaca bir günəşdir.
Budaqda alovlanan
Yupyumru atəşdir, –
Payızın xoş töhfəsi,
Bağların gözəl barı!..

Azərbaycan torpağı
İlk beşiyidir narın.

KƏHRƏBA ÜZÜM

Axtarmayıñ təkcə siz
Kəhrəbəni dənizdə.
Eləcə də axtarın
Meynədə, süfrənizdə.
O, üzdən kəhrəbadır,
Üzümdür əsl adı.
Güneşdən şirə çəkib,
Hər giləsi bal dadır.
Abşeronun üzümü
Heyran edib hər yanı, –
Dolaşır yer üzünü
Ağ şanı, qara şanı...

BƏHMƏZLİ ƏZGİL

Bir söyləyin, kim görüb
Boz qabıqda bəhməzi?
Əgər kim görməyibsə,
Tez görməyə tələsin!
Düşünməyin siz əsla
Görünməyən sirdir o, –
Nə qabıqdır, nə bəhməz,
Bəhməzli əzgildir o,
Dərin öz əlinizlə.
Bütün payız boyunca.
Kalı qalıb yetişsin,
Yeyin ondan doyunca.

SAPSARI NARİNGİ

Çopur-çopur sapsarı,
Qabığı ətir saçır.
Soyulsa hər dilimi
Sənə çox sirlər açar. –
Hər dilimi kəsməyə
Bıçaq gərək deyildir.
Barmaq ilə ayrılib,
Ləzzət ilə yeyilir.
Vitaminini bəsləyir
Səni pəhləvan kimi.
Bu xoş payız meyvəsi
Naringidir, naringi...

LƏZZƏTLİDİR FEYXUA

Onun da görkəmi var,
Adı limon sayağı.
Amma rəngi yaşıldır,
O, feyxuadır axı.
Başında neçə yarpaq
Kiçicik tacı da var.
Bu, onun bəzəyidir,
Baxdıqca göz oxşayar
Dadlıdır, ləzzətlidir.
Amma birdən çəşib sən,
Feyxua qabığını
Soyub, sonra yeyərsən!

HƏM AL, HƏM DƏ AĞ ZOĞAL

Tikanlı budaqlarda
Əvvəlcə ləçəklənər.
Hələ payız gəlməmiş
Gül kimi çiçəklənər.
Bar verməyə tələsməz
Onun hər bir ağacı,
Dəyməsə, dilə vursan
Onlar acidan-acı.
Elə ki o dəydimi,
Doymazsan yemək ilə.
Tərifinə söz çatmaz
Söz ilə, demək ilə.
Həm ağıdır, həm alıdır o,
Yeməli zoğaldır o.

ŞABALID, NƏ ŞABALID

Yaşıl-yaşıl «kirpilər»
Qərar tutar budaqda.
Bəzisi yerə yaxın,
Bəzisi yerdən uzaqda.
Saraldıqca «kirpilər»,
Açılar birər-birər. –
Yerə qəhvəyi rəngdə
Şabalıdlar tökülər.
İstəsən partdadarsan,
İstəsən qızardarsan.
Bışmiş ləpələrindən
Min bir ləzzət dadarsan.

QABIĞI BOZ QOZ

Körpə vaxtı yamyaşıl
Meyvəsi mürəbbədir.
Bir qasıq al ağızına,
Çayı ləzzətli edir.
Sütül yesən, süd kimi
Qaymaqlıdır, dadı var,
Yağlananda yağ ləpə,
Şəkərbura da olar.
Süfrələri bəzəyər
Şipşirin paxlavası.
Hər fəsildə görərsən
Qabığı bomboz qozu.

QOZUN QARDAŞI FINDIQ

Baxırsan ki, noxuddan
Çox da böyük deyildir.
Noxud bişib yeyilir,
Ləzzətinə tay olmaz,
Amma qovrulsa bir az.
Qozdan bircə fərqi var,
Qozdan körpə vaxtında
Əla mürəbbə olar.
Findığınsa heç zaman
Olmayıır mürəbbəsi.
Amma qoztək dadlıdır
Həmişə hər ləpəsi.

İKİ QABIQLI BADAM

Copur-çopur qabıqlı
Siz badama baxın bir,
Sanki nəhəng gavalı
əynindən çıxart.
Ya ərik çərdəyidir.
Di gəl ki, qabığı var,
Həm də bir yox, iki qat.
Yam-yaşıl qabığını
Sonra boz qabıq gəlir,-
Onu çıxartma, sindir.
Görərsən, – o badamdır,
Nə qozdur, nə də findiq.

GÖZƏL BARDIR PÜSTƏ

Günəbaxan tumundan
Buna nə söz, böyükdür.
Amma çox qayğı sevir,
Bir az üzü dönükdür.
Gərək sən ağacını
Qayğıyla bəsləyəsən.
Beşikdəki körpətek,
Həmişə istəyəsən.
Amma əvəzində də
Sənə gözəl bar verər.
Payızə püstəmizi
Bəsləyib, bahar verər.

PAYIZ ARMUDU

Yay armudu yerini
Payızda ona verir.
Bağban öz bağçasından
Onu payızda dərer.
Dişləsən yanağından
Bal damar bu armudun
Çay stəkəni da ad
Alib ondan: «Armudu».
«Nar armudu» da vardır,
Dişlə onu «xarta-xart»
Nar dadın da duyarsan,
Bu armuddan o saat.

PAYIZ ALMASI

Alma dolaşib gəlir
Əvvəl baharı, yazı
Budaqlarında gülər
Qubanın ağ alması.
Yox, tək Qubanın deyil,
Başqa bağça-bağın da,
Almaları yetişər
Öz payız budağında.
Sarısı, qırmızısı,
Yamyaşılı da olar.
Payızda daha dadlı
Olar bizim almalar.

PAYIZIN MEYVƏLƏRİ

Sarı heyva ağacdan
Qəndlil kimi sallanır.
Güleyşə nar budaqda
Sanki alışib yanır.

Əzgil bir azca kaldır,
Bu gün-sabah dəyəcək.
Qoz çıxır qabığından,
Yetişmiş olsun gərək.
Bəs iydə, püstə, innab?
Şabalıd da var hələ...
Heç payız meyvələri
Qurtarmır saymaq ilə.
Bəzisi meyxoş, ya turş,
Bəzən şirin, mətlidir.
Yayın meyvələritək
Onlar da ləzzətlidir.

ÇAY

Bil çıxsam yolun üstə,
Yaşılam kolun üstə.
Yol alsam fabrikaya,
Dönərəm qara çaya.

Gözlə məni hər yanda,
İzlə məni hər yanda.
– Pəh-pəh! – deyib iç məni
Armudu stəkanda.

BADAM

Bax ağacdə badama,
Sözü çoxdur adama.
Söhbəti var deməli:
– Yeməliyəm, yeməli!
Ağacımı qoru sən,
Həm soyuq, həm istidən.
Su ver, içim doyunca,
Mən bütün il boyunca...
Qoy rahat olsun yerim,
Şirin ləpələr verim!..

SƏN ELƏ KİTABSAN...

Ey nurlu, ey müdrik bilik məbədi,
Alqış bir əsrlik ulu yaşına!
İllər özü ömür verib əbədi
Elm aləmində yaranışına.

Sən elə kitabsan, yaranışından
Min sıralı aləmə söz açdırımsın.
Hər il pilə-pillə kamala yetən
Min-min oğul-qızə göz açdırımsın.

Qarış-qarış gəzsən vətənimizi –
Hər obada sənin şagirdlərin var.
Hətta hərb günləndə silinməz izi,
Həlak olmuş, ya sağ şagirdlərin var.

Vətənin çox adlı-sanlı övladı
Səndə dərs alıbdır müəllimindən.
«Ağdam 1 nömrəli məktəb»in adı
Düşməyib onların bir an dilindən.

Nə qədər xoşbəxtəm, necə bəxtiyar! –
Səndə oxumuşam üç ilimi mən.
Əgər haq-sayını bilaixtiyar
İtirsəm, hər haqqın gəlsin gözümüzdən.

Hərbin məşəqqətli, ağır illəri...
Oğlan məktəbiyi o zaman adın.
Uşaqlığın zərif, fağır illəri...
Sən bizi qanadın altına aldın!

Vətənimiz sənə tapşırı bizi,
İstədi qalmayaq elmin yolundan.
Əziz müəllimlər hər birimizin
O ağır günlərdə tutdu qolundan.

Ələkbər müəllim, Musa müəllim,
Əmir, Həsən müəllim çıxarmı yaddan?!
Onları unutmur öz şagirdləri,
Şirin xatirətək anır hər zaman.

Demə, təvazödən uzaq gəzirəm,
Biz də ucaldaraq hər an adını,
Sevimli məktəbim, doğrultduq hər dəm
Sənin bizə olan etimadını!

Bütün məzunların adından bu gün
Alnından öpürəm, əziz məktəbim!
Var ol bəxş etdiyin ülvilik üçün,
Hər eşqi, əməli təmiz məktəbim.

**BAĞÇANIN
ÇİÇƏKLƏRİ**

Hər bağçanın gülləri,
Əlvən çiçəkləri var.
Torpağın xoş nəfəsi,
Gözəl ətridir onlar.

Uşaq bağçasının da
Gülləri, çiçəkləri
Öz gözəl işləriylə
Oxşayır ürəkləri.

Vüqar plastilindən
Düzəldib qızıl inək.
Baxan deyir ki, əlbət,
İndicə mələyəcək.

Pəncərəyə düzülüb
Nərgizin dibçəkləri.
Bağcanın öz ətrinə
Bürütür çiçəkləri.

Elxan rəsmilərindən
Kiçik sərgi düzəldir.
«Ev», «Göy Xəzər», «Buruqlar»
Şəkilləri gözəldir...

Süsən mahnı oxuya,
Oturub dinləyəsən.
Necə də xoş səslənir:
«Bağçamız», «Ana Vətən!»

Bütün bağça əl çalır –
Nilufər rəqs edəndə,
Ruslan, Elnur, Bəxtiyar,
Eldar yallı gedəndə...

Hansı şeiri əzbərdən
Söyləsə kiçik Həzi,
Deyirsən bəs bu şeiri
Yazıb oğlanın özü.

Yasəmən kuklasının
Donuna naxış salıb.
– Gör nə qəşəngdir! – deyə,
Dostları heyran qalıb.

Uşaq bağçasının bu
Gülləri, çiçəkləri
Öz gözəl işləriylə
Oxşayır ürəkləri.

TANIYIRAM RƏNGLƏRİ

Taniyıram rəngləri
Balaca olsam da mən.
Budur şəkil dəftərim,
Çəkim hər nə istəsən.

Bilirəm, sünbüл sarı,
Çiyələk qırmızıdır.
Ağdır qarların qarı,
Bəs qara rəng hansıdır?

Taniyıram onu da,
Bu rəngdədir, bax, saçım.
Lentim isə yaşıldır,
İnanmirsan gəl açım.

Dairə çekib əgər
Boz rəng vursam, «qoz» olur.
Yaxşı baxdım bu səhər,
Sərçələr də boz olur.

Başqa gözəl rəng də var, –
Adını deyərsiniz?
Bu rəngdədir, a dostlar,
Ləpələnən göy dəniz.

ƏZİZ DOST

Siz ey mənə yazmağı,
Oxumağı öyrədən
Əziz müəllimlərim,
Sizə minnətdaram mən.

Xatirimdən çıxarmı
Bu böyük xidmətiniz –
Kitabların dilini
Mənə siz öyrətdiniz.

Kitab mənim sevimli
Dostumdur, yoldaşimdır
O mənə sirlər açan
Ən yaxın sirdaşimdır.

O öyrətmişdir mənə
Əyri nədir, düz nədir,
Ürəyə ilham verən
Şeir nədir, söz nədir...

O tanıtmışdır mənə
Həyatı, insanları,
Vətən üçün canından
Keçən qəhrəmanları.

O öyrətmişdir mənə
Təbiəti sevməyi.
Hər vərəqin dili var,
Hər bir sətrin ürəyi...

Kitabla dost olandan,
Artmış gözümün nuru,
Mən ondan öyrənmişəm
Mətinliyi, qüruru...

Kitabdan öyrənmişəm
Mən Həzinin adını, –
O ölməz qəhrəmanın
Mənalı həyatını

Koroğlunu, Nəbini
Tənimişəm kitabla.
Yeni aləm açmışəm,
Oxunan hər varaqla.

Mərd Mehdiyən, Gəraydan
Kitablardan verir xəbər,
Kitablarda sərr açır
Okeanlar, dənizlər.

Bircə gün görüşməsəm
Bu yaxın dostumla mən,
İllərlə ayrırlaram
Sanki əzizlərimdən.

Kitab mənə nə vermiş? –
Söyləsəm, dastan olar.
Hələ nələr verəcək –
Toplasam ümman olar.

Kitab mənim sevimli
Dostumdur, yoldaşimdır,
O, mənə sirlər açan
Ən yaxın sirdaşimdır.

BAĞÇADAN MƏKTƏBƏ

Bağça bizi anatək
Qoynunda bəsləyərək
Yetirmiş boy-a-başa,
Dolmuşuq yeddi yaşa.
Əlimizdə çantamız,
Yanımızda atamız,
Yanımızda anamız,
Gülər üzlə ilk dəfə
Yollanırıq məktəbə.
Öyrənmişdik bağçada
Necə bir-birimizə!
Bu gündən məktəblilər
Söyləyəcəklər bizə.
Əlvida, oyuncaqlar!
Daha dərslərimiz var.
Kitab oxuyaq gərək,
Gedib dərsi söyləyək!

Kiçik masa dalında
Otururduq bağçada.
İndi əyləşəcəyik
Yaraşıqlı partada.
Təmiz saxlayacağıq
Partaları həmişə.
Qoymayacağıq ona
Kiçik bir ləkə düşə.
Bir məktəbimizə bax,
Saymışam, – beşmərtəbə...
Böyükdür bağçamızdan
Azi, azi on dəfə!
Geniş qapılara
Baxın hələ siz onun.
On il oxuyacağam
Qucağında düz onun.

TƏK BİR NƏFƏR

Beşinci «b» sinfi
Səs salmışdı hər yana.
– Afərin! – deyilirdi
Hər qızı, hər oğlana.
Məktəbdə hansı uşaq
«5b»dənəm söyləsə,
– Sənə hörmətimiz var –
Deyirdilər, – eləcə,
... Yaşılıq ayı keçsə,
Bu sinif də hər bahar
Çoxlu ağaç əkərdi,
Gül əkərdi uşaqlar.
Hələ dönməmişdilər
Bir dəfə sözlərindən.
Gərəksiz bir metal da

Qaçmazdı gözlərindən,
Metal qırıntıları
Toplamalı olsalar.
Qalaqlanardı çoxlu
Boru, qıfil, hər nə var...
Kölgə teatrı da
Düzəltmişdiler hələ,
Məktəbdəki dostları.
Baxırdı gülə-gülə.
«5b» konsert verəndə
Heyran qalırdı hamı.
Birincilərlə çox şən
Keçdi mahnı bayramı...
... Bir dəfə səs yayıldı:
– Məktəbə müxbir gəlib.
O da birincilərin
Gözəl işini bilib,
Fərəhləndi, sevindi.
Sonra söylədi: – İndi,
Deyin, görək hələ bir
Dərslərdən necəsiniz?
Qiymətiniz necədir?
Dedilər qiymətlərimiz
«Dörd, beş» olur dərslərdən.
Bir şagird «iki» alır,
Sinifdə qırx nəfərdən.
Müxbiri fikir aldı,
Dərin xəyalə daldı...
Söylədi: – Olmadı bu!
Gözləməzdəm doğrusu.
Nümunəvi sayırdım
Şagirdlər dəstənizi
Qəzetdə tərifləmək
İstəyirdim mən sizi.
Nə olsun ki, bu qədər



Gözəl işlər tutmusuz?
Yoldaşı unutmusuz.
Hələ ki, bütün işlər
Qaydada deyil deyə,
«5b»-ni tərifləmək
Qaldı gələn dəfəyə.

UŞAQLAR ZOOPARKDA

Zooparkda bu səhər
Görün necə şənlik var!
Heyvanlarla dost olmuş
Kiçik qızlar, oğlanlar...

Boz filin xortumunda
Necə də sürüşürər,
Elə bil ki, təpədən
Düzənliyə düşürlər.

Naxışlı arabaya
Qoşub dəcəl ulağı,
Sirkdə çıxış etməyə
Öyrədir onu Tağı.

Ağzında fanar tutub
Yol göstərir Zürafə.
Zebr şəkil çekdirir
Rəssam dostu Arifə.

Maral da dostlarını
Səsləyir ki,
– Haçandan
Mənim qoşa buynuzum
Olubdur paltarasan!

Kenquru çantasından
Qəzet, jurnal çıxarır.
O hoppana-hoppana
Müştərilər çağırır.

Şirin dondurma satır,
Uşaqlara ağ ayı.
Deyir: – Yoxsa pulunuz
Alın, verim havayı...

Zooparkda bu səhər
Yaxşı-yaxşı baxın bir, –
Görün dostluq buraya
Necə yaraşlıq verir!..

BALACA USTALAR

Bizim emalatxana
Uşaqla dolmuş yenə.
Düzülmüşdirlər yan-yana
Neçə dəzgah, məngənə.

Ustalarda vaxt hanı?
İş hər şeydən gözəldir! –
Kimi yonur taxtanı,
Hamarlayır, düzəldir.

Kimi əlində dəmir,
Dəzgahına yan alır.
Kimi qutu düzəldir,
Gözəl naxışlar salır.

Hələ baxın Əmire!
Görün, bir an yorulur?!
Yeyə çəkir dəmirə,
Zəhmət nə şirin olur!



Yaman məşguldur Cahan,
Sanmayın ki, tələsir.
Mişarla taxtalarдан
Görün o nələr kəsir.

Baxır o yan, bu yana,
Xeyala dalıb Pəri, –
İndi nə etsin görən?
Əyri kəsib faneri.

Ona yanaşır Əvəz:
– Hə, nə olub? Nə xəbər?
Eşitməmisən ki, bəs:
«Yüz ölçüb, bir biçərlər!»

Yaxşı, daha qəm yemə,
Yenidən başla işi.
Diqqətlə bax əlime! –
Belə, düz tut xətkeş...

Bir-birinə dost kimi
Verir hamı məsləhət.
Bu sənət ocağında
Onlar öyrənir sənət.

«5»LƏRİN SİRİ

– Sirac, necə olur sən,
«5» alırsan dərslərdən?
Sirac dedi: – Ay Elmar,
Bunun sadə sırrı var.

Hər səhər eyni vaxtda
Qalxıram yatağımdan.
Buna adət etmişəm
Mən körpəlik çağımıdan.

Soyuq suda yuyuram
Həmişə əl-üzümü.
Gümrah hiss eləyirəm
Bütün günü özümü.

Dərsi hazırlamasam,
Əlim getməz bir işə –
Sonraya saxlayıram
Oynamağı həmişə.

İdmanı da bircə an
Çıxarmıram yadımdan.
Bədən möhkəm olmasa,
Tez əldən düşər insan.

Ev işində anama
Kömək etməyim də var.
Zəhməti sevməyənin
Hafızəsi küt olar.

Yatmaq vaxtı çatdımı,
Yatağa girəm gərək.
Dalıb şirin yuxuya,
Dincələm ta sübhədək.

Mən gündəlik vaxtimı
Bölmüşəm bax, bu təhər.
Çalışıram, bir anim
Getməsin mənim hədər.

BİR ÇANTA SEVİNC

Hər kəsin sevinci var,
Nəzər salsañ haraya.
Şagird sevincini mən
Dəyişmərəm dünyaya.

Odur, bir oğlan gedir
Evlərinə aramla
Atır addımlarını
Gör necə də inamla.

... Ana dilindən şeiri
Əzbər dedi Səməndər.
Sanki sapa düzüldü
İnci kimi beytlər.

Hesab dərsində, sinfə
Göz gəzdirib müəllim;
– Bugünkü misalları
Həll eləyər – dedi – kim?

Səməndər əl qaldırıb,
Getdi lövhəyə sari.
Bircə anın içində
Həll etdi misalları.

Rus dili dərsində də
Quştək ötdü Səməndər
Təhlil etdi cümləni
«Bu, mübtəda, bu, xəbər...»

... Yolla bir oğlan gedir
Evlərinə aramla.
Atır addımlarını
Gör necə də inamla.

Gülür qara gözləri,
Sevinci dünya qədər!..
Bir çanta «5» aparır
Evlərinə Səməndər.

YÜRÜŞDƏ

Yaşıl dağ ətəyində
Yerləşir düşərgəmiz.
Dağa yürüşə çıxdı
Bir gün səhər dəstəmiz.

Neçə mənzərə gördük,
Biz hər addım başında, –
Belə gözəl mənzərə
Görməmişdim yaşında.

Ürək oxşayan yerlər
Burda nə qədər imiş!...
Azərbaycan torpağı –
Həm yamacı, həm dağı
Canlı lövhələr imiş...

Gedirəm heyran-heyran,
Mat qalmışam düzü mən.
Bu boyda kəmər olar?
Açılib hansı beldən?!

Yox, ən böyük kəmərin
Buna bənzəri olmaz,
Nağıldakı divlərin,
Belə kəməri olmaz!

Sığal çəkib fərəhli
Öz yamyasıl telinə,
Bu kəməri nə vaxtdır
Dağ qurşayıb belinə.

Ətrafi gül-ciçəkdən
Naxışlarla doludur.
Əslində, kəmər deyil,
O bizim dağ yoludur.

Yamaca bax, yamacə,
Adam burda qalacaq! –
Gör necə göz oxşayır,
Heyran edir baxışı –
Külək daraq, çəmənin
Naxışdır, naxışı.

Bu naxış bir, beş deyil,
Min-mindir, saymaq olmaz.
Səhərdən axşamacan
Baxsan da doymaq olmaz.

Sarı çiçək dənizi
Tutubdur yolu-rizi.

Hələ dağ yamacından
Baxsan üstdən-aşağı,
Heyrətlə soruşarsan:
– Deyin, kim qazib axı

Bu boyda hündürlükdə,
Bu boyda dərinlikdə,
Enlilikdə çalanı?
Ucu-bucağı hanı?!
Möhtəşəm mənzərədir! –
Bu dərədir, dərədir.

Bu dərədən süzülən
Şəlaləyə bax hələ! –
Qişqırmaq istəyirəm:
– Sən axdiqca, ax elə!

Bir az gedib, qarşıda
Daşan bulaq görürük.
Bulaqda əl-üzünü
Yuyan uşaq görürük.

O yandasə bir bulaq
Elə sakitdir, laldır,
Dinməzçə, söyləməzdır
Dağın döşündə xaldır.

Amma şırlıtsız da
Söz danışır səninlə.
Buz suyu daş göynədir,
İç doyunca, sərinlə!

Burdan düşür yolumuz
Yaşıl dağ meşəsinə.
Görəsən, kim bəsləyib
Bu qədər xoş nəğməni
Şən quşların səsinə?!

Bu meşənin nəfəsi,
Söz-söhbəti, səsidir,
Bura qollu-budaqlı
Ağaclar sərgisidir...

Gördüyüümüz çaylardan,
Göllərdənmi danışım?..
Dərələrdə kükrəyen
Sellərdənmi danışım?

Haraya nəzər salsañ,
Gözəl bir rəsm əsəri...
Öz gözünlə görəsən,
Gərək bizim yerləri!

MEŞƏDƏ

Qəlbimizin nə bir dərdi,
Nə bir qəmi var.
Düşərgədə hər xoş günün
Öz aləmi var.

Bax, yolumuz düşüb bu gün
Gözəl guşəyə, –
Biz gəlmışik səhər-səhər
Yaşıl meşəyə.

Hər tərəfi qəlb oxşayan
Ətir tutubdur,
Üstümüze six budaqlar
Çətir tutubdur.

Gözə dəyən nə var isə
Qəşəng görünür,
Min bir adda yaşıl ağaç,
Çiçək görünür.

Budaqlarda bir-birilə
Verib səs-səsə,
Quşlar şirin nəğməsini
Oxuyur bize.

– Daha niyə dayanmışıq?! –
Deyir kim isə,
Dil-dil ötən quşlar ilə
Durub üz-üzə.

Şən ahənglə mahnimizi
Oxuyuruq biz,
Min fərəhlə, min sevincə
Vurur qəlbimiz.

İrəliyə dəniz kimi
Coşub gedirik,
Çay keçirik, neçə təpə
Aşib gedirik.

Elə bil ki, yerdə deyil,
Göydə uçuruq!..
Atlas donlu çəmənlilikdə
Süfrə açırıq.

Buz çeşmədən su içirik,
Diş qamaşdırır.
Belə yerlər ömrü-günü
Cavanlaşdırır.

Axşamçağı şən qayıdır
Bütün uşaqlar.
Hər yarpaqdan, hər çiçəkdən
Nümunəmiz var. –

Şən düşərgə günlərindən
Əziz yadigar, –
Qoy təbiət guşəmizə
Pay olsun onlar!..

TONQAL BAŞINDA

Tonqal başı, qız, oğlanlar
Oturmuşuq bayaqdan.
Söhbət edir aram-aram.
Bir döyüşü qəhrəman:

– Axşam çığı ön cəbhədə
Döyüşürdü hissəmiz!
Kəşfiyyatçı göndərmişdik
Meşəliyə o gün biz.

Kəşfiyyatçı sizin yaşda
Balaca bir uşaqdı,
Hissəmizdə igidliliklər
Göstərirdi nə vaxtdı.

Dəqiqələr bir-birini
Qovdu-qovdu o axşam,
Saniyələr ötüb keçdi,
Dondu-dondu o axşam,

Sizin yaşda kəşfiyyatçı
Bir də gördük-farağat –
Başında öz pilotkası
Sinəsində avtomat –

Bir düşməni qabağına
Qatib gəlir, arxada.
Həmin gündən bənzədərək
Onu igid Fərhada,

Koroğluya, Cavanşirə,
Boz atlı mərd Nəbiyə.
Bizim doğma yurdumuzun
Mərd oğlu olub deyə –

Bax, bu tonqal alovunda
Onu görürəm, onu! –
Məşəl kimi yaşadır bax, –
Vətən hər bir oğlunu!

BELƏ UŞAQLAR DA VAR

İTİRİLMIŞ GÜNLƏR

Dedilər: «Dərsinə bax!»
Təqvimə baxdı Tağı.
O söylədi coşaraq:
– Niyə tələsim axı?
Məgər, məni qovurlar?!
Həftə var, ay var, il var.

Günlər döndü həftəyə,
Həftələrsə ay oldu.
Onun qiymət cədvəli
«2» qiymətlə doldu.
Nə oxuyub, çalışdı,
Nə bir dərsi danışdı.

Bir də gördü, dostları
Yuxarı sinfə keçdi.
Atıldı, düşdü Tağı,
Gördü ki, daha gecdi...
İtirilmiş günləri
Qaytarmaq olmaz geri!

BAĞIR BAXIR

Dərs qurtarib nə vaxtdan...
Məktəbdən gəlir Bağır.
Küçələrdə bayaqdan
Afışalara baxır...

Cox yol gəlib bu oğlan,
Evə çatmışdır axır.

Bütün günü eyvandan
Yenə futbola baxır...

Axşamdır... o, dərsinə
Baxıbmı? Hara baxır?..
Öz işindədir yenə,
Televizora baxır.

Səhər müəllim: – Dərsi
Sən danış, – deyir, – Bağır!
İndi də müəllimin,
Mat-mat üzünə baxır...

EYİBDİR

Məktəbə gedir Zəbi
Avtobusun dalında.
Tutur ona qəzəbi
Balaca Xalxalın da...

O, dərsə çatanadək
Yazır neçə divarı.
Deyir: – Rəssamam, gərək
Mən çəkim uşaqları.

Küçə boyu çantası
Fırıldayır havada.
On çanta cirmiş azı,
Neçə belə davada.

Onu görən küçədə,
Dodaq büzür: – Necə də
Pis oğlandır, baxın bir
Eyibdir!.. Çox eyibdir!..

ÇANTA DÖYÜŞÜ

Dərsdən evə gələndə
Xoşagəlməz iş oldu.
Dostumla çanta-çanta
Döyüşünə qoşuldum.

Gör bir çanta döyüşü
Başına nə iş açıb?! –
Bu gün aldığım «5»im
Gündəliyimdən qaçıb.

Dağılıb kitablarım,
Vərəqləri cirilib.
Dəftərlər toz içində,
Karandaşlar qırılıb.

Çantam dil aça bilsə,
Belə deyərdi yəqin:
– Məntək çantan olunca,
İnsafın ola sənin!

KÜÇƏDƏ HADİSƏ

Ağa ilə bacısı
Məktəbdən gəlirdilər.
Küçə boyu mehriban
Danışıb, gülürdülər.

Tinə çatıb, gördülər –
İki uşaq dalaşır.
Bacısı dedi: – Ağa,
Onlar niyə savaşır?

Ağa dedi: – Bilmirəm,
Dayan, baxaq onlara!
Bacısı qardaşına
Tez söylədi bu ara:

– Adam savaşnlara
Durub baxmaz, ay Ağa.
Bundansa get onları
Qoyma sən dalaşmağa.

KONFET İSTƏYƏN QIZ

Aytən məktəbə getdi,
Nənəyə kömək etdi. –
Nəvəsinin işindən
Xoşal oldu nənəsi:
– Al sənə konfet verim, –
Dedi, – mənim əzizim!
Aytən konfeti yedi,
Sonra yudu fincanı.
Nənə: – Sağ ol! – söylədi. –
Mənim ciyərim, canım!
Aytən dedi: – Ay nənə,
«Sağ ol» söylədin mənə,
Bir konfet də ver yenə.

PƏHLƏVAN

Ceyhun dedi: – Ay nənə,
Bir qulaq as gəl, mənə.
Gör bir nələr etmişəm! –
Mağaraya etmişəm.
Axtarmışam hər yeri,
Oyatmışam divləri.
Hamisini yixmişəm,
Mağaradan çıxmışəm.
Qorxmamışəm onlardan,
Pəhləvanam, pəhləvan!
Yolda qorxaq Əhmədi
Görüb, Məlikməmmədin
Yerini soruşmuşəm.

Neçə dağdan aşmişam,
Dərələrdən keçmişəm,
Təpələrdən keçmişəm.
Az gedib, üz getmişəm,
Yolumu düz getmişəm.
Görmüşəm böyük quyu, –
Quruyub tamam suyu.
Kəndirimi atmışam,
Tez dartıb çıxartmışam
Məlikməmmədi ordan.
Pəhləvanam, pəhləvan!
... Nəvəsinin sözündən
Nənə çıxdı özündən:
– Bu nədir uydurmusan?
Adam danışmaz yalan!
Ceyhun güldü: – Ay nənə,
Buy, inanmadın mənə?
Yalan demirəm axı,
Danışdığın nağılı
Dünən axşam təzədən
Yuxuda görmüşəm mən...

YUMURTA

Sən bir işə bax, –
Nənəm qayğanaq
BİŞİRDİ YENƏ
Bir səhər mənə.
Sən bir işə bax, –
Yemədim ancaq.
Sən bir işə bax,
Mətbəxə getdi
O, yumurtanı
Soyutma etdi.
Sən bir işə bax,

Yemədim ancaq.
Niyə yemədim?!
Onda demədim.
Mən deyim daha
– Bilirsiz niyə?!
Qoy cücə olsun
Yumurta deyə.

GERİ QALAN «SAAT»

Xoruz gec yatdı axşam,
Dedi: – Gec də durmuşam!
Pipiyimi yağlayıb,
Lələyimi burmuşam!
A quşlarım, quşlarım,
Siz yatmayın, oyanın!
Quşlar civildəşdilər,
Quşlar hey gülüsdülər.
Söylədilər: – Xoruzsan!
Quşları oyadansan?
Biz bayaqdan durmuşuq,
Durub cəh-cəh vurmaşuq.

Saatımızsan bizim,
Geri qalmışan düzü.

QAPIÇI

Axşam sərini
Düşəndə, yenə
Dəydi uşaqlar
Bir-birinə.
– Düşərgəmizdə
Futbol var bu gün.



– Biz udmalıyıq
 Uşaqlar, bu gün!
 – Kimdir oynayan,
 Söylə bir hələ?
 – Qonşu düşərgə –
 Düşərgəmizlə.
 Tez meydançaya
 Axışdı hamı.
 Oyundan kənar
 Qalmaq olarmı?
 Qonşu komanda
 «Səhər» adlanır.
 Bizim komanda
 «Zəfər» adlanır.
 Mən də «Zəfər»in
 Oyunçusuyam,
 «İ» nömrəli
 Qapıçısıyam.
 Fit verdi hakim,
 Yarış başladı.
 Oyunçuları
 Alqış başladı...
 – Bərk dur ha «Səhər!» –
 – Uduzma «Zəfər!»
 – Durdunuz neçin?!

Hücum keçin! –
 Yer-yerdən səslər
 Qalxdı, nə qalxdı...
 Top yumalanıb
 Gah yerlə getdi,
 Gah göyə qalxdı.
 – Zərbə! zərbə!
 – Qol!
 Topları bol-bol
 Vurdu qapiya
 Uşaqlarımız.

– Əhsən! – çağırıldı
 Hər oğlan, hər qız.
 Bir azdan növbə
 Mənə yetişdi.
 Top diyirlənib
 Düz tora düşdü.
 Keçdi aradan,
 Dördüncü topu
 Çıxardım tordan.
 «Səhər» hücuma
 Keçdi yenidən.
 Möhkəm dayandım
 Öz yerimdə mən.
 Çətin topları
 Tutsam da hər vaxt,
 Asan toplara
 Çatmadımancaq.
 Pərt oldum yaman.
 Bir işə baxın, –
 Axıra yaxın
 Yeddinci topu
 Vurub keçirdi
 Kimsə qapımdan.
 Oyun qurtardı
 Elə bu zaman.
 ... Uşaqlar məni
 Qınamadılar.
 Yeddi top üçün
 Danlamadılar.
 Komandamızda
 Hücumçu dostlar
 Bərk durmuşdular. –
 Rəqib qapıya
 Nə az, nə çox, –
 On
 Top vurmuşdular.



QUŞLARA DƏN SƏPİRƏM

Tez-tez çıxıb eyvana,
Dən səpirəm quşlara. –
İlboyu sərçələrə,
Yazda qaranquşlara.
Deyirəm: – Heç qoyaram
Mən sizi ac qalmağa?
Axı çatmaz gücünüz
Göydə qanad çalmağa.
Quşlar mən səpən dəni,
Həvəslə dənləyirlər.
Sonra civ-civ eləyib,
Mənə «sağ ol» deyirlər.

MƏN NAĞILÇIYAM

Günəş tamam batanda,
Yaz axşamı eyvanda
Şirin sözlü nənəmdən,
Gülərzüzlü nənəmdən
Bir nağıl istədim mən.
Nənəm dedi: – Ay bala,
Bir belə nağıl olar?!
Elə sənə hər axşam
Mən nağıl danışıram.
Ay saqqalı ağarmış,
Bu axşam da sən damış!
– Yaxşı, – söylədim, – nənə,
Bir nağıl deyim sənə
Nənəcan, bir göyə bax,
Göydəki o aya bax.
Onun dörd bir yanında
Uzaqda, yaxınında

Gör nə qədər ulduz var,
Göydəki ay nənədir,
Ulduzlarsa nəvədir.
Bax, nağıl deyir yenə
Ay öz nəvələrinə. –
Deyir, biri var idi,
Deyir, biri yox idi,
Göydə bir ağaç vardi,
Almaları çox idi.
Göydən üç alma düşdü,
İkisi sizin oldu,
Biri payına düşdü.
Hə, yaxşıdır, nənəcan?
– Yaman uydurdun, şeytan! –
Deyərək güldü nənəm. –
Ay nağıl deyər bəyəm?
Mən də güldüm: – Nağılda
Uydurma da olar da!
Alnimdan öpdü nənəm
Dedi: – Səni
Min yaşa,
Mənim nağılçı nəvəm.

XƏSTƏLİYİNİ GİZLƏDƏN AYTƏN

Aytən xəstələnibdir,
Bunu danır nənədən.
Telefonla danışıb
Deyir: – Lap yaxşıyam mən.
Nənə soruşur: – Quzum,
Mənim mehriban qızım,
Nə edirsən
İndi sən?



Aytən deyir: – Ay nənə,
Yerimdəcə yatıram,
Mən xəstə deyiləm a,
Amma dərman atıram.

OXŞAMA

Aytən oxşama qoşub
Öz körpə qardaşına,
Hərdən oxuyur, onun
Sığal çəkib başına:
– Mənim əzizim,
Qardaşım Nazim
Qəşəng uşaqdır,
Yeri qucaqdır,
Alma yanaqdır,
Qaymaq dodaqdır,
Haça qulaqdır,
Dişi dumağdır,
Başı yumaqdır,
Saçı papaqdır,
Gözü çıraqdır,
Sözü «qığğa»dır,
Yaxşı uşaqdır.

İNCİTMƏKDƏN QORXURAM

Topumu oynadıram,
Amma təpik vurmuram.
Axi xətrinə dəyər,
İncitməkdən qorxuram.

TİKANLI KİRPI

Soyuq dəyib kirpiyə
Qişın qarlı çağında.
Qızdırması var deyə,
Uzanıb yatağında.

Yaxın qonşu tısbağı
Hardansa bunu bildi.
Xəstəni yoluxmağa, –
Tez kirpigilə gəldi.

Əhvalını soruşdu,
Sonra qalxdı ayağa,
Tısbağı yola düşdü,
Həkimi çağırmağa.

O xəbərdar elədi
Həkim ağacdələni.
– Gəl kirpigilə, – dedi, –
Özüm aparım səni.

Həkim tapşırıdı bərk-bərk,
Xeyli baxıb xəstəyə:
– Banka salınsın gərək,
Tez sağalasan deyə.

Kirpi mizildəndi: – Hə?!
Belim tikandır tamam.
Banka salmaq xətrinə,
Onları qırxdırmaram!..

İKİ ŞƏRT

– Məni çox istəyirsən? –
Dedi nəvəyə nənə.
– Əlbəttə, istəyirəm –
Dedi nənəyə nəvə.



Nənə söylədi: – Onda
 Sən evdə qalıb oyna,
 Mən gedirəm qonşuya
 Dalımcə ağlama ha!
 Qonşudakı nənəylə
 Bir az danışsin nənən,
 Sonra qayıdırıb evə
 Çoxlu oynasın sənnən.
 – Məni çox istəyirsin? –
 Dedi nənəyə nəvə.
 – Əlbəttə, istəyirəm –
 Dedi nəvəyə nənə.
 Nəvə söylədi: – Onda
 Sən evdə qalıb danış,
 Mən gedirəm qonşuya,
 Çağırma, qayıtmamış.
 Qonşudakı nəvəylə
 Bir az oynasın nəvən,
 Sonra qayıdırıb evə
 Çoxlu danışım sənnən.

BÖYÜK QIZ

Aytən qızə dedilər:
 – Balaca olsan da sən,
 Şıltəqlığın böyükdür,
 Bunu özün bilirsən?
 Aytən: – Mən böyük qızam –
 Dedi, – iki yaşım var!
 Balaca ona deyin,
 Bələkdə qardaşım var.

BƏBƏ DİLİ

Hələ danışmir Aytən,
 Sözdən baş açmir Aytən.
 Amma xoş dindirəndə,
 Qılığına girəndə
 Püstə dodağı qaçır,
 Yanaqları gül açır.
 O öz bəbə dilində
 Söz də deyir güləndə. –
 Söyləyir: – Büvvə... büvvə..
 Xoş bir səs dolur evə.

AYGÜN

Bir evə yaraşıqdır,
 Aygünə bax, Aygünə.
 Elə bil qarışıbdır
 Yanağında ay günə.
 Günlərin bir günündə:
 «Qığ...» – dedi bələyində.
 Dilə tutdum onu çox:
 – De görüm Aygün hanı?
 Nə «hə» dedi, nə də «yox»,
 Özü bilmir adını.

«QOÇAQ» VÜQAR

Vüqar haçaqdı
 Guya qoçaqdı –
 Bacısı Nigar
 Ağlasa birdən
 Deyər: – Mən səni
 Durub döyərəm!

Hə, səsini kəs,
Tez kəs, deyirəm!
Vüqar haçaqdan
«Qoçaqdır» yaman! –
Televizorda
Bacısı Nigar
Tülkünü görüb,
Desə: – Qorxdum mən!
Qaş-göz eləyir,
Vüqar da deyir
Elə o axşam:
– Mən də qorxuram!

TOYUĞUN NƏĞMƏSİ

Toyuğun nəğməsini
Eşitmisən söyle sən?
Əgər eşitməmisənsə,
İnanaram söyləsən:
«Qaq-qaq! Qaq-qaq!
Qaq-qaq-qaq! –
Yumurtam ağ,
Yuvarlaq.
O dönüb nə olacaq?
Bunu söyləyim necə?! –
Soyutma, ya qayğanaq,
Ya da ki, sarı cücə...»

YERİN ÜRƏYİ YANIR

Bu səhər pəncərədən
Baxırdım küçəyə mən –
Elə yağış yağırı,
Küçədə sel axırdı.

Dedim: – Nənə,
De mənə –
Niyə göydən su axır?
Niyə bu yağış yağır?
Nənəm güldü: – A bala,
Nə işin var yağışla,
Qoy yağdıqca, o yağsın,
Həyətdə sellər axsin,
Küçədə sellər axsin...
Bilmirsən? Neçə ayı,
Bütün baharı, yayı,
Günəş qızdırıb yeri,
Daha tükənib səbri,
Bu ki daha deyil sərr, –
Yerin ürəyi yanır,
Yer su içmək istəyir...
Bir qış günü
Yenə mən
Baxırdım pəncərədən
Quşbaşı qar yağırı, –
Sanki ulduz axırdı.
Dedim: – Nənə,
De mənə –
Niyə göydən qar yağır?
Elə bil ulduz axır?
Nənəm güldü: – A bala,
Nə işin bu qarla,
Bilmirsən? Neçə ayı,
Bütün baharı, yayı,
Günəş qızdırıb yeri,
Daha tükənib səbri,
Bu ki daha deyil sərr, –
Yerin ürəyi yanır,
Yer dondurma istəyir,
Yer dondurma istəyir...

QAZ VƏ BALALARI

Ana qaz yasti-yasti
Gəlir həyət boyunca.
Körpə balalarına
Baxır, baxır doyunca.
O, boynunu uzadır,
Gah sağa, sola baxır,
Həyətə, yola baxır.
Qorxur balalarına
Birdən əl vuran olar.
Onlara əl vuranın
Halı çox yaman olar! –
Ana qaz beləsinin
Ətəyindən yapışar,
Hələ desən dişləyər,
Hələ desən qarşışar...
Körpə balalarına
Dil öyrədər ana qaz.
Deyər: «Ğa-ğa» söyləyin,
«Qa» desəniz, düz olmaz.
«Qa-qa»nı ördək deyər,
Siz deməyin, inciyər.
Onun yanınca gedər
On bir göyçək balası
Hansı «ğa-ğa» söyləsə,
Deyər: – Nə var, qadası?!

MƏN QATARDA GEDİRƏM

– Urra!... Urra!...
Baxın bura –
Görün harda gedirəm,
Mən qatarda gedirəm!..
Takqa-taraq, takqa-tak

Takqa-taraq, takqa-tak...
Eh, mənə kim çatacaq!..
Ku-ku... ku-ku... ku-ku...
Nə qədər qatarımız!
U-u...u-u...u-u...u-u...
Fit verir qatarımız!..
Ayağa qalxıram mən,
Baxıram pəncərədən:
Ağaclar da qaçıır ki!..
Budaqlar da qaçıır ki!..
Nə gözəl mənzərələr!..
Qaçıır, dağlar, dərələr...
Çaylar, göllər də qaçıır,
Elə göylər də qaçıır...

Görün harda gedirəm,
Mən qatarda gedirəm!.

MƏNİM HƏDİYYƏM

Öz rəfiqəmdir Sona.
Qulaq asırdım ona, –
O «qar»a «qay» deyirdi,
O «nar»a «nay» deyirdi.
Sonanın ad günüydü,
Sevinirdi, gülürdü...
Sonanın ad günündə,
Hədiyyə aldım mən də.
Bilirsiniz nə idi? –
Gözəl, qəşəng «R» hərfi...
Qulaq asıram ona,
Mənim rəfiqəm Sona –
Daha «nay» yox, «nar» deyir.

Daha «qay» yox, «qar» deyir.
 Elə bilməyin ki, o,
 «Y» hərfini atıbdır,
 O, cümlədə bu hərfi
 Öz yerinə salıbdır.
 «Gəlir tramvay» – deyir,
 «Odur axır çay» – deyir,
 «Göydən baxır ay» – deyir,
 «Nə istidir yay» – deyir...

DƏVƏ

Eşitmişdim babamdan –
 «Çox dözümlüdür dəvə.
 Səhrada həftələrlə,
 O yeyib, içməsə də
 Yeriyə, gəzə bilir,
 Günlərlə susuzluğ'a,
 Acliğa dözə bilir».
 Bir gün heyvanxanada
 Gördüm boz bir dəvəni,
 Mən onu xeyli süzdüm,
 Süzdü dəvə də məni.
 Birdən dil açıb dedi:
 – Hə, nə baxırsan belə?
 Güldüm: – Söhbət eləmək
 İstəyirəm səninlə.
 – Buyur görək!
 Soruşdum:
 – Söyləsənə
 Sən mənə –
 Səhralarda günlərlə
 Necə gəzə bilirsən?
 Aclişa, susuzluğ'a

Necə dözə bilirsən?
 Dəvə güldü: – Belimdə
 Yəhərə bənzər təpə
 Xurcunumdur, içində
 Yemək də var, su da var. –
 Qoymaz susuz, ac qalam,
 Mənə günlərlə çatar.

FİL

Zooparkda filə baxdım,
 Elə bil ki, kiçik dağdı.
 Ağ sümükdən dişи haça,
 Xortumu var, bir novalça,
 Hər qulağı bir palazdı,
 Söhbət etdim, qulaq asdı...
 Xeyli kefsiz gördüm fili.
 Səbəbini
 Sordum, susdu.
 O bilmirdi adam dili,
 Mən fil dili.
 Atam çatıb köməyimə,
 Başa saldı,
 Heç nə demə, –
 Fil meşədə işləyirmiş,
 Canı imiş
 Zəhmətlə iş.
 Zooparkda yeyib-yatır,
 Buna görə qəmə batır.

GÜLƏRİN CAVABI

Gülərgilə qonaq gəldi,
Qonaqlardan biri dedi:
– Ay matan qız,
Ay şeytan qız.
Bu evdə sən
De, kimi istəyirsən?
De, atanı?
Ya ananı?
Bacını, ya qardaşını?
Gülər baxıb yanı-yanı
Belə dedi: – Həm atamı,
Həm anamı,
Qardaşımı,
Həm dostumu,
Yoldaşımı!..

BÖYÜK QARDAS

Arazın altı yaşı,
Hadının beş yaşı var.
Onların Ruhin adlı
Sonbeşik qardaşı var.
Araz deyir: – Sözümdən
Çıxa bilməz qardaşlar! –
Ata, anamdan sonra
Bu evin başı mənəm.
Hadi ilə Ruhinin
Böyük qardaşı mənəm.

YUVADA ŞƏNLİK

Sərçənin yuvasından
Səs gəlmirdi nə vaxtdı.
Burdan «cik-cik» uzaqdı,
Burdan «civ-civ» uzaqdı...
Günlər keçdi aradan,
Bir gün səhər yuvadan
Bir «cik-cik» səsi qalxdı,
Başqa quşlar dedilər:
– Şənlidir sərçəgildə!...
Yuvaya baş çəkdilər,
Bülbül gətirdi gül də.
Gördülər ki, sərçənin
Beş qəşəng balası var.
«Cik-cik», «civ-civ» eləyib,
Nəğmə oxuyur onlar.
Bu körpə balalara
Qoşuldu başqa quşlar,
Sərçənin yuvasında
Oxudular o ki, var,
Oynadılar o ki, var...

ELXANIN SÖHBƏTİ

Evdə balaca Elxan
Söhbət edir bayaqdan
Qulaq asır babası,
Qulaq asır nənəsi,
Görən axı, nə deyir,
Nə söyləyir nəvəsi?
Əl-qolunu ölçərək,
Sağa-sola keçərək,
Elxan gah nənəsinə,
Gah babasına baxır.



Baba, nənə
Fərəhlə
Gül balasına baxır:
– Hə, sonra?
– Sonra da mən –
Deyir Elxan, – qaçmışam,
Gecə səhərə kimi
Neçə dağdan aşmişam,
Sonra da çaydan keçib,
Bir meşəyə çatmışam.
Ağac tūfəngim ilə
İki çapqal atmışam...
Baba gülür: – Nə yalan
Uydurdun axşam-axşam!
Elxan deyir: – Yalan yox,
Yuxumu danışmışam.

AFAQ VƏ QARIŞQA

– Ay nənə, – dedi Afaq –
Sən bir qarışqaya bax! –
Çıxbı divarda gəzir?
Nənə güldü: – Görmürsən,
Balacadır, a bala.
Qorxur ki, yerdə gəzsə,
Ayaq altında qala.
Afaq kövrəldi yaman:
– Heç qorxma, qarışqاقan!
Düş yerə, qoruyaram, –
Olmaş səni tapdayan.

CÜCƏNİ TƏK QOYMADIM

Anasından ayrı düşüb
Bir bala cücə.
Civildəyir, lap istəyir
Ağlaya cücə...
Birdən göydə leyi gördüm,
Qaçdım həyətə.
Elə bil ki, mən eyvandan
Uçdum həyətə.
Gəlib durdum başı üstə
Ala cücənin;
Ağır vaxtda, qoymadım tək
Qala cücəni.
Ley də göydən baxıb gördü
Tək deyil cücə.
Buludların arxasında
İtdi gizlicə.

MƏNİM LİMONUM

Limon tumu əkmışəm
Neçə vaxtdır dibçəkdə,
Calaq vurubdur babam,
İndi açıb çiçək də.
Təmiz-təmiz onun mən
Yarpağını yuyuram.
Gözləyirəm küləkdən,
Soyuqdan qoruyuram.
Vaxtında sulamağı
Unutmuram bir an da.
Bəsləyirəm həvəslə
Gah evdə, gah eyvanda.



– Unutmaz, – deyir babam –
O da haqqı-sayıni.
Bir gün limon gətirib,
Dadlı edər çayını.

KUKLA LAYLASI

Anamin xoş laylası
Getmeyir qulağımdan.
Anamin laylasını
Unutmaram heç zaman.
Mən onun sözlərini
Bir-bir yada salıram,
Özüm də kuklam üçün
Təze layla çalıram:
Doqquz olubdur saat,
Gözlərini yumub yat.
Baxma üzümə mat-mat,
Layla, kukla, a layla,
Sən yuxula, a layla.
Dovşanım da yatıbdır,
Ceyranım da yatıbdır.
Növbə sənə çatıbdır.
Layla, kukla, a layla,
Sən yuxula, a layla.
Oynamaqdan doymadın?
Yuxula, qol-qanadım,
Sən yat ki, mən də yatım,
Layla, kukla, a layla,
Sən yuxula, a layla.

İYNƏBATMAZ

Bir gün çanaqlı bağa
Kirpi ilə görüşdü:
– Salam!
– Ay salam, salam!..
Bir hay, bir haray düşdü...
– Necəsən, bağa bacı?
– Yaxşıyam, sən necəsən?
– Darıxmışdım səninçün.
Hə, dostluqda bircəsən!
– Hara belə?
– Mən, Gölə.
– Kolların arasıyla
Gedək gəl, kəsə yol var.
– Qorxuram, kirpi bacı,
Üstüm-başım cızılar.
– İynəm var gör nə qədər,
Cızılsa, bacın tikər...
Çanaqlı bağa güldü:
– Eh, buna gücün çatar?
Sümükəndər üst-başım,
Heç ona iynə batar?!

İNÇİYƏN ƏLLƏR

Dürdanənin bu payız
Alti yaşı olacaq,
Süfrədə xörəyini
Özü yeməyir ancaq.
Çay töküb gətirəndə
Ağ birçəkli nənəsi,
Nəlbəkidə soyudub
İçmir onu, nəvəsi.
Çayını, çörəyini
Yedirtməsə anası,



Dürdanə düz bir həftə
 Ac-susuz qalır, azı.
 Hələ bircə dəfə də
 Əl atmayıb çörəyə,
 Özü qaşıq götürüb,
 Uzatmayıb xörəyə,
 Yəqin ki, yoxdur bundan
 Heç özünün xəbəri, –
 Dürdanədən inciyib,
 Dürdanənin əlləri.

BAĞÇADA SÖHBƏT

Kərim babanın
 Böyük bağı var.
 Meyvə gətirir
 Hər il ağaclar.
 «Gəl-gəl!» söyləyir
 Uca budaqdan,
 Heyvalar, narlar
 Sənə uzaqdan.
 Kərim babanın
 Gül nəvələri
 Nərgiz, Bəxtiyar,
 Ayaz və Pəri,
 Nar dənələyib
 Yeyirdi yenə.
 Yaxınlaşaraq
 Nəvələrinə,
 Baba söylədi:
 – Gözəl balalar,
 Çox xoşunuza
 Gəlib deyən nar?

Yeyin nə qədər
 İstəyirsiniz!
 – Beş nar yemişəm –
 Söylədi Nərgiz.
 Dilləndi Pəri:
 – Yeyərəm on nar.
 – Mən də yeyərəm –
 Dedi Bəxtiyar.
 Ayna soruşdu:
 – Ay baba, bəs sən?
 – Mənə bəs eylər
 Elə siz yeyən,
 Ancaq şərtim var, –
 Dediyiniz tək,
 Yediyiniz tək,
 Əkib becərin
 Hərəniz on nar.

MURADIN YUXUSU

Bir səhər nənəsinə
 Murad dedi: – Gəl, sənə
 Danışım öz yuxumdan.
 Nənə, xeyli nigaran
 Soruşdu: – Xeyir ola?
 Danış yuxunu, bala!
 – Gördüm ki, – dedi Murad –
 Böyük qardaşım Azad,
 İstiot verib mənə,
 Söylədi: – Hə, yesənə!
 Mən onu yeyən kimi,
 Acıladı dilimi.
 Nənəsi güldü bu vaxt:





— Ağzin şirin olacaq.
Yaxşı yuxudur, oğul!
Gəl, sənə verim noğul.
Bizim Murad o vaxtdan
Hər gün deyir: — Nənəcan,
Yuxuda səhərəcən
İstiot yemişəm mən...

MOLLA VƏ SƏYYAH

Molla Nəsrəddin
Dedi səyyaha:
— Hara getmişdin?
— Eh!.. Dağa-mağा.
— Dağda nə gördün?
— Eh!.. Bulaq-mulaq.
— Səni kim gördü?
— Eh!.. Uşaq-muşaq.
— Hara gedirsən?
— Eh!.. Evə-mevə.
— Nə aparırsan?
— Əşşı, mer-meyvə.
— Heybəndə nə var?
— Eh!.. Armud-marmud.
Eh!.. Alma-malma.
— Gel yarı bölkə.
Çox xəsis olma!
— Raziyam, — dedi.
Mollaya səyyah. —
Ancaq onları
Bölkə nə sayaq?
Nəsrəddin dedi:
— Bilirəm, indi. —
Armudlar mənim,

Marmudlar sənin.
Almalar mənim,
Malmalar sənin...

GÜLGÜN VƏ DƏRMAN

Bilsəniz Gülgün necə
İsteyir nənəsini —
Qaçış yanına gəlir,
Eşidən tek səsini.
Nənə onu səsləsə,
— Bəli, gəlirəm — deyir. —
Səni çox isteyirəm!..
Nənə: — Bilirəm, — deyir. —
Sən mənim bir dənəmsən,
Ən ağıllı, ən gözəl,
Ən sevimli nəvəmsən...
Bir dəfə xəstələndi
Gülgün qızın nənəsi.
Nənəsinin yanından
Əl çəkmədi nəvəsi.
Həkim gəldi, nənənin
Nəbzino qulaq asdı.
Neçə məsləhət verib,
Ona dərman da yazdı...
Nənə gündə üç dəfə
İçirdi bu dərmani.
Bir dəfə də içəndə,
Qırışdırıldı alını.
Gülgün qız qaşlarını
Çatıb dedi: — Ay nənə,
Əlbət dərman acidir,
Mən içərom, ver mənə!..



GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ

Təzə nağıl danışdı,
Gözel nağıl danışdı.
Bu axşam nənəm mənə
Dedim, danışın yenə.
Birini də başladı,
Onu da çox xoşladım.
Nağılı bitirəndə,
Nənəm üz tutdu mənə
– Hə, mənim şirin nəvəm,
Qulaq as, nə deyirəm. –
Göydən üç alma düşdü,
Mənim yadına düşdü.
Biri nağıl deyənin,
O birisi nənənin.
Biri də sənin olsun!
Dedim: – Nənə, ay nənə!
Niyə mənə bir dənə,
Amma sənə ikisi?
Güldü nənəmin üzü:
– Çünkü nağılı sənə
Nəql eləyibdir nənə.
Kimin çox zəhməti var,
Onun payı çox olar.

UTANAN DƏFTƏR

Dəftərə bir bax! –
Al qırmızıdır.
O, sahibindən
Çox narazıdır.
– Düz yazmayırsan, –
Deyir, – sözü sən,
Utandığımızdan
Qızarıram mən.

EYVAZIN PARTASI

Dəcəl Eyvazı
Sevmir partası.
Deyir: – Bir baxın,
Dəlik-dəliyəm.
Belə uşağı
Mən sevməliyəm?!

MƏN BALACAYAM

Nərgiz atılıb-düşür,
Qulaq batır səsindən.
Belə sözlər eşidir
Bu zaman nənəsindən:
– A bala, bir az yavaş,
Belə səs salmaz adam.
Tez dodaq büzür:
– Axı mən balacayam.



Süfrəyə yemək gəlir,
Nərgiz baxır çörəyə,
Göyərtiyə, meyvəyə,
Nimçəsində xörəyə.
Ana: – Yeməyi özü
Yeyər – söyləyir – adam.
Nərgiz deyir: – Sən yedirt,
Axı mən balacayam.
Nərgizə üz tutaraq
Deyir bacısı Afaq:
– Dur mənə kömək elə
Dibçəkləri sulayaq.
Nə baxırsan üzümə?
Tənbəllik etməz adam.
Nərgiz yenə söyləyir:
– Axı mən balacayam.
Nərgiz qaşqabaqlıdır,
Fikir götürüb qızı.
Teatra yiğışır
Axşam ata-anası.
– Ana, məni də apar.
– Axı sən balacasan.
– Ana, mən böyümüşəm –
Deyir, Nərgiz bu zaman.

ÖRDƏKLƏ SÖHBƏT

Gördüm ördək göldən çıxdı,
Lovğa-lovğa mənə baxdı:
– Qa...qa...qa...qa...

Dedim: – Nə var?
Heç ördək də lovgalanar?
Hə, bilirəm, deyirsən ki,
Üzərsənmi mənim təki?
Üzmərəm, yox,
Kiçiyəm çox.
Niyə gedib girim gölə?
Qoy böyüüm bir az hələ.
İndi sən də, mənim kimi
Heç danışa bilirsənmi?
Bircə kəlmə «Qa» sözün var,
Bir sözlə nə demək olar?
Mənim kimi gülərsən? Yox!
Evcik qura bilərsən? Yox!
Oynayırsan? De mənə. Yox!
İş görürsen nənənə? Yox!

XORUZUMU DANLADIM

Pipiyi qıpqırmızı,
Lələkləri al-əlvən,
Böyük bir Xoruzum var,
Lovgalanır hər zaman.
Gah qovur cüçələri,
Gah döyür Toyuqları.
Bir gün dedim: – Ay xoruz,
Utanıb qızar barı!
Özündən kiçiklərə
Əl qaldırmaq eyibdir.
Bunu mənə bağçada
Müəllimim deyibdir.



Çox söz dedim xoruza,
Onu möhkəm danladım.
Amma o mənə baxıb,
Lap ucadan banladı.

AY MƏNİ TAPDI

Axşam eyvana çıxdım,
Yupyumru Aya baxdım.
O da mənə baxırdı,
Buludlarda axırdı.
Dedim: – Gözəlsən, gözəl!
Gizlənpaç oynayaq gəl.
Gözümü yumub-açıdım,
Bilmədim hara qaçı?
Bərk qışqırdım bir azdan:
– Buludun dalindasan.
Tez buluddan çıxdı Ay,
Əvvəlki tək baxdı Ay.
Dedim: – Yum gözlərini,
İndi də sən tap məni.
Eyvandan qaçıb həmən,
Evdə gizlənəndə mən,
Ay: – Səni tapdım, – dedi,
Boylanıb pəncərədən.

BELƏ KÖMƏK KİMƏ GƏRƏK

Sənubər ilə Qaraş,
Bu doğma bacı-qardaş
Mehribandır hər zaman.
Oynayırlar bayaqdan.
Bir az əvvəl gedəndə
Nənələri bazara:
– Evdə qalın, gəlirəm, –
Söyləmişdi onlara.
Birdən Sənubər dedi:
– Bəsdir oynadıq indi
Evi yiğişdəraq biz.
«Sağ ol» desin nənəmiz.
Tez qaçıb bacı, qardaş,
Mətbəxə gəldi birbaş.
Bir az keçmiş aradan,
Nənə gəldi bazardan.
Sənubər dedi: – Nənə,
İş görmüşük biz sənə.
Bir-bir yuyub silmişəm
Stəkanı, fincanı.
Qaraş dedi: – Yığmışam
Mən də düşüb sinanı.

ADAM YALAN DANIŞMAZ

Bir gün evi-eşiyi,
Qara Məstan pişiyi
Tapşırıb Xuramana,
Dükana getdi ana.
Evdə qalanda yalqız,
Darıxmir bu kiçik qız.
Baş çekir çiçəklərə,
Su tökür dibçəklərə...
Xuraman bu gün yenə,
Çox iş tapdı özünə. –
Kuklasını bəzədi,
Söylədi: – Nə gözəldir
A kuklam, təzə donun,
Gəl, cırkləndirmə onu!
Baxdı vərəqləyərək,
O, al-əlvən, rəngbərəng
Şəkilli kitablara...
Səs eşidib bu ara
Tez mətbəxə qaçı o,
Tez qapını açdı o,
Gördü düşüb taxçadan
Sınıb süd dolu fincan.
Məstansa baş bulayır,
Quyruğunu yalayır.
Qız söylədi: – Ay şeytan,
Niyə baş bulayırsan?
Fincanıma nə oldu?
De, sənin işindir bu?
Gəl, düşünək ikimiz,
Anama ne deyək biz?
Pişik baxıb dörd yana,
Yanaşdı Xuramana.
Miyoldadı yavaşca

Hiyləgərsən, amma sən.
Bilirəm, istəyirsin,
Anama deyim ki, mən, –
Sən danlama Məstani,
Mən sindirdim fincanı.
Yox! Bu mənə yaraşmaz,
Adam yalan danişmaz.

GEC YATAN XATIN

Axşam olur, xeyli keçir...
Xatın elə hey çay içir.
Böyüklərlə danışır o,
Hər səhbətə qarışır o.
Sual verir o aramsız,
Söyləyirlər: – Dur yat, a qız!
Dodaq bütüb deyir Xatin:
– Hamı yatsın, mən də yatım!

Günəş doğur, açır səhər...
İşıqlanır pəncərələr.
Yatağından qalxır hamı.
Balaca qız yuxudamı?..
İndi ona deyən gərək:
Gözlərini bir aç gərək,
Söyləyirdin axşam, Xatin:
– Hamı yatsın, mən də yatım!
Evdəkilər qalxıb erkən,
Bəs yatırsan de, niyə sən?!

AYIDAN QORXMAYAN OĞLAN

Yaxşı ovçudur
Bəxtiyar əmi.
Ov edən olmaz
Heç onun kimi.
Ovdan qayıdır
Bir dəfə yenə
Söhbət edirdi
Nəvələrinə:
– Bu səhər bir iş
Gəldi başıma.
Zorba bir Ayı
Çıxdı qarşımı.
İstədim vuram,
Durdum bir anda.
Çünki balası
Vardı yanında.
Çıxdım ağaca
Gizlənim deyə.
Ayılar ötüb
Girdi meşəyə.
Dilləndi bu an
Balaca oğlan:
– Ay baba, ovçu
Qorxar ayıdan?
Heç mən qorxmadım
Onu görəndə.
Çıxbı ağacda
Gizlənmədim də.
– Nə? Sən ayını
Görmüsən harda?
Oğlan dilləndi
– Televizorda.

EYVANDA SÖHBƏT

Nənəsi ilə Afaq
Axşam eyvana çıxdı.
Nənə dedi: – Qızım, bax,
Göydən bir ulduz axdı.
Balaca qız söylədi:
– Nə bilirsən, ay nənə?
Bəlkə, kosmonavt əmi
Göyə uçmuşdur yenə?

HAMIDAN ÇOX

Gülgün deyir – hamidan
Çox istəyir babanı.
Baba onu aparıb,
Gəzdiribdir Qubanı.

Gülgün deyir – hamidan:
Çox istəyir nənəni.
Nənə ona nimçədə
Göyərdibdir səməni.

Gülgün deyir – hamidan:
Çox istəyir atanı.
Ata onu oxşayır:
– Ay evimin şeytanı!..

Gülgün deyir – hamidan:
Çox istəyir qardaşı.
Hədiyyə verib ona
Qardaşı karandaşı.

Gülgün deyir – hamidan:
Çox istəyir əmini.
Əmi düzəldib ona
Suda üzən gəminini.



Gülgün deyir – hamidan:
Çox isteyir dayını.
Dayı alıb gətirib
Ona məxmər ayını.

Gülgün deyir – hamidan:
Çox isteyir bibini.
Konfetlə doldurubdur
Bibi onun cibini.

Gülgün qızı üz tutub
Soruşan olsa: – Bəs sən
Lap çox, hamidan çox
De kimi isteyirsən?

Elə bil gözlərinin
Qarasını axtarır –
Gülgünün baxışları
Anasını axtarır...

BABASINA GÜVƏNƏN NƏVƏ

«Dövlətdə dəvə,
Övladda nəvə» –
El misalıdır.
Üç yaşlı Ülkər
Elə bil, bundan
Çoxdan halıdır.
Evdə hamını
Qorxuzur da o,
Öz babasıyla.
Dostdur babası
Gül balasıyla.

Babası evdə
Olmayan anda,
Hətta anası
Söz desə ona
– Baba, ay baba!-
Qişqırır Ülkər –
Baba hardasan
Məni döyürlər!..
Elə çığırır:
– Hardasan, baba,
– Baba, ay baba!

BİLİRƏM NƏ DEYİRSƏN

Ay mənim göyçək quzum,
Tükləri ipək quzum,
Səsin düşüb aləmə:
– Ana, – deyib mələmə!
Qaç, yanına gəlsənə,
Süd verərəm mən sənə.
Hə, görürəm, dinmirsən, –
Bilirəm nə deyirsən,
Tükləri ipək quzum,
Deyirsən, göyçək quzum:
– Sənə qalsın öyündün!
İnək südü
İçmirəm,
Ver öz anamın südün!



GÜNELİN ZARAFATI

Qoy deyim, siz də bilin,
Bilsəniz, yaxşı olar.
Nənəsiylə Günelin
Yaman zaraftatı var.
Nənə deyir: – Siyiq ye,
Sənə nağıl deyərəm.
Günel deyir: – Nağıl de,
Sonra siyiq yeyərəm.
Gah nənə baş bulayır:
– Birdən siyiq yemədin?
Gah nəvə baş bulayır:
– Birdən sıyığı yedim,
Sən nağılı demədin?!
Nənə deyir yavaşdan:
– Bəs nə edək, a şeytan?!
– Nənə nağılı başla,
Mən də yeyim sıyıqdan...

SANDIQÇA

Yəqin etmişik ki, biz,
Odur müdrikliyimiz –
Bilək işə nə sayaq,
Hardan, necə başlayaq.

Kiməsə yaraşılı sandıqça gətirdilər.
Göz oxşayan naxışı zərifdi özü qədər;
Hamı gəlib baxırdı sandıqçaya maraqla,
Əllamə bir usta da gəldi bura soraqla.
Boylanıb sandıqçaya dedi: – Bunun sirri var,
Qifilsizdir, bəs onu nə sayaq açmaq olar?
Mən açaram lap yəqin,

Dodaqaltı gülmeyin!
Sandıqçanın sırrını axtararam, taparam
Hər işdən başım yaxşı çıxır, açaram.
Bəli, işə başladı,
Barmağını tuşladı.
Sandıqçanın mixini, gah çəmbərini basdı,
Çevirdi ora-bura, neçə yerini basdı;
Çox düşündü-daşındı,
Çox sindirdi başını;
Qıraqdan ona baxıb kimisi baş buladı;
Kimisi gülümşədi, kimisi piçildədi.
Eşidildi ustənin qırıq-qırıq sözləri:
«Yox, buradan açılmır, ordan yox, bir az bəri!»
Boş yerə hey çalışdı,
Lap qan-tərə bulaşdı,
Yaman yoruldu, yaman;
Sirri tapa bilməyib, əl çəkdi Sandıqçadan.
Sandıqçanınsa nə sirr, nə də sehiri vardi:
Sadəcə açılırdı.

XİYARIN AYAĞI

Xiyara bax, xiyara,
Dırmaşıbdır divara.
İnanmirsən mənə sən?
Deyirsən: – Ayağı var?!

Niyə qaçıր gözündən?
Bəs görmürsən tağı var.
Xiyarın yaşıl tağı
Ayağıymış, ayağı.

İMTAHAN

Aytən yuxudan
Qışqırıb qalxdı,
Anası qızın
Üzünə baxdı:
– Nə olub, qızım,
Baharım, yazım?
... Başını bürüdü
Aytən yorğana:
– Yuxuda imtahan
Verirdim URA!..

ELDAR VƏ GÜLNAR

Beş yaşı var Gülnarın,
Beş yaşı var Eldarın,
Bu uşaqlar əkizdir,
Mehribandır, əzizdir...
Ancaq bir gün nədənsə
Onlar gəldi söz-sözə.
Eldar dedi: – Anamı
Tək mən çox isteyirəm.
Gülnar dedi: – Anamı
Səndən çox isteyirəm.
Ana çağırıdı bu an:
– Eldar!.. Gülnar!.. Hardasan?
O mil-mil stəkanı
Tez gətirin şkafdan!
Eldar heç tərpənmədi,
Nə «hə», nə də «yox» dedi.
Gülnar isə tez qaçıdı,
Gedib şkafı açdı, –
Aparıb stəkanı,
Razi saldı ananı.
Ana dedi: – Məni sən
Daha çox isteyirsən!

KUKLAMIN ADI

Xoş gəlmisən, kuklam, bize
Saçında lent, donun təzə,
Yanaqların qıpqırmızı...
Kim istəməz sən tək qızı?
Mənim adım Pərvanədir.
Söylə, sənin adın nədir?
Utanma, de!.. Dillən görək!
Çay içmisən?.. Verim xörək?
Eh, danış də, nə durmusan?
Çox yol gəlib yorulmusan?!
Nə qalmışan baxa-baxa?
Bir söz soruşmaram daha!
Gülür!.. Bildim, yoxmuş adın,
Nahaq səni çox danladım.
Gəl ad tapaq onda sənə.
Lalo... Çiçək... Yox, Dürdənə...
Yox, təzə ad tapaq, aha!..
Razisanmı Gülsabaha?!
Bəyənirsən? Yaxşı addır,
Çağırıan tək cavab ver ha!..

UYDURMAÇI HACI

Bizim Hacı nə gopçudur,
Nə yalançıdır,
Amma yaman zaraftıl,
Uydurmaçıdır.

Bir də gördün deyir: – Göydə
Pələngə baxın!
Tez gözləri göyə baxır
Neçə usağın.



– Hami?! Hami?!
 Hacı deyir:
 – Tapın özünüz!
 – Tapmırıq da!
 – Ağ buludu görmür gözünüz!? –
 Deyə Hacı elə bu an
 Dodağın büzür.
 Hami deyir: – Lap pələngə
 Oxşayır düzdür!..

Bir də gördün and-amana
 Söyləyir Hacı:
 – Kəlləsinə dırmaşıbdır
 Meymun ağacın.
 – Necə meymun?! –
 Soruşuruq. –
 De gördün harda?!
 Hacı gülüb, nişan verir:
 – Televizorda. –

Bu yaxında ayrı kələk
 Gəldi o bize.
 Dəstə-dəstə yollanırdıq
 Mavi dənizə.
 Hacı: – Timsah balasına
 Baxın bir! – dedi.
 Heyrət ilə baxıb gördük, –
 Kərtənkələdi...

CEYHUNUN ŞƏKİLLƏRİ

Şəkil çəkməyə Ceyhun
 Təzə-təzə başlayır.
 Nə çəkirsə, tez onu
 Rəngləməyi xoşlaysı.
 Amma əsl rəngində
 Rəngləmir o heç nəyi
 Bir də görürsən ki, göy
 Rəngdə çəkib inəyi.
 Soruşursan: – A Ceyhun,
 De, o göyərib niyə?
 Söyləyir: – Soyuq dəyib
 Mən çəkdiyim inəye.
 – Qoyun niyə yaşıldır?
 Yaşıl da qoyun olar?!
 Sən kimi aldadırsan,
 Belə də oyun olar?!
 – Niyə oyun?! –
 Bu qoyun
 Çəmənlikdə yatıbdır,
 Elə buna görə də
 Yaşıl rəngə batıbdır.
 Desən: – Niyə qaradır
 Sən çəkdiyin qurbağa?
 Cavab verir: – Pintidir,
 Gedib girib batdağa.
 – Bəs Günəş niyə bozdur, –
 Bu nədir?! Deyil ayıb?!
 – Bəs görmürsünüz onun
 Üstünü duman alıb?!
 Desən: – Bəs niyə qozun
 Qabığı ala-bula!..



Gülümsəyir: – Çürük qoz
Ala-bula olar da!..
– Bəs o nədir?
– Almadı.
– Yox! Daha bu olmadı! –
Alma isə, üstündə
Ağ-ağ nöqtələr nədir?
– Bunu da bilmirsiniz?! –
Sərçə dimdikləyibdir.
Heyrət etsən: – Qırmızı
Qaz harda var?! Eyibdir!
– Boyaqçının qazıdır –
Deyir – o rəngləyibdir...
– Bir söz ilə, Ceyhunun
Rəsmində birdi nöqsan, –
Heç nəyi öz rəngində
Çəkmir balaca rəssam.

BALACALARIN SUAL-CAVABI

Bahar dedi: – Söylə, Qədir,
Qardaşının adı nədir?
– O bəbədir hələ, Bahar,
Adı yoxdur, famili var.

NƏNƏ VƏ NƏVƏ

(Bolqar rəvayətinə iqtibas)

Gözel bahar çağıdır,
Bülbül gülü çağırır.
Əsir sərin küləklər,
Sığallanır çiçəklər.

Bər-bəzəkli eyvanda,
Gül-çiçəkli eyvanda
Oynamaqdan qayıdan,
Güllü bağdan qayıdan
İstəkli nəvəsinə, –
Uzadıb nənnisinə,
Laylay çalırkı nənə:
– Laylay dedim, yatasan,
Qızıl gülə batasan.
Qızıl güllər içində
Şirin yuxu tapasan.
Laylay nəvəm, a laylay,
Bircə dənəm, a laylay!..
Nənə laylayı çaldı,
Nənə xəyalə daldi,
Laylayı deyə-deyə,
Özü getdi mürgüyə..
Nəvə qalxıb nənnidən,
Bir ah çəkdi dərindən:
– Bu ki, yatıbdır – deyə,
Laylay çaldı nəneyə. –
Laylay dedim, yatasan,
Qızıl gülə batasan.
Qızıl güllər içində
Şirin yuxu tapasan.
Laylay nənəm, a laylay,
Bircə dənəm, a laylay!..
Nənə, nənə, ay nənə,
Acıqlanma sən mənə. –
Sən yat, mən getdim bağa,
Təzədən oynamağa.
Güllərə, çiçəklərə,
Qazlara, ördəklərə
Çoxlu laylay çalmağa.





BİRİNCİ

– Ay Nazim, oxuyursan
Necədə?
– Birincidə.
– Oturursan arxada?
– Yox, birinci partada.
– Bəs məktəbə gedirsən,
De neçənci?
– Birinci.
– «Beş» almaqda neçənci?
– Əlbəttə ki, birinci!..

BALACA OVÇU

Səhər açılan kimi
Götürdüm tüfəngimi.
Yol aldım göy meşəyə
Baş çəkdim hər guşəyə.

Birdən səs eşitdim mən
Gördüm tülküdür gələn.
Dedim: – Yeməzsən
Toyuq-cüçələri sən!
Tüfəngimi doldurdum,
Tülkünü vurdum.

Ceyran gördüm atmadım,
Dovşan gördüm atmadım...
Neçə təpədən aşdım,
Hər tərəfi dolaşdım.

Birdən səs eşitdim mən,
Gördüm boz qurddur gələn.
Dedim: – Bir də yeməzsən
Qoyun-quzuları sən!
Tüfəngimi doldurdum
Boz qurdur vurdum.

ZOĞAL MÜRƏBBƏSİ

Susma, bir din, ay zoğal,
Niyə döndün, ay zoğal,
Mürəbbəyə sən!

Mənə soyuq dəysə də,
Həkim dərman desə də,
Qiymayıram mən!

Tez zoğal mürəbbəsi
Dedi: – Soyuq dəyməsi
Keçərsə səndən,
Qalar xilaskar adım.
«Kimi isə sağaltdım!»
Söyləyərəm mən.

BİLSƏN, KİMDİR...

Bilsən, kimdir otaqda,
Oturub bir bucaqda
Gah başını tərpədən,
Gah döşünü tərpədən?
Yaxın get, yaxşı bax bir!
O mənim pişiyimdir.
Siçan bəyə toy tutub,
Oynadır quyruğunu,
Forslu-forslu əl atıb,
Sığallayır bığını.

PAMBIQ

Bir gün anam apardı
Deyin, haraya məni?
Bir tərəfi ağappaq,
Böyük tarlaya məni.





Tez soruşdum anamdan:
 – Qardır yağan çöllərə?
 Söylədi: – Yox, pambıqdır,
 O, gərəkdir ellərə.
 Ondan parça toxuyub
 Gözəl paltar tikirlər.
 Anamın bu sözündən
 Mən sevindim nə qədər!..
 Öz-özümə düşündüm:
 – Çox qəribədir bu iş, –
 Sən demə, güllü donum
 Tarlalarda bitirmiş.

QORXMAZ QIZCIĞAZ

Axşam Günelə
 Dedi nənəsi:
 – Yatmasan, gəlib,
 Qurd yeyər bizi!...
 Günel: – Yatmaram –
 Dedi – nənəcan! –
 Yatsam, kim səni
 Qoruyar qurddan?!

PİŞİYİN DƏRDİ

Pışık divanın üstə,
 Boynunu bura-bura,
 Lap bayaqdan baxırdı
 Rəngli televizora.

O balaca siçanı
 Ekranda gördü birdən.
 Gözlərini bərəltdi:
 «Tutacağam onu mən...»

Hücum edib ekrana,
 Pişik atıldı-düşdü,
 Siçan qorxub qaçmadı,
 Yaman qəribə işdi!..

Hirslə vurdu başına:
 – Miyo!.. Necə dözüm mən? –
 Bapbalaca siçan da
 Qorxmur demək, pişikdən?!

GÖRƏSƏN, TƏRGİDİB...

Heç xoşa gəlməz idi
 Dadaşın bir adəti, –
 Heyvanlara, quşlara
 Rəhm eləmirdi qəti.
 O, qaza daş atırdı,
 Xoruza daş atırdı,
 Cücəyə daş atırdı,
 Sərçəyə daş atırdı...
 Yapışirdi dartırdı
 Pişiyin quyruğundan,
 Tulanın qulağından...
 Qapısında eşiyin,
 Bir gün yenə pişiyin
 Dartanda quyruğunu,
 Bir qoca gördü bunu.
 Başını bulayaraq,
 – Nə edirsən, ay uşaq! –





Söylədi incik-incik, –
İşdir, birdən o pişik
Sən olasan, de görək,
Özün elədiyintək,
Quyruğunu dartsalar,
Sənünçün yaxşı olar?
Qoca yaman söz dedi,
Qoca yaman düz dedi.

Susdu, əsla dinmədi,
Bərk fikrə gedib Dadaş.
– Görəsən, pis adəti
Artıq tərgidib Dadaş?!

YALANÇI

Ana dili dərsinə
Hazır deyildi Cəbi.
– Kim dərsini danışar? –
Deyəndə müəllimi,
Bir anda o, əlini
Lap yuxarı qaldırdı,
Müəllim elə bildi,
Cəbi dərsə hazırlıdı.
Dedi: – Cəbi, gəl danış,
Cəbi dərsi bilmədi,
Gəlib lövhə önungdə
Danışmadı, dinmədi.
Öz yalani ucundan
Cəbi tamam mat qaldı,
Danışmadı dərsini,
Yağlı bir «iki» aldı.

TƏNBƏL VƏ SAAT

Tənbələ ad günündə
Saat aldı atası:
– Bu, hədiyyədir sənə,
Hər axşam qur, qadası.
Adı saat deyildir,
Zənglidir o, qurarsan,
Oyadar səni hər gün
Səhər tezdən durarsan.
Qulaqların alışar
Zənglərinin səsinə. –
Tez qalxarsan yataqdan,
Gecikməzsən dərsinə.
Tənbəl dedi: – Nə yaxşı
Hədiyyədir, ay ata!
İstəyirəm o, hər gün
Məni tezdən oyada.
Amma, heyif... çox heyif...
Əsla olmadı belə.
Hər axşam qurdı tənbəl
Bu saati səy ilə. –
Gəl ki, elə ki, səhər
Saat – cırıq!.. elədi, –
Yatma, oyan! – söylədi,
Haray saldı o ki, var
Gözlədi, bəlkə, durar.
Nə tənbəli durğuzdu,
Nə yuxudan oyatdı,
Saat da tənbəlləşib,
Axırda susdu, yatdı.



NAMİQ
MƏKTƏBDƏN GƏLİR

Addım atır, dayanır,
Arxasına boylanır,
Bəzən qayıdır geri.
Gah o səkiyə keçir,
Gah bu səkiyə keçir....
Dolanır küçələri.
Namiq dərsdən çıxanda,
Gözü qalır dörd yanda, –
Gəlib-gedənə baxır.
Sağa-sola, divara,
Divarda elanlara.
Qayıdır yenə baxır.
Məktəbdən üç tin uzaq
Yolu məktəbli Namiq
Düz bir saata gəlir,
Hətta çanaqlı bağa.
Namiqi qoyur lağası:
– Gör necə asta gəlir!

DONDURMA

Gör necə şaxta var ha! –
Buz bağlayıb yağan qar.
Elə bil ki, dondurma
Yeyirlər navalçalar.

NƏNƏLƏR, BABALAR, NƏVƏLƏR

NƏNƏM

Ay nənəm mənim,
Bir dənəm mənim.
Necə qəşəngsən,
Sən bir çiçəksən.
Sən çox istərsən
Hər zaman məni.
Heç danlamazsan,
Bircə an məni.
– Ay qadan alım,
Balam, – deyirsən!
Ay nənəm mənim,
Necə qəşəngsən!
Ay nənəm, sən də
Gülsən, çiçəksən!

NƏNƏNİN
«SAĞ OL» SÖZÜ

Hər baxanda sözünə,
Nənəm üz tutur mənə:
– Sağ ol, qızım! Çox sağ ol!
Həmişə üzü ağ ol!
Bir də görürsən deyir:
– Al, iynəmi sapla bir,
Ay gözümün işığı!
Kuklamı, dovşanımı,
Ya da ki, ceyranımı
Qoyuram mən bir yana,
Tez gəlirəm yanına.



Saplayıram iynəni,
Nənəm süzərək məni
Elə yenə neçə yol,
Söyləyir: – Qızım, sağ ol!
Süfrəni qatlayanda,
Düyü arıtlayanda
Ona kömək eləsəm,
Ya bir şeir söyləsəm.
Nəğmə oxusam ya da,
Yenə «sağ ol» sözünü
Eşidirəm bu anda.
Daha nə gizlədim mən,
Bir gün çıxdım sözündən.
Sevimli nənəm yenə:
– Çox sağ ol! – dedi mənə.
Başımı dikib yerə,
Soruşdum: – Nəyə görə?
Nənəm güldü üzümə:
– Baxmasan da sözümə,
İstəyirəm hər zaman
Sən canı sağ olasan...

Axi görən,
Niyə mən
Çıxdım onun sözündən,
Naraziyam özümdən.

TƏMİZ QABLAR

Təmiz olur həmişə
Gülgünün əli-üzü.
Tərif olmasın, bu qız
Çox təmizkardır düzü.
Bunu tək mən demirəm,
Oyuncaqlar söyləyir.
Gülgün qızı həmişə

Onlar tərif eləyir.
Bir dəfə bu səhbətə
Qulaq asdim mən özüm.
Onları dinlədikcə
Məəttəl qaldım düzü.
Gülgünün oyuncağı –
Sümük çəngəl-bıçağı,
Saxsıdan stəkanı,
Nəlbəkisi, fincanı,
Zərif güllü nimçəsi,
Ağ qazanı, çomçəsi
Verib ağız-ağıza,
Tərif deyirdi qızı,
Çəngəl bıçaqla qoşa
Deyirdi coşa-coşa:
– Heç kim ona tən olmaz
Bizim Gülgündən olmaz!
Bizi əziz saxlayır,
Bizi təmiz saxlayır.
– Doğrudur! – dedi fincan.
Cingildədi stəkan:
– Bəli, buna söz olmaz,
Gülgün kimi qız olmaz!
Məni yuyur, silir o,
Qədrimi çox bilir o.
Dığırlandı nəlbəki:
– Bizim bu Gülgün təki
Başqa bir qız var görən?!
Gülgündən olar, görən?..
Mat qalmışam bu qızı,
Bir gün məni yumasa,
Yuxu getməz gözünə.
Nəlbəkinin sözüne
Qüvvət verdi ağ qazan:
– Biz də razıyıq ondan.





– Düzdür, – dedi nimçə də,
– Düzdür, dedi çomçə də.
İstəkli Gülgünümüz
Çox sevir təmizliyi.
Bax, buna görə bizi
O, belə əzizləyir.

ADIN KİMİ

Şıltaqlıq edib Gülgün
Birdən ağladı bu gün.
Yaş axdı yanağına,
Üzünə, dodağına.
– Adı da Gülgün olan
Yaş töküb ağlayarmı?
Gülgünün bu işinə
Mat qaldı evdə hamı.
Qardaşları pərt oldu,
Bu onlara dərd oldu.
Bikef göründü nənə.
Dedi: – Nə oldu sənə?
Ana da kefsizlədi,
Ata da kefsizlədi.
Gülgünün kuklası da
Hey ağlamاق istədi.
Amma səhərisi gün
Qəhqəhlə güldü Gülgün.
Parladı yanaqları,
Qizardı dodaqları.
Qardaşları da güldü,
Gözlərdən nur süzüldü.
Sevinclə güldü nənə:
– Ay qurban olum sənə!..
Ana da gülümsədi,
Ata da gülümsədi.

Gülgünün kuklası da
Gülümsəmek istədi.
– Bax, belə, – dedi nənə. –
Gülmək yaraşır sənə.
Adı Gülgün olanın,
Özü də gulsün gərək.
Mənim ağıllı nəvəm,
Gülmək yaxşıdır, gülmək!

DÜNYANIN YARAŞIĞI

Bapbalaca Aytən qız
Evin gülü olubdur
Gelişi, gülüşüylə,
Evə sevinc dolubdur.
İşiq saçır üz-gözü,
Elə bil ki, çıraqdır.
Dünyanın yaraşığı
Heç sən demə uşaqdır.

BİR QUCAQ SEVİNC

Evdə şənliyə baxın,
Sevinir qohum, yaxın:
– Görəsən niyə axı? –
Aytənin dişi çıxır.

Hamı heyran bu qıza...
Zəng çalınır Tovuza,
Zəng çalınır Şahbuza:
– Aytənin dişi çıxır!



Tez çömçəni götürün,
Tez nimçəni götürün,
Durun hədik gətirin,
Aytənin dişi çıxır.

Söyləyir baba, nənə:
– Az qalıb gəzməyinə,
Oynayıb-süzməyinə,
Aytənin dişi çıxır.

AĞILLI AYTƏN

Aytən babası ilə
Telefonla danışır,
Telefonla danışmaq
Ona necə yaraşır!
Deyir: – Baba, mən səni,
Gör nə boyda sevirəm!
– Nə boyda, mənim balam?
– Dünya boyda sevirəm!
Mənə bir nağıl danış,
Göydən üç alma düşsün.
İkisi sənin olsun,
Biri payına düşsün.
Baba deyir: – Bəs niyə
Mənə iki, sənə bir?
Aytən deyir: – Nağılı
Axı babam söyləyir.
Baba gülür: – A şeytan,
Ağılın, kamalın var. –
Demək, zəhmət çəkənin
Alma payı çox olar?!

AYTƏNDƏN SORUŞANDA

Aytəndən soruşanda:
– Nənən kimdir, baban kim?
Aytən dinir bir anda:
– Bir deyil nənəm mənim,
Bir deyil babam mənim.
Mənim iki nənəm var,
Mənim iki babam var.
Onları istəyirəm,
Məni istəyir onlar.

YUXU

Aytən yuxuda güldü,
Üzünə nur süzüldü.
Yanağı çiçək açdı,
Püstə dodağı qaçıdı...
Özizləri baxdilar,
Dedilər: – Burda sırr var,
Yuxusunda bu Aytən
Nəyə gülür görəsən?
Anası dedi: – Sizə
Nəql eləyim eləysə,
Aytən yuxuda görür, –
Hər tərəf mavi göldür...
O da bu göldə üzür,
Qu kimi üzür, üzür,
Qu kimi süzür, süzür...
Çünki yatmadan qabaq
Bizim bu Xəzərdə, bax,
Aytenim mənimlə bir
Gəmi ilə gəzmişdir...

KÜSƏN OYUNCAQLAR

Aytən zəng etdi: – Nənə,
Dovşan məndən küsübdür.
Ayım ilə Meymunum
Dodağını büzübdür.
Kuklam baxmir üzümə,
Gözlərini yumubdur.
Ördək baxmir sözümə,
Gedib kündə durubdur.
Nənə dedi: – Onlara
Nə etmisən axı sən?
Aytən dedi: – Dovşanın
Qulağını burmuşam,
Kuklamın saçlarından
Tutub, bir-bir yolmuşam,
Ördəyimi vannadan
İndi yerə salmışam...
Nənə dedi: – Ay Aytən
Dinməyəydin sən barı,
Özündən incitmisən
Demə oyuncaqları?!

GÜNAY

Günay nəgmə oxuyur:
– İki balaca qızıq. –
Mən – Günay, bacım Aynur,
İki yamanca qızıq.

Mənim yaşım beşdi-beş,
Aynurunku bircədir.
Bacım mənim yanımıda
Bapbalaca cücedir.

Göyə baxan görər ki, –
Ulduzlar aydan kiçik,
Bizə gələn, bilər ki, –
Aynur Günaydan kiçik...

Günay Aynurtək çiçək,
Aynur Günaydan göyçək.
Günay Aynurdan qəşəng,
Aynur Günaydan qəşəng.

Aynur məni isteyir,
Mən də bacım Aynuru.
Nənəm: – Qoşa göndərib –
Deyir, – bizə ay nuru...

SUAL-CAVAB

- Ən gözəl ana kimdir?
- Mənim anamdır, anam.
- Ən qoçaq ata kimdir?
- Mənim atamdır, atam.
- Onda bir söyləsənə –
- Bəs ən sevimli nənə?
- O da mənim nənəmdir,
- Nağıl söyləyir mənə.
- Ağillı baba kimdir?
- O da mənim babamdır.
- Bəs kimdir səni sevən?
- Onu da bilirom mən. –
- Atam, anam, babamdır,
- Nənəm, elim-obamdır!

TAR ÇALIRAM

Evvanda tar çalıram,
Bağcaya səs salıram.
Tari quşlar dinləyir,
Qaranquşlar dinləyir.

Kəpənəklər rəqs edir,
Arılar yallı gedir.
Oynayır dost, yoldaşım,
Kiçik bacım, qardaşım.

Gör necə xoş səsi var,
Neçə-neçə sözü var, –
Elə bil danişir tar,
Sinəmə yaraşır tar.

Vay! Bir sim düşdü kökdən!..
Kökləyirəm onu mən.
Yenə çalıram tari,
Nə xoşdur mahniları.

SADIQ BABANIN NƏVƏLƏRİ

Palid kimi qocaman,
Möhkəmdir Sadiq baba. –
Yüz yaşını o çoxdan,
Lap çoxdan adlasa da
Uzaqlaşmaz zəhmətdən,
Bir yerdə tutmaz qərar.
Baş çəkər neçə yerə,
Dağ döşündə at çapar.
Keçmişindən danişar
Alnının qırışları.
Həmişə ürək oxşar

Mehriban baxışları.
Böyük ağsaqqalıdır
Bütün kəndin, obanın,
Yüz nəvə-nəticəsi
Vardır Sadiq babanın.
Bir dəfə soruştular:
– Sadiq baba, deməzsən,
Necə seçə bilirsən
Nəvə-nəticəni sən?
Bığaltı gülümşədi
Sadiq baba bu ara:
– Bir göz ilə baxıram
Mən əziz balalara.
Bütün kənd uşağını
Gördükcə bircə-bircə,
Elə sanıram odur
Mənim nəvəm, nəticəm.

ŞƏKİLLİ KİTABLAR

Şəkilli kitabları
Oxuyur Gülgün hələ.
Özü də ki, təkcə yox,
Oxuyur nənəsilə.
Şəkillərin adını
Söyləmək ona düşür.
Nənənin elə təkcə
Sözlər payına düşür.
Qızın işi çətindir,
Söz oxumağa nə var?
Gülgün məktəbə getsə,
Sözləri də oxuyar...



CEYHUNUN ÖYÜDÜ

Ceyhuna bax, Ceyhuna, –
 Oyunçağı meymuna
 Öyünd verir bayaqdan,
 Düşür əldən-ayaqdan.
 Deyir: – Bu, dəftər, qələm
 «M» hərfini gəl yazaq.
 Çox tənbəlsən görürəm,
 Bəsdir, oynadin qoçaq!
 Öz adını kağıza
 Yazmağı öyrən, barı.
 Düşüb dilə, ağıza,
 Güldürmə adamları.
 Tək ağacdan-ağaca
 Tullanmağı bilirsən.
 Eh, səndən nə olacaq?! –
 Gülmə, niyə gülürsən?
 Yazı-pozu bilməsən,
 Elə meymun qalarsan.
 Hərfləri öyrənsən,
 Sən də adam olarsan.

BİBİQIZI, DAYIOĞLU

Bibiqızı, dayioğlu
 Aytən ilə Ceyhuna bax, –
 Bir-birindən xəbər tutur
 Telefonla danışaraq.
 – Alo!
 – Alo!
 – Aytən, mənəm!

Nömrənizi yiğdi nənəm.
 – Dayioğlu, salam!
 – Salam!
 – Niyə səsin çıxmır balam?!
 Düz bir gündür zəng çalmırsan,
 Kefimi xəbər almırsan.
 – Hə, necəsən, bibiqizi?
 – Üç dibçəyi, Ceyhun, azı
 Səhər-səhər suvarmışam.
 Kuklama kotlet bişirib,
 Dovğasını bulamışam.
 – Bibiqizi, mən də səhər
 Bir nimçə sıyıq yemişəm.
 Heç şıltəqlıq eləməmişəm,
 «Yenə də verin» demişəm.
 – Ay sağ ol, bax beləcə ol,
 Yaxşı ye, tez böyüyəsən.
 Daha bəsdir, dayioğlu
 Çox danışdıq lap, deyəsən.
 Salam söylə dayıma sən!
 – Bibiqizi, sən bibimə
 Coxlu salam söyləyərsən!
 Bibiqizi, dayioğlu
 Aytən ilə Ceyhuna bax –
 Bir-birindən xəbər tutur
 Telefonla danışaraq.

ƏLİAÇIQ NAZİM

Nə olsun ki, kiçikdir,
Nazim qəlbiaçıqdır.
O, bu xasiyyətilə
Evə bir yaraşıqdır.
Bir alma versən ona,
Deyir: – Sən ye almanı!
Bu konfet də sənindir...
Nazimtək oğlan hanı?!

İKİ BACI, BİR QARDAŞ

Böyük bacıdır Günay,
Çox da altı yaşı var.
Üç yaşında bacısı,
Bir yaşlı qardaşı var. –
Birinin adı Aynur,
Birininki Ziyadır.
Böyük bacı onları
Əyləndirir, oynadır.
Ortancıl bacısına
Təzə sözlər öyrədir.
Bağçada öyrəndiyi
Nağılları nəql edir.
Ziya gəzib, yixılsa,
Qaldırır onu yerdən.
Bir yaşlı qardaşına
Layla da çalır hərdən.
Günayla Aynur, Ziya
İşqli adları tək,
Dolandıqca mehriban,
Saçırlar evə şəfəq.

XOŞ SÖZLƏR

Səhər gördüm Aytəni,
Dedim: – Xoş gördük səni!
Sonra da gəldi İlham,
Dedim: – Ay İlham, salam!
Həyətdə oynayanda,
Gəlib çıxdı Aydan da.
Dedim: – Hardaydın, ay qız,
Darıxırdım mən yalqız.
Bir qız da gəldi, – Aytək,
Dedim: – Donun mübarək!
Bir oğlan gəldi, Elşən,
Dindirdim onu şən-şən...
Sonra Sonanı gördüm,
O güldü, mən də güldüm,
Dedim: – Hardan gəlirsən?
Sən nə yaxşı gülürsən!
Sonra da gəldi Kərim,
Dedim: – Al çiçək verim!..
O da çiçəyi aldı.
Dostlarım razı qaldı
Söhbətimdən, sözümdən,
Bax belə oğlanam mən!

SOYUQLA SAZDIR ARAM

Qışdan, qardan qorxmuram,
Soyuqla sazdır aram...
İdman edirəm səhər,
Əl-üz yuyana qədər.
Üzümü yuyan kimi,
Silirəm bədənimini,
Yaş dəsmalla əməlli,



Mən idmançıyam, bəli.
 Buna görə də elə,
 Qış dost olub mənimlə.
 Qışdan, qardan qorxmuram,
 Soyuqla sazdır aram.

QAR ADAMLA GİZLƏNQAÇ

Səhər çıxdım eyvana,
 Qar yağmışdı hər yana.
 Yamaclar da ağ idi,
 Ağaclar da ağ idi.
 Qar çıxmışdı dizəcən,
 Ağappaqdı çöl-çəmən.
 Geyindim pencəyimi,
 Paltomu, əlcəyimi.
 Düşdüm həyətimizə
 Xartaxart gəzə-gəzə
 Qayıtdım evimizə.
 Cörək yedim, çay içdim,
 Aradan xeyli keçdi...
 Həyətə düşdüm yenə,
 Birdən baxıb gördüm nə?! –
 Düzəldiyim qar adam
 Yoxa çıxıbdır tamam.
 Düşündüm gülə-gülə:
 Bu qar adam mənimlə
 Gizlənqaçmı oynayır?
 Gizlənqaçmı oynayır?
 Birdənsə göyə baxdım,
 Gördüm günəş oyaqdı,
 Yeri isidib tamam,
 Əriyibdir qar adam...

QARTOPU

Qartopu oynayırdıq
 Səməndərlə küçədə.
 Birdən bir xala gəlib
 Yanımızdan keçəndə,
 Onun ardınca atdı
 Səməndər qartopunu.
 Üz-gözümüz turşudub,
 Yaman danladım onu.
 Belə dedim oğlana:
 – Sözümə qulaq as ha! –
 Bir də qartopu atma
 Səndən böyük olana,
 Səndən kiçik olana!

NƏYƏ GƏRƏK BOŞ XƏYAL

İqbal çəkic götürdü,
 İqbal taxta gətirdi.
 Dedi: – Quşlara qəşəng
 Evcik düzəldəm gərək!
 Birdən hər şeyi atdı,
 Gedib divanda yatdı.
 Gözlərini yumaraq:
 «Evcikdən nə çıxacaq?»
 Deyə, daldı xəyalı:
 – Divanım raket ola,
 Qalxa geniş səmaya,
 Uça ulduza, aya...
 Ya da yatdığını divan,
 Maşın ola bir azdan.
 Firlandıqca çarxları
 Gur çayları, arxları
 Asan adlayıb keçə,

Hey sürəm küçə-küçə...
 Ya da yatdığını divan,
 Qayıq ola bir azdan.
 Açıla ağ yelkəni,
 Üzüb, gəzdirə məni.
 Dur evcik qur, ay İqbal,
 Nəyə gərək boş xəyal?!

YEKƏ KİŞİ

Beş yaşlı Nazim
 Yaman dəcəldi.
 Cıgallıq edir,
 İşi cəncəldi.
 Bir gün bacısı
 Söylədi ona:
 – Dərs öyrənirəm
 Az səs salsaña!
 Nazim bir anda
 Çıxdı özündən.
 – Keyfimə dəymə
 Balacayam mən!..
 Bir günsə ona
 Dedi bacısı:
 – Sən balacasan, –
 Durma, qadası, –
 Mətbəxdən mənə
 Bir alma gətir.
 Nazim dik qalxdı:
 – Balaca nədir?!–
 Səhər babamı
 Eşitmədin sən.
 Mənə demədi?!
 Dəcəllik etmə,
 Yekə kişisən!

BACIMIN CAVABI

Mənim balaca
 Bacım Zərəfşan
 Şəkillər çəkir
 Gündə al-əlvən...
 Bu səhər dedim:
 – Siçan, pişik, çək,
 Əlində firça,
 Qabağında rəng.
 Balaca bacım
 Başladı işə.
 Bir azdan dedi:
 – Gəl, bax, çəkmişəm.
 Baxıb söylədim:
 – Əcəb qəşəngdir!
 Bığları da var,
 Əsl pişikdir.
 Bəs siçan ham?
 Güldü Zərəfşan:
 – Pişiyi görüb,
 Qaçıbdır siçan.

RAMİZ VƏ TƏYYARƏÇİ

Sərnisinlə dolub, gedir
 Tramvay çox sürətlə.
 Yenə Ramiz duracaqda
 Dayanmışdır cürətlə.

Sanki hünər göstərirtək
 Ramiz fəxr edə-edə,
 İstədi ki, cəld hoppansın
 Tramvay gedə-gedə.

Təyyarəçi zabit bu vaxt
Tutdu onun qolundan:
– Belə olmaz, bir mənə bax–
Dedi, – məktəbli oğlan!

– Paraşütlə təyyarədən
Hoppanmışam yüz kərə,
Tramvaydan bir dəfə mən
Tullanmamışam yerə.

TƏZƏ UŞAQ

Bağçamıza
Bu gün təzə
Uşaq gəldi.
O kövrəldi:
– Ana, gedək!
Bağçada tək
Darixram.
Güldüm: – Adam
Heç bağçada
Darixarmı?
Bundan gözəl
Bir yer varmı?!Dost, bir də sən
Tək deyilsən. –
Gör nə qədər
Yoldaşın var,
çoxlu bacın,
Qardaşın var.
Təzə uşaq
Güldü bu vaxt.
Sonra dedi
Aram-aram:
– Ana, sən get,
Mən qalıram.

AYDIN GECƏDƏ

Aydın bir gecə idi, –
Eh!.. Gecə necə idi! –
Sayışırkı ulduzlar,
Parlayırdılar par-par.
Elə bil göydən mənə
Dağa, düzə, çəmənə
Onlar göz vururdular.
Atamla eyvanda mən,
Göz çəkmirdim göylərdən.
Dedim: – Ata, ay ata!
Söylə, o topum boyda
Yumru şey nədir elə?
Atam da gülə-gülə
Söylədi: – Aydır, qızım.
Heç bilirsən hələ sən
O nə boydadır, qızım?!
Çox böyükdür, bil bunu.
Soruşdum: – De, bəs onu
Göyə kim yapışdırıb?
Od vurub, alışdırıb?! –
Axı işıq saçır o.
Niyə göydə qaçıր o?!Atam dedi: – Can qızım,
A mənim şeytan qızım! –
Tələsmə, böyüyəndə
Biləcəksən bunu sən.
Bax, gördüğün o aya
Qonaq da gedəcəksən.

PİŞİKLƏ NECƏ DANIŞIRAM

Zolaqlı pişiyim var,
Səhər-axşam miyoldar.
Təkcə bir söz bılır o,
– Ət verim? – Deyir: – Miyo.
– Süd verim? – Deyir: – Miyo.
Acanda, susuyanda,
Yanıma gelir özü.
Mənə dediyi olur
Yenə də «miyo» sözü.
Yumaq ilə güləşir,
Gəzir evi-eşiyi.
O məni başa düşür,
Mən zolaqlı pişiyi.

HƏM MƏNİMDİR, HƏM SƏNİN

Kiçik Sayad, kiçik Xumar
Görüşürlər hər gün səhər.
Oynayırlar, əylənirlər
Bu mehriban rəfiqələr.

Bir gün yenə sevinc ilə
Sayad gəldi Xumargilə.
Xalça üstə oturdular
Kubiklərdən ev qurdular.

Rahatlayıb çarpayını,
Yatırıdalar «Boz ayını».
Xumar dedi: – İndi gərək,
Kuklamıza don geydirək.

Bunu atam alıb axşam,
Yaxşıdırımı təzə kuklam?

Özü yatıb, özü durur,
Bir bax, hələ göz də vurur.

Bir yaxın gəl, götür oynat,
Sevinmədiancaq Sayad.
O, pərt olub birdən-birə,
Qaçış getdi evlərinə.

Ertəsi gün görüşdülər
Bu mehriban rəfiqələr.
Xumar dedi: – Fikir çekmə,
Bu cür kuklan yoxsa əgər.
Götür, bunu verdim sənə,
Götür Sayad, oyna, sevin.
Bu tək mənim kuklam deyil,
Həm mənimdir, həm də sənin.

XOŞBƏXT UŞAQLAR

Bir-birinə
Yaraşır,
Necə –
Bir-birinə
Qovuşur,
Necə –
Gül üzlü bahar,
Əlvan çiçəklər,
Xoşbəxt uşaqlar!

Qoy yer üzündə
Olsun həmişə,
Solmaq bilmədən
Qalsın həmişə:
Gül üzlü bahar,
Əlvan çiçəklər,
Xoşbəxt uşaqlar!

AFƏRİN

Təzəcə öyrənmişəm
 Mən «Afərin!» sözünü,
 Anam dedi bu səhər,
 Mənə tutub üzünü:
 – Afərin, qızım! Əcəb
 Təmizdir əlin, üzün.
 Yəqin, yenə bu səhər
 Yuyunmusan sən özün.
 Tez soruşdum: – Ana can,
 Nə deməkdir «Afərin!»?
 – Bu söz ən yaxşısıdır –
 Qızım, bütün sözlərin. –
 Onu böyüklərə də
 Deyəndə şad olurlar.
 Heç bilirsən, bu sözün
 Nə qədər hörməti var?
 Kimin ki, el yanında
 Həmişə ağdır üzü,
 Kim ki, yaxşı iş görür,
 Eşidir həmən sözü.
 ... O gündən çalışıram,
 Həmişə anam, atam
 Hər işimi bəyənsin,
 Mənə: «Afərin!» desin.

LOVĞA OLMAYAN QIZ

Gülgəz məktəbdən gəlib,
 Çörək yeyib, dincəlib.
 Dörsərinə baxıb o,
 Lap indicə qalxıb o,
 Yapışib kuklasına,

Nəğmə oxuyur ona.
 Bunu görən nənəsi
 Dilə tutur Gulgəzi:
 – Kuklanla oynamama sən,
 Artıq dərsə gedirsən.
 Gulgəz deyir: – Nənə, bəs
 Kuklam məndən inciməz?!
 Deməzmi bu qız niyə,
 Məktəbli olub deyə
 Məni bəyənmir daha,
 Bir gör nə lovğadır ha!..

TƏMİZKARAM

Televizorda dünən
 Bir kino görmüşəm mən.
 Adı da yadımdadır,
 Dayan, deyim: «Moydadır», –
 ... Pinti oğlanı yaman
 Danladı əlüzyuyan.
 Evlərində hər nə var –
 Saat, çaynik, samovar
 Birdən ayaq açdılar,
 Bu pintidən qaçıdlar.
 Mənse belə deyiləm
 Soruşun, desin nənəm.
 Yuxudan duran kimi,
 Tez yiğiram yerimi.
 Əl-üzümü yuyuram,
 Bundan ləzzət duyuram.
 Darayıram saçımı,
 Çağırıram bacımı:
 – Bir bura gəl, a Şəhla,
 Lenti saçına bağla!..

Geyinib güllü donu,
Çirkləndirmirəm onu,
Qoymuram ləkə düşə.
Kuklamı da həmişə
Təmiz saxlayıram mən.
Soruşsanız özündən,
Deyər: – Məni Süsənbər
Çimizdirir hər səhər,
Dəyişir paltarımı.
Təki, Süsənbər kimi
Təmizkar ola hamı!

GÖYƏRÇİN

Poçtalyon əmi
Hər ay mənimçin
Jurnal gətirir,
Adı «Göyərçin».
Vərəqlərində
Rəngbərəng, gözəl
Şəkillərinə
Baxıram əvvəl.
... Ağlağan qızı,
Tənbəl oğlanı,
Səhər yuxuda
Yatıb qalani,
Gör, rəssam necə
Gülməli çəkib!..
Burdasa iki
Dəcəli çəkib...
Bağda gül əkən
Çoxlu uşağın
Rəsmi nə yaxşı
Çıxbı, bir baxın!
Anama verib

«Göyərçin»i mən,
Deyirəm: – Oxu!
Onu hündürdən.
Hekayələrə
Qulaq asıram,
Nağıla, şeirə
Qulaq asıram.
Tənbəli, yalan
Danışanları,
Evdə hər işə
Qarışanları,
Görürəm, sevmir
Əsla «Göyərçin».
Kim ağıllısa
Tərifləyir o,
Nağıl danışır,
Şeirlər deyir o.
Eh!.. Nola mən də
Oxuyam, yazam.
Deyim: – «Göyərçin»
Ağılli qızam!

MURTUZ BABA

Yüz yaşı var,
Sapsağlamdır
Murtuz baba.
Elə bil ki,
Uca dağdır
Murtuz baba.
Bir tarixdir,
Oxu, onu
Varaq-varaq.



Sinəsində
Nağıllar var –
Qalaq-qalaq...
Çubuğunu
Aram-aram
Tüstüldər.
Nağıllardan
Hey nəql edər,
Zəhmət görüb
Ömrü boyu
Hörmət görüb
Ömrü boyu.
Polad kimi
Qolları var,
Dəmir kimi
Əlləri var.
Böyükler də,
Kiçiklər də,
Bütün oba –
Məhəbbətlə
Ona deyir:
– Murtuz baba!..

KÖRPƏ BALA

Aytən körpə baladır,
Hamı sevib-oxşayır.
Qaşı, gözü qaradır,
Lap kuklaya oxşayır.

– Nədən gözləyək onu? –
Soruşdular nənədən.
Dedi: – Görüm toyunu,
Şirin nə var nəvədən!

Aytənin burnu findiq,
Dələlərdən gözləyin.
Toppuş əlləri pambıq
Küləklərdən gözləyin.

Üzündə xalı dari,
Cücelərdən gözləyin.
Gözləri gilənardır,
Sərçələrdən gözləyin.

Püstə dodaqları bal,
Arılardan gözləyin.
Yanağı gülöyşə nar,
Qışdan, qardan gözləyin.

Saçları ipək sapı,
Dolaşmaqdan gözləyin.
Dişləri nədir tapın,
Qamaşmaqdan gözləyin.
Gözləyin ha, gözləyin,
Hər vaxt, hər an gözləyin!..

AYA UÇURUQ

Pillələri təngənəfəs
Çixıb, söylədi Əvəz:
– Nənəcan, durma daha,
Aya uçuruq, Aya!
– Hardan, ay bala, hardan?
– Ay nənə, bağçamızdan.
Aya gedən gəmimiz
Gözləyir, uçuruq biz.
Dedim, dayansın gəmi,
Tez səsləyim nənəmi.

Sənsiz darixıram mən,
Hə, bizimlə gedirsən?
Nənə güldü: – A şeytan,
Qorxutdun məni yaman.
Mən də dedim nə olub,
Bu niyə hay-küy salıb?
Özündən çıxdı Əvəz:
– Nənə, vaxt keçir, tələs!
Dur tez geyin, dayanma,
Qayıdırıq axşama.
Yenə gülüb nənəsi,
Fəxrlə süzdü Əvəzi:
– Bəyəm özün görmürsən,
Dovğa bulayıram mən?
Yarımçıq qoysam əgər,
Dovğa tamam çürüyər.
Başqa səfər gedərik
Mənim üçün, hələlik.
– Daha özün bil, nənə.
Sonra demə ki, mənə
Əvəz xəbər etmədi.
Bax, sən özün getmədin.
Mən getdim, bir sözüm var, –
Nigaran olmasınlar,
Söylə ata-anama.
Qayıdırıq axşama.
Bəlkə, soruştursunuz,
Bu söhbət olub haçan?
Hələlik olmayıbdır,
Ancaq bir gün olacaq!

AĞCAQANAD VƏ QURBAĞA

Bir dəfə ağcaqanad
Düzlər, dərələr aşdı,
Bir gölün qıraqında
Qarışqaya yanaşdı.
O, bir az vizildədi,
Sonra da mızıldadı:
– Utanmirsən, ay yazıq,
De, bu nə boy-buxundur?
Gülməlisən, vay, yazıq!
Qanadların yoxundur.
Qarışqa tez soruşdu:
– Bir de, sən kimsən, qardaş?
Ağcaqanad çığırdı:
– Səsini kəs, yekəbaş!
Qardaş nədir? Mən sənin
Ağan olaramancaq.
Mən filəm! Gözlərini
Yaxşı-yaxşı silib bax!
«Hop!» edib uddu onu,
Bu vaxt qurqur qurbağa.
Dedi: – Səntək fil olmaz,
Danışma lovğa-lovğa!



ZƏHMƏTDƏN QAÇAN QABAN

Qamışlıqdan meşəyə
Gedirdi bir boz qaban.
Yerdə bir şabalıda
Rast gəldi bu ac heyvan.
Tikanlı qabığından
Şabalıd çıxmamışdı.
Qaban böyük iştahla
Gəlib ona yanaşdı.
– Xorr.. Xor... edib, ağızını
Uzadan kimi ona,
Yaşıl, iti tikanlar
Batdı yasti burnuna.
Qaban bağırıb dedi:
– Söylə görüm mənə sən,
Axı niyə özünü
Tikana bürümüsən?!
Tikanlı şabalıd da
Cavab verdi bu ara:
– Yem olmaq istəmirəm
Zəhmətdən qaçnlara.

TÜLKÜ VƏ DƏRİSİ

Bir gün meşə yolunda
Tulkunu görən dələ,
Yaxınlaşış dostuna
Söylədi gülə-gülə:
– Tulkü lələ, doğrudan,
Meşəmizin gülüsən;
Özün bir nəzər salıb
Duymusanmı bunu sən?
Ceyrandan, maraldan da
Səndə çox gözəllik var,

O məxmər paltarına
Baxanlar bir də baxar!...
Bu sözlərdən xoşlanıb
Söylədi tulkü lələ:
– Hamı gözəl, qiymətli
Olmaz ki, dostum, dələ!
– Hamı sənin canına
And içir...

– Eşitmışəm!
– İnan ki, mən özüm də
Buna adət etmişəm...
Bu mehriban səhbətdən
Neçə həftə keçmişdi,
Bir gün yenə dələnin
Yolu buradan düşdü.
Gördü bir cəmdək üstə
Daraşmış çoxlu qurd-quş,
Soruşdu bir qarğadan:
– Ölən kimdir, nə olmuş?
Cavab aldı: – Tulküdür,
Ovçu düz nişan aldı,
Onu bir an içində
Gördüyü halə saldı.
Dələ soruşdu: – Yaxşı,
Söylədiyin həmin kəs,
Bu qiymətli heyvani
Niyə atıb getdi bəs?
Qarğasa gözlərini
Bu ara qıya-qıya
Dedi:

– Təkcə dərisi
Lazım oldu ovçuya.
Fikrə də getdi hələ,
Belə söylədi dələ:
– Tulkünün qiyməti tək
Dərisindəymiş demək?!



ZÜRAFƏ

Bir zürafə
Dörd tərəfə
Boylanaraq
Dedi: – Bir bax
Nə xoşbəxtəm.
Bilsin aləm,
Yoxdur hələ
Boyda mənə
Çatan bir kəs,
Kim fəxr etməz!..
Ona qulaq
Asıb bu vaxt
Dedi ari:
– Söylə barı,
O boyla sən
Nə edirsən?
Zürafə tez
Söylədi: – Bəs,
Bilmeyirsən?
Bu boyla mən
Hər yay, hər yaz
Lap əlcətməz
Ağaclardan
Əyib uca
Budaqları,
Yeyirəm göy
Yarpaqları.
Ari dedi:
– Bildim indi,
Ay zürafə,
Bu boy ilə
Gördüyün iş
Çox kiçikmiş.

O boy olsa
Qarışqada
Qoyardı daş
Dağ üstə dağ,
Mən iş buna
Deyirəm, bax!

QORXDU

Məstanla Alabaşın
Düşdü dava-dalaşı...
Məstan dedi: – Buna bax!..
Çəkmə belə özünü!
Alabaş dindi: – Axmaq!
Çıxdaram gözünü.

Pişiyin üstə birbaş
Hücum çəkdi Alabaş.
O qaçıdı, bu da qovdu,
Neçə yer dolaşdilar...
Bir haray-həşir qopdu!
Mizin üstdən aşdilar.

Gizlənmək üçün bu an
Bir yer axtardı Məstan.
Birdən televizorun
Linzasını gördü o,
Qaçış özünü onun
Arxasına verdi o.

Alabaş görüb onu
Qısdı öz quyuğunu,
Tula əkilib dedi:
– Bu ki, pələngdir, pələng!
Aman!.. Qoymayıñ, indi
Tutub məni yeyəcək!

YAD ÖVLAD

Dartıb çıxardılar alaqotunu,
Dedi: – Ana torpaq, qoyma amandır!
Torpaq bir eyhamla sözərək onu,
Dindi: – Ana, demə mənə, yalandır!
Fərsiz boy atırsa, həyatda övlad,
Anaya da yaddır, torpağa da yad!

QABIQ-SANDIQ

Fındığa bax, findığa,
Girib «qabıq» sandığa.
Nə dinir, nə danışır,
Nə bir işə qarışır.
Dedim: – Səslən qabıqdan
Lal durmusan nə vaxtdan!
Gözlədim, səs çıxmadı...
Gözlədim, söz çıxmadı...
Onda, qırdım findığı,
Açıdım «findıq-sandıq»ı.
Bildim bağlıca qalmaq
Niyə ona xoş imiş, –
Sən demə eybi varmış,
«Findıq-sandıq» boş imiş.

BU DƏFƏ CÜCƏ QAÇDI...

Cücə gördü ki, sərçə
Yerdən budağa uçdu.
Döşünə döydü: – Necə
O məndən qorxdu, qaçdı!

Birdən ari göründü,
Bağa səmt qanad açdı, –

Cücə yenə öyündü:

– O məndən qorxdu, qaçdı!

Çiçəkdəki kəpənək

Uçanda şəfəq saçdı.

Cücə dedi gülərək:

– O məndən qorxdu, qaçdı!

Bir ördəyin balası

Bu an yanından keçdi.

Cücə: – «Civ!» – dedi – düzü,

O məndən qorxdu, qaçdı!

– Yaman lovğasan ha sən! –

Bunu deyən turacdı.

Diksinərək bu səsdən

Bu dəfə cücə qaçdı.

ZƏHMƏTİN

CAVABI

Tənbəllik şirin-şirin

Dil töküb dedi: – Zəhmət,

Ağır keçir günlərin,

Çəkmə belə əziyyət,

Sənilə dostluq edək,

Oyna, əylən, yixıl yat.

İş nədir, işdən əl çək,

Yaşayaq rahat-rahat.

Bu qədər çalışırsan,

Əldən salma özünü!

Zəhmət kəsdi bu zaman,

Tənbəlliyyin sözünü:

– Çalışmasam, kim tikər

Şəhərləri, kəndləri,

Kim çaylara sədd çəkər,

Kim ucaldar bəndləri?
Buğda necə əkilər,
Toxum necə cüccərər?
Çalışmasam mən əgər.

QAYĞIKES DƏLƏ

Ana tısbağa
Belində çäga,
Çıxdı meşədə,
Hava almağa.

Soruşdu dələ:
– Dost, hara belə!
Bağa! – Gəzirəm...
Dedi – körpəmlə,

Dələ: – Ay qaşa, –
Dedi: – Ay başa,
Birdən belindən
Düşər ki, çäga!

Budur buyruğum:
Yumşaq quyruğum
Üstə qoy onu,
Yaxşı qoruyum...

Bağa: – Bahar, qış
Dedi – min alqış,
Ay dələ, sən nə!
Mehribansanmış.

GOPÇU DOVŞAN

Bala Dovşan özünü
Dostlarına öyürdü:
– Canavarın gözünü
Çıxartmışam, – deyirdi. –
Boz Ayıya badalaq
Gəlib, onu yıxmışam.
Bir pələngin bu sabah,
Axırına çıxmışam!..
Bu vaxt kim isə: – Çaqqal
Bura gəlir söylədi.
Dovşan qaçaraq dərhal:
– Qoymayın! – dad elədi...

HAZIRCAVAB SƏRÇƏ

Ceyran güldü: – Sərçə, sən
Nə vaxt öyrənəcəksən
Mənim kimi qaçmağı?
Bu an güldü Sərçə də:
– Elə sən öyrənəndə
Mənim kimi uçmağı.

AYI VƏ NAR

Narı təriflədilər:
– Yeməlidir – dedilər.
Ayi yaman qızışdı,
Üzü-gözü qırışdı:
– O ki, lap zəhər dadır,
Tərifləməyin barı!..
... Qabıqlı aşırımişdı
Ayi gülöyşə narı.

FORSLU CÜCƏ

Cücə birinci dəfə
Kiçik böcək udmuşdu.
Həmin gündən özünü
Yaman forslu tutmuşdu.
Qanadları belində
Gəzib həyət uzunu,
Hətta zorba öküzə
Zilləyirdi gözünü. –
Deyirdi: – Çıx yolumdan! –
Yoxsa tutaram səni,
«Hopp!» eləyib indicə,
Bütöv udaram səni!..

QARINQULULAR

Qaban dedi: – Palıdin hər
Qozasını yeyərəm!
Ayi dedi: – Armudların
Sarısimı yeyərəm!
Qaban dedi: – Bu meşədə
Nə bitibsə, yarısını
Yeyərəm!...
... Hey yedilər, heç doymayıb
Getdilər,
Dünyada bir ad qoymayıb
Getdilər.

QOÇAQ ÇƏPİŞLƏR

Üç çəpiş çəmənlikdə
Oynayırdı bayaqdan...
Boz Qurd bu dəcəlləri
Seyr elədi qıraqdan.
Çəpişlər onu görüb

Pozmadı keflərini, –
Oynayıb şənləndilər,
Çaldılar «dəfə»lərini...
Boz Qurd uladı: – Məni
Heç saymırınsız demək?
Bu saat sizi tutub
Bir-bir aşıram görək!
Çəpişlər gülüsdülər:
– Biz üç, sən tək, gəl görək!..

PAXIL TOYUQ

Hamı deyir – İnəyin
Nə qədər südü vardır.
Həm səhər, həm axşam sağ,
Elə bil ki, anbardır.
Tək Çıl Toyuq gülərək
– Nədir ki, – deyir, – İnək?!
Movuldaya bilir tək.
Ayıb olsun, çox ayıb –
Ondan soruşun görək,
Bir dəfə yumurtlayıb?!

QARIŞQAYA BAŞ ƏYƏN FİL

Qarişqanın zəhməti
Fili heyran elədi:
Belə kiçik olasan,
Bir nöqtəcik olasan,
Səhərdən axşamacan,
İş-gücdən doymayan?!
Neçə yeri dolaşıb,
Dərə keçib, dağ aşıb
Ağır yükleri asan



Belində daşıyasan?!
Özü də yük, necə yük,
Qarışqadan çox böyük,
Qarışqadan çox ağır...
Necə daşıyır fağır?!
Nəhəng Fil bu fikirlə
Qarışqa dili ilə
Sözə başladı: – Qoçaq,
Söyləsənə, baş açaq. –
Hardan səndə bu qüvvət?
Qarışqa dedi: – Zəhmət
Qolumdur, qanadımdır,
Ömürlük həyatımdır.
Dinclik bilməyib qəti,
Çox sevdikcə zəhməti
Artır gücüm, qüvvətim,
Dildə gəzir şöhrətim.
Fil söylədi: – Zəhmətkəş!
Güçün artsın birə-beş!
Hörmət görəsən gərək,
Qiymət verəsən gərək
Hər kəsə iş başında.
Mən də hünər dostuyam,
İşsəvenlər dostuyam,
Baş əyirəm qarşında.

TƏNBƏL OLMAQDAN QORXAN CÜCƏ

Səhər obaşdan
Oyanmamışdan
Kənd camaatı,
Həmin «saat»ı –
Xoruz banladı:
– Hə, beçələrim,

Hə, cücelərim,
Hə, bircələrim,
Yatmayın daha,
Qalxın ayağa.
Açılar səhər,
Bəs nə deyərlər,
Gün doğanadək
İdman etməsək?
Hində kim ki, var,
Bütün toyuqlar,
Fərələr qalxdı,
Beçələr qalxdı,
Cücelər qalxdı...
Tək bircə
Cücə
Söylədi: – Necə
Durum bu tezdən?
Yatacağam mən.
Xoruz: – Yox, – dedi, –
Yatma çox, – dedi –
Ay mənim cücəm,
Ay mənim bircəm,
Unutma bir an,
Bacılardan,
Qardaşlardan,
Tay-tuşlardan
Sən geri qalsan,
Tənbəl olarsan.
Əngəl olarsan
Quş nəslimizə.
Cücə: – Eləysə,
Qalxıram, – dedi,
– Tənbəl olmaqdən
Qorxuram, – dedi.



HÖCƏTLƏŞƏN BARMAQLAR

Bir əlin beş barmağı,
Sözləşdilər sübhçağı.
Çeçələ barmaq dedi:
– Axı mənsiz Əl nədi? –
Mənəm görən hər işi!
Mənsiz keçməz bir işi!
Adsız barmaq deyindi:
– Bütün hünər mənimdi!
Mənəm onu yaşıdan,
Əli ələ oxşadan!
Hirsləndi orta barmaq:
– Sən kimsən, bir buna bax!
Hamınızdan uzunam,
Mənimlə ad qazanan
Əlin kölgəsində siz
Aralıqda gəzirsiz!..
Söz Şəhadət barmağı
Yaman tutdu, dirnağı
Qəzəbindən göyərdi,
Dedi: – Səni döyərdim,
Heyif ki, boyda məndən,
Uzunsan bir qədər sən!
Əsl barmaq tək mənəm,
Ələ yol göstərənəm.
Mən sizə dərs verərəm,
Hər işi tək görərəm!
Baş barmaq gülümşədi,
Eyhamla belə dedi:
– Ah, barmaqlar, barmaqlar,
Höcət, şıltaq barmaqlar!..
Təklikdə heç biriniz
İş görə bilməzsınız.

Baş barmaq olsam da mən,
Bir gün ayrılsam sızdırən,
Yaramaram heç nəyə.
Öyüñürsünüz niyə?!
Bir söyləyin beşlikdə,
Deyin görüm, təklikdə
Nə yarada bilərsiz?
Bir ev tikə bilərsiz?
Ağac əkə bilərsiz?
Baxın, dünyada nə var,
Hər əldəki barmaqlar
Onu birgə yaradıb,
Hər arzuya bir çatıb.
Beş barmaq bir olmasa,
Hər vaxt dilbir olmasa,
Nə Yumruq, nə Əl olar,
Nə böyük əməl olar?
Baş barmağı dinləyib
Barmaqlar ondan belə –
Höcətləşmədi daha
Heç zaman bir-birilə.

ANAYA QULAQ ASMAYAN UŞAQ

Balaca Dovşan,
Alaca Dovşan.
Yaman dəcəldi,
İşi cəncəldi:
Kim nə eləsə,
Baxıb o kəsə
Deyirdi: – Mən də
Bu işdə səndən
Geri qalmaram!



Dovşan olmaram,
Meymunsayağı
Gəzib budağı,
Tullanmasam mən!
Danlamasam mən,
Neçə quş kimi,
Qaranquş kimi
Uça bilərəm,
Qaça bilərəm
Ceyrandan iti.
Eh, Maral nədi,
Mən ondan böyük,
Bir Dəvəyə yük
Buynuz çıxarram!
Dovşan olmaram, –
Dələdən də tez,
Mən gecə-gündüz,
Dişimlə badam,
Qoz sindirmasam.
Bala Dovşanı,
Ala Dovşanı
Bunun üstündə,
Anası gündə
Hey danlayırdı,
Yamanlayırdı:
– Ay dəcəl uşaq,
Ay palazqulaq!
Öyünmə bunca,
Bir gün yamanca
İşə düşərsən.
Balaca Dovşan,
Alaca Dovşan
Söz eşitmədi,
Bir gün də dedi:
– Göldəki Qaztək,
Asandır üzmək!

Ördək söylədi:
– Onda üz görək!
Suya girən tək
Balaca Dovşan
– Batdım, ay aman! –
Deyib bağırdı,
Elə çığırdı,
Qulaq tutuldu...
Ördək atıldı
Sahildən gölə
Güclə çıxartdı
Dovşanı çölə,
Dedi: – Bax, belə
Günlərə qalır,
Yaman islanır,
Anaya qulaq
Asmayan uşaq.

DÜZƏLƏN DƏLƏ

Tülkünün balasıyla,
Boz Dələnin balası
Dostluq edirdi, bundan
Xəbərsizdi anası.
Hər gün çıxıb oyuqdan,
Xəlvətcə bala Dələ
Ora-bura boyanıb,
Gedirdi Tulkügilə.
Günlər keçdi bu sayaq,
Həftələr, aylar ötdü.
Qovdu fəsil fəsili,
Qiş ötdü, bahar ötdü...
Ana Dələ gördü ki,
Balası çox dəyişir, –





Qovur bala Dovşanı,
Gah quşlara içəşir,
Gah girib yuvalara
O, yumurta götürür,
Qonşunun ağacından
Qoza dərib gətirir.
Gah ağaç qabığını
Soyub cələ düzəldir,
Sərçə, sığırçın üçün
Özü tələ düzəldir...
Bir gün yamanca döndü
Üzü ana Dələnin
Yapışdı qulağından
Bərk-bərk bala Dələnin:
– Söylə, kim öyrədibdir
Sənə elə işləri?
Nəslimiz görməyibdir
Hələ belə işləri.
Hamı bizi qınayar,
Hamı səndən danışar.
Belə işlər Çaqqala,
Ya Tülküyə yaraşar.
Gözlərindən yaşı axdı
Bu an bala Dələnin:
– Balası öyrədibdir
Məni, Tülkü lələnin.
Anası uşağıını
Çox yaman hədələdi:
– Bir də sən ol, onunla
Yoldaşlıq et! – söylədi, –
Bil, axı sən
Dələsən.
Bu nə edir, ay aman!
İstəyirsən boy atıb
Bir gün Tülkü olasan?

Yaman pərt oldu bala
Anasının sözündən:
– Yox, olmaram, – söyləyib, –
Öpdü onun üzündən.

YAYLAQDA

Keçi dedi Qoyuna:
– Kürkünü çıxartmışsan?
Qoyun söylədi ona:
– Bahardır da, yatmışan?
Qırxdırmışam yunumu,
Dincəltmişəm canımı.

Keçi yola düzəldi:
– Eh! Mən durmuşam niyə?
İndi ki, bahar gəldi,
Mən də gedim dəlləyə.
Nə şaxta var, nə də qar,
Qaçıb gedib soyuqlar.

Çoban səslədi: – Dayan!
Qırxaram özüm səni.
Hələ desən astadan
Oxuyaram nəgməni:
«Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi...»

Keçi söylədi bu dəm:
– Saqqalımı qırxma ha!..
Qoyunlar qoymaz gedəm
Sürünün qabağında,
Yaxşı bilirəm özüm,
Saqqalsız ötməz sözüm.





İNCİYƏN HİNDTOYUĞU

Toyuq Hindtoyuğuna
Dedi: – Boyunbağına
Söz olmaz,
Amma hərdən
Geyiminə də bax sən.
Bu istidə söylə bir,
Kim qara lələk geyir?!
Bu sözü, məsləhəti
Qəbul etməyib qəti,
Hindtoyuğu bozardı,
Pipikləri qızardı.
Coşub, hücum elədi,
Fısıldayıb söylədi:
– Açığını deyirəm,
Qara lələyi sənin
Açığına geyirəm!..
Nahaq qulaq asmırıldı
Hindtoyuğu Toyuğa.
Düz məsləhət verənə,
Eybini göstərənə
«Çox sağ ol!» – söyləyərlər,
Açıq verməzlər daha!

ÇAŞBAŞ QALAN ÖRDƏK

Bir Ördəyin üzməyinə
Mane olan var idi.
Xiffətindən yazılıq quşa
Bütün dünya dar idi.
O, üz tutdu bir gün Qaza:
– De, bu kimin işidir?

Qaz çıxartdı eynəyini:
– Bəyəm hamı kişidir?!
Üzməyinə mane olan...
De, sən ölü burda qalar!
– Sən ölü!
– Özü bilməsin ha!
– Bilməz!
– Bizim Qu ki, var, –
Qırxaq qazanın aşını o,
Birəlli qarışdırar.
Ördək dondu yerindəcə.
Bilmədi bu nə işdir?! –
Dünən Qu da: – Üzməyinə
Qaz pəl vurub – demişdi.

HEÇ NƏ

Milçək seyr etdi Daşı:
– Belə də bədbəxt olar?!
Heç nə deyilsəm də mən,
Quru nəfəsim ki, var.
Daş dilləndi: – A Milçək,
Gəl bədbəxt özünü san,
Heç olmamaq yaxşıdır,
Bir ziyankar olmaqdan.

«2» VƏ «5»

«2» də qiymət oldu
Tənbəllər sayəsində.
Özünə yer eylədi
Jurnal səhifəsində.
Kim bilməsə dərsini,
Qarşısına yazıldı.





– Mən də varam! – söylədi,
Keyfi yaman saz oldu.
Bir dəfə təriflədi
Özünü dostu «1»-ə:
– «5» qiymət öyünməsin
Heç zaman naħaq yerə!
Mən ondan qüdrətliyəm,
Güclüyəm, qüvvətliyəm.
Hələ sonradan bilər
O məndə olan gücü.
Asanlıqla özümə
Çevirirəm mən «3»-ü.
Neçə-neçə uşağı
Ağladıram hər həftə,
Neçəsindən yapışib,
Saxlayıram sinifdə.
Həm məktəbdə, həm evdə
Hörmətdən salıram mən,
Görürsənmi, dostum «1»,
Necə ucalıram mən!
«4» qiymət dedi, bu səhv
Sözü eşidən kimi:
– Ucalıqdan danışmaq
Sənə eyib deyilmə?
Gözə görünməyə də
Utanasan gərək sən.
Özü ucalarmı heç,
Başqasını kiçildən?
Heç vaxt «2» qiyməti
Olmadırsın əbədi.
Sən kimi büdrətmisən,
O qaldırıb həmişə, –
Alqış özüyle birgə
Bizi ucaldan «4» «5»-ə!

XORUZ VƏ QARTAL

Bir gün Qartal uçurdu,
Hər yana yol açırdı.
Gah göyə ucalırdı,
Gah yerə alçalırdı.
Elə qanad çalırdı,
Quşlar heyran qalırdı.
Təkcə Xoruz uzaqdan
Ona baxıb budaqdan
Banladı: – Quq-qulu-qu!
Eh, nədir bu?.. Nədir bu?..
Dağlardır bəxş eləyən
Qartala bu ucuşu.
Elə uçmağa nə var?!
Məni də qaldırsalar
Qayaların qaşına,
Uca dağlar başına,
Qartal kimi uçaram,
Mən min bir yol açaram.
Yer-yerdən dindi quşlar,
Xeyli deyindi quşlar.
– Qartal özü qalxıbdır
Qayaların qaşına!..
– Qartal özü çıxıbdır
Uca dağlar başına!..
Xoruz banladı: – Xeyir!
Bunu bizə kim deyir?!
Siz mənə zirvə verin
Necə uçurlar görün!
Eşidib bunu Qartal,
Dedi Xoruza dərhal:
– Caynağımdan yapış gəl...
Xoruz coşdu: – Çox gözəl!
Qartal qaldırdı onu,
Qayaların qaşına,
Uca dağlar başına.





Ona söylədi bu an:
 – Di əl çək caynağımdan.
 Ele sən də mənim tək
 Qanad açıb uç görək!
 Xoruz bir yerə baxdı,
 Bir də göylərə baxdı.
 Dedi: – Qartal amandır!..
 Mənim halım yamandır.
 Gəl sən sözümə baxma,
 Məni yerə buraxma!
 Aman, gözüm qaralır,
 Bu gen dünya daralır.
 Qartal güldü: – Ay qoçaq!
 Düşək deyirsən, düşək.
 Quşlar bunu görən tək
 Bir-birinə qarışdı,
 Dərə keçdi, dağ aşdı
 Eyham dolu bir avaz:
 – Xoruzdan Qartal olmaz!..
 Xoruzdan Qartal olmaz!..

AĞILIN GÜCÜ

Palazqulaq dovşanın
 Birdən həli dəyişdi.
 Hay saldı: – Kömək edin
 A dostlar, bu nə işdir?! –
 Gəzir zorba, nəhəng fil
 Bu nə tapba-tarapdır?
 Oldum, halım xarabdır!..
 Dovşanın balaları,
 Bibisi, xalaları,
 Bütün qohum-qardaşı...
 Dovşanın bu dərdini
 Onlar tapdı bir sayaq, –

Sən demə, qulağına
 Girib onun qırxayaq.
 Cox əlləşdi dovşanlar,
 Çalışdilar o ki, var.
 Qırxayağı çıxarmaq
 Əsla mümkün olmadı.
 Yaziq Palazqulağın
 Goyə çıxdı fəryadı:
 – Bu nə tapba-tarapdır?
 Oldum, halım xarabdır!..
 Saraldı, rəngi qaçıdı...
 Dovşanlar piçıldıdı:
 – Boz çaqqalı çağırıq,
 Qırxayağı o qoçaq
 Bircə anda çıxarar,
 Onun yaman gücü var!
 ... Uyub belə səhbətə,
 Yollandılar minnətə.
 Çaqqal gəlib uladı,
 Quyruğunu buladı.
 Cox atıldı, cox düşdü...
 Bilmək olmur nə işdi –
 Dovşan onun əlində
 Aşdı kəllə-mayallaq.
 Amma gəlib düşmədi
 Qulağından Qırxayaq.
 Dedilər: – Canavarı
 Çağırıq, gəlsin bari,
 Güclüdür çaqqaldan o,
 Xəstəmizi qurtarar
 Yəqin ki, bu haldan o.
 Yollandı neçə dovşan
 Bir az keçmiş aradan
 Gəlib çıxdı canavar.
 Öyündü: – Bunda nə var?
 O da xeyli çalışdı,



Qəzəbindən alışdı...
 Əlac olmadı ancaq.
 Çıxmadı boz Dovşanın
 Qulağından Qırxayaq.
 Yenə tədbir tökdülər:
 – Kimdədir qüvvət, hünər?
 Zoru çoxdur pələngin,
 O, əlac edər, yeqin!
 Bəli, Pələng də gəldi
 Nərlitisi yüksəldi,
 Titrətdi düzü, dağı...
 O çıxara bilmədi
 Qulaqdan Qırxayağı...
 Dedilər: – İndi gərək,
 Ancaq Fili səsləyək!...
 Bu zaman yoldan ötən
 Qarışqa söylədi: – Mən
 And içirəm ki, sizə,
 Kömək olmaz fil gəlsə,
 Üz qoymayın heç yana.
 Dovşanın qulağına
 Bir qədər su tökülsə,
 Qırxayaq orda ölsə,
 Özü gəlib düşəcək.
 Bu sözü eşidən tək
 Düşdülər əl-ayağa.
 Yaxşıca toy tutdular
 Dovşanlar Qırxayağa.
 Qarışqa dedi: – Bilin,
 Lazım deyil bu yerdə
 Gücü pələngin, filin...
 Nə qüvvət, nə də zorla
 Görməz ağıllı kişi, –
 Bu dünyada ağılla
 Görülə bilən iş!

«D»

«D» göstərdi uzağı:
 – Mən yaratmışam Dağı!
 «Q» dedi: – «Dağ» sözünü?
 «D» coşdu: – Yox özünü!

«X»

Gah adını «X» kimi
 Tanıdırdı aləmə.
 Gah özünü «İKS»tək
 Verirdi «X» qələmə.

«U»

«U» dedi: – Vurulardı,
 Bir vaxt, məni görse kim.
 Gözəl gəncliyim vardi,
 Nərmənazik «Ü» idim.

«S»

Hər sözü söyləməkdə,
 Gördü «S» cəsarəti,
 Amma ki, aşkarda yox,
 «S...S...» hamidan xəlvəti!..

«A» İLƏ «D»

«A» dedi – əsas mənəm
 «Ad» sözündə, bəli, mən!
 «D» coşdu: – Mən olmayan
 Yerdə axı sən nəsən?!
 «A» ilə «D» ayrılib,
 Oldu bir-birinə yad.
 Heyif! Xırda hislərə,
 Qurban getdi yazıq «AD».

«Ö»

«Ö»dən soruştular: – Sən,
 «O»yla qohum deyilsən?
 – Eh! Uzaqdan-uzağı.
 Əziz qohumum «A»dır –
 Hərflərin başı «A».

«Ç» İLƏ «C»

«Ç» söyləyirdi «C»nı
 Hərf eləyən mən oldum!
 «C» da deyirdi: – «Ç»nı
 Hərf eləyən mən oldum.

KİÇİK «A»

Kiçik «a» dedi: – Cümlə,
 Mənlə başlasa olmaz?
 Hərdən kiçikləri də,
 Qabağa çəkin bir az!
 ... Bir gün sətir başında,
 Gördülər kiçik «a»nı,
 Dedilər: – Bu cümlənin.
 Görün əvvəli hamı?..

«O»

«O» dedi: – Heç kəslə mən.
 Bağlamayıb ünsiyyət.
 Olmalıyam dünyada,
 Ən birinci şəxsiyyət!
 Çok çalışdı, vuruşdu,
 Saçlarını yoldu «O»,
 Təklik yaman dərd imiş, –
 Üçüncü şəxs oldu «O».

«Z»

«Zərif»tək incə sözü,
 Yaradan «Z» bir səhər.
 Özünü «Zay» sözündə
 Təqdim edir gördülər.

OXŞARLIQ

«O» sıfırla əkizdi, –
 Coxları xəbərsizdi.
 Belələri qışqırıb,
 Car çəkirdi aləmə,
 «O» hərfini sıfırtək,
 Verirdilər qələmə.

KİÇİLƏN BÖYÜK «I»

Böyük «I»nın elə quru,
 Bir adı vardı.
 Nə onu bir söz başında,
 Görmək olardı,

Nə cümlədə duyulardı
Mövqeyi, xətti, –
Böyük «I»nın təbiəti
Onu kiçildi.

KƏKƏLƏNƏN «M»

«L» hərfini görəndə
«M» bağırırdı bar-bar:
– Məni yarı bölsələr,
Səntək iki «L» çıxar!

«Ğ»

«Q» heyrət etdi – «Ğ»nı,
Yaradan mənəm, ancaq
Əli belində keçir,
Yenə yanımdan «qoçaq»!

KİÇİK «e»

«e» söyləyirdi; – Məni,
«ə» təqlid edir yaman.
Buna görə də başı,
Aşağıdır hər zaman!

«J»

«J» gözlərini süzüb,
Deyirdi: – Nazikbeləm.
Eni ilə boyu bir,
«Ş»nın tayı deyiləm.

«T»

«T» özünü elə öyürdü müdam:
– Hərflərin başıpapaqlısiyam!

KİÇİK «Y»

Bir sözlə kiçik «y»ni,
Çəkdilər bərk ayağa.
– Mən «iqrikəm» – söylədi –
Hərif deyiləm daha!

«APOSTROF» – (*)

«Aprstrof» təkcə yox,
Ancaq söz arasında –
Özünə mövqe tutdu,
Hərflər sırasında.

«1»

«1»i əridirdi dərd:
 – Mən necə olmayım pərt?
 Özümə vuruluram,
 Yenə də «1» oluram.
 Bəs niyə qonşu «2»
 Elə vurulan təki
 Birdən artıb iki qat
 «4» olur həmən saat?!

«2»

«2» xəyalda idi,
 Cox yaman halda idi:
 – «1»dən iki qat çoxam,
 Ədalət vardır bəyəm?
 «1» birinci yerdədir,
 Amma mən ikinciyəm.

«3»

«3» mənə toxunmayın, –
 Dedi, – yerim babatdır.
 Orta vəziyyətdəyəm,
 Belə həyat rahatdır.

«1»

«4»

«4» burnunu qabağa
 Uzatmışdı bir arşın:
 – Niyə çox gedir axı
 Tərifli məndən «5»in?!

«5»

«5»dən uzaq idi dərd,
 Nə bir yol etdi qeybət.
 Nə düşündü: – Niyə mən,
 Azam «6», «7»dən.
 Bütün bu sıfətlərə,
 Rəqəmlərdi şahidi,
 «5»i təyin etdilər,
 Yüksək qiymət vahidi.

«6»

Gündə sərxoş olmağı
 «9»u yaman əydi.
 Başı ağırlıq edib,
 Bir dəfə yerə dəydi.
 Daha o gündən adı,
 «9» yox, oldu «6».

«7»

«7» dedi:
 – Qoy bir hələ.
 «77»
 Olum, lələ!
 Məndən kiçik



Rəqəmlərə,
Lap qohumum
«71»ə
Bir gözdağı
Verəm gərək,
Unutmasın
Ölənədək!..

«8»

«8»dən soruştular:
– Söylə, gəncliyində sən
«3» deyildin?
– Əsla yox!
Mən «8»əm əzəldən!

«9»

«9»u tanıyanlar
Hörmət edib bu ada.
Deyir: – Gələcəyi var,
Az qalıb «10»a çata.
Amma kim ki, «9»a
Üstdən aşağı baxır,
Söyləyir etirazla:
– Əşsi, bu ki, altıdır!..

«10»

«1» sıfırı özündən,
Buraxsaydı qabağa,
Gedə bilməzdi əsla,
Onda birdən uzağa...

«11»

«11» ha dəyişirdi
Birlərinin yerini,
«11»də qalmağının
Tapmayırkı sərrini.

«0»

Deyirdilər sıfır da,
«8» imiş bir zaman.
Yerli-yersiz təriflər
Onu işırtmış yaman,
Hətta belində kəmər,
Qırılmışdır bu ara,
Həmən «8» o gündən,
Çevrilmişdir sıfırı.



SUAL (?)

Narahatdır təbiəti,
Hər açanda həqiqəti
Ona qibtə edirik biz.
Öz burnunu yerli-yersiz
Hara gəldi soxsa Sual,
Dodaq bütər,
Öz-özünə
Durub yandan baxsa, Sual.

NÖQTƏ (.)

Nöqtənin hörməti,
Şöhrəti, izzəti...
Nidanın yerinə
Qoyuldu.
Zay oldu
Həm cümlə, həm özü, –
Söndürdü odunu,
Qaçırdı dadını
Hər sözün.

İKİ NÖQTƏ (:)

İki nöqtə sözü ancaq
Başqasına verib, susar.
Düşünər: «Kim nə istəyir
Özü desin, mənə nə var?!»

VERGÜL (,)

Vergülsüz, ləp, yəqin,
Mürəkkəb cümlənin
Nəfəsi daralar.
Ehtiyat etməsə,
Yapışış hər sözə,
Mənənə yaralar.

NİDA (!)

Təmkinlidir, qətidir,
Ehtiraslıdır Nida.
Yerinə düşməyəndə
Xoşa gəlməyir o da!

NÖQTƏLƏR (...)

O yerdə ki, kəlmədə,
Təzə mənalar arar.
Çox əzizdir nöqtələr,
İfadəni, cümləni
Artıq sözdən qurtarar,
Əvəzsizdir nöqtələr.
Ancaq gərək duysan,
Qərəzlidir nöqtələr,
Qərəzsizdir nöqtələr.

NİDALI SUAL (?!)

Cümlənin son sözü
Birinci sözdən
Soruşdu: – Öyrənmək
Olarmı Sizdən, –
Sual nə qışqırır,
Bizi nə sayır?
– Bənd olma Nidaya
Çox arxalanır.

NÖQTƏLİ VERGÜL (;)

Nöqtəli vergülün
Özü də bəzən,
Heyrətlə deyirdi:
– Harda durum mən?

TAPMACALAR

Nə əli, nə barmağı var,
Yaxaları tutub bağlar.

(Düymə)

Heç çıxmaz səsi,
Sudur nəfəsi.

(Balıq)

Gör nə boyda camım var,
Dünyalarca su tutar.
O həm səni üzdirər,
Həm gəmidə gəzdirər.

(Dəniz)

Hər gün bizdən məktəbə,
Məktəbdən bizə döndü.
Hərflərin dilini
Öyrəndim – sözə döndü.

(Əlifba)

Qartək ağdı, qaraltdım,
Ondan kitab yaratdım.

(Daftər)

Bir nəğməkar dostum var,
Məktəbdə gözlər məni.
Gah dərsə səslər məni,
Gah evə səslər məni.

(Zəng)

Sehrkar bir ananın
Dörd əziz balası var:
Hər birisi onların,
İldə üçcə ay yaşar.

(Fəsillər)

Bir topum var, aň
Əlinə al bax. –
Ya cüçə olar,
Ya da qayğanaq.

(Yumurta)

Əl ilə dostluq edir,
Kağız üstə yol gedir, –
Tap görüm, nədir?

(Qələm)

Yer yarıldı, nələr gördüm,
Yer altında şəhər gördüm.

(Metro)

Gecə göylərdə bitir,
Səhər olanda itir, –
Tap görüm, nədir?

(Ulduz)

Göydə qırmızı fətir,
Hər yana işıq səpir, –
Tap görüm, nədir?

(Günəş)

Yerdən göyərib çətir;
Get, səbətə yiğ gətir, –
Tap görüm, nədir?

(Göbələk)

Xoşdur duruşu,
Xoşdur ucuşu.
Ellər adına
Deyir: – Sülh quşu!

(Göyərçin)

Əgər inanmayırsan,
Sına bunu sən özün.
Köynəyini çıxartsan,
Yaşaracaqdır gözün.

(Sog'an)



Göylərdən un ələnir,
Ulduztək dənələnir.
Hər bir dənə ağ olur,
Qalaqlanıb dağ olur.

(Qar)

Yamyasıldırlar saçları,
Nə bomboz, nə aladı.
Saçına sıgal çəkdir,
Əllərimi daladı.

(Gicitkən)

Bağ deyil, gül bitirir,
Boya-başa yetirir.

(Dibçək)

Canlı bir saatim var,
Özbaşına qurular.
Gah bərkdən, gah yavaşdan,
Haray salar obaşdan.
Quqqulu-qu! Səhərdir!
Yatmayın, nə xəbərdir!

(Xoruz)

Bir quş uçur ucadan,
İndi qaçıb bacadan.

(Tüstü)

Su səpərəm, boy atar
Yamyasıldırlar qış-bahar...
Bir dənə çiçək açmaz,
Yarpağı ətir saçar.

(Ətirşah)

Gözə-görünməz, gəzər,
Ağacdan meyvə üzər.
Qarşısında yarpaqlar
Qorxudan tır-tır əsər.

(Külək)

Gəzər evi, küçələri,
Qovar zülmət gecələri.
Günə, Aya qardaş olar.
İnsanlara sirdəş olar.

(Elektrik lampası)

Durmayıb, axşam-səhər
Ömrü boyu yol gedər.
Yerişini heç bir kəs
Gözüylə görə bilməz.

(Yer kürəsi)

Baxmaz gündüzə,
Baxmaz gecəyə.
Yağış yağanda,
Çıxar küçəyə.

(Çətir)





Zolaqlı bir topum var,
Yerə vursam, partlayar.
Topumu kəsdim, yedim,
– Gör nə şirindir! – dedim.

(Qarpız)

Muncuq gördüm qum üstdə,
Yel kimi cumdum üstdə.
Dedi: – Boynuna taxma,
Sən məni yemək istə.

(Üzüm)

Toxumlarım darıdır,
Paltarım sapsarıdır.
Doymazsan ləzzətimdən,
Şərbət kimi mətimdən.

(Sarı əncir)

Əkdirim onu dibçəkdə,
Baxdım qarda, küləkdə.
O da verdi payımı,
Dadlı etdi çayımı.

(Limon)

Gah ağarır, gah qaralır,
Gah gurlayıb haray salır.
Nə ucu var, nə bucağı...
Görəsən bu nədir axı?

(Göy)

Günəşdən işıq alır,
Özü də işıq salır.

(Ay)

Qara, yağışa,
Soyuğa dözər.
Buna görə də
Başlarda gəzər.

(Papaq)

Ağ vərəq üstə gəzər,
Dimdiyindən şəh süzər.
Yerişindən iz qalar,
Yaxşı-yaxşı söz qalar.

(Qələm)

Nərə çökər, şir deyil,
Guruldar, təbil deyil.

(Göy gurultusu)

Bəs o nədir, tap görək –
Gilələri muncuqtək.
Budaqlarda düzülər,
Navalçadan süzülər.

(Yağış)





Kəhrəba dənəsidir,
Günəşin zərrəsidir.
Abşeron torpağının
Ən gözəl bəhrəsidir.

(Şəmi üzüm)

Başım üstə bir çadır var,
Gah qaralar, gah ağarar.

(Göy)

Ovçuların əlindən
Meşədən qaçacağam mən.
Nə var ki, xoşum gəlir
Toyuq-cücə ətindən.
Həm də hiyləgərəm çox
Özümün qiyməti yox,
Dərimin qiyməti var.
Bəs adımı kim tapar?
Adımı deyin, çünkü
Sizdən inciyər

(Tülkü)

O kimdir ki, əyninə
Sümük paltar geyibdir? –
Yatanda da soyunmur,
Deyir: – Sınar, heyifdir!

(Çanaqlı bağa)

Qocalmayıbdır hələ,
Saqqalı var bir şələ.
Bir səyyahdır o, qış, yaz
Ha yol gedər, yorulmaz.
Dağlar, dərələr aşar,
Dənizlərə qarışar.

(Çay)

Qaz deyil, qaztək gəzər,
Qu deyil, qutək üzər.
Uçub enər sulara,
Mavi gölləri bəzər.
Fikirləşib tap görək,
Adın nədir bəs?

(Ördək)

Gözüm bir çiçəkdədir, –
Siz tapın nə rəngdədir?
Onu nə bir kəs əkər,
Nə zəhmətini çəkər.
Xoş ətriylə öyünməz,
Durub, boynunu bükər.

(Bənövşə)

Göydə bir od gurladı,
Hər tərəf parıldadı.

(İldirim)





Göydə tüstü göründü,
Əriyib suya döndü.

(Bulud)

Bir sap boyunbağım var,
Məftillərdə asilar.

(Yağış damcısı)

Nimçədə mənim
Bir zəmi zəmim.

(Səməni)

Meşələrdə gəzərəm,
Nəmişliyə dözərəm.
Özümdən qat-qat böyük,
Lap desən dəvəyə yük
Bir papaq var başında
Yayında və qışında
Çıxartmaram onu mən,
Yox, atmaram onu mən
Adım nədir de görək?
Fikirləş, tap

(Göbəlkək)

Bir xanəndə var bağda,
Əyləşibdir budaqda.
Xoş səsinin tərifi
Gəzir dildə-dodaqda.
Xoşladığı qızılğül,
Nədir öz adı?

(Bülbül)

Əynində fraki var,
Drijora oxşayır.
Özü yaxşı uçağan,
Adı nədir? ...

(Sağsağan)

Çox da ki, tək yeyilməz,
Onsuz xörək yeyilməz.

(Duz)

Görünməz, ha göz yetir,
Gəlib yanından ötür, –
Tap görüm, nədir?

(Külək)

QİYMƏTLƏRDƏN TAPMACALAR

Əyri-üyrüce
Bir qırmağım var, –
Balıq yox, təkcə
Tənbəl ovlayan.

(2)

Domba beli var,
Gödək dili var,
Çevrilib «2»
Olmaqdan qorxar.

(3)



Üçbucaqlı bayraqçıq,
Üzü ağ, alnı açık,
İsteyir ki, boy ata,
Tezliklə «5»ə çata.

(4)

Orağa bənzər,
Xoşdur sorağı –
Gündəlik bəzər
Qiymətlər şahı.

(5)

HA SÖYLƏSƏM YANILTMAC, SÖZLƏR MƏNİ YANILTMAY...

ALMA

Alma aldım,
Almanın
Al yanağı
Al idi.
Almanın
Al olmayan
Sağ yanağı
Ağ idi.

TUT

Tutduğum
Tut budağı
Tutsuz olsa
Əyərdim?!
Tutdum
Tut budağını
Tutub
Tutunu dərdim.

GÖY

Göyü görməkçün
Qalxdım.
Mən gömgöy tül gördüm
Göyü.
Göy
Göyümtül gördüm
Göyü.

Ha söyləsem yanılmac,
sözlər məni yanılmaz...

QARA

Qara Qaraşa dedi:
 - Neçə qara qaşın var?
 Qarası Qaraya dedi:
 - Qara karandaşım var.

ÇAY

Çay içdim
 Çaydan-çaydan.
 Çay gördüm,
 Keçdim çaydan.
 Bu çay o çaydan deyil,
 O çay bu çaydan deyil.

YANILMAQLA YOX ARAM

Yanıltmac,
 Ay yanıltmac,
 Sözləri
 Yanıltma, aç.
 Yanılmaqla
 Yox aram.
 Yanıltma,
 Yanılmayım.
 Yanıtsan,
 Yanılarım.

QARTOPU

Düzəldim qarda qardan
 Qar adamı, qar topu.
 Oynadım Qara ilə
 Qar üstündə qartopu.

ƏKİNÇİ ƏKRƏM

Əkinçi
 Əkrəmin
 Əkdiyi
 Kök idi.
 Əkinçi
 Əkrəm də
 Görkəmçə
 Kök idi.

DAŞ

Dadaş
 Daşı
 Daşan
 Çaya tulladı.
 Daş
 Daşlara
 Dəyib,
 Daşı
 Yaladı.

BALA

Bala
 Bali
 Albalını
 Bəyənmir.
 Bala
 Ballı
 Balqabağı
 Yeyəmmir.

YAYMA

Yayda
 Yayma
 Yaydım.
 Saxladım
 Yağ aldım, –
 Yaydım
 Yaymanını
 Yağladım.

PAYIZ

Payız
 Pay
 Payladı.
 Paylarından
 Pay
 Payladı.
 Üzümündən,
 Əzgilindən,
 Heyvasından,
 Narndan...
 Payızın
 Payı az deyil.
 Paysız
 Payız
 Payız deyil.

QAR

Qardı... qardı...
 Baxsan hara
 Qara qarğı
 Baxdı qara.
 Dönə-dönə

Dedi: – Qarr... Qarr...

Dönə-dönə
 Ulduzlu qar,
 Bumbuzdu qar.

ŞAXTA BABA

Şaxta baba
 Şaxtalarda.
 Qar altında
 Çapa-çapa,
 Bağça-bağı
 Tapa-tapa,
 Qar gətirir
 Topa-topa.
 Bar gətirir
 Oba-oba.

BALIŞ VƏ NAZBALIŞ

Balışa bax,
 Balışa.
 Çevrilib
 Nazbalışa.
 Nazbalışın
 Başından,
 Balışın
 Nazbalışdan
 Fərqi nədir? –
 Nazbalış
 Kiçik olur balışdan, –
 Balış isə bir qədər
 Büykdür nazbalışdan.

NƏĞMƏ ÖTƏN ALƏTLƏR

Azərbaycan xalqının
Musiqi alətləri
Oxşayırlı ürəkləri
Min-min illərdən bəri.
Neçəsinin adını
Çəkim şeirlə qısaca.
Qədrini qiymətini
Unutma boy atdıqca.

TAR

Nə qədər muğam var,
Nə qədər mahnılar...
Hər kövrək telində –
Şipşirin dilində.
De, sevməz onu kim!
Qoşa sim, sarı sim
Nəğməylə dad eylər
O neçə tarzanı –
Sadıqcan, Qurbanı
Mansuru... yad eylər...
Müşfiq bir şeir söylər:
«Oxu tar, oxu tar,
Səni kim unudar?!»

SAZ

Bir qucaqdır düz, çanağı...
A dost, çünki –
Yetmiş iki
Saz havası çalır axı,
Birisi də itən deyil.
Hər birinin yoxdur misli
«Kərəmi», «Qaraçı», «Misri»...
Saymaq ilə bitən deyil,
Hər pərdədə sözləri var. –
Ələsgərin, həm Cumanın
Barmağının izləri var,
Bilmək istəyirsən əgər
Sazda olan min qüdrəti,
Dinlə axşam, dinlə səhər
Saz çalanda, Ədaləti.

NAĞARA

Qara zurnayla qoşa
Dillənir coşa-coşa,
Bir aləmdir nağara–
Hər şənliyə, mağara
Kum-kumla,
Dumba-dumla
Coşqun avaz gətirər,
Qişda da yaz gətirər...
Nağara çalan Çingiz
Çalır onu əvəzsiz.

QARA ZURNA

Dillənsə qara zurna,
Bəs səs çatarmı ona?!
Əgər dinərsə zildən,
Böyük bir orkestrdən
O daha gur səslənər.

Xoş avazı,
Xoş səsi
Ürəklərdə bəslənir.
Bu səs Azərbaycanın
Min illik cəngisidir,
Ölməz Koroğlumuzun
Düşmənə həmləsidir!

NEY

Yorulma, qulaq as hey,
Nə kövrək səslidir ney!..
O dillənəndə nazla,
Ruhu oxşar avazla,
Qış yaz olar bir anda:
– Gözünün qabağında
Dağ, dərə çiçəklənər,
Qızılıgül ləçəklənər...

TÜTƏK

De, harda görünübdür
Bu musiqi aləti?
Öz yerindən oynadar
Bütün eli-elati.
Qoyun-quzuların da
Bil, xoş olar ovqatı.
Əgər tütəkdə çalsan

Sən bir «Çoban bayatı».
Bircə hava olmaz ki,
Həzin-həzin çalmasın,
Ürəkləri almasın.
Tar əziz qardaşdır,
Qaval da sirdaşdır.
Ondan ilham alanlar,
Onu mahir çalanlar
Habil, Şəfiqə, Elman...
Sevimlidir hər zaman.

QAVAL

Qavala bax, qavala,
Ötdüyü şən havalar!..
Bu nərmə-nazik pərdə,
Şəfa verər hər dərdə.
Dinləyən deyər aşkar:
– Ruhum bədəndə oynar,
Qavalımız dinəndə!
Durub oynaram mən də...

QOŞA NAĞARA

Çox da ki, simi yoxdur,
Pərdəsiylə söz deyər.
Çubuqları yavaş vur,
Birdən səndən inciyər:
Yox, inciməz çubuqlar
Mizrabıdır, mizrabı,
Tarla, kamança, qaval
Öz babıdır, öz bəbi.
Bu dördlüyü dinləyən:
– Əhsən – söyləyər – əhsən!!

QARMON

Azəri ellərində,
Şirmayı dillərində
Avazı incə qarmon,
Nəğmə ötdükcə qarmon,
Xəyallara dalarsan,
Ondan ilham alarsan.
Hər dilinin qatında,
Hər dilinin altında
Şirin söz, kəlmə yatar.
Neçə xoş nəğmə yatar,
Əhəd, Teyyub, Aftandil...
Ustaları çoxdur, bil.

UD

Min illərlə öz xalqımın
Udduğu hər dərd-qəmini
Duyaraq, ud hər telində
Salamlayar mərd elini.
Çalar, çalar,
İlham alar
Özü də öz haqq səsindən,
Söhbət açar o, xeyirin
Şərə qalib gəlməsindən.

KANON

Beş tel, on tel azlıq edir,
İyirmi dörd teli vardır.
Alətlərin arasında
Öz xüsusi yeri vardır.
Çala, çala,

Heyran ola
Hamı onun xoş səsinə,
Bülbüllər də
Cavab verər
Kanonun nəğməsinə!..

BALABAN

Elə yumşaq tembri var,
Qulaq asan, heyran olar.
Yaradılıb zaman-zaman –
Qoz ya da tut ağacından
Dinsə, fəğan eyləyər o,
Sözsüz söz də söyləyər o.

CİRTDAN SEVƏN ŞEİRLƏR, GÖR SƏNƏ NƏ DEYİRLƏR...

CİRTDANIN MAHNISI

Mən gəlmışəm nağılımdan
Cırtdanam, bəli, Cırtdan!
Qara divə inanmadım,
Sübhədək oyaq qaldım,
Nə dincəldim, nə yatdım,
Qara divi aldatdım.
O özünü atdı çaya,
Mən də gəldim buraya.

«CİRTDAN» NAĞILI

Cox gülərüz, mehriban
Uşaqdır bizim Yaşar.
Amma qabaqlar bir az
Qorxaqdı, bizim Yaşar.

Axşamlar tek eyvana
Çıxmağa da qorxardı.
Pəncərədən bayırı
Baxmağa da qorxardı.

Şəkilli kitab aldı
Bacısı bir gün ona.
Dedi: – Yaşar, qulaq as,
«Cırtdan»ın nağılinə.

Oxudu aram-aram
Nağılı axıradək.
Soruşdu: – Hə, xoşuna
Gəldimi söylə görək.

Qoçaq Cırtdanın boyu
Olsa da bircə qarış
Görürsənmi, o, nəhəng
Divdən belə qorxmamış.

Bacısını dinləyib
Yaşar bir söz demədi.
Bu səhbətdən çox keçib,
Yaman dəyişib indi.

Axşamlar tek eyvana
Çıxmağa da qorxmur o,
Pəncərədən bayırı
Baxmağa da qorxmur o.

DƏLƏ İLƏ SÖHBƏT

Dedim: – Ay qəşəng Dələ,
Tükləri ipək Dələ!

Mən baxıram bayaqdan,
Boylanırsan oyuqdan.

İstəyirdim mən gəlim,
Oyuğa çatmir əlim.

Onda, sən düş aşağı,
Nədən qorxursan axı?!

Mən sənə əl dəymərəm,
Toxunmaram, dəymərəm.

Gəl, sənə mən qoz verim,
Qabiği bomboz verim.

Heç çıxarma səsini,
Sındır, ye ləpəsini.

Yalan danişmaram mən,
Aldatmaram bilginən.

Tükü ipək dələni,
Səntək qəşəng dələni?..

Mənə inandı dələ,
Qozu yedi kef ilə.

İNDİ SƏN DE...

Gördüm ördək göldən çıxıb,
Lovgalanır mənə baxıb:
– Qa-qa... qa...
Dedim: – Nə var,
Heç ördək də lovgalanar?
Hə, bilirəm, deyirsən ki,
Üzərsənmi mənim təki?
Üzmərəm, yox?
Kiçiyəm, çox.
Niyə gedib girim gölə?
Qoy böyüüm bir az hələ.
İndi sən də, mənim kimi
Heç danişa bilərsənmi?
Bircə kəlmə «Qa» sözün var,
Bir sözlə nə demək olar?
Mənim kimi gülürsən? Yox?
Evcik qura bilirsən? Yox!
Oynayırsan? De mənə. Yox!
İş görürsən nənənə? Yox!
Hə, bax onda,
Yaxşı saxla öz yadında, –
Lovgalanma göldən çıxıb,
Lovgalanma mənə baxıb!

SANCAQ

Köynəyimin düyməsi
Qırılıb düdü yerə.
– Yaxam açıq qaldı ki! –
Söylədim birdən-birə.

Cibimdəki sancağa
Dedim: – Mən nə edim bəs?!
Yaxamı bağlamağa
İndi sən cum, sən tələs!..

YUMURTA

Yumurta, ay yumurta,
Qəribəsən düzü sən.
İstəyəndə qayğanaq,
İstəyəndə cücəsən.

YUMAQ

Pişik tutdu səhər-səhər
Bir yumağın ipindən.
Dedi: – Oyna bir qədər
Bu gün mənim ilə sən.

Yumaq dedi Pişiyə: – Eh,
Heç oynamaq vaxtıdır?!
Tələsirəm, nənə məndən
Corab toxuyacaqdır.

QUZU

Otla quzu,
Gəz düzü,
Ürəyini oxşasın
Dağlarda
Tütək səsi.

CEYRAN

Ceyran, nə qurd, nə tülkü
Daha səni tovlamaz.
O qədər gözəlsən ki,
Ovçular da ovlamaz.

DİBÇƏK

Toxum səpdim dibçəyə,
Ömür verdim çiçəyə.
Onun üzü ağ oldu,
Dibçək kiçik bağ oldu.

BULAQ

Bulaq, suyu ağ bulaq,
Gecə-gündüz ax, bulaq!
Axdığın yer dərindir,
Suyun diltək şirindir.

İKİ ÇAY

İki çay var dünyada, –
Lazımdır o da, bu da.
Biri dəmlənər, –
Çay verər bizə,
Biri su verər
Tarlaya, düzə.

SƏRCƏ

Sərcə «cik-cik» eləyir,
Sərcə hər vaxt söyləyir:
– Payız, ya qış gələndə
Qar üzütsə də məni,
Yad ölkəyə uçmaram,
Tərk etmərəm vətəni!

KÜLƏK

Əs, külək, əs
Əsməyə tələs.
Sənə uğurlar ola
Yarpaqları sığalla.

Əs, külək, əs
Əsməyə tələs.
Sən gülləri sığalla,
Sünbülləri sığalla!..

Əs, külək, əs
Əsməyə tələs.
Amma budağı qırma,
Sən heç nəyi uçurma!

ƏL-ÜZÜNÜ YUYAN YAĞIŞ

Bulud aldı göy üzünü,
Guruldayıb şimşek çaxdı.
Yusun deyə əl-üzünü,
Dağa-düzə yağış yağdı.



BAĞBAN

Bəslədiyi hər göyçək –
Hər bir ağaç, hər çiçək
Balasıdır bağbanın.

Ətirli bağça-bağı,
Ağacda hər budağı
Qalasıdır bağbanın.

HƏKİMİN İYNƏSİ

Həkimin iynəsindən,
Yaman qorxdum, düzü mən.
İynə məni ağlatdı,
Səhəri gün sağaltdı.

YAŞIL MEŞƏ

Yaşıl meşə
Ağacların
Sərgisidir.

Yaşıl meşə
Quşların xoş
Nəgməsidir.

Yaşıl meşə
Gözəlliklər
Ölkəsidir.

ÇAYDA SÖHBƏT

– Hara gedirsən
Çay, süzə-süzə?
– Axıb gedirəm
Mavi dənizə.

QATAR

– Taq-ta-taraq, taq-ta-taraq...
Bu nə səsdir?
– O qatardır, o qatardır,
O tələsir.

Gözləriylə dağa-düzə
Baxa-baxa,
Adamları tez mənzilə
Çatdırmağa.

NAĞIL-MAĞİL

Babaları Ceyhuna,
Aytən, Nazim, Günelə:
– Sizə nağıl danışım? –
Soruşdu gülə-gülə.
Ceyhun dedi: – Hə, danış!
Aytən dedi: – Hə, danış!
Nazim cumdu irəli:
– Ay baba, mənə danış!
Günel çekildi geri:
– Yox, baba, mənə danış!
Baba gülməkdən axdı,
Fərəhlə xeyli baxdı.
İki nəvə oğula,
İki nəvəsi qızı,



Dedi: – Danişacağam
Nağılı hamınıza –
Dəcəlliyyi boşlayın,
Qulaq asın, başlayım! –
«Bir vaxtlar yer üzündə
Uçan bir xalça vardi.
Kim çıxarsa üstünə,
«Viyy» eləyib uçardı.
Bir gün səhər uşaqlar
Toplaşış dəstə-dəstə
Əyləşdilər birbəbir
Uçan xalçanın üstə.
Sehrli xalça qalxdı
Bircə anda göylərə.
Uşaqlar xeyli baxdı
Uca göylərdən yero...»
Nazim güldü: – Ay baba,
Belə də nağıl olar?!
Eh, nədir ki, o xalça?!
İndi təyyarələr var.
Quştək qanad açırlar,
Hara desən, uçurlar,
Gəl minək təyyarəyə,
Baxaq biz yerə göydən.
Yerdə nağıl bilmirsə,
Nağıl-mağıl bilmirsə,
Göydə nağıl söyləsin.

BƏBƏ DİLİ

Hələ danışmir Aytən,
Sözdən baş açmır Aytən.
Amma xoş dindirəndə,
Qılığına girəndə

Püstə dodağı qaçıır,
Yanaqları gül açır.
O öz bəbə dilində
Söz də deyir güləndə. –
Söyləyir: – Büvvə... büvvə..
Xoş bir səs dolur evə.

GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ

Təzə nağıl danışdı,
Gözəl nağıl danışdı.
Bu axşam nənəm mənə
Dedim, danışın yenə.
Birini də başladı,
Onu da çox xoşladım.
Nağılı bitirəndə,
Nənəm üz tutdu mənə
– Hə, mənim şirin nəvəm,
Qulaq as, nə deyirəm. –
Göydən üç alma düşdü,
Mənim yadıma düşdü.
Biri nağıl deyənin,
O birisi nənənin.
Biri də sənin olsun!
Dedim: – Nənə, ay nənə!
Niyə mənə bir dənə,
Amma sənə ikisi?
Güldü nənəmin üzü:
– Çünkü nağılı sənə
Nəql eləyibdir nənə.
Kimin çox zəhməti var,
Onun payı çox olar.

BULUDLAR

I

Baharın ən xoş çağında,
Səmaların qucağında
Uçurdu bir topa bulud,
Hünərin var, qaç onu tut.
Topa bulud yel qanadlı,
Çata bilməz ona athı,
Çata bilməz quş özü də.
Topa bulud göy üzündə
Yerə salıb kölgəsini,
Oxuyurdu nəgməsini:
«Nə xoş gəlir göylər mənə!
Günəş səhər-səhər mənə!
Nur göndərir qucaq-qucaq,
Qaralıram axşam olcaq.
Söyləyirəm: – Açıł, sabah,
Qoy ağ olum, həmişə ağ!
Çox sevirəm mən işığı,
Odur göyün yaraşığı,
Gözünü aç, Günəş baba,
Hər vaxt nur saç, Günəş baba!»
Topa bulud heyran-heyran,
Boylanaraq səmalardan
Dedi: – Necə enim yerə?
Baxım dərin dərələrə!
Görüm düzü, görüm dağı,
Bir dolaşım, gəzim bağı,
Gur çaylartək aşım-daşım,
Yarpaqlartək piçıldışım,
İnsanlara sirdaş olum!

Ən mehriban yoldaş olum!
Günəş güldü: – Heç çəkmə qəm,
Yağış olub, yağarsan sən.
Göydən yerə sözə-sözə,
Yayılsan dağa, düzə.
Piçıldırsan yarpaq kimi,
Şırıldırsan bulaq kimi.
Çaylar kimi daşarsan da,
Dərələrdən aşarsan da.
Topa bulud çalxalandı,
Yırğalandı, dalğalandı,
Suya dönüb gilələndi,
Göydən yerə səpələndi...
Bir şırhaşır başladı ki,
Bir şarhaşar başladı ki,
Gəl görəsən!
Güldü çəmən:
– Yağış yağır! Yağış yağır!
Dindi quşlar,
Qaranuşlar:
– Yağış yağır! Yağış yağır!
Oğul-uşaq,
Söylədi: – Bax,
Yağış yağır! Yağış yağır!
Əl-üzünü yudu dağlar,
Əməllicə çımdı bağlar.
Navalçalar haray saldı,
Hər tərəfdən səs ucaldı:
– Yağış yağır! Yağış yağır!
Kimi bir an çətir açdı,
Kimi ağaç altda qaçı.
«Soyuq olar birdən mənə!» –
Qara toyuq qaçı hinə.
Mavi dəniz ləpələndi,
Üstünə su səpələndi.
Dəniz dedi: – Şordur suyum,



Yağış suyu içim doyum!
Birdən güclü külək əsdi,
Bir az keçdi, yağış kəsdi.
Günəş süzdü düzü, dağı...
Kimsə dedi: – Goyə baxın,
Lap yaxındır yerə, yaxın –
Neçə rəngdə göy qurşağı!
Durub, xeyli hamı baxdı,
Yox, o, yerdən çox uzaqdı...

II

... Yavaş-yavaş günler ötdü,
Neçə axşam, səhər ötdü...
Buxarlandı yağan yağış,
Bulaq kimi axan yağış,
Bulud olub qalxdı yenə,
Göydən yerə baxdı yenə.
Bilirsiniz, gördü nələr?
Çiçəklənib göy təpələr,
Çiçəklənib yamaclar da,
Qırmızı piyaləyə bax!..
Piyalə yox, laləyə bax!
Tamaşa et yasəmənə,
Çəmənə bax, göy çəmənə.
Otu qalxıb neçə qarış,
Nələr edib gör bir yağış!
Topa bulud dağlar aşib,
Gördü hər yan yaşıllaşib,
Baxıb-baxıb söylədi: – Mən
Yağış olum qoy yenidən!
Lap buz kimi soyuq hava,
Bulud ilə saldı dava:
– Yerə enmək istəyirsən?!
Səni yerə göndərim mən.
... Dolu olub birdən-birə,

Bulud göydən endi yerə.
Bir tappatap başladı ki,
Bir tuppataq başladı ki,
Gəl görəsən!
Güldü çəmən:
– Aman, aman, dolu yağır!
Gör nə yaman dolu yağır!
Uçdu quşlar,
Qaçdı quşlar,
Üstü dəmir taxtapaşlar
Təbil kimi çalındı lap:
– Tappa-tarap, tappa-tarap!
Taran-taran, dolu yağır,
Gör nə yaman dolu yağır!
Oğul-uşaq,
Söylədi: – Ax!
Aman, aman, dolu yağır!
Gör nə yaman dolu yağır!
– Ay cücelər, gəlin qaçaq,
Heç birimiz qalmariq sağ,
Dolu dəysə sizə, mənə –
Deyib, Toyuq cumdu hinə:
– Aman, aman, dolu yağır!
Gör nə yaman dolu yağır!
Dəniz coşdu: – Bilmirəm mən,
Sularımı kimdir döyən?!

Bundan güclü külək əsdi,
Bir az keçdi, dolu kəsdi...

III

Yavaş-yavaş günler ötdü,
Neçə axşam, səhər ötdü.
Buxarlandı yağan dolu,
Yaman dolu, yaman dolu.
Topa bulud oldu yenə,





Yerə nəzər saldı yeno.
 Nələr gördü, ah, o, nələr? –
 Qəzəblənib boz təpələr,
 Qızılğülün ləçəkləri,
 Ağacların çıçəkləri
 Vaxtsız yerə tökülübdür,
 Nəyə görə tökülübdür?!
 Zəmilərdə sünbüllər də,
 Qırılıraq qalıb yerdə.
 Topa bulud dağlar aşdı,
 Hansı səmtə yaxınlaşdı
 Çox dəyişdi onun hali,
 Nələr edib bir gör dolu?!!
 – Utanıram, – dedi, – yerdən,
 Qaçım harda gizlənim mən?!

IV

Topa bulud ta o vaxtdan,
 Yağış olub yağan zaman,
 Deyir: – Durub, sevincimdən
 Az qalır ki, oynayım mən!
 Yenə bulud olub qalxır,
 Gülmüşəyib yerə baxır.
 Topa bulud ta o vaxtdan,
 Dolu olub yağan zaman,
 – Heç bilmirəm xəcalətdən
 Nə eyləyim – söyləyir mən?
 Yenə bulud olub qalxır,
 Göydən yerə gizli baxır.
 Görünməyir xeyli zaman,
 O gizlənir insanlardan.

AYA SƏYAHƏT

Elnur dedi: – Uşaqlar,
 Aya səyahətim var,
 Kim gedirsə mənimlə,
 Gərək bunları bili.
 Yolumuz çox uzaqdır.
 Kim ki, tənbəl uşaqdır,
 Kim ki, bərk darixandır,
 O getməsin, amandır!
 Atlıb-düşdü Mayis:
 – Gedirik bacımla biz!
 Aydın söylədi: – Mən də.
 Səsləndi Elsevər də.
 Daha nə qədər uşaq:
 Bahadur, Pəri, Afaq...
 Əmr elədi Elnur:
 – Komanda sıraya dur!
 Düzlən! Komanda, birbaş
 Kosmik gəmimizə mars!
 ... Addimladı uşaqlar,
 Hər qəlbə bir sevinc var.
 İndi Aya uçacaq
 Balaca kosmonavtlar.
 Elnur keçdi qabağa:
 – Hə, uçmaq olar daha!..
 Düyməni basan kimi,
 Tərpəndi kosmik gəmi.
 Qalxdı bir an içində.
 Yol aldı Aya sarı...
 Göylərin ulduzları
 Səksəndilər bu səsdən,
 Diksindilər bu səsdən.
 Heyran-heyran durdular,
 Göylərdən göz vurdular.





Elnurgilin gəmisi
Elə uçur, uçurdu...
Ulduzların cəmisi
Sanki onu qucurdu.
Kapitan Elnur dedi,
Üz tutub uşaqlara:
– Dostlar, qalxmışq indi
Yerdən çox uzaqlara.
Tez səsləndi Elsevər:
– O yumpyumru görünən
Bizim yerdir, eləmi?
– Bəli!
– Elnur, yenəmi
Qayıdacağıq, de biz?
– Nə tez darixdiniz siz?!
Qoyun bir Aya çataq,
Sonra Yerə qayıdaq.
Aydın dilləndi bu vaxt:
– Gəlin nəğmə oxuyaq!
Razılışdı Mayis də,
Elnur da, Eldəniz də.
Göydə mahni ucaldı,
Ulduzlar da əl çaldı.
Mahni qurtaran kimi,
Elnur kapitan kimi
Yeni bir əmr verir:
– Gəmimiz Aya enir,
Dostlar, yerindən heç kəs
İndi tərpənə bilməz!
– Oldu! – söyləyir hamı.
Kapitanın sözündən
Deyin, çıxməq olarmı?!
Gəmi lap yavaş-yavaş
Düz Aya endi birbaş.

Bir azca çalxalandı,
Ayın üstə dayandı.
Balaca kosmonavtlar
Düşüb, Ayı gəzdilər...
Heç belə bilməzdilər, –
Burada nə adam var,
Nə dənizlər, nə çaylar...
Baxdılardır, dağa, düzə,
Nə ağaç dəydi gözə,
Nə çiçək, nə göy çəmən.
– Lap darixdim, – dedi, – mən
Elsevərə Eldəniz. –
Heyif deyil yerimiz?
Yerdə nə istəsən var,
Hamı bizim ağaclar?
– Darixma, – dedi, – Elnur.
Burada hava olmur.
Havasız bitməz ağaç,
Yaşillaşmaz dağ, yamac.
Bitsin səyahətimiz,
Qayıdarıq Yerə biz.
Balaca kosmonavtlar,
Bu qoçaq kosmonavtlar,
Ayda xeyli gəzdilər.
Görməyə tələsdlər
Onlar burada nə var.
Öz firçasıyla Vüqar
Çəkdi Ay rəsmələri.
Daşlardan nümunələr,
Eh, özü də nə qədər
Topladı Aydın, Pəri...
Elə bu vaxt uzaqdan
Qışqırıb dedi İmran:





– Ay uşaqlar, uşaqlar!
 Görün burada nə var?!
 Qaçışib gəldi hamı,
 Axışib gəldi hamı.
 Fərəhlə dedi Nazim:
 – Stansiyamız bizim!..
 Yadimdadır, bir səhər
 Buraya göndərdilər
 Onu Vətənimizdən.
 Bu vaxt dilləndi Gülsən,
 Ona xeyli göz dikib:
 – Hələ şəkil də çəkib,
 Göndərdi göydən Yerə.
 ...Bu ara birdən-birə
 Gur səs gəldi göylərdən.
 – Bu nədir? – dedi Gülsən.
 Sanki ildirim çaxdı,
 Hamı yuxarı baxdı.
 Gördülər nə? Ayrı bir
 Gəmidir, Aya enir.
 Sərnisişinlər gəmidən
 Göz yetirib hər yana,
 Gəlib düşdülər həmən
 Uşaqların yanına.
 Qapı açıldı, Aya,
 Buradakı qayaya.
 Endilər bir-bir onlar.
 – Bir baxın! – dedi İlqar –
 Uşaqlardır bizim tək.
 Kimdirlər, gəlin görək?!
 Elnur keçib qabağa,
 Söylədi yad uşağa:
 – Salam! De, siz kimsiniz?

Yad uşaq soruşdu: – Biz?
 Çox-çox uzaq diyardan
 Bura uçan qız-oğlan...
 – Adamsınız deməli?
 – Adamıq...
 – Bizim dili
 Deyin görün hələ, siz,
 Haradan bilirsınız?
 – Olsaq da yaşca kiçik,
 Hər dili öyrənmişik.
 – Afərin! – dedi Elnur. –
 – Bunlar yoldaşlarındır?
 – Bəli.
 – Adın nədir bəs?
 Yad uşaq dindi: – Xokəs.
 – Heç belə də ad olar?
 – Bəli, bizim yerdə var.
 – Bəs sənin adın nədir?
 – Elnurdur.
 – Ada bax bir!..
 – Hə, gəlmədi xoşuna?
 – Niyə gəlmir?
 Bu adı qoyaram qardaşma.
 Hələ çağadır, çağə.
 Bizdə adı uşağa
 Bir yaşında qoyurlar.
 İndi yarım yaşı var.
 Hamı verdi əl-ələ,
 Görüşdü sevinc ilə.
 Elnur, Xokəs onları
 Bir-bir tanış eylədi.
 Hər uşaq o birinə
 Öz adını söylədi.





Sonra dövrə vurdular,
Ayda məclis qurdular.
Oynadılar o ki, var
Nəğmələr oxudular.
Elnur söylədi: – Xokəs,
Gəmi ləngiyə bilməz.
Ayi çox gəzmışik biz,
Qurtarmışdır işimiz.
Daha düşürük yola.
– Sizə uğurlar ola!
Dedi Xokəs qalxaraq:
– Biz isə bir az qalaq.
Ayi gəzib dolaşaq.
... Bir-birinə hər uşaq
Ünvanını söylədi,
Qonaq dəvət eylədi.
Söylədilər: – Dost olaq,
Yoldaş olaq əbədi.
Əmr eylədi Elnur:
– Komanda sıraya dur!
Düzlən! Komanda, birbaş
Kosmik gəmimizə marş!
Gəmi bir an içində,
Tüstü, duman içində,
Uçub qalxdı göylərə,
Üz tutdu doğma Yerə:
– Ana, Vətən, can Vətən!
Söylə, hardasan Vətən?!
Nə qədər doğmasan sən!
Yenə aç qucağını,
Öpək biz torpağını!
Hey uçdu, uçdu gəmi,
Seyr elədi aləmi.

Balaca kosmonavtlar,
Bu qoçaq kosmonavtlar
Gəlib çatdılardı Yerə.
Səs yayıldı hər yerə.
Heyran qalib bu işə,
Hamı gəldi görüşə...

Hələlik bir bağçada
Bu, bir oyun olsa da,
İnanıram mən ancaq, –
Elnurun komandası
Bir gün Aya uçacaq!

GÖBƏLƏKLƏR

Qızım Arzu üçün

Yağış yağdı şarhaşar,
Yağış yağdı o ki, var.
Geniş çöllərə yağdı,
Mavi göllərə yağdı,
Yağdı uca dağa da,
Çəmənə də, bağa da,
Ən xəlvət guşəyə də,
Yamyaşıl meşəyə də...
Yağış kəsdi bir azdan,
Meşəyə bax, ay aman! –
Torpaqdan üzə çıxıb
Qalxdılar göbələklər.
Papaqları altından
Baxdılar göbələklər.
Kimisi yupyumru,
Çətiri də qapqara.
Kimisi də ağappaq,
Elə bil ki, aypara!..



Kimisi qıpqırmızı,
 Kimisi də sapsarı.
 Kimisinin üzündə
 Kiçik qara xalları...
 – Yağış kəsib, durmayın,
 Göbələk yiğaq, – deyə,
 Böyükər, həm kiçiklər
 Axışdilar meşəyə.
 Həmişə ələ düşməz
 Göbələyin şorbası,
 Göbələyin kababı,
 Göbələk çığırması.
 Nə istəsən bişir, ye,
 Ağzin gəlsin ləzzətə.
 – Sağ ol, – söylə meşəyə.
 – Sağ ol! – de təbiətə...
 Amma o gün meşənin
 Yaman qaraldı qanı. –
 Bir qoca nəvəsinə
 Dedi: – Dinlə babanı.
 Hər göbələk yeməli
 Deyil, bir az sayiq ol!
 Hansı zəhərlidirsə,
 Dərmə onu, ayıq ol!
 Meşə xəyala getdi:
 – Niyə belədir görən?
 Göbələyin hamısı
 Qalxır mənim sinəmdən. –
 Niyə biri yeməli,
 Biri zəhərli olsun?!

Qoy hamısı ləzzətli,
 Dadlı, dəyərli olsun!
 Baba ilə nəvəsi
 Qayıdan zaman kəndə,
 Axşam düşüb, meşədən

Əl-ayaq kəsiləndə,
 Bütün göbələklərə
 Üz tutdu yaşıl meşə,
 Dedi: – Üzüm ağ olub
 Yer üzündə həmişə.
 Şam ağacım, palidim
 Baş çəkibdir göylərə.
 Baharda göy bənövşəm
 Ətir saçılıb hər yerə,
 Moruğum, ciyələyim
 Səbətlərə dolubdur:
 Onların mürəbbəsi
 Dildə əzbər olubdur.
 Qurumuş ağacım da
 Boş qoymur sobaları,
 Qışda qardan, soyuqdan
 Qoruyur obaları.
 Zəhərli göbələklər,
 Deyin görüm niyə siz
 Məni eldə, obada
 Üzüqara edirsiz?!
 Mən sizi torpağımdan
 Goyərdirəm ki, hər an,
 Sizi ancaq xoşlayıb
 Razılıq etsin insan.
 Yeməli göbələklər
 Görün nə hörmətlidir.
 Kim dadırsa, söyləyir:
 – Dadlıdır, ləzzətlidir,
 Yaxşılıqda çəkilsin,
 Qoy həmişə adınız.
 Atın getsin zəhəri,
 Şirinləşsin dadınız.
 Mən sizin ananızam,
 Batırmayın adımı.



Fərli görmək istərəm
Mən hər bir övladımı.
Zəhərli göbələklər
Nə «yox» dedi, nə də «hə»,
Onlar məhəl qoymadı
Meşənin sözlərinə.
Duymadılar, ananın
Ağılı məsləhəti,
Övladı xoşbəxt edər
Yer üzündə əbədi.

CEYHUN VƏ ALACA BALIQ

Biri vardi, biri yoxdu,
Adı Ceyhun olan çoxdu...
Bir nadir də Ceyhun vardi
Hər işdən baş çıxarardı,
Maralların, ceyranların...
Bir söz ilə heyvanların;
Sörçələrin, bayquşların...
Bir söz ilə həm quşların;
Kütümlərin, həm xulların,
Bir söz ilə balıqların;
Lalələrin, mixəklərin...
Bir sözlə həm çicəklərin
Dillərini bilirdi o,
Buna görə nadirdi o.
Bülbül kimi «cəh-cəh» vurur,
Ya da səhər tezdən durur, –
Xoruz kimi banlayırdı,
Quşlar onu anlayırdı.
Canlılartək dinsə harda,
Bu Ceyhunu heyvanlar da
Anlayırdı bax, bu sayaq,

Bağ-bağçaya açsa ayaq
Hər çicəklə danışırıdı,
Qaynayırdı-qarışırıdı.
Quşlar da nə söyləsələr,
Heyvanlar da nə desələr,
Çiçəklər də onlar kimi, –
Lap bir kəlmə söz dedimi,
Ceyhun bunu başa düşər,
Sevinərdi dünya qədər...
Bir gün Ceyhun doğanda gün,
Seyrə çıxıb səhər-səhər,
Ləpələnir gördü Xəzər.
O seyr etdi göy dənizi,
Dedi: – Sənin göy bənizin
Nə qədər də xoşdur, Xəzər!
Dalğan kimi coşdur məni.
Ürəyimi coşdur, Xəzər!..
Elə bu vaxt yan baxaraq,
Ceyhun gördü lap dənizin
Sahilində sakit, həzin,
Baliq üzür gölməçədə
Məzəlum idi o necə də... –
Dalğa gücü artmış idi,
Bu balığı, bu yazığı
Gölməçəyə atmış idi.
Ceyhun dedi: – Yaziq balıq,
Sahibsizsən artıq, balıq!
De nə kömək edim sənə?
Diləyini bildir mənə!
Görürəm ki, balacasan,
Özün də ki, alacasan,
De, atımmı tez dənizə,
Kefini çək üzə-üzə?
Yoxsa səni tutum, quzum?
Həyətdə var çarhovuzum,





Elə ora salım səni,
 Hər qayğına qalım sənin?
 Nə deyirsən, onu verim,
 Nə yeyirsən, onu verim,
 Üzüb kef çək ürəyincə,
 Arzuna çat diləyincə,
 Nə sənə söz deyən olar,
 Nə qəlbinə dəyən olar.
 Bulanıq, ya çirk olanda,
 Dəyişərəm suyunu da.
 Rahat, sakit ömür edərsən
 Hovuzumda həmişə sən.
 Balıq dindi: – Qəşəng oğlan,
 Ay ürəyi kövrək oğlan,
 İnsan ola-ola, sən ki,
 Balıq dili bilirsən ki?
 Adın nədir?
 – Adım Ceyhun.
 – Yaşa, ömrün,
 Uzun olsun!
 – Sənin adın?..
 – Alacadır.
 Yaşım bu gün
 Beşə çatır.
 – Niyə belə
 Balacasan?
 – Biz nəsildə
 Hamı elə
 Mənim kimi balacdır.
 Əziz Ceyhun, əziz insan,
 Görürəm çox mehbibansan.
 Xoşlamışam səni düzü,
 Nə deyirəm, apar, gözüm,
 Hovuzunda ömür sürüm,
 Öz yerimi rahat görüm.
 Doydurubdur dəniz məni.

Bəsləyərsən əziz məni.
 Ceyhun dedi: – Ay Alaca,
 Ay sevimli, ay balaca
 Qəşəng balıq, göyçək balıq!
 Onda burda bir az gözlə,
 Evə qaçım indi tez mən,
 Bərni tapıb qayıdaram,
 Səni suda apararam.
 Balıq dindi: – Nə deyirəm?!
 Get, tez qayıt, gözləyirəm!
 Ceyhun cumdu evlərinə,
 Bərni tapıb gəldi yenə.
 Alacanı suya saldı,
 Evə tərəf o, yol aldı.
 Həmin gündən bu balaca,
 Qəşəng balıq, bu Alaca
 Hovuzda xoş günlər gördü,
 Sakit, rahat, ömür sürdü.
 Əziz dostu Ceyhun oğlan
 Onu gözdən qoymur bir an,
 Hər nazını çəkə-çəkə,
 İstəmirdi
 Bu balaca,
 İstəmirdi
 Bu Alaca
 Balıq bir an dərd-qəm çəkə.
 Hər tərəfə o, at çapıb,
 Balıq deyən yemi tapıb
 Düz hovuza gətirirdi,
 Alacanı yedirirdi.
 Hovuzdakı
 Suyu da ki,
 Hər vaxt gərək
 Göz yaşıtək
 Lap dumdur olmalıydı,
 Balıq razi qalmalıydı.





Ceyhun ona hələ desən,
 Bir-birindən avazlı, şən
 Nəğmələr də oxuyurdu,
 Eh nə qədər oxuyurdu!..
 Şad etməkçin əhvalını
 «Qızıl balıq» nağılimı
 Dönə-dönə danışındı.
 Balıq balıq dili ilə
 Söyləyirdi gülə-gülə:
 – Danış, danış,
 Danış bir də!
 Bir də, yenə
 Danışındı...
 Bu minvalla balıq bala,
 Kef çəkərək
 Dediymətək –
 Hovuzda xoş günlər gördü,
 Sakit, rahat, ömür sürdürdü.
 Alacanın yoxdu qəti
 Bircə seydən şikayəti.
 Günlər həftə, həftələr ay
 Gah payız, qış, gah bahar, yay
 Olub, düz bir ilə döndü.
 Alacaya çox göründü
 Dənizindən ayrıllaraq
 Yaşadığı bir azca vaxt.
 Kef içində yaşasa da,
 Ceyhun onu oxşasa da, –
 Sanki gecə gec olurdu,
 Sanki günəş gec doğurdu.
 Axır vaxtlar Alacanın,
 Nəsilliklə balacanın
 Ürəyi bərk sixılırdı,
 Lap yanırkı-yaxılırdı
 İçin-için,
 Dəniziyyin.

Ancaq Ceyhun hər gələndə,
 Balıqdan əhval biləndə,
 Bunu üzə vurmurdı o,
 Güllür, məğrur dururdu o.
 Amma bir gün ah çəkərək
 Bu balaca,
 Bu Alaca
 Dedi: – Ceyhun, gecə yuxu
 Gördüm, yuxum
 Elə xoşdu...
 – Söylə görək! –
 Dedi Ceyhun. –
 Axı sən ki, yatmirsan ki!
 – Hə, gözlərim baxa-baxa,
 Gör, nə gördüm mən yuxuda?!
 Gördüm: yenə dənizdəyəm,
 Öz mavi evimizdəyəm
 Atam, anam
 Bacılarım, qardaşlarım,
 Qohumlarım, tanışlarım
 «Xoş gəlmisin!» – deyir mənə.
 Mən danışdım əhvalatı,
 Hamı buna heyran qaldı!..
 Soruştular: – Bəs niyə sən
 Ceyhun ilə gəlməmisən?!

Dedim: «Axı nəfəs alib,
 Yaşayammaz o, dənizdə.
 Bir də axı, doğulduğu xoş torpağı
 Atıb, qərar tutmaz bizdə...»
 Balıq burda susub durdu.
 Heyrət ilə Ceyhun sordu:
 – Hə, bəs sonra?
 – Elə bu dəm, –
 Dedi balıq, – ayıldım mən.
 Ceyhun dindi: – Duydum səni,
 Unutmaq olmaz vətəni!





Yoxdur sənə sözüm balıq,
 Canım balıq, gözüm balıq!
 Başa düşdüm avazını,
 Çəksəm də mən hər nazını,
 Şəffaf suyla doldursam da
 Günsarı hovuzunu,
 Öz dənizin daha xoşdur,
 Onsuz keçən ömrün boşdur.
 Elə qəmlı baxma, balıq,
 Ürəyini sıxma, balıq.
 Yenə səni apararam,
 Dənizinə qaytararam.
 Ceyhunun bu sözlərindən
 Alacanın gözlərindən
 Sevincindən yaşı da axdı.
 Quyruğunu suya vurdu,
 Goyə qalxdı, suya düşdü,
 Yenə qalxdı, bir də düşdü,
 Bir də qalxdı!..
 Ceyhun onu aparanda,
 Dənizinə qaytaranda,
 Baş çıxarıb göy sulardan
 O balaca, o Alaca
 Balıq dedi: – Sağ ol, Ceyhun!
 Görüm, ömrün uzun olsun!
 Nə qədər ki, mən də varam,
 Elədiyin yaxşılığı
 Unutmaram!.. Unutmaram!..
 Bəslədiyi Alacaya,
 Öyrəndiyi balacaya
 Baxıb dəniz sahilindən,
 Yenə dedi: – Xoşdur vətən!
 Əziz balıq, duydum səni,
 Unutmaq olmaz vətəni!

NƏNƏNİN NAĞILI

(«Kəlilə və Dimnə»nin
motivləri əsasında)

Gözəl bahar çağayıdı,
 Güllər etir yayırıdı.
 Təbiət dağa-düzə
 Gözəllik paylayırdı.
 Quşlar bağça-bağlara
 Nəgmələr daşıyırıdı.
 Bülbüllərin cəh-cəhi
 Ürəyi oxşayırdı.
 Arılar vizildaşıb
 Qonduqca güldən-gülə, –
 Can dərmanı sarı bal
 Yaradırdı şövq ilə.
 Ağacların çiçəyi
 Meyvələrə dönürdü.
 Bir söz ilə hər tərəf
 Al-əlvan görünürdü...
 Bu xoş gündə Nanə nənə
 Cüt nəvəsiylə qoşa,
 Çəmənlikdə dörd yana
 Eləyirdi tamaşa. –
 Birdən nəvələrinə
 Üz tutub belə dedi:
 – Görürsən, Gültən, Aytən,
 Dünya necə gözəldi!
 Boy atib böyüdükcə
 Biləcəksiz bunu siz.
 – O nədir? – dedi Gültən
 – O nədir? – dedi Aytən.
 – Xeyirxahlıq elə bir
 Şeydir ki, – dedi nənə, –
 Hamının hörmətini
 Qazandırır o sənə.





Min cür tələ qursalar,
 Xeyirxah ona düşməz.
 Başına min oyun aç,
 O bu oyuna düşməz.
 Mən bir nağıl bilirəm,
 Danışaram bu axşam.
 Gültən atıldı-düşdü,
 Aytən atıldı-düşdü:
 – Nağılçın darıxmışam!
 – İndi danış, tez danış!
 – Qulaq asaq biz, danış!
 – A şeytanlar, di gəlin
 Çəmənlilikdə əyləşək,
 Lap qədim bir nağılin
 Dünyasında görüşək...
 ... Keçmişlərdə bir meymun
 Dəstəsi yaşar imiş.
 Onların başçıları
 Quldura oxşar imiş.
 Bağlara-bağçalara
 Cumarmış bu meymunlar.
 Qırıb apararlarmış,
 Ağacda nə meyvə var.
 Oğurluqda hər yanda
 Ad çıxarıbmış onlar.
 Dəstədəki bir meymun
 Xoşlamayıb bu işi, –
 Belə haramxorluğu,
 Pis adəti, vərdişi,
 Qaçış gedir, tək gəzir
 Uzaq, xəlvət guşədə.
 İstəyir xeyirxahlıq
 Eləsin o, meşədə...
 Nanə nənə bir qədər
 Nəfəs dərib söylədi:

– Hə, nağılin sonrası,
 Gül balalar, belədi, –
 Meymun meşədə qalsın,
 Sizə kimdən deyim mən.
 Hoppananda quyuya
 Düşən xallı pələngdən. –
 Meşənin kənarına
 Çıxmışdı bir gün pələng.
 Acdı, ov axtarırdı
 Burda var-gəl edərək,
 Birdən körpə bir maral
 Dəydi onun gözünə.
 Ağzının suyu axdı,
 Pələng gəldi özünə.
 O tez yerə uzandı,
 Pusquda durdu xeyli. –
 Maralı birdən-birə
 Qamarlamaqdı meyli.
 Qəfildən şığıyaraq
 İrəli hoppandı o. –
 Qabaqda quyu varmış,
 Ora yumalandı o!..
 Ov olmaqdan qurtardı
 Körpə maralın canı.
 Pələngin nərlitisi
 Tutdu düzü, dünyani:
 – Mənim halım yamandır,
 Eşidənlər, amandır,
 Kömək edin siz mənə,
 Əl uzadın tez mənə!
 Yoxsa ölüb gedərəm,
 Dünyanı tərk edərəm!..
 Elə buraya yaxın
 Mavi qu gölü vardi.
 Külək bu hay-harayı –





Gölə sarı apardı.
Qulardan biri səsi
Eşidib, qanad açdı.
Birbaş pələng düşdüyü
Quyuya tərəf uçdu.
O boylanıb quyuya
Gördü nəhəng pələngi.
Ona yazığı gəldi,
Ağappaq oldu rəngi:
– Çıxara bilməsəm də –
Dedi: – Pələng, səni mən,
Gedib köməyə çatan
Axtararam meşədən.
Bir az səbr elə, darda
Qoymaram əsla səni,
Bu saat qayıdaram,
Bir qədər gözlə məni.
– Sən kimsən? – dedi Pələng, –
Adını söylə görək!
– Zərif quş quyam.
– Var ol!
Qurtar məni ölümdən,
Əziz qu, xilaskar ol!
Qu qanadlanıb uçdu
Yaxındakı meşəyə.
Baş çəkdi neçə yerə,
Ən xəlvəti guşəyə.
Gördü bir meymun gəzir
Ağaclar arasında.
Sinə dolusu udur
Meşənin havasından.
Nanə nənə bu yerdə
Dayanıb susdu birdən.
Sonra dindi: – Bu həmən
Meymundu ki,

Quldurlar dəstəsindən
Ayrılıb tək gəzirdi...
Qu quşunun səsindən
Diksindi...
Qu deyirdi:
– Meymun qardaş, qulaq as! –
Pələng quyuya düşüb,
Onu çıxartmaq olmaz?!
Söylə, dəyə bilərmi
Ona sənin köməyin?
Görürəm qüvvətlidir
Əl-ayağın, biləyin.
Meymun altdan-yuxarı
Heyrətlə baxa-baxa,
Gülümsədi, üz tutub
Qu qonduğu budağa:
– Qaçmışam pislik edən
Meymunların üzündən.
Yaxşılıq etməyi mən
Çox sevirəm özümdən.
Qu dedi: – Onda gedək,
Mən göylə uçum asta,
Hərdən bir lələk salım
Sənin yolunun üstə,
Gedib çataq quyuya.
Orda xilaskar təki
Qurtar ölümdən, qurtar
Dara düşən pələngi.
– Raziyam, – dedi Meymun,
Tez uç, uğurlar ola!
Mən də sənin izinlə
İndi düşərəm yola.
Beləcə qu uçaraq,
Hərdən bir lələk atdı.
Tezliklə hər ikisi





Gəlib quyuya çatdı.
 – Mənim halım yamandır,
 Kömək edin, amandır! –
 Söyləyib pələng yenə
 Nər-nər nərildəyirdi. –
 Daha son nəfəsimdir, –
 Deyə dad eləyirdi.
 Quyruğunu quyuya
 Sallayıb dindi meymun:
 – Pələng qardaş, tez yapış,
 Qoy, bu kəndirin olsun.
 Dırmaşıb çıx quyudan.
 – Dırmaşıram, bərk dayan!
 Meymun büdrəyib getdi.
 Gah qabağa, gah dala,
 Özü gedib quyuya
 Düşəcəkdi az qala.
 Gücənərək dartındı:
 – Pələng necə ağırmış!
 Qu meymuna yanaşdı:
 – Lələklərimdən yapış!
 Hop! Çəkdik! Bir də! Bir də!
 Bu vaxt pələngin əli
 Üzülərək quyruqdan.
 Yenə quyuya düşdü:
 – Vay, əzildim, ay aman!
 Elə meymunla qu da
 Yıxıldılar, aşdılar,
 Üzü üstə düşdülər.
 – Eh! Gücümüz çatmadı!
 Pələng hey nərildədi:
 – Nə oldu?! Çıxartmadın?!
 Qu quyunun üstəki
 Ağacı görüb birdən,
 Səslədi: – Meymun qardaş,

Bir o ağaca bax sən! –
 Onun yoğun budağın
 Bir qədər oyə bilsən
 Düz quyunun içində,
 Pələng ondan yapışar.
 Yavaş-yavaş düz bizim
 Yanımıza dırmaşar.
 Meymun sevindi xeyli:
 – Əhsən! Ağıla bax bir!
 Şəksiz xilas eləyər
 Pələngi belə tədbir.
 O, ağaç budağını
 Əyi saldı quyuya:
 – Hə, pələng, yapış, – dedi –
 Getmə daha quyuya.
 Pələng budaqdan tutub,
 Dırmaşdı yavaş-yavaş
 Gəlib meymunla, quşun
 Yanına çıxdı birbaş.
 Təşəkkür əvəzinə
 Söylədi saymazyana:
 – Heç zindan yaraşarmı
 Mənim kimi heyvana?!
 Deyirdim, daha öldüm,
 Axır ki, çıxa bildim.
 Meymun geldi irəli:
 – Çıxardıq səni, bəli.
 Quya «sağ ol» söylə sən,
 Böyük oldu köməyi.
 Sənin xilasın üçün
 O tapdı bu kələyi.
 Pələng nə «hə», «yox» dedi,
 O nər-nər nərildədi:
 – Neçə gündür quyuda
 Tamam əldən düşmüşəm.





Nə yemişəm, nə də ki,
Bir qurtum su içmişəm.
Qu söylədi: – Ay lələ,
Qəzəblənmə, səbr elə,
Sənə su gətirməkçin
Uçub gedərəm gölə.
Pələng yapışdı qudan:
– Yox! Sən özün səbr elə!
Acından öldüyümdu,
Gəl səni yeyim hələ!
Gölə tərəf keçərəm,
Suyu özüm içərəm.
Yazılıq-yazılıq dayandı
Qu buraraq boynunu:
– Başa düşə bilmirəm
Doğrusu, bu oyunu:
– Zarafat eləyirsən
Sən mənimlə, ay lələm.
Pələng coşdu: – Tayımsan,
Sənlə zarafat edəm?!
Hə, başlayım nahara.
Meymun girdi araya:
– İndi bütün meşəni
Çağıraram haraya!
Nə edirsən, a pələng?!
Çıxmazdin quyudan sən
Qu etməseydi kömək.
Niyə onu yeyirsən?!
Pələng: – Sən çıxarmışan, –
Dedi: – Quyudan məni.
Nahaq dile tutursan,
Bunu bilmirəm yəni?!
Quşusa yeyəm gərək!
Qu yalvardı: – Ay lələ,
İnsaflı ol, rəhm elə,

Göldə qardaş-bacım var.
Axı sən məni yesən
Onlar bacısız qalar!
Meymun da gözü yaşlı,
Gah yalvardı, gah coşdu:
– Əl çək, göz çək sən qudan!
O, kömək edib, pələng,
Çıxasan ki, quyudan.
Pələng baş bulayaraq
İnad etdi haqq-nahaq:
– Tutmayın məni dilə.
Demək, siz istəyirsiz
Pələng acından ölə?!

Qu dindi: – Üç balam var,
Axı sən məni yesən,
Onlar anasız qalar!
Meymun da təkrar etdi:
– Niyyətin pis niyyətdi! –
Qunun üç balası var,
Axı sən onu yesən,
Balalar yetim qalar!
– Bəs mən ölüm acıdan?
Ağzımın suyu axır
İki gündür azıdan!
Deyə Pələng dönmədi
Heç cürə inadından.
Yenə də yalvardı qu:
– Doyurmaram səni mən.
Nə canım vardır axı.
Yesən, birçə tikənəm.
– Nə olsun bir tikəmsən,
Barı tərpənər çənəm!
Meymun gördü ki, quşu
Yeyəcək vəhşi pələng.
Qunu qapıb quyunun

Başına hərlənərək,
Üz tutanda qaçmağa,
Pələng bağırdı: – Aha!
Qurtarmazsız əlimdən,
İndi hər ikinizi
Birdən yeyəcəyəm mən!
Meymun atıldı-düşdü:
– Ay sən, özün ölüsən!
Onun üstünə cumub
Tutmaq istəyən pələng
Yenə quyuya düşdü...
Dedi nərə çəkərək:
– Öldüm, halım yamandır,
Xilas edin, amandır!
Düz quyunun dibinə
Tutdu meymun üzünü:
– Artıq, xilas olmaqdan
Çəkməlisən gözünü!
Yaxşılıq yamanlıq
Edən belə olur, bax.
Səntək qədirbilməzin
Yeri quyudur ancaq.
Qu sevincdən meymunu
Qucaqladı: – Məni sən,
Sən qurtardin ölümdən!
O, quları səslədi:
– Meymunlar xilaskarım,
Siz ey bacı-qardaşım,
Ey doğma balalarım,
Axışın gəlin bura,
«Sağ ol» deyin meymuna!
Qular bacılarını,
Qular analarını
Taniyaraq səsindən,
Açıdı qanadlarını.

Gəlib öyrəndilər ki,
Meymun xilas edibdir
Qunu qəhrəman kimi.
Quşlar qaqqıldışdilar,
– Bacımızı ölümdən,
Anamızı ölümdən
Xilas edən meymunsan.
Ürəyindən nə keçir,
Buyurub, istə bizdən.
Meymunsa baş buladı:
– Nə etmişəm, halaldı!
Hər vaxt xeyirxahlıq et –
Mənim sözüm, səsimdir.
Yaxşılıqdan aldığım
Ləzzət mənim bəsimdir.
Ayrılmışam dələduz
Meymunlar dəstəsindən,
Arxa olum gücsüzə,
Havadarı olum mən.
Yaxşılıq eləyən kəs,
Buna əvəz istəməz!
Sağ olun, əziz quşlar,
Ömrür sürün o ki, var!
Sən də var ol, a meymun,
Ömrün uzun olsun!
Quşlar uçuşdu, getdi.
Onların ardi ilə
Meymun xeyli əl etdi...
Nanə nənə yenə də
Nəfəs dərib söylədi:
– Dələduzlar dəstəsi
Görək, gəlib neylədi.
Dəstə nə vaxtdan bəri
Dolaşib meşələri
Arayıb, axtarırdı



Bizim qaçqın meymunu.
Gəlib elə bu yerdə
O gün tapdilar onu.
Söylədilər: – Sən bizləri
Atmisan nə vaxtdan bəri.
Niyə bizdən küsürsən, de,
Özün təkcə gəzirsin, de,
Meymun da tək dolaşarmı?!
Heç bu sənə yaraşarmı?!
Durma daha, qoşul bizə,
Meyvələri dadlı, ləziz,
Təzə bağlar tapmışq biz.
Yolub tökək il boyunca,
Sənlə yeyək gəl, doyunca!
Bizim meymun bu sözlərdən
Diksinərək söylədi: – Mən
Sizə yoldaş olmaram, yox!
Bağça-bağı yolmaram, yox!
Geri durun məndən, geri!
Xoşlamıram pis işləri.
Mən sizləri tərk etmişəm,
Pis işləri tərgitmişəm.
Lap indice bir quşu mən
Qorudum azğın pələngdən.
Canım sağdırsa nə qədər,
Görəcəyəm yaxşı işlər.
Mən sizintək yaşamaram,
Dəstənizə qoşulmaram.
Dələduzların başçısı
Bu an çıxdı özündən:
– Heç gözüm su içmədi.
Bu nadanın sözündən.
Ay meymunlar, durmayın!
Əl-qolunu bağlayın.
Onu zorla aparaq,

Qulağını qoparaq.
Sonra dilini kəsin,
Belə sözlər deməsin!
– Sağ qalmaq istəsəniz
Toxunmayın ona siz! –
Söyləyən filin səsi
Eşidildi bu ara.
Elə bil ox atdlar
Dələduz meymunlara.
Qorxudan haray salıb
Onlar qışqırışdır,
Qaçıb bir an içində
Neçə yerdən aşdır.
Bu fil yaxın meşədə
Heyvanların şahiydi.
Xeyirxahlıq eləyən
Canının pənahiydi.
Dövrəsində kerkədan,
Meşəxoruzu, maral,
Boz dələ ilə dovşan,
Canavar, tülükü, çaqqal –
Seyrəngaha çıxmışdı,
Bu yerlərdə gəzirdi.
Özünə təzə bir dost
Tapmağa tələsirdi.
O, yixilmiş meymunu
Xortumuyla qaldırıb,
Aram-aram söylədi,
Onun ilə yan durub:
– Gördüyün bu heyvanların
Padşahiyam.
Doğru yola gələnlərin
Mən pənahiyam.
Görürsənmi, qurd marala
Yanaşı durub.





Tülkü, çaqqal ilə xoruz
Qardaşdı, durub.
Pis işlərdən kim əl çəksə,
Yanıma gəlir.
Yandan baxıb, nə etdinsə,
Mən gördüm bir-bir...
İndi mənim göy meşəmə
Yollanırıq biz.
Qoşul, gedək, vəzirim ol,
Artsın dəstəmiz.
Meymun dedi: – Qorxuram,
Ay əziz fil, nəhəng fil.
Üstümə şər atarlar,
Yenə olaram zəlil.
Meymunlar dəstəsindən
Ayrılmışam, gəzim tək.
Kimə kömək gərəkdir,
Eləyim ona kömək.
– Yaxşılığın az dəyər
Əziz meymun, təklikdə.
Yaxşılığı edərik
Elə sənlə birlikdə.
– Qorxuram onlar məni,
Bəyənməyə, nəhəng fil.
Çaqqal, tülkü, canavar
Mənim tay-tuşum deyil.
– Onlar düz yola gəlib,
Heç ehtiyat etmə sən.
Qoymaram bircə tük də,
Düşə kirpiklərindən!
Bütün heyvanlar dindi:
– Bizimlə gedək indi.
Səni lap çox istərik,
Canımıztək bəslərik.
İndi birbaş meşəmizə

Yollanırıq biz,
Qoşul gedək, sən vəzir ol,
Artsın dəstəmiz!
Meymun daha damışmayıb,
Razılıq verdi.
Nəhəng filin dəstəsiylə
Meşəyə getdi.
– Bəli, mənim nəvələrim,
Günlər ölüdü.
Həftə ay oldu, aylar
İlə yetişdi.
Həmin meymun nəhəng filin
Sağ əli oldu.
Ən xeyirxah işlərdə xoş
Əməli oldu.
Qoymadı qurd, ya tülkü,
Əyrilik etsin.
Ya bir qoyun sürüsünə,
Ya hinə getsin.
Qüvvətlilər zəifləri
Üzüb, İncitsin...
Boz qurd ilə tülkü, çaqqal,
Belə iş olar?
Bizlərə dağ çəkir
Bu meymun ki, var.
– A qurd qardaş, düzdür,
Onu fil sevir.
Çox çəkməz məhv edər
O bizi bir-bir...
– Canına and olsun
Tülkü lələnin,
Dilimə ət dəymir
Meymun gələni.
– Həmişə nəzəri
Üstümüzdədir.



– Başını əkmirik
 Təqsir bizdədir.
 – De görək, nə edək
 Ay tülkü lələ?
 Qurd dedi: – Kimdə var
 Səndəki hiylə?!
 Bu sözdən tulkünün
 Açıldı kefi.
 – Məni çala bilməz
 Lap gürzə-əfi!
 Məndəki ağıl
 Nağıldı, nağıl!
 Bir tədbir töküm, –
 Deyəsiz: «Sağ ol!»
 Dünyada hər vaxt,
 Tulkü, üzüağ ol!
 Tulkü lələyəm!
 Yaman kələyəm!
 Heç düşməz ələ
 Qurdugum tələ!
 Kimi desəniz
 Salım cəncələ.
 Tulkü lələyəm!
 Yaman kələyəm!
 Əlimdən mənim
 Kim qurtarar, kim?!

O boz meymuna
 Elə dağ çəkim!
 Canavar bu an
 Yaman uladı.
 Qulaq şəkləyib,
 Quyruq buladı:
 – Bir adım qurddur,
 Biri canavar.
 İti dişlərim,

Güt-qüvvətim var!
 Çaqqal da coşdu:
 – Bu sözlər xoşdu! –
 Mən quyruğumu
 Cox bulayanam.
 Qurd qardaşımdan
 Bərk ulayanam!
 Ay tulkü lələ,
 Ancaq hiylədə
 Çatmaram sənə.
 Tədbir tök, susma,
 Bir dillənsənə!
 – Əlimdən mənim
 Kim qurtarar, kim?!

O boz meymuna
 Elə dağ çəkim,
 Gəldiyi yolu
 Qayıtsın geri.
 Yox aramızda,
 Yox onun yeri!
 Canavar, çaqqal
 Bu vaxt inamla
 Tulkü lələdən
 Sordu aramla:
 – Tədbirini söylə görək!
 – Heç kəs eşitməsin, görək!
 Piçiltima qulaq asın,
 Yadınızda yaxşı qalsın...
 Nanə nənə
 Durdu yenə,
 Baxdı nəvələrinə:
 – Tulkü lələ nə söylədi
 Canavarla çaqqala.
 Bunu sizə açmırəm mən,
 Qoy bu sərr qalsın hələ...



O gün fil bir məclis qurub,
Toy-bayram eləyirdi.
Öz vəziri meymun haqda
Xoş sözlər söyləyirdi:
– Əziz meymun, mən sənin
Xidmətindən raziyam.
Düzgünlüyü qorumaq
Adətindən raziyam.
Bu gün ayı balası
Gəlib qoşulub bizə.
Ari pətəklərinə,
Orda bala dəyməsə,
O da bizə dost olar,
Ən yaxşı sirdaş olar.
Biz ona doğma qardaş,
O bizə qardaş olar!
Qurd, çäqqal, tülkü necə,
Düz yoldadırlar səncə?!
Meymun razılıq ilə
Yerə əydi başını:
– Əzizim fil, seçiləm
Mən pisliklə, yaxşını. –
Burda olduğum gündən
Bu qurd, çäqqal, tülküdən
Bir pislik görməmişəm.
Fil razılıq elədi:
– Mənim fikrim belədi, –
Necə ki, mən özümə
İnanıram, sözünə
İnanıram, a meymun,
Onda sən deyən olsun!
Belə günün şənинə
Şənlik quraq, kef edək.

Qanad açıb oynasın
Circirama, kəpənək!
Bəli, işildaböcək,
Neçə rəngdə kəpənək!
Vızıldışan arılar,
Həndəvərdə kim ki, var
Bu an qanad açdlar,
Rəqs etdilər ortada.
Ayı balası durub
Donquldandı arada:
– Məndə tapmacalar var,
Deyim, görək kim tapar?!

Fil əydi xortumunu,
Söylə, dinləyək onu!
– Gecə göylərdə bitir,
Səhər olanda itir.
Tapın, bu nədir?!

Qurd dedi: – Quzu!
– Tapmadın düzü!
Çäqqal uladı:
– Onda toyuqdur.
Ayı balası
Başın buladı:
– Elə şey yoxdur!

Fil: – O, ulduzdur.
– Hə, bax bu, düzdür!
Göydə qırmızı fətir,
Hər yana işiq səpir.
Tap görüm, nədir?

Tülkü tez dedi:
– Cücedir, cüce.
Ayı hirsəndi:
– Danışma bircə.





Dələ hoppandi:
 – Hə, şam qozası!
 Ayı balası
 Dedi: – Qadası,
 Tapmadın!
 Meymun:
 – Günəş babadır.
 – Düzgün cavabdır.
 Hər gün obaşdan ötür,
 Səsi hər yana yetir,
 Tap görüm, nədir?
 Meşə xoruzu:
 – Mənəm, xoruzdur!
 – Cavabin düzdür.
 Elə isə gəl,
 Ay xoruz, – gözəl,
 Oxu nəğməni
 Taniyaq səni.
 Quq-qulu-qu!
 Quq-qulu!
 Səsimlə nəğmə,
 Bayatiyam mən.
 Bizim meşənin
 Saatiyam mən.
 Yaxşı düşünüb
 Axtaran tapar, –
 Mənim, eldə bir
 Tapmacam da var:
 «Gəlirdim kənddən,
 Səs gəldi bərkdən.
 Ağzı sümükdən,
 Saqqalı ətdən».
 Ayı balası

Dindi yenidən:
 – Bu da xoruzdur!
 Təzə tapmaca
 Deyim yenə mən!
 Belə şərtim var, –
 Tapan oynayar,
 Tapan oxuyar.
 Ceyran kimi bərk gedir,
 Bir anda gözdən itir,
 Tap görünüm nədir?
 – O mənəm, güldü dovşan,
 Kimdir məntək oynayan?!
 Qalındodaq dovşanam,
 Palazqulaq dovşanam.
 Gəlib bura çıxandan
 Əl çəkibdir yaxamdan
 Yaylı-oxlu ovçular.
 Dələ, səndə nə söz var?
 Gəlib ortada
 Oynasın o da,
 Oxusun o da!
 Fürsət düşmüşdü
 Tülkü əlinə
 O, qüvvət verdi
 Şirin dilinə:
 – Ey şahımız, fil,
 Pənahımız fil!
 Daha vaxtdır, bil,
 Maral itibdir...
 – Hara gedibdir?!

Niyə itibdir?!

Çaqqal uladı,

Quyruq buladı:





– Meymunla səhər
Gəzişirdilər.
Oldu havadar,
Dindi canavar:
– Söküləndə dan,
Mən öz yuvamdan
Çıxıb gəzəndə,
Görmüşəm mən də.
Tulkü söylədi:
– Aldatmadam gözüm,
Mən də onları
Görmüşəm özüm...
Meymun: – Yox! – dedi.
Bu böhtan nədi?!
Yalandır bu söz!
Qalxdı nəhəng fil:
– Meymun, bir az döz!
Tulkü, sən hələ,
Bir mənə söylə,
Meymundanmı sən
Şübhələnirsən?
– Bütün günü biz
Gizlətdik səndən,
Düşündük maral
Gələr yenidən.
İndi görürük
Qayıtmır, o, yox.
Meymun da dinmir,
Şübhəlidir çox.
Altdan yuxarı
Baxaraq filə
Boynunu burdu
Nəzakət ilə:

– Möhtərəm fil, sən
İcazə versən,
Çaqqalla birgə
Bütün obanı,
Hər bir yuvanı
Axtararıq biz.
– Yola düşün tez!..
Fil bərk xəyala daldı,
Onu fikirlər aldı:
– Bilmirdim ki, bir kəsə
Heç vaxt inanmaq olmaz.
Deməginən, heç kəsi
Yaxşı tanımaq olmaz!
– Doğrudur, – dedi tulkü. –
Yaxşı kəslər çox azdır
Əgər belə olmasa,
Maral yoxa çıxmazdı.
Meymun etiraz etdi:
– Yox, dost, elə şey yoxdur,
Yaxşilar pisdən çıxdı.
Tulkü coşdu: – Sən filə
Qarşı çıxırsan demək?!
Söylə, maral hardadır?
Sən bizə gəlmə kələk.
Yetirdi özlərini
Bu an çaqqal, canavar.
Maralın cəmdəyini
Ortalığa atdırı:
– Maral harda olacaq?! –
Bax, bunun yuvasında.
– Kimin?!
– Bəli, bəli, şah, –
Meymunun yuvasında.





Ordan tapıb gətirdik
Yazığın ölüsunü.
Canavar həyəcanla
Filə tutdu üzünü:
– Üzdə o hamımıza
Nəsihət eləyirmiş,
Özü isə xəlvəti
Maral əti yeyirmiş.
Bir cuş gəldi meymuna,
Çığırdı yana-yana:
– İnanma sən, fil, ona!
Fil coşdu qəzəbindən:
– Kəs səsini daha sən!
Dayanmayın, əyanlar,
Bunun çox qorxusu var.
Bu saat tutun onu,
Sarıyın əl-qolunu!
Daha yalan danişan
Səsi çıxməsin deyə,
Ağzını da bağlayın
Palid yarpağı ilə!
– Baş üstə, şah!
– Bu saat!
Əl-qol atma, farağat!
Beləcə dilbir olan,
Sözləşib əlbir olan
Tülkü, çaqqal, canavar
Meymuna şər ataraq
Arzuya tez çatdılard...
Tülkü düşüb ortaya,
Meymunu ələ saldı:
– Şirin dil töküb bizi
Gör necə ələ aldı!

Mən də dedim, bizləri
Tərifləyirmiş niyə?!

Canavar: – Yanımızda,
Əskik işi var deyə!
Bir azca bundan qabaq
Nə deyirdi, buna bax! –
«Burda olduğum gündən
Qurddan, çaqqal, tülküdən
Bir pislik görməmişəm,
Əyrilik görməmişəm».
Qəzəbləndi yenə fil,
Alışındı elə bil:
– Hər şey aydınlaşdır! –
Meymun satqındır!
Sizi qudurmuş,
Ələ salırmış, –
Açmayasınız bəd əməlini,
Onu zindana aparın indi!
Bu vaxt filin əyani
Zorba kərkədan
Aram-aram: – Əl saxla! –
Dedi kənardan. –
Dünyagörmüş qocanı
Eşit bir, şahım!
Sən meymunu danişdır,
Olsa günahı,
Sonra saldır zindana,
Qayda var axı!
Sənin qəlbin təmizdir,
Sənə düzlük əzizdir.
Ürəyi təmiz olan,
Aldadılır çox zaman.
Çaqqal, tülkü, canavar





Atıldılar, düşdülər:
 – Qulaq asma, fil ona!
 – Görünür, kerkədan da
 Əlbir imiş meymunla!..
 – Yox! Dayanın – coşdu fil. –
 Ağlabatan iş deyil! –
 Söylədi əsə-əsə. –
 Meymun danışın bizə
 Bütün olub-keçəni.
 Şübhəyə saldı məni
 Düzü, qoca kerkədan.
 Tez yarpağı ağızından
 Açıñ onun!
 – Meymunun?!
 – Bəli, bəli, meymunun!
 Əmrə əməl edildi.
 Meymun dindi, nə dindi:
 – Mənim bircə arzumu
 Fil yerinə yetirsin.
 Qoy, kerkədan gedib bir
 Meymun tutub getirsin.
 Çaqqal ilə canavar
 Birlikdə ulaşdırılar:
 – Deməzsən ki, aldatdım!
 Kələyə bax, ay aman!
 Demək özünə qahmar
 Meymun da axtarırsan?!

– Onsuz da meymunlardan
 Üz çevirən gündən mən,
 Onlar hamısı məni
 Düşmən bilirlər, düşmən.
 Bir meymun çağırmaqdə
 Lap başqa məqsədim var,

Özünüz görərsiniz,
 Hər bir şey aydın olar.
 Fil əmr etdi: – Kerkədan,
 Bir meymun tutub getir.
 Get bir an da durmadan.
 Tezliklə bura yetir!
 Tülükü üz tutdu filə:
 – Meymunu zindana sal,
 O bizə qurur tələ.
 Çaqqal uladı: – Doğru
 Deyir tülükü lələmiz.
 Çox bəd işin açmadıq
 Bu meymunun hələ biz...
 Elə bu an səmada
 Hey qanad çalıb uçan
 Qu çığırıdı: – Yalandır!
 Tülükü, çaqqal sözünə
 İnanma, fil, amandır!
 Məni xilas edəndən
 Tanıyıram meymunu,
 Özün aparmadınmı,
 Dilə tutaraq onu?!

Bu an gəldi kerkədan,
 Yanında bir meymunla.
 O çıxmışdı özündən:
 – Nə etmişəm axı mən?!

Bizim meymun söylədi:
 – Şahidlilik edəcəksən, –
 Maralın cəmdəyini
 Göstərdi, dayanma sən,
 Get o ətdən bir tikə
 Ye ləzzət çəkə-çəkə!
 Şahid meymun





Cəmdəyə yaxınlaşdı,
Başını bulayaraq
Tez ondan uzaqlaşdı,
Üzünü filə tutdu:
– Bu maraldır, hökmdar,
Maral əti yeməzlər
Ömrü boyu meymunlar.
Bu ətin dəlisidir
Tülkü, çaqqal, canavar!
Fil nərildədi: – Demək,
Maralı parçalayan,
Sonra onu meymunun
Yuvasına tullayan...
Qu səsləndi səmadan:
– Düzdür! Şahidəm buna. –
Göydən gördüm, – o başdan
Meymunun yuvasına
Onlar atdı maralı.
Nəfəs çəkə bilmirdi
Yazılıq, köksü yaralı!
Bu sözləri eşidən
Tülkü, çaqqal, canavar
Xəlvət çıxb aradan,
Dağa tərəf qaçdırılar.
Fil çıxdı bir anda özündən.
Kin yağdı üz-gözündən:
– Tez qaçın, tez tutun onları!
Qoymayıñ qurtara canları!..
Sonra da meymuna söylədi:
– Azğınlar bir gör, nə eylədi?!
Bağışla, bağışla, sən məni!
Aldanıb, incitdim mən səni.

Sağ olsun

Kərkədan, bir də qu!
Xilaskar bu oldu, o oldu...
Caniləri qovanlar gəldilər:
– Əziz fil, agah ol, tut xəbər. –
Canilər qaçdırılar, qaçdırılar,
Bir hündür qayadan aşdırılar,
Gur çaya tökülüb batdırılar,
Özləri cəzaya çatdırılar!
Nənə öz nağılini
Bu sözlərlə qurtardı:
– Mənim gül nəvələrim,
Budur nağılin ardi, –
Şahid meymun da filin
Dəstəsinə qoşuldu.
Başqa canlılar gəldi,
Ömürləri xoş oldu.
Dostluq edib, həmişə
Xeyirxahlıq etdirilər.
Bəd əməli, adəti
Coxuna tərgitdirilər.
Bildilər, – düzlük yaşar,
Heç zaman ölməz, ölməz!
Yalan heç vaxt düzlüyə
Güç gələ bilməz, bilməz!



BAĞBANIN QİSASI

(Xalq rəvayəti əsasında)

Lap qədim zamanlarda
Yoxsul bir bağban vardi.
Var-dövlətli bir bəyin
Bağlarına baxardı.
Elə gullər, çiçəklər
Yetirmişdi bu bağda,
– Pəh-pəh! – deyib ətrini
Duyurdular uzaqdan.
Zanbaqlar, bənövşələr
Neçə rəngə çalırdı,
Nə bircəsi solurdu,
Nə də ki, saralırdı.
Elə bəsləmişdi ki,
Bağban qızılğulləri,
Bura uçub gəlirdi
Dünyanın bülbülləri.
Saymaq ilə qurtarmaq,
Olmurdu ağacları.
Çətirli soyüdləri,
Uca qarağacları...
Hələ meyvə gətirən
Nə qədər ağaç vardi,
Hər birinin meyvəsi
Ağızda bal dadardı.
Bu bağın sırgasıydı
Ağ gilas, qara gilas,
İstəyirsən dərib ye,
İstəsən qulaqdan as.
Əriklər ətri ilə
Gülə bəhsə girirdi,
Hər budağı on ağaç
Qədər bar gətirirdi.

Şaftalılar: – Gəl məni
Dər! – Deyirdi uzaqdan,
Elə bil əlvan qəndil
Asmışdilar budaqdan.
Tənəkdə düzüm-düzüm
Üzüm ürək açırdı,
Gilələri kəhrəba
Kimi şəfəq saçırı.
Şirəsi şərbət idi
Ağ tutun, qara tutun.
Ətri kimi dadından
Doyulmurdu armudun.
Əncirləri bal kimi
Şirin doşab axırdı...
Bir söz ilə bu bağda
Yüz adda meyvə vardi.
Bəy bu bağdan bağbana
Çox azca pay verərdi.
Nə qədər meyvə varsa
Özünə dərdirərdi.
Bağban lap ovuc boyda
Balaca həyətində
Birçə alma əkmışdı
Bəyin icazəsiylə.
Onun da bəhrəsinə
Kəndxuda göz dikirdi.
Ağac bar verən kimi,
Qapını kəsdirirdi.
– Payım yaddan çıxmasın! –
Deyib baş əsdirirdi.
Bir il bağban o sayaq
Bəslədi ki, ağacı,
Baharda xatırlatdı
Gül-ciçəkli yamacı.

Yayda, hər biri qarpız
 Boyda alma gətirdi.
 Kəndxuda özünü bu
 Dəmdə bura yetirdi.
 Gördü alma nə alma!
 Möcüzədir, möcüzə –
 Hər biri qarpız boyda,
 Budaqdan gülür üzə.
 Baxdılqca doymaq olmur
 Yeddi rəng şəfəq saçır.
 Qızılgül, yasəməntək
 Xoş ətri ürek açır.
 Kəndxuda düşündü tez:
 «Bu lələş çox ayıqdır.
 Belə almalar ancaq
 Bizim xana layiqdir...
 Ondan ənam alaram,
 Lap dövlətli olaram».
 O çağırdı bağbani:
 – Eşit məni, qadası!
 Bu il mənim olacaq
 Almaların hamısı.
 Hörmətli adamım var,
 Ona pay verəcəyəm.
 Birinə də əl dəymə,
 Mən özüm dərəcəyəm.
 – Bəs mən nəylə dolanım?
 Soruşdu bağban yazıq.
 Qəzəbləndi kəndxuda:
 – Bəsdir, danışma artıq!
 Dediyinin üstündə
 Bərk dayandı kəndxuda.
 Almaları aparıb,
 Durdu xan hüzurunda:
 – Möhtərəm xan, bunları

Sənə layiq görürəm.
 Xan xoşal gülümsədi:
 – Hə, görürəm, görürəm!
 Çox nadir almalardır,
 Sənlə bir şərtim vardır. –
 Həmən bu almaları
 Yetirən ağaclarдан,
 Bitirən ağaclarдан
 Mənim bağça-bağımızda
 Həm solu, həm sağında
 Əkibbecərəcəksən!
 Hər il meyvələrini
 Mənə gətirəcəksən.
 Nə qədər desən ənam
 Verəcəyəm mən sənə.
 Hə, nə üçün susursan?!
 Tez ol, cavab versənə!
 Kəndxudanın boğazı
 Elə qurumuşdu ki,
 Heç danışa bilmirdi,
 Sümük udmuşlar təki.
 Kəlləsinə çıxmışdı
 Heyrətindən gözləri,
 Axırı kəkələyib
 Didib-tökdü sözleri:
 – X..xa...n..sa...ğ..ol..sun... bir bağban...
 – Aha! Bildim, – dedi xan, –
 Deməli, almaları
 Bir bağban yetiribdir,
 Mən də dedim onları
 Bu, hardan gətiribdir?!
 İndicə get, bağbani
 Özünlə bura gətir.
 Kəndxuda tez baş əydi,
 Xan əmrinə müntəzir.

O qaça-qaça getdi
 Qorumaq üçün canın.
 Bir azdan bağban ilə
 Hüzurundaydı xanın.
 Özünü yiğışdırıb,
 Alnını qırışdırıb
 Aram-aram söylədi,
 Xan üz tutub bağbana:
 – Əhsən! Düzü, söz olmaz
 Sənin almalarına!
 Ondan mənim bağımda
 Yetirməlisən ancaq.
 Bunun üçün ənəmin
 Nə istəsən, olacaq!
 Kəndxudanın əlindən
 Çox yanıqlıydı bağban, –
 Baş endirib söylədi:
 – Bir ərzim var, əziz xan.
 – Buyur görək!
 – Kəndxuda
 Həyətimə gəlibdir,
 Görüb bu almaları,
 Sizə layiq bilibdir.
 Onlardan bağınızda
 Yetirib, bitirərəm.
 Ənəmi ikimizə
 Versin qibleyi-aləm!
 Nə istəsəm yarısı
 Düşsün onun payına.–
 Sən deyən olacaqdır! –
 Söylədi xan bağbana. –
 Söylə, nədir tələbin?!
 Aramlı dindi bağban:
 – Nökərlərin iki yüz
 Kötək vursun bizə, xan!

Onun yüzünü mənə,
 Yüzünü kəndxudaya.
 Bundan başqa istəyim
 Yox mənim səndən daha!
 Xan bığaltı gülərək,
 Söylədi: – Kələkbazsan!
 Kəndxuda sənə çox zülm
 Eləyibmiş, a bağban!
 Başa düşürəm səni.
 Ey vəzir, dinlə məni! –
 Bağbana siz yüz qızıl
 Verin indicə, durun!
 Fərraşlar, kəndxudaya
 Siz də yüz kötək vurun!
 Xan insaflı deyildi,
 O bunu ancaq, ancaq
 Ona görə deyirdi
 Ki, bağban ona hər an
 Yetirsin belə iri,
 Ətirli almalarдан.

QOYUNUN OYUNU

Bir Qoyun Quzusuyla
 Sürüsündən ayrıldı.
 Meşə kənarındaki
 Çəmənliyə yayındı.
 Mələdi balasına:
 – Durma daha, Quzumcan,
 İstədiyin qədər ye,
 Yoncalıqda yoncadan.
 Belə yerdə çıxmırkı
 Quzu ana sözündən,
 Üstəlik söyləyirdi
 O, «baş üstə» sözün də.



Ana qoyun arxada,
 Bala qoyun qabaqda,
 Ximir-ximir, xırpa-xırp
 Otladı yoncalıqda.
 Meşədən bunu görən
 Ağzıqara Canavar,
 Düşündü: «Ay can, ay can!
 Dördayaqlı kabablar
 Görürəm, doyanacan
 Çekəcəyəm dışımə...
 Tez başlayım işimə!»
 Ürkütməsin deyə Qurd
 Qoyun ilə Quzunu,
 Yuvasından qoparaq,
 Tez qoyun dərisini
 Geyindi o çaparaq,
 «Qoyun» etdi özünü,
 Yavaş-yavaş gəlib o,
 Tez ovuna yanaşdı.
 Birdən soyunub atdı
 Qurd qoyun dərisini,
 Dedi: «Qoyun-quzunun
 Verim daha dərsini!»
 İrəli cumub kəsdi
 Quzunun qabağını,
 Dönə-dönə yaladı
 Öz qara dodağını,
 Ağzını marçıludadıb
 Dedi: – Söylə Quzucan,
 Hardan tapım duzu, can?
 Yox-yox! Elə onsuz da
 Sən duzlusan, duzsuz da.
 Nə baxırsan üzümə?
 Olsun sənin oyunun!
 Gəl əvvəl səni yeyim,

Sonra anan Qoyunu.
 Qoyun: – Yox-yox! – söylədi,
 Mələr-mələr mələdi:
 – Məni yesən bəsindir,
 Ona dəymə, Canavar!
 Yeqin, elə sənin də
 Mənim kimi anan var.
 Öz ananı yada sal.
 Gəl, toxunma Quzuma,
 Sən mənim canımı al,
 Gəl dəymə yalqızıma!
 – Yox! Tək səndən doymaram,
 İkinizsiniz ovum.
 Qoyun yenə mələdi:
 – Ay Qurd, qurbanın olum,
 Qoy onda tez özümü
 Mən sürüyə yetirim,
 Quzumun əvəzinə
 Bir Qoyun da gətirim.
 Canavar dedi: – Məni
 Aldatmaq olar yəni?!

Qoyun mələdi: – Quzum
 Girov qalsın yanında.
 Bir qoyunla gəlməsəm,
 Parçala, ye bir anda.
 Qurd buna razılaşdı.
 Düşündü: «Uduzmaram
 Mən belə bir oyunda
 Qoy gətirsin, qazanım
 Üstəlik bir Qoyun da».
 Gəlib çatdı sürüyə,
 Qoyun etdi ah-aman,
 Əhvalatı danışıb





Ana qoyun arxada,
Bala qoyun qabaqda,
Ximir-ximir, xırpa-xırp
Otladı yoncalıqda.
Meşədən bunu görən
Ağzıqara Canavar,
Düşündü: «Ay can, ay can!
Dördayaqlı kabablar
Görürəm, doyanacan
Çəkəcəyəm dişimə...
Tez başlayım işimə!»
Ürkütməsin deyə Qurd
Qoyun ilə Quzunu,
Yuvasından qoparaq,
Tez qoyun dərisini
Geyindi o çaparaq,
«Qoyun» etdi özünü,
Yavaş-yavaş gəlib o,
Tez ovuna yanaşdı.
Birdən soyunub atdı
Qurd qoyun dərisini,
Dedi: «Qoyun-quzunun
Verim daha dərsini!»
İrəli cumub kəsdi
Quzunun qabağını,
Dönə-dönə yaladı
Öz qara dodağını,
Ağzını marçıldadıb
Dedi: – Söylə Quzucan,
Hardan tapım duzu, can?
Yox-yox! Elə onsuz da
Sən duzlusan, duzsuz da.
Nə baxırsan üzümə?
Olsun sənin oyunun!
Gəl əvvəl səni yeyim,

Sonra anan Qoyunu.
Qoyun: – Yox-yox! – söylədi,
Mələr-mələr mələdi:
– Məni yesən bəsindir,
Ona dəymə, Canavar!
Yəqin, elə sənin də
Mənim kimi anan var.
Öz anamı yada sal.
Gəl, toxunma Quzuma,
Sən mənim canımı al,
Gəl dəymə yalqızıma!
– Yox! Tək səndən doymaram,
İkinizsiniz ovum.
Qoyun yenə mələdi:
– Ay Qurd, qurbanın olum,
Qoy onda tez özümü
Mən sürüyə yetirim,
Quzumun əvəzinə
Bir Qoyun da gətirim.
Canavar dedi: – Məni
Aldatmaq olar yəni?!

Qoyun mələdi: – Quzum
Girov qalsın yanında.
Bir qoyunla gəlməsəm,
Parçala, ye bir anda.
Qurd buna razılaşdı.
Düşündü: «Uduzmaram
Mən belə bir oyunda
Qoy gətirsin, qazanım
Üstəlik bir Qoyun da».
Gəlib çatdı sürüyə,
Qoyun etdi ah-aman,
Əhvalatı danışib





Dedi: – Tədbir gör, Çoban!
 Bircə anda Çoban da
 Səslədi Alabaşı,
 Onu «Qoyun» cildinə
 Büründü yaxşı-yaxşı,
 Əsl Qoyunla birgə
 Arxayın yola saldı.
 Onların hər ikisi
 Canavara yan aldı.
 Sevincindən bilmədi
 Nə eləsin Canavar:
 – İndi üçünüzü də
 Yeməyə həvəsim var!
 – Yavaş, zalim kələkbaz,
 Boğazındaca qalar! –
 Alabaş atıb yerə
 Tez Qoyun dərisini,
 Verdi bir an içində
 Canavarın dərsini, –
 Öz iti dişləriyle
 Boğazından yapışdı,
 Canavar son nəfəsdə
 Xırıldayıb soruşdu:
 – Qoy...un cil...din...də...
 Köpək ol...ur..muş bəyəm?!
 – Bu dərsi sən vermisən, –
 Dedi Qoyun, – ay lələm!
 Qoyun dərisi geyən
 Kələkbaz Canavarı,
 Bu dünyadan qurdüğü
 Öz kələyi apardı...

XORUZUN NAĞILI

(Xalq nağılı əsasında)

Bizim günlərdən uzaq,
 Min illər bundan qabaq,
 Bir padşah var idi,
 Yaman zülmkar idi.
 Kim ona baş əyməsə,
 Kimdən xoşu gəlməsə,
 Tez nişan verib onu,
 Vurdurardı boynunu.
 Bu şahın çal xoruzu,
 Pipiyi al xoruzu
 Çox dikbaşmış, sən demə,
 Baş əyməzdi heç kimə.
 Şah sarayında kim var,
 Vəzir, vəkil, əyanlar...
 Görməyə yoxdu gözü,
 Buydu xoruzun sözü:
 – Elə mən də bir şaham!
 Hər səhər banlayıram,
 Oyanır el-obalar,
 Şahda belə hünər var?!
 Lələklərim al-əlvan,
 Göz qamaşır, baxırsan,
 Tacımdır – al pipiyim,
 Şahdan əskikdir nəyim?!
 Heyif pulum yoxdu tək,
 Axtarıb tapam gərək!..
 Çal xoruz çox əlləşdi,
 Axtardı, əldən düşdü.
 Bir gün tapdı üç qəpik,
 Xoruz pula baxdı dik,
 Banladı quq-qulu-qu!..
 Vermərəm əldən pulu,



Mən üç qəpik tapmışam.
 Ala bilməz bir adam!
 Söyləyin padşaha,
 Əsl şaham mən daha!
 Vəzir, vəkil cumdular,
 Tuttular çal xoruzu,
 Tez ağızını yumdular
 Pipiyi al xoruzun.
 Astadan dedi vəzir:
 – Ölümün çatıb nədir?!

A bədbəxt, eşitsə şah,
 Dilinə dağ basacaq!
 Piçıldadı vəkil də:
 – Xoruz olar bu dildə?!
 – Qorxmuram! – dedi xoruz. –
 – Amma siz qorxursunuz
 Ki, birdən şah eşidər,
 Sizi günahkar edər.
 Deyər: «Bəlkə bilirsiniz,
 Elə ikinizsiniz
 Dil verən çal xoruza,
 Pipiyi al xoruza...»
 – Sus! – dedi vəzir, vəkil,
 Bu saat hinə çəkil!
 Heç çıxartma səsini,
 Heç çəkmə nəfəsini!
 Mumlagınən ağızını,
 Üzərik boğazını!
 Xoruz bərk kəkələndi:
 – Bacarmazsınız! – dedi –
 Axı şah xoruzuyam,
 Boğsanız məni, bəs siz
 Ona nə deyərsiniz?
 Dara çökdirər sizi,
 Asar hər ikinizi.

Vəzir vəkilə baxdı,
 Elə bil başlarına
 Göydən ildirim çaxdı.
 Dedilər: – İşə bax ha! –
 Demək, şahın yanında
 Xoruzcan qiymətimiz,
 Dilimiz, cürətimiz
 Yox imiş. Elə isə
 Qoy etsin nə istəsə.
 Lələkləri çal xoruz,
 Bu, pipiyi al xoruz!..
 Tez onu buraxdılardı.
 Xoruz bağırdı bar-bar:
 – Quq-qulu-qu, quq-qulu!...
 Vermərəm əldən pulu!
 Mən üç qəpik tapmışam,
 Ala bilməz bir adam.
 Şah ayılıb yuxudan,
 Dedi: – Kimdir bu nadan?!

Dedilər: – Xoruzunuz.
 Şah yuxulu-yuxulu,
 Bərk hirsləndi: – Qovunuz,
 Tutub tez alın pulu!
 Oldum başdan beyindən,
 Barı bir az yatım mən.
 Pipiyi al xoruzu
 Qovdular həyət boyu,
 Tutub, aldilar pulu.
 Xoruz coşdu: – Quq-qulu!..
 Padşah aldı pulu.
 O mənə möhtac imiş!
 Dilənçiymış, ac imiş!
 Şah oyanıb yuxudan,
 Coşdu: – Kimdir bu nadan?!

Dedilər: – Xoruzunuz.



Şah yuxulu-yuxulu,
Bərk hirsłəndi: – Qovunuz,
Tutub qaytarın pulu!
Xoruz pulu alan tək,
Dedi kəkələyərək:
– Quq-qulu-qu! Padşah,
Bizim bu zülmkar şah
Məndən qorxurmuş yaman,
Pulumu aldım oñdan.
Şah hirsłəndi: – Tələsin,
Tutun xoruzu kəsin!
Qovdular çal xoruzu,
Pipiyi al xoruzu,
Bircə anda kəsdilər.
Xoruz dedi birtəhər:
– Quq-qulu-qu, quq-qulu!..
Nə qırmızı qandır bu?!

Onu qaynar qazana,
Saldılar yana-yana.
İstdən bişən xoruz,
Göyərib, şışən xoruz
Banladı: – Quq-qulu-qu!..
Nə isti hamamdır bu?
Şah söylədi: – Onu tez
Çığırma eyləyin siz,
Plovun üstdə qoyun,
Xoruzu yeyim, doyum!
... Plov gəldi nimçədə,
Buğlanırdı necə də!..
Xoruz dedi: – Quq-qulu-qu!
Nə ağca təpədir bu?!

Şah güldü: – Səsini kəs!
Ölən bir də dirilməz.
O udanda xoruzu,
Bərk ağrıdı boğazı.

Xoruz dedi: – Quq-qulu-qu!
Nə darca doqqazdır bu?!

Şah su içdi bu zaman.
Xoruz isə bir azdan
Deşərək mədəsini,
Kəsdi şahın səsini.
Banladı: – Quq-qulu-qu!..
Görün, nə yaxşı oldu?!

– Şahın qarnı yırtıldı,
Mənim canım qurtuldu.
Bu gündən tək mən şaham,
Azad banlayacağam!..

ULDUZLAR ŞƏHƏRİ

Axşam yenə kiçik Xanış
Dedi: – Nənə, nağıl danış!
Nənə baxdı nəvəsinə:
– A mən qurban olum sənə,
Bir gün ara verək barı,
Qurtarmışam nağılları.
Sənə «Uçan xalça»nı da,
Div aldadən «Cırtdan»ı da,
Xoşladığın «Şəngülümü,
Məngülümü, Şüngülümü»
Hələ «Məlik Məmməd»i də,
Elə «Qorxaq Əhməd»i də...
Hamisini danışmışam.
Şirin nəvəm, gəl bu axşam,
Söhbət edək elə-belə.
– Nağıl söylə! Nağıl söylə! –
Deyib durdu yenə Xanış,
Gəl indi mən nağıl deyim.
Məndən başqa onu heç kim
Heç nənən də bilmir. Di dur,



Sən babana yaxın otur.
 Xanış qalxdı: – Ay can, ay can!
 Sən də qulaq as, nənəcan.
 Əşrəf baba baxıb ona,
 Başladı öz nağılına:
 ... Neçə-neçə il qabaq,
 Biri var, biri yoxdu.
 Bir dəniz vardi, onun
 Suyu həmişə çoxdu.
 O tez-tez hirslenərdi,
 Coşub dalğalanardı.
 Sahilində qayalar
 Qorxub, yırğalanardı.
 Atıb-tutardı bəzən
 Gəmiləri top kimi.
 Bir gün də dalğalanıb
 Belə dedi bu dəniz:
 – Ey insanlar, mən olan
 Yerdə, deyin, nəsiniz?
 Mən sizdən qüvvətliyəm,
 Mən sizdən cürətliyəm!..
 O gün balıq tuturdu
 Burda neçə balıqcı,
 Söylədilər: – Ay dəniz,
 Danışma acı-acı.
 Bizə hamı Elsevər
 Qardaşları, – söyləyir.
 Dəniz nədir, göylər də
 Qarşımızda baş əyir.
 Bizdən qüvvətlisənsə,
 Niyə səndə üzürük?
 Yarıb dalğalarını,
 Hər tərəfi gəzirik?!

Sənin balıqlarını
 Alırıq biz əlindən.

Gördün? Güclü deyilsən
 İnsanlardan əsla sən!
 Dəniz soruşdu: – Necə?!
 Məndən güclüsünüz siz?!
 Sularımın altında
 Nələr var bilirsiniz?
 – Bilirik! – söylədilər
 Elsevər qardaşları
 Enmişik dibinə də
 Sübhçağı, gecəyəri,
 Yosunların üstündə
 Gəzmişik qarış-qarış.
 Dəniz ulduzların da
 Olmuş bizimlə tanış.
 Dəniz şappıldayaraq
 Güldü bu an ürəkdən.
 – Əsl ulduzlarımı
 Gizlətmışəm, – dedi, – mən. –
 Bilirsiniz, dibimdə
 Nə qədər ulduz yatır?!
 Onlar çox dərindədir,
 Torpağın altındadır.
 Göydəki günəş kimi
 İşığı var onların.
 Əgər bacarırsınız,
 Məndən alıb aparın!
 Dalğalarımla sizi
 Canavartək udaram.
 Çalxayıb hərənizi
 Bir tərəfə ataram.
 Elsevər qardaşları:
 – Lovğalanma! – dedilər. –
 Ən dərin yerinə də
 Yol taparıq bir səhər.
 Tapıb ulduzları da



Çıxararıq aşkara.
Onlar da yer üzündə
Nur saçar insanlara.
Bərkdən qışqirdı dəniz:
– Çıxara bilməzsiniz!
Çıxara bilməzsiniz!..
Bu Elsevər qardaşları
Verib əl-ələ,
Dəstə-dəstə axıb gəldi
Bir gün sahilə.
Ulduzları göy dənizdən
Alsınlar deyə,
Həmin səhər əyləşdilər
Yeddi gəmiyə.
... Bu vaxt Xanış babasına
Üz tutub dedi:
– O Elsevər qardaşları
Neçə nəfərdi?
Baba güldü: – Lap çox idi,
Sonra bilərsən.
Bir qulaq as, nağılımı
Qoy danışım mən.
Hə... harada qaldım?
... Minib yeddi gəmiyə,
Ulduzları göy dənizdən
Alsınlar deyə –
Bir səhər lap obaşdan
Yola düşdülər.
Özlərilə azuqə də
Götürmüştülər.
Az getdilər, çox getdilər,
Titrədi dəniz:
– Ey insanlar! Siz məndən nə
İstəyirsiniz?!

Ulduzları? Yox, vermərəm,

Qayıdın geri!
Ovub keçə bilməzsiniz
Dibimdən yeri.
Öz xoşuna getməzsiniz,
Qovaram sizi.
Sularımda qərq eyləyib,
Boğaram sizi!
Hamı güldü:
– Dəniz, yenə
Lovğalanırsan.
Nahaq yerə tufan salıb,
Dalğalanırsan.
Yer üzündə heç kim bata
Bilməz insana.
Dəlilikdən əl götürüb,
Ağillansana!
Sakitləşdir sularını,
Başlayaq işə.
Nahaq yerə gəlirsən sən
Bizlə döş-döşə.
Dəniz coşdu: – Yox, yox! Dilə
Tutmayın məni.
Güçüm çatmaz, deyirsiniz,
Sizə də yəni?!

Bu!.. bu saat dağıdaram
Gəminizi mən.
Tikə-tikə eyləyərəm
İndi sizi mən!
Dəniz elə aşılı-daşdı,
Çalxalandı ki,
Lap az qaldı, ağızı üstə
Çönə gəmilər,
Parçalanıb, çörə-çöpə
Dönə gəmilər.
Qardaşlar heç qorxmadılar,





Elə getdilər.
 Dayanmayıb, yollarına
 Davam etdilər.
 Qayalıqda gəmiləri
 Saxladı onlar.
 Söylədilər: – İndi işə
 Başlamaq olar.
 Kiçik ada yaratdılar
 Yeddi gəmidən...
 İndi sənə kimdən deyim,
 Xanış balam, mən, –
 Qardaşların dalğalarla
 Vuruşmasından.
 Gøy dənizin qardaşlarla
 Barışmasından.
 Qardaşlar dayandılar
 Dalğalarla üz-üzə.
 Polad kimi baltalar
 Endirdilər dənizə.
 Qazıdılard torpağı
 Günlərlə, axşam-səhər,
 Sel kimi tər axıdib,
 Yorulmaq bilmədilər.
 ... Nəhayət ki, tapdlar
 Ulduzların yerini.
 Çıxardılar dənizdən
 Ulduzların birini.
 Onun gur işığından
 Gecə gündüzə döndü.
 Dənizin üzərində
 Sanki günəş göründü.
 O günü bayram etdi
 Elsevər qardaşları.
 – Afərin! – Söylədilər
 Dostları, yoldaşları.

Gəldi köməklərinə
 Elsevər bacıları.
 Birlikdə yaşadılar
 Burda qışi-baharı.
 Nə qədər ulduz varsa,
 Dənizdən çıxartdılar.
 Suyun üstdə ulduzlar
 Şəhəri yaratdılar.
 Körpülər də çəkdilər,
 Uca evlər tikdilər...
 Xanış dedi: – Bəs evlər
 Suda necə dayandı?
 Baba güldü: – Elsevər
 Qardaşları yamandı, –
 Poladdan möhkəm dayaq
 Düzəldilər evlərə...
 Dəniz yenə hirslənib,
 Çalxalandı boş yerə.
 Yenə tufan qopartdı,
 Yenə də coşdu-daşdı,
 Axırda sakitləşib,
 Qardaşlarla barışdı.
 – Məndən güclüdür insan,
 Cox dalgalandım, – dedi,
 – Qorxmazdır, qüvvətlidir,
 İndi inandım, – dedi.
 ... Ulduzlar şəhərinin
 Artdı hər gün ulduzu.
 Bu şəhəri tanıdı
 Bütün aləm, yer üzü.
 Ulduzları göydəki
 Ulduzlarla yarışdı,
 Dənizin qucağında
 Axşam-səhər saymışdı...
 – Yaxşı nağıldır! – dedi



Xanış öz babasına.
 Belə söylədi baba
 Bu vaxt üz tutub ona:
 – Qoy indi sırrı açım,
 Bu, heç də nağıl deyil.
 Ulduzlar şəhəri var,
 Əziz nəvəm, yaxşı bil.
 – Hardadır? – dedi Xanış, –
 Baba, onu da danış.
 – Gecdir. Dur hələlik yat.
 Səhər olar, görərsən
 Sabah səni özümlə
 Ora apararam mən.
 Səhər Xanış babasıyla
 Mindi bir vertolyota,
 Qalxdı yerdən səmalara,
 Qalxdı yerdən buluda.
 Əşrəf baba işləyirdi
 Dəniz buruqlarında.
 İndi işə yollanırdı
 O, nəvəsi yanında.
 Gøy Xəzərin üzəriylə
 Vertolyot uçdu, uçdu,
 Elə süzdü, elə bil ki,
 Lap yel qanadlı quşdu...
 Az uçdular, çox uçdular,
 Göstərib pəncərədən,
 Əşrəf baba dedi: – Xanış,
 O buruqlara bax sən!
 – Hə, görürəm.
 – Bax, onlardır
 Dənizin ulduzları.
 Gur işığa qərq eyləyir
 Onlar bizim diyari.
 Onlar işiq, həm yaraşıq,

Neftdir, bol yanacaqdır.
 O uzanan körpüyə bax,
 Hələ uzanacaqdır.
 Bu da evlər, qəşəng evlər...
 Bir bax gör nə qədərdir?!
 Görürsənmi, Xanış balam,
 Bura əsl şəhərdir.
 ... Vertolyotdan düşən kimi,
 Baba dedi Xanışa:
 – Hələ sən bu neftçilərə
 Eyləginən tamaşa.
 Bax, Elsevər qardaşları,
 Bacılarıdır onlar.
 Qollarında dənizlərin,
 Göyün, yerin gücü var.
 Onlar salib bu ulduzlar
 Şəhərini dənizdə, –
 Neft daşları – adı ilə
 Tanınır ölkəmizdə.
 Gördün? Nağıl deyil bunlar,
 İnandınmı sözümə?
 Gülümsəyib baxdı Xanış
 Babasının üzünü.

ƏKİZ QARDAŞLAR

Cox illər bundan qabaq,
 İki qardaş yaşardı.
 Onların ağ birçəkli
 Bir anaları vardi.
 Əkizlərin atası
 Əkinçiydi bir zaman.
 Yarımçıq ömür sürüüb,
 Köcmüşdü bu dünyadan.
 Səhv salırdı həmişə



Kim görsöydi onları, –
 Elə bil bir almadi
 Bölünmüşdülər yarı
 Cavandılar, hər biri
 Elə bil şəri-nərdi
 Birinin adı Ali,
 Birininki Səfərdi.
 Ata-babadan qalan
 Kiçik torpaqlarında,
 İlin hər payızında,
 İlin hər baharında
 Xış sürər, torpaq əkər,
 Taxıl becərərdilər.
 Bir parça çörək tapıb,
 Kasıb gün sürərdilər.
 ... Bir gün çıxdı əkizlər
 Yenə yer şumlamağa.
 Ali xışı sürdü, Səfər
 Toxum səpdi torpağa.
 Sel kimi tər tökdülər,
 O gün çox əlləşdilər.
 Nəhayət, yoruldular,
 Tamam əldən düşdülər.
 Gətirdikləri yemək
 Qurtardı bircə anda.
 Səfər dedi: – İsləyə
 Bilmirəm doymayanda.
 Ali qalxdı ayağa:
 – Otur dincini al sən.
 Gedib bu saat sənə
 Çörək gətirim evdən.
 Səfər tək qalıb, yenə
 Deyindi öz-özünə,
 Əllərinini qaldırıb,
 Hirslə çırpdı dizinə:

– Məni təngə gətirdi
 Çox işləyib, az yemək.
 Elə bil daşdan çıxır
 Bir parça yavan çörək.
 Yox! Mənə dövlət gərək,
 Var gərək, sərvət gərək!
 Ata bilməsəm əgər
 Kasıblığın daşını,
 Götürüb qaçacağam
 Bu mahaldan başımı.
 Gəzib dolanacağam
 Mən bütün yer üzünü.
 Axtarıb, tapacağam
 Bəxtimin ulduzunu!
 Bu vaxt titrədi dağlar,
 Daş, torpaq paralandı.
 Səfərin qarşısında
 Birdən yer aralındı.
 Heybətli səs ucaldı:
 – Mənə qulaq as, Səfər!
 Dövlətli yaşamağı
 Meylin çəkirsə əgər,
 Nahaq yerə tər töküb,
 Dolaşma yer üzünü.
 Uzaqlarda axtarma
 Bəxtinin ulduzunu!
 At səni kasıb edən
 Çəmənini, çölünü,
 Gedək mənim ölkəmə,
 Razisan, ver əlini!
 Nəhəng bir əl uzandı
 Yerdən Səfərə sarı
 Səfərinsə qorxudan
 Əsirdi dodaqları.
 Dilləndi əsə-əsə:





– Bi...r... de kim...sən... axı sən?
 – Mənmi? Cinlər şahiyam –
 Cavabı gəldi yerdən. –
 Adım Rəqşad, ölkəmin
 Bir ayrı səfası var.
 İlin hər bir ayında
 Xoş keçən havası var.
 Bil, mənə insan ağılı,
 Düşüncəsi gərəkdir.
 Geniş torpaqlarım var,
 Amma kim əkəcəkdir?
 Cinlərimin doğrusu,
 Bir iş gəlmir əlindən.
 Yer əkməkçin onlara
 Ağıl öyrət barı sən.
 Bir para torpağımı
 Gəl sənə bağışlayım.
 Üstəlik daş-qas dolu
 Xəzinə bağışlayım!
 Səfər ürəklənərək:
 – Tək deyiləm, – dedi, – mən.
 – Qohum-qardaşını da
 Özünlə götürərsən.
 – Anam var, qardaşım var,
 Gözlə məsləhətləşim.
 – Yaxşı, dil tök onlara.
 Əməlli sözlər düşün.
 Sabah bu yaxt səninlə
 Görüşərik yenidən.
 Hələlik salamat qal.
 Daha durma cəld tərpən!
 Səfər bu əhvalatı
 Gəlib evə, nəql etdi.
 Alımı heyrət aldı,
 Ana bərk fikrə getdi.

Dedi: – Min xəzinəli
 Yad ölkə olsa da mən,
 Kasib komamı qoyub,
 Tərpənmərəm yerimdən.
 Ağacı da ayırmaq
 Olmur öz torpağından.
 Solan bacam yaxşıdır,
 Yad yerin gül bağından.
 Səfər güldü: – Ay ana,
 Hər yanda birdir torpaq.
 Orda da dağ, dərə var,
 Orda da axar bulaq.
 Ali, sən necə, getmək
 Fikrin varmı?
 – Yox, Səfər!
 Anamdan ayrı düşsəm,
 Ömrüm, günüm gödələr,
 Səfər coşdu: – Mən getdim,
 Götürüb öz başımı.
 Siz qalın, mən atram
 Kasıblığın daşını.
 ...Aylar ötdü o vaxtdan,
 Illər keçdi o gündən.
 Səfər dövlətə çatıb,
 Razi qaldı özündən.
 Açıb dedi sırrını
 O, sünbüл bitirməyin.
 Hamı yeyib, bəyəndi
 Ləzzətinini çörəyin.
 Cinlər tikdilər ona
 Qızıldan uca saray.
 Ləl, cəvahir tökdülər
 Xəzinəsinə tay-tay.
 Amma, getdikcə günlər,
 Xəyalala getdi Səfər.





Föryad etdi: – Bəlkə də,
Mənim ağlim çəşibdir.
Burada çörəyin də
Dadi başqalaşıbdır.
Öz doğma torpağımın
Ətri gəlməyir ondan.
Mənim anam, qardaşım!..
Nə etmişəm, ay aman!
Burada günəşin də
İsitmır hərarəti
Mənim canımı qəti,
Mənim qanımı qəti!
Burda işiq saçmayıır
Göydəki ulduzlar, Ay!..
Vətənimi özümə
Qaytarın tez, ay haray!..
Rəqşad: – Öz qulağının
Ardını görsən əgər, –
Söylədi – Vətənini
Görə bilərsən, Səfər!
Qaçmaq fikrinə düşsən,
Sənə baha oturar.
Bil ki, sehrlənibdir
Bütün yollar, ciğirlər.
Üz çevirmək istəsən
Doğulduğun diyara,
Yem olacaqsan ancaq
Nəhəng əjdahalara!
Səfər qışqırıb dedi:
– Rəhm elə, Rəqşad, mənə,
Burada xoş gəlməyir
Bil, əsla həyat mənə.
Gəl, al məndən nəyim var,
Yurdumu mənə qaytar!
Rəqşad güldü: – Ha-ha-ha!..

Niyə dəyişmişən sən?
Nə oldu birdən-birə
Şirin oldu o vətən?!
Özün dəyişmədinmi
Onu vara, dövlətə?!
Bu sözü eşidəndə,
Səfər gəldi dəhşətə,
Əl ataraq, başından
Bir çəngə saç çıxardı.
Saçların arasında
Tək-tək qarası vardi.
«Yad yer məni qocaltdı», –
Deyib hönkürdü Səfər.
Gileyləndi o gündən,
Harda nə gördü Səfər.
Dərdini axan çaya,
Küləklərə söylədi:
– Vətənə salam apar! –
Deyib, föryad elədi. –
Aman külək, can külək,
Öp anamın üzündən.
Keç elimin, obamin
Dağlarından, düzündən.
Sığal çək xan çinara,
Sığal çək budaqlara.
Mənim böyük dərdimi
Piçilda yarpaqlara.
Özünü torpağa sürt,
Üzümün əvəzindən.
Bax, doğma vətənimə,
Gözümün əvəzindən!..
Bir gün də öz dərdini
Danışanda quşlara
Bir quş sıx budaqları
Göylərdə yara-yara,





Şığıyb, düz Səfərin
 Yanında yerə endi.
 Civildədi: – Qulaq as,
 İndi də söz mənimdir, –
 Əcinələrin şahı
 Yalan deyir, inanma!
 Qaçış get öz yurduna,
 Tələs daha dayanma!
 Sehr heç kar eyləməz
 Vətəninə gedənə.
 Əjdahalar bu yolda
 Güc gələ bilməz sənə...
 ...Səfər yola düzəldi.
 Öz diyarına gəldi.
 Üzünü torpağına
 Sürtüb göz yaşı tökdü.
 – Məni bağışla, – deyib,
 O, baş əydi, diz çökdü.
 ...Tanimadı anası,
 Qardaşı onu əvvəl,
 – Hər kimsənsə, a qoca, –
 Söylədilər – evə gəl!
 Onun beli əyilmiş,
 Lap ağarmışdı başı.
 Əvvəlki tək cavandı
 Ancaq əkiz qardaşı,
 Mən Səfərəm! – deyəndə.
 Heyrətdən dondu ana.
 Ali da xeyli baxıb,
 Heç inanmadı ona.
 Qoca açıb söylədi
 Başına gələnləri.
 Ana, qardaş bağırna
 Basdı, durub Səfəri...
 Səhv salmirdı o gündən

Kim görsə əkizləri. –
 Daha heç oxşamırı
 Bir-birinə üzləri.
 Bilirdilər, Səfərdir
 Belə vaxtsız qocalan.
 Alıdır – vətənində
 Gənc qalan, gümrah qalan.

DƏCƏL DOVŞAN, AĞILLI KIRPI

Bir dəcəl dovşan balası,
 Bir cəncəl dovşan balası
 Yuvasından çıxdı səhər,
 Oynayaraq o, nə qədər,
 Qayıtdı öz yuvasına,
 Öz sevimli komasına.
 Şirin nəğmə dodağında,
 Gördü koma qabağında
 Əyləşərək qarı nənə,
 Güc verərək cəhrəsinə,
 İp əyirir, yumaq tutur,
 Top boydadır yumaq, budur.
 – Hə! – düşündü bala dovşan,
 Keçmək olmaz bu yumaqdan! –
 Əsl topdur, onu qapım,
 Dörd ayağa at tək çapım,
 Vurum topu sağa-sola,
 Azarkeşəm mən futbola.
 Qoy özüm də bir oynayım,
 Öz gücüm mən sinayım.
 Futbol ilə sazdır aram,
 Görüm, futbolçu olaram?!
 Beləcə də bala dovşan
 Dayanmayıb daha bir an





Oğrun-oğrun ora qaçıdı,
O yumağa yaxınlaşdı.
Elə kələk qurdı dovşan,
Elə təpik vurdu dovşan,
Yumaq top tək diyirləndi,
Təpədən düz yerə endi.
Bala dovşan qaça-qaça,
Özünə yol aça-aça,
Göyçəmənli düzə çatdı
Bir də «top»a təpik atdı, –
Yumaq elə dığırlandı,
Gah şütdü, gah firlandı,
Dayanmadı bir an daha,
Ağacdakı bir oyuğa
Gəlib düşdü.
Bu nə işdir?! –
Kirpi çıxdı bu oyuqdan.
– Dayan! – dedi bala dovşan. –
Qapıcı ol, əziz kirpi,
Ay tikani biz-biz kirpi,
Gel oynayaq sənlə futbol,
Sən oyuğa qapıcı ol!
Tez yumağı qaytar mənə,
Mən qol vurum yenə sənə.
Boz dovşandan bir az qorxdu,
Kirpi tənbəl-tənbəl qalxdı.
Dedi: – Yaxşı, palazqulaq,
Di al gəldi, bu da yumaq!
Toptək onu vur qapiya.
Mən qapıcı, durma daha!
Dovşan xeyli aralandı,
O, oyuqdan gen dayandı.
Əsl futbolçu sayağı
Yoxlayaraq o, yumağı
Bir top kimi yerə qoydu.

Bala dovşan sanki yaydı –
O, gərildi, o, dartıldı,
Birdən irəli atıldı.
Baxmayaraq sola-sağा,
Təpik vurdu o, yumağa.
Yumaq yerdən götürüldü,
Yuvarlanan topa döndü! –
Ancaq kirpi sayıq idi,
Atilaraq birdən-birə,
Ağzı üstə dəydi yerə. –
Əsl qapıçısayağı
Tutdu kirpi «top» yumağı.
– Topu tutdum, tutdum, – dedi.
O, dovşanı pərt elədi.
Dovşan cumdu:
– Hələ dayan!
Bir də vursam tutammazsan!
Şəkləyərək qulağını,
Cütleyərək ayağını
Bala dovşan gendə durdu,
Birdən qaçıb topu vurdu.
Dığırlandı yenə yumaq
Oyuqdansa yan ötüşdü,
Daşa dəyib yerə düşdü.
– Ax!... – söylədi bala dovşan,
– Bax! – söylədi bala dovşan. –
Nə edirəm gör bu dəfə!
Kirpi qaçı «top» tərəfə,
Onu yerdən alıb vurdu,
Oyuğun önündə durdu.
Dovşan qaçıb döndü yelə,
Vurdu «top»u kəlləsilə
Düz oyuğun qabağına,
Kirpi tez əl atdı ona.
Eh, bu zaman gör nə oldu?
Kirpi gördü, dursa, qoldu, –





Yıxılanda «top»u qucub,
 Yumaqdakı ipin ucu
 İlişdi bir tikanına,
 İstədi ki, dursun yana
 Yamac boyu yumalandı,
 O özü də yumalandı, –
 Yumaqdan ip açıldıqca,
 Hey kirpiyə sarıldıqca
 Aman!.. Aman!..
 Gör iş necə oldu yaman, –
 Açıldı ki, yumaq tamam,
 Sarıldı ki, yumaq tamam
 Kirpiciyin bədəninə
 Dovşan baxıb gördü ki, nə! –
 Yumurlanıb yerdə qalıb
 İndi kirpi yumaq olub.
 Qaça-qaça gəldi dovşan,
 Qəh-qəh çəkib güldü dovşan:
 – Nə boydadır «top»um bax bir,
 Futbol oynamağım gəlir!
 O, bir təpik çəkdi «top»a
 – Hoppa!.. Hoppa!..
 Yumaqdan səs gəldi birdən:
 – Bala dovşan
 Nə edirsən?
 Top deyiləm,
 Kirpiyəm mən!..
 Dovşansa öz işindəydi,
 O, yamacın döşündəydi.
 «Top»u vurub sağa-sola,
 Başlamışdı o, futbola.
 Kirpi isə çığırındı,
 Var səsiylə bağırındı:
 – Bala dovşan
 Nə edirsən?
 Top deyiləm,

Kirpiyəm mən!..
 – Nə olsun ki? – dedi dovşan. –
 Mənim üçün indi topsan.
 Oynamağım gəlir mənim,
 Qol vurmağım gəlir mənim!..
 Urra!.. Qol!.. Qol!..
 Kim oynayır mən tək futbol?!
 O yel kimi qaça-qaça
 O, quş kimi uça-uça,
 «Top»a vurcaq bir təpik də,
 Ayağı ilişdi ipə.
 İp açıldı, nə açıldı! –
 Bu yol dovşana sarıldı.
 O, hey dolana-dolana,
 Yumalana-yumalana,
 Çevrilib bir yumaq oldu,
 Daşa dəyib, o yol aldı
 Birbaş gölə.
 İpdən azad olan kirpi,
 Birdən coşdu gözlərini qıya-qıya:
 – Dovşan ölü
 Düşsə suya!..
 Elə bu sözü demişdi,
 «Yumaq-dovşan» gölə düdü.
 – Durmaq olmaz daha, aman!
 Boğulacaq suda dovşan! –
 Deyə kirpi yumurlandı.
 Boz dovşanı tapsın deyə,
 O, baş vurdur dərinliyə:
 – De, hardasan palazqlaq?!
 Su udurdu dovşan bu vaxt.
 «Buluğ-buluğ,
 Buluğ-buluğ...»
 Dedi: «Qarnım
 Ol...du, tu...luq!»
 Eşidən tək kirpi səsi,



Təngişsə də öz nəfəsi,
Dedi: «Gərək dözəm buna,
Kömək edəm mən dovşana».
Dayanmadı bir an daha,
Əl ataraq o, yumağɑ,
Bərk yapışdı,
Çox çalışdı
Sudan tezcə
Çıxsın üzə. –
Çıxa bildi
Üzə-üzə.
Gəlib çatdı düz sahilə...
Kirpi burda öz əliylə
Yumaqdakı ipi açdı,
Sevincindən dovşan uçdu:
– Xilas oldum mən ölümündən,
Nə yaxşısan, a kirpi sən!..
Dovşan birdən bərk utandı,
O, kirpidən yan dayandı.
Doluxsundu,
Ağlamsındı.
– Eh! Sən yumaq olan zaman,
Mən pis oldum sənə yaman.
Elə sənə təpik vurub,
Əl çəkmədəm futbolundan.
Mənsə yumaq olan kimi,
Xilas etdin dostum, məni.
Kirpi gülüb dedi: – Keçər! –
Öz səhvini, dostum, əgər
Düşmüsənsə artıq başa,
Daha ağıl ilə yaşa!
İndi isə ipi yiğaq,
Yenə olsun ondan yumaq
Verək onu doğma, əziz
İpəyirən nənəyə biz.

MEŞƏDƏ ŞƏNLİK

Bir vaxt yaşıl meşədə,
Bir səfali guşədə, –
Nəğməkar bülbül vardı,
Mahnılar oxuyardı.
Bülbül cəh-cəh vuranda,
Yaxın dağdan-arandan
Quşlar uçub gələrdi.
Meşədəki
Ceyranlar,
Fillər, başqa
Heyvanlar
Birbaş qaçıb gələrdi.
Bəzən axşama qədər,
Heç doya bilməzdilər
Bülbülün nəğməsindən
Meşə alqış səsindən
Tir-tir əsirdi o gün.
Dönə-dönə, bülbülün
Əlləri öpülərdi.
Gül-çiçək səpilərdi
Başına yağış kimi.
Hamı mat qalmış kimi,
Deyərdi: – Əhsən! Əhsən!
Bu səsdən var, görəsən?
– Oxu! Oxu! Yenə də!
– Bülbülcən, bir nəğmə də!
– Yoxsa, dağılışmariq!
– Yuvamıza uçmariq!
– Obamıza uçmariq!..
Bülbül yenə o ki var,
Şirin nəğmə oxuyar.
Yenə cəh-cəh vurardı,
Axırda yorulardı.
Deyərdi: – Əzizlərim,



Can-ciylərim, gözlərim!
 Siz oxuyun indi də.
 Yerböyerdən:
 – Necə?!
 – Nə?!
 Sualları yağırdı. –
 Bəyəm səsimiz vardi?!
 Bülbülü dilə tutar,
 Çəpik çalıb oxudar,
 Bir də oxudardılar,
 Hey atıb-tutardılar...
 Bülbül düşündü bir gün:
 «Axı, niyə, nə üçün
 Başqa heyvanlar, quşlar
 Elə mənimlə qoşa
 Oxuyub, şeir deməsin?
 Öz sözü var hər kəsin.
 Axtarsan, elə kiçik
 Gülməli bir səhnəcik
 Göstərənlər də olar.
 Rəqs edənlər tapılar!
 Daha nə durmuşam mən,
 Qanad açıb, göylərdən
 Bir də baxım meşəyə,
 Göz qoyum hər guşəyə.
 Görüm kim nə bacarır,
 Kim oxuyub, kim çalır?»
 Tez qanad açdı bülbül,
 Yuvadan uçdu bülbül –
 Söylədi aram-aram:
 – İstedad axtarıram!
 Gördü nə? Ağacdələn
 Bir kötükdə köndələn
 Dayanıb, dimdik çalır.
 Hey «takka-tuk» səs salır.

Bülbül dedi: – A qardaş,
 Dinlə məni, bir yavaş.
 Bil, səs çıxmaz tək əldən.
 Meşə orkestrində
 Təbil çalsan, əgər sən,
 Dildən-dilə düşərsən.
 – Lap yaxşı! Raziyam mən, –
 Söylədi Ağacdələn.
 Davam edib yoluna,
 Sağına, həm soluna
 Baxıb bülbül gördü nə?!
 Ququ quşu özünə
 Bir ev seçib budaqda,
 Nəğmə deyir bayaqdan:
 – Quqqu-qu-qu ququ-qu-qu!..
 Quqqu-qu-qu ququ!..
 Bülbül dedi: – Səni də
 Orkestrə yazıram.
 Məlahət var səsində.
 – Nə vaxt desən, hazırlam!
 Bülbül uşub həvəslə,
 Gördü Ari gül üstə
 Vızıldayır astadan,
 Dedi: – Ay kamançalan! –
 Meşə orkestrində
 Vardır sənin yerin də.
 Ari güldü: – Bilirəm,
 Lap can-başla gələrəm.
 Xəbər eləsən əgər
 Cincirama da gələr.
 O, skripka çalandır,
 Hər yana səs salandır.
 Bülbül sevindi: – Elə,
 Ona sən xəbər elə.
 Yubanmasın tez olsun,





Orkestrə yazılısın –
Söylə mənim adımdan.
Çıxmasın ha, yadından!..
O gün gəzib hər yanı,
Neçə quşu, heyvanı,
Həşəratı, böcəyi
Öz yanına səsləyib.
Bülbül siyahı tutdu,
Bir orkestr yaratdı.
Bu meşədən uzaqda
Soyuq yerde, qışlaqda
Yaşayan pinqvinə,
Qışlayan pinqvinə,
Teleqram göndərdi o:
«Möhtərəm mayestro! –
Öz meşəmizdə
Biz də
Orkestr yaratmışıq,
Arzumuza çatmışıq.
İstəyirik, ona siz
Dirijorluq edəsiz...»
Tezliklə cavab gəldi:
«Niyyətiniz gözəldi!
Əziz bülbül, amma mən
Qorxuram istilərdən.
Sevdiyim qardı, buzdu,
Sizin meşədə yazdı.
Yaxşı məsləhətim var, –
Meşənizdə fil yaşar.
Xortumunu tərpədər,
Orkestrlə məşq edər.
Ondan yaxşı dirijor?!
Həm orkestr, həm də xor
Çox razi qalar, bilin
Sizi sevən

Pinqvin»
Bülbül belə də etdi, –
Filyn yanına getdi.
Razi saldı onu da,
Meşənin meydanında
Məşq elədi neçə gün,
Üzü güldü bülbülün.
Afişalar yazıldı,
Budaqlardan asıldı:
«Bizim meşədə sabah
Böyük konsert olacaq».
... Səhər açılan kimi,
Şəfəq saçılan kimi,
Axışdı-gəldi hamı.
Yaşıl meşənin damı –
Qarağaclar, palıdlar
Quşla doldu o ki, var.
Heyvanlar önə keçdi,
Meydançada əyləşdi.
Bir azdan
Gözəl ceyran,
Kötükdən düzəldilən
Səhnəyə gəldi şən-şən:
– Dostlar, istəyirik ki,
Sevinc bəxş edək sizə. –
Başlayırıq bugünkü
Böyük konsertimizə,
Çıxış eləyir əziz
Meşə orkestrimiz.
Bədii rəhbər – Bülbül,
Drijor – mayestro Fil!..
Hamı səhnəyə baxdı,
Kimi ayağa qalxdı.
Bu anda, bu saatda
Meşə alqışlar altda



Yırğalandı elə bil...
 Hörümçeyin
 Tikdiyi
 Frakda göründü fil.
 Alqışladılar onu.
 Elə ki xortumunu
 Tərpədib, göz elədi,
 Orkestr dilə gəldi.
 Söz gəzdi budaq-budaq:
 – Sən bir xoş avaza bax!..
 ... Bir dəstə cırçırama
 Ahənglə skripka,
 Arılar kaman çalır,
 Zalımlar yaman çalır!
 Ağacdələn takka-tak,
 Neçə təbil vurur bax!
 Sancmağı atıb daha,
 Dizza-dızla
 Vizza-vizla
 Qarmon çalır mığmığa.
 Mahnılar axır tel-tel...
 Çeyirtkələr violençel,
 Böyük Ari kontrabas,
 Kimi arfa, kimi saz...
 Sayıb qurtarmaq olmaz.
 Solistlər – Bülbül, Ququ
 Necə gözəl oxuyur!
 Xor başlanır arada.
 Heç söz olmaz xora da. –
 Şanapipik, Bildirçin,
 Sərçə, Turac, Goyərçin,
 Sığırçın, Alabaxta
 Fəqan edir budaqda...
 Mahnı ürək oxşadı,
 Başqa nömrə başladı. –

Qular gəlib süzdülər,
 Gölə düşüb, üzdülər.
 Bu incə rəqqasələr
 Cox gözəl rəqs etdilər.
 Tutuquşu göründü,
 Birdən dindi, nə dindi! –
 Şeir dedi avazla.
 Yerdən bir Maral nazla
 Dilləndi: – Yenə oxu.
 – Oxu! – söylədi çoxu.
 Tutuquşu
 Cox quşun
 Ağzını yamsıladı...
 Meşənin akrobati
 Meymun gəldi səhnəyə,
 Atıldı yerdən-göyə.
 Lap elə bil ki, quşdu.
 Üç yol mayallaq aşdı.
 Gəzdi bir əli üstə,
 Uzandı beli üstə,
 Yüz cür oyun çıxardı.
 Cox usta akrobatdı...
 Eh, daha nələr oldu,
 Gözəl səhnələr oldu.
 O gün axşama qədər
 Oxudu şən nəğmələr
 Lap axırda o ki var,
 Bütün quşlar, heyvanlar
 Bülbülü alqışladı,
 Gül-çiçək bağışladı.
 Hami ürəkdən dedi:
 – Gözəldi, çox gözəldi
 Bizim meşə konserti!
 Bizim meşə konserti!

AĞ FİL

(Birma xalq rəvayəti əsasında)

Birmada Unam adlı
 Bir paltaryuyan vardi.
 Dövlətliyə, varlıya
 Unam paltar yuyardı.
 O, çox cavan oğlandı,
 Qüvvətliyi qolları.
 Təptəzə sanardılar
 Yuduğu hər paltarı.
 İşinə, peşəsinə
 Məhəbbət bəsləyərdi.
 Silinməz ləkəni də
 Yuyub təmizləyərdi.
 Elə bil əllərində
 Sehr vardi Unamın.
 Dildən-dilə düşmüşdü
 Adı paltaryuyanın.
 İşdə-gücdə görərdin
 Elə qış-bahar onu.
 Barmaqla göstərərdi
 Bütün adamlar onu.
 Bir mahnısı da vardi,
 İş vaxtı oxuyardı.
 – Köpüklən, sabunum, köpüklən,
 Təmizlik yaradım, köpüklən...
 İsti su,
 Soyuq su
 Təknəmə qoy dolsun, qoy dolsun,
 İsti su, soyuq su, bol olsun, bol olsun,
 Güc gəlsin qoluma, qoluma,
 Yorulma qollarım, yorulma.
 Paltarlar
 O ki var

Yuyulsun, yuyulsun, yuyulsun,
 Təmizlik duyulsun, duyulsun...
 Bu mahnında elə bil
 Görünməz sehr vardi,
 Çirkli pal-paltar elə
 Tərtəmiz yuyulardı, –
 Baxanlar deyərdilər:
 – Canım, bu təptəzədir.
 Elə bil ki, qayçıdan
 İndi çıxıb, baxın bir.
 Görün nələr yaradır
 Bizim Unamin əli! –
 Möcüzələr yaradır
 Bizim Unamin əli,
 Bu kənddə Utin adlı
 Dulusçu da yaşardı.
 Bir kəs təriflənəndə
 Qəzəbindən coşardı.
 Çox tənbəl idi Utin,
 İki görərdi çətin.
 O, hərdən
 Gildən səhəng,
 Küp, sərnic, nimçə, dibçək
 Düzəldərdi, satardı.
 Bircə gün işləyəndə
 Həftələrlə yatardı.
 Adına tərifli söz
 Deyilməzdi bir kərə.
 Çünkü illərdən bəri
 Bu evdə tənbəllərə
 Yaxşı baxmazdı heç kəs.
 – Mən nə edim indi bəs?! –
 Deyə, düşündü Utin –
 Qonşum Unamin adı

Dildə-dodaqda gəzir.
Bəs mən?!
Yox! Bu olmadı!
Cır-cındır yumaq ilə
Unam belə ad alsın?
Mən qəzəbdən qovrulum,
O sevinsin, şad olsun?!
Od tutub alışaram,
Sönüb, külə dönerəm...
Torpağa qarışaram.
Paxılıqlıdan Utinin
Sir-sifəti bozardı.
Gözündən od töküldü,
Qulaqları qızardı.
– Yox! – dedi. – Belə olmaz!
Qurmasam tələ, olmaz!
Gərək
Elə bir kələk
Düşünəm tapam ki, mən,
Tora salam Unamı.
Düzəldiyim səhəngtək
Daşa çalam Unamı.
Elə cilingləyəm ki,
Xirdalana toz təki!
Bu xəyalla neçə gün
Utin kələk düşündü.
Axır axtardı, tapdı,
Sevincindən üşündü...
Unamgilin kəndindən
Az aralıydı Ranqun.
Bura paytaxtı idi
O vaxtlar da Birmanın.
Bu şəhərdə ölkənin
Kralı da yaşırdı.

Onun bir-birindən
Nəhəng filləri vardi.
Kralın bu fillərlə
Yaman sazdı arası.
Vardı aralarında
Həm bozu, həm qarası.
Amma ağı yox idi,
Axı, ağ fil doğulmaz
Bütün dünyani gəzsən,
Heç yerdə ağ fil olmaz.
Unam üçün bir kələk
Qurmuşdu neçə gündə
Bax, elə bu barədə
Düşünmüşdü Utin də.
İndi birbaş kralın
Sarayına gedirdi.
Kələk qurub Unamin
Ah-vayına gedirdi.
O, kralın yanına
Keçə bildi birtəhər.
Ehtiramla baş əyib,
Belə söylədi Utin:
– Böyük kral, mən sizə
Bir xəbər götirmişəm.
Buna görə özümü
Saraya yetirmişəm.
– Buyur görək!
– Sizin çox
Nəhəng filləriniz var.
Di gəl ki, ağı yoxdur...
– Nə?! Heç ağ da fil olar?!
Kralın sualına
Tez cavab verdi Utin:
– Siz istəsəniz, olar,
Birçə kəlmə əmr edin!



– Kimə?
 – Bizim Unama.
 Məşhur paltaryuyana.
 O, istəsə boz fili
 Yuyar-yuyar o ki var.
 Dərisinin rəngini
 Lap süd kimi ağardar.
 Sevincdən güldü kral:
 – Düzü, söz tutmur dilim.
 Demək, yer üzündə bir
 Mənim olar ağa filim?!
 Vəzir, nə dayanmışan!
 Tez çağırtdır Unami!
 Bircə anda sarayda
 Ayağa qalxdı hamı.
 Çaparlar özlərini
 Tez kəndə yetirdilər.
 Paltaryuan Unami
 Saraya götirdilər.
 Kral güldü, söylədi:
 – Cox ustasan, qoçaqsan.
 Boz fillərdən birini
 Yuyub ağardacaqsan!
 Buna görə bəxşisin
 Çoxlu pul olacaqdır,
 Kefim durulacaqdır.
 Amma fil ağarmasa,
 Boynun vurulacaqdır.
 Unam süzdü Utini,
 Həyəcanlandı ürəyi.
 Bildi ki, o qurubdur
 Bu qorxulu kələyi.
 Bir az düşünüb dedi:
 – Elə işə əmr edin,
 Gildən bir çən düzəltsin,

Bizim dulusçu Utin.
 Sığışın deyə boz fil, –
 Gərək çən böyük ola.
 Bu çənə tökülen su
 Piqqapıq qaynadıla.
 Kral:
 – Eşitdin Utin?
 Deyə qalxdı yerindən.
 Dulusçu:
 – Bəli, – deyib
 Nəfəs aldı dərindən.
 – Eləsə, işə başla!
 Düzəltməsən belə çən,
 Qaranlıq zindanımda
 Cürüyüb oləcəksən.
 Kor-peşman evinə
 Qayıdır gəldi Utin.
 – Öz başımda çatladı –
 Dedi, – qara niyyətim.
 Necə düzəldim indi
 O boyda yekə çəni?
 Yamanca tora saldı
 Bu qonşum Unam məni.
 Durum gilə su qatım,
 Nə yorulum, nə yatım...
 Nə eləyim?!
 İşləyim,
 Olmayım günüqara,
 Düşməyim zindanlara.
 İş yorsa da Utini
 Çalışdı axşam-səhər,
 Unam dediyi çəni
 Düzəldi o, birtəhər.
 Unamı çağırdılar,
 Utin ürəkdən güldü.





Gel ki, fil çənə gircək
Çən ovulub töküldü.
Kral çıxdı özündən:
– Utin, nə etmisən sən?!
Usta olan kəs çəni
Belə nazik düzəldər?
Mənim nəhəng filimə
Davam edər o məgər?!
– Mənə on gün də vaxt ver, –
Deyə yalvardı Utin.
Sən deyən qalın çəni
Düzəltmək deyil çətin.
– Yaxşı, – söylədi kral, –
Sən deyən olsun, ancaq
Çən mən deyən olmasa,
Yerin zindan olacaq!
Utin yenə çalışdı,
Yumulmadı heç gözü.
Qatdı bir-birinə
O, gecəni-gündüzü.
Dulusçu da ilk dəfə
Pəsdən mahnı oxudu,
Yorulmasın deyə o,
Qəsdən mahnı oxudu:
– Ovulma ey gilim, ey gilim,
Qırılma, saxla sən boz fili.
Əzilmə,
Üzülmə.
Hələlik yumşaqsan xəmirdən,
Möhkəm ol poladdan, dəmirdən.
Lap qalın düzəldim mən səni,
Bir səhər qoy görüm çən səni.
Fil siğsin,
Su qızsin,

Piqqapiq qaynasın, qaynasın...
Kral məni zindana salmasın.
Utin gilə neçə cür
Qum qatdı, torpaq qatdı.
Nəhayət, xeyli qalın,
Nəhəng bir çən yaratdı.
Boz fil yerləşdi ona,
Bu dəfə sinmadı çən.
Su töküb qızdırıldılar
Onu dörd bir tərəfdən.
Amma Utinin çəni
Elə qalındı ki,
Ocaq qırx gün sönməyib
Yansa da gecə-gündüz,
Qaynamadı əsla su.
Unam coşdu:
– Nədir bu?
Ay dələdüz dulusçu,
Belə də iş olarmı?
Su qaynamayan çəndə
Boz fil də ağararmı?
Kral yandı qəzəbdən:
– Bizi aldatmış Utin.
Daha nə durmusunuz,
Dulusçunu həbs edin!
Cəza verin nadana,
Salın onu zindana!
Beləcə, paxıl Utin
Çətinə, dara düşdü.
Özü, öz əllərile
Qurduğu tora düşdü.





BÜLBÜL VƏ TUTUQUŞU

(Hind nağılı əsasında)

Hindistan torpağında
Bir sehrkar yaşardı.
O, ildə neçə dəfə
Meşəni dolaşardı. –
Rəngbərəng,
Alabəzək
Tutuquşu tutdumu,
Qayıdardı evinə.
– Qızıl tapdim! – deyirdi,
O, sevinə-sevinə,
Neçə həftə, neçə ay
Dərs verərdi bu quşa.
Hamı heyran qalardı,
Tamaşaydı, tamaşa, –
Görünməz möcüzəyə
Döndərərdi bu quşu,
Hamının sevimlisi
Olardı tutuquşu. –
Dil açıb, insan kimi
Danışa da bilərdi,
Nəğməsiyle bülbüllə
Yarışa da bilərdi.
Hələ iş də görərdi,
Nə desən eləyərdi.
Balaca uşaqlara
Nağıl da söyləyərdi.
Açaraq neçə rəngli
Lələkli qanadını,
Söyləyərdi hər gülün,
Hər çiçəyin adını.
Sonra sahibi onu

Salib qızıl qəfəsə,
Satardı.

Verərdilər,
Nə qədər pul istəsə.
Belə tutuquşunu
Varlı kəslər alardı.
Ayaq basdığı evin,
Ən əzizi olardı.
Az-az ayaq dəyərdi
Bu quş olan otağa.
Onu göstərərdilər
Ən sevimli qonağa.
Gələnlər ona baxar,
Ağzının suyu axar,
Həsəd ilə deyərdi:
– Yox, ay canım, quş nədir?
Bu ki evin bəzəyi,
Bu ki bir xəzinədir!..
Sehrkar bir gün yenə
Gəldi yaşıl meşəyə,
Yol getdi dap cığırla,
Baş çəkdi bir guşəyə.
Çıxdı yolunun üstə
Sığırçın, Ley, Suqusu.
– Yox! – Dedi, – istəmirəm
Mən o quşu,
Bu quşu!
Hanı mənim qızılım?
Hardadır Tutuquşu?!
O gün xeyli dolaşdı,
Neçə təpədən aşdı.
Birdən gözü sataşdı
Bir dimdiyi əyriyə,
Sehrkar tutdu onu!
– Tutuquşudur! – deyə.





Gözünə inanmadı.
İndiyədək tutduğu
Quşa bənzəmirdi o.
Yeddi rəngdə lələyi
Nə gözəl idi, paho!..
Elə bil şirmayıdan
Yonulmuşdu dimdiyi.
Gözü qamaşdırırdı
Yumşaq tüklü pipiyi.
Ələ öyrədilməmiş,
Hələ öyrədilməmiş,
Adamtək dil bilirdi.
Qəmlənəndə ağlayır,
Şad olanda gülürdü.
Sehrkar bilmədiyi
Şeylərdən danışındı.
Gündən, aydan, ulduzdan,
Göylərdən danışındı.
İnammaq olmurdu heç,
Düzü, görünməz işdi.
Yox, görünür bu quşa
Kim isə dərs vermişdi.
Sehrkar salıb onu
Yaraşıqlı qəfəsə,
Düz şahın hüzuruna
Qaçdı o bir nəfəsə,
Dedi: – Qibleyi-aləm,
Sənə layiqdir bu quş,
Mənim öz əllərimlə
Lap bu səhər tutmuşam.
Şah güldü: – Daş-qaş kimi
Neçə rəngə çalır bu.
Nə qədər də gözəldi,
Lap ağlımı alır bu!..
– Ey şahım, danışır da,

Ağlayır o, gülür o.
Ən çətin sualların
Cavabını bilir o.
Görünür, müəllimi
Ən böyük alim olub.
Bunu mənim özüm də
Bilmirəm ki, kim olub?
Belə bir tutuquşu
Yoxdur dünya üzündə.
Şah xeyli razı qalıb
Sehrkarın sözündən
Ona, gözəl quş üçün
Çox daş-qaş bağışladı.
Sehrkar da baş əydi,
O şahı alqışladı.
Nələr etdi o gün quş! –
Qanad açıb oynadı.
Əl çalıb yoruldular,
Oynamaqdan doymadı.
Gözbağlıca göstərdi, –
O bir lələk qopartdı,
Vurub sol qanadına,
Üç yumurta çıxartdı.
Sonra bu yumurtalar
Döndü üç qaranquşa,
Civ-civ civildənilər
Hey uçaşa-uçaşa.
Sonra bülbül oldular,
Düşdü saraya «cəh-cəh»
Kimi dedi: – İşə bax!
Kimi söylədi: – Bəh-bəh!
Padşahın sevinci
O gün aşıb-daşındı.
Bu quşu etibarlı
Xidmətçiyyə tapşırdı:





– Onu gözün tək qoru,
Yatmayıb axşam-səhər.
Yaxşı yadında saxla,
Kim gətirsə bəd xəbər, –
«Tutuquşu ölübdür»
Sözlərini söyləsə,
Başı vurulacaqdır,
Aman yoxdur o kəsə!
Həmin gündən xidmətçi
Hər əzaba dözürdü.
Tutuquşunun üstə
Əsim-əsim əsirdi.
Nəzərini üstündən
Çəkmirdi o, bircə an.
Qoruyurdu istidən,
Qoruyurdu soyuqdan.
Ən dadlı dəni, yemi
Qəfəsə gətirirdi,
Quşu körpə uşaqtək
O özü yedirirdi.
Amma yemək, rahatlıq
Demə, az imiş quşa.
Elə hey söyləyirdi:
«Ac ol, meşədə yaşa».
Heç zaman qızıl qəfəs,
Yuvanı əvəz etməz.
Bir gün xidmətçi gəlib,
Ölmüş gördü bu quşu.
– Mənim belimi qırdın –
Dedi: – A tutuquşu!
İndi nə deyim şaha?!

Yaşamaram mən daha.
Bu xəbər çatsa ona,
Bişirəcək aşımı.
Cəlladı çağırtdırıb,

Vurduracaq başımı.
Nə yalvarmağa baxar,
Nə də ki, göz yaşına.
Yetim qaldı balalar,
Nə daş töküm başıma!
... Şahin Birbal adında
Məsləhətçisi vardi.
Tədbir töküb, hər işin
Əlacını tapardı.
Xidmətçi dayanmayıb
Onun yanına getdi.
Bütün olub keçəni
Bircə-bircə nəql etdi.
– Qorxma, – söylədi Birbal.
Ardımca gəl, danışma.
Əsla mənim şah ilə
Söhbətimə qarışma.
Nə desəm, qulaq asib,
Dinməzcə dur qıraqda.
Ağzından bircə söz də
Qaçırtma ha, quş haqda!
Xidmətçi: – Gözüm üstə! –
Dedi, – daha lalam mən.
Ömrüm boyu dinmərəm,
Bir salamat qallam mən.
Onlar qoşa gəldilər.
Birbal dedi: – Hökmdar.
Eşitmək istəyirsiniz?
Qəribə bir xəbər var.
Padşah qalxdı:
– Kimdə?
Birbal söylədi: – Bizdə.
Tutuquşu heykələ
Dönüb qızıl qəfəsdə.
– Necə?!





– Bəli, heykələ.
 Məcüzədir, məcüzə!
 Görmək istəyirsiniz,
 Gedək göstərək sizə.
 Şah razı oldu.

Gəlib
 Baxan kimi qəfəsə:
 – Heykəl nədir? – söylədi –
 Heç sözüm yoxdur sizə!
 Bəlkə də, başınıza
 Sizin hava gəlibdir.
 Özünüz görmürsünüz? –
 Tutuquşu ölübdür.
 Tez Birbal: – Yavaş, – dedi –
 Şahim öz əmriniz var.
 Bu sözü söyləyənin,
 Başını vuracaqlar.
 Şah diksindi: – Eləysə,
 Ənam verərəm sizə.
 Bunu mən dediyimi
 Söyləməyin heç kəsə.
 Quşu xəlvət basdırın,
 Yerini də azdırın.
 Saraya səs yayın ki,
 Tutuquşu qaçıbdır.
 Gözbağlıca eləyib,
 Qəfəsindən uçubdur.
 – Yaxşı! – söylədi Birbal.
 – Oldu! – dedi xidmətçi.
 Bu sırrı gizlətməyə
 And içdilər hər üçü.
 Birbal belə qurtardı
 Xidmətçini ölüməndən.
 Üstəlik ənam aldı
 Padşahın əlindən.



CIRAQ

Nurəddin dərsdən gəlib,
 İstədi yatsın bir az;
 Uzanıb: – Kitablara
 Baxsam, – dedi, – pis olmaz,
 Vərəqlədi «Ələddin
 Və sehrli çıraqı»...
 Oxuyub qurtaranda
 Lap sonuncu vərəqi,
 Gözlərini yumaraq
 Fikirləşdi Nurəddin:
 «Əcəb çıraq təpibmiş
 Nağıldakı Ələddin.
 Nə desə, eləyirmiş,
 Deyirəm elə nola,
 O sehrli çıraqdan
 Biri də mənim ola!
 Nə istəsəm eləyə,
 Əmrimi verən kimi,
 Mənsə ağdan-qaraya
 Vurmayam heç olimi...
 Kitabın arasından
 Çıxdı birdən Ələddin:
 – Al, sehrli çıraqı
 Sənə verdim, Nurəddin!
 Çoxdan cana doymuşam
 Özüm onun əlindən.
 Götür, nə edirsən et,
 Bax, bu çıraq, bu da sən!
 Nurəddin əvvəl-əvvəl
 İnanmadı gözünə.
 – Bu nə sirdir? – söyləyib,
 Sual verdi özünə
 Bəlkə, məni sınayır,
 Bəlkə də, zarafatdır?



Bu doğruya oxşamır,
Ürəyim narahatdır.

Çıraq alışdı yandı,
Otaq nura boyandı.
Bir səs gəldi ucadan:
– Buyur, ağıllı oğlan,
Hara deyirsən gedim,
Nə isteyirsən edim!

Nurəddin çasdı,
Dili dolaşdı.
Söylədi: – Dayan,
Deyim bir azdan...
Alovlanaraq
Söylədi Çıraq:
– Gözləyərəm mən
Lap səhərəcən.

O çox düşündü,
O çox danışdı:
– Öz əmrimi mən
Başlayım nədən?
Gəlsənə, elə,
Deyim, həll elə
Misalları sən,
Görüm edirsən?
Gözəl fikirdir,
Qoy sınayım bir.

Çıraq səsləndi:
– Al, həll elədim!
Nurəddin öz ürəyində
Sevindi xeyli.
Bildi, çıraq edəcəkdir,
Nə çəksə meyli.
Gah istədi söyləsin ki,

Yazımı da yaz.
Məktəbə get, dərslərimə
Özün qulaq as!
Gah istədi desin ki, o
Sehrli çıraq,
Qoy mən yatım müşil-müşil,
Sənsə qal oyaq,
Mənim üçün bir təyyarə
Modeli düzəlt.
Yarışlarda qalib gəlim,
Əməlli düzəlt.
Hamı desin «Nurəddinin
Təyyarəsidir
Lap quş kimi süzür göydə,
Ona baxın bir!»
Gah istədi əmr etsin ki,
Elə bu saat,
Rəsmləri heyran edən
Bir rəsm yarat!
Bizim məktəb sərgisində.
Birinci olsun,
Alqışlaşın hamı məni,
Sevincim olsun!...
Daha nələr-nələr keçdi
Onun fikrindən...
Nəhayət ki: – Ey sehrli
Çıraq! – dedi. – Sən,
Ürəyimdən hər nə keçəsə,
Özün tut xəbər
Mən deməyə ərinirəm,
Dilim inciyər!..
Alovlanaraq
Söylədi Çıraq:
– Ürəyində sən
Hər nə istəsən,



Tez xəbər tutub,
Gətirərəm mən.

 Çıraq məktəbə getdi
Nurəddinin yerinə,
Nurəddin: «Yatım», – deyib
Tez uzandı yerinə.
Düşündü: «Ay can, ay can!
Nə keçsə ürəyimdən,
Çıraq özü edəcək,
Həm dərsi öyrənəcək,
Həm məktəbə gedəcək.
Bircə anın içində
Şirin yuxuya getdi.
Ayılan kimi, durub
Çıraqdan sual etdi:
– Hə, dərslər necə oldu?
– Axıra kimi qaldım.
Sənin üçün dörd dərsdən
Bu gün «5» qiymət aldım.
– Bəs sonra?
Müəllimlər
Razi qalıb bu səhər
Təriflədilər məni...
Yox ey, bağışla, «səni».
Söylədilər: – Nurəddin,
Bax, həmişə qiymətin
Belə fərəhli olsun.
Adının qarşısında
Jurnalda «5» qoyulsun.

 Beləcə, ürəyindən
Nə keçsə Nurəddinin,
Tez yerinə yetirdi
Çıraqı Ələddinin.
Nurəddin: – Yatağımızdan

Baxım, – dedi, – tavana,
Rəngli kinolar görüm,
Tərpənməyib heç yana!
Bircə anın içində
Otaq zülmətə döndü.
Tavan bir ekran oldu,
Rəngli film göründü...

 Fikirləşdi Nurəddin:
– Nola, nola radio
Nişan verib, söyləyə:
– Əla futbolçudur o!
O saat eşidildi
Radionun gur səsi:
– Futbolçu Nurəddinin
Misilsiz qələbəsi!
Hamını heyran etmiş
Bizim idmançı oğlan.
On altı top keçirmiş
O, rəqib qapısından.
Nurəddin düşündü: «Yox»
Azdır bu şöhrət mənə,
Heç o qədər də ləzzət
Vermir bu söhbət mənə.
Göstərsin televizor
Üzgүү olduguunu
Hamını ötdüyüm,
Birinci olduguunu!..

 Televizor bir anda
Kəsdi verilişləri.
Dedi: – Elan edirik
Alınan bir xəbəri.
Dünya üzgüçüləri
Yarışmışlar bu günlər,
Balaca həmyerlimiz

Qazanıb böyük zəfər.
 Dənizin bu tayından
 O tayına üzüb o,
 Su buz kimi olsa da,
 Soyuğuna dözüb o.
 Nurəddindir adı da,
 Yaşı on iki, on üç...
 Bu misilsiz hünərə
 İnanmaq olmayır heç!..
 Xoşlandı bu tərifdən
 Nurəddin əvvəl-əvvəl:
 – Məni dünya tanır,
 Bu gözəldir, çox gözəl!
 ... Amma yenə bir azdan
 Töküldü qaş-qabağı,
 Düşündü: – Eh nə olsun?!
 Bunlar düz deyil axı.
 Yarışda birincilik
 Qazanmışam mən nə vaxt?
 Hamı məndən danişir
 Nahaq yerə, çox nahaq!

Nurəddin əl ataraq
 Tez sehrli çırağa:
 – Mən heç nə istəmirəm, –
 Söylədi, – səndən daha!
 Elə et tənbəlliyyi
 Birdəfəlik tərgidim.
 Sanki etdiklərini,
 Daha mən özüm edim.
 Çıraq dedi: – Nureddin,
 Boynuma almaliyam.
 Əslində, mən sənintək
 Tənbəllərin maliyam.
 Hər işdən qorxanların
 Harayına çatıram,

Bu həyatda onları
 Kölğətək yaşadıram.
 İstəsən, sənə
 Dağ yaradaram,
 Bircə saata
 Ən uzaqbaşı,
 Ləl-cəvahirə
 Döndərrəm daşı.
 Ancaq ki, səni
 Tənbəlliyyindən
 Azad etməyi
 Bacarmaram mən.

Nurəddin coşub
 Gəldi, qabağa,
 Hirslə, açıqla
 Dedi çırağa:
 – Bu niyə çətin
 Gəlir, de sənə?
 Niyə susursan,
 Bir dillənsənə?!

Tənbəllik nədir,
 Onu canımdan,
 Damarlımda
 Axan qanımdan
 Çıxarmayırsan
 Bircə an da sən?!

Alovlanaraq
 Söylədi çıraq:
 – Qoysana mən də
 Danışım bir az.
 Nurəddin, mənə
 Yaxşı qulaq as.
 Sən nahaq yerə
 Açıqlanırsan,
 Bu işdə sehr

Acizdir, inan!
 Tənbəlliyn çox
 Sirləri var.
 Ona tutulan
 Özü qurtarar.
 Çaşdı Nurəddin,
 Coşdu Nurəddin,
 Dedi çağırıb
 O, Ələddini:
 – Al çırağını,
 Xilas et məni!
 Yaxınlaşdı elə bu an
 Ona Ələddin:
 – Hə, xoşuna gəlmədimi
 Çıraq, Nurəddin?
 Bundan sonra daha mənə
 Çəkməzsən həsəd.
 Qoy çıxmasın xatirindən
 Bu söz, bu söhbət:
 Öz əməli, öz işlə
 İşiq saçaraq,
 İnsan özü olmalıdır
 Sehrlı çıraq! –

 Bunu deyib, Ələddin
 Əl atdı çırağına,
 Üz tutdu yavaş-yavaş
 Kitabın varağına...

 Nurəddin tər içində
 Ayıldı yuxusundan.
 Sevincindən bilmədi
 Nə eləsin bu oğlan:
 – Ah, nə yaxşı ki, elə
 Bu, yuxuymuş! – söylədi.
 – Yaxşı ki, belə çıraq
 Heç yoxuymuş! – söylədi.

TÜLKÜ QURDU NECƏ ALDATDI

Biri vardı, biri yoxdu,
 Bir meşə vardı.
 Elə qalın meşə idi,
 Adam azardı.
 Yoğun, uca ağacları
 Gəlmirdi saya.
 Palıdların boyu gedib
 Çatırdı aya.
 Buludlara toxunurdu
 Şamların başı.
 Bilinmirdi fistıqların,
 Küknarın yaşı.
 Bu meşədə neçə adda
 Heyvan da vardi.
 Tülükü, dələ, dovşan, ayı,
 Ceyran yaşırdı.
 Maral, cüyür, dağ keçisi
 Eh, daha nələr...
 Əgər saysaq, qurtarmarıq
 Səhərə qədər.
 Fil, şir, pələng yaşamırıdı
 Burada təkcə.
 Qalın meşə uzanırıdı
 Göz işlədikcə.
 Özü üçün bir yer seçib
 Kiçik guşədə,
 Hərə bir cür yaşayırıdı
 Yaşıl meşədə.
 Bir-birilə dostluq edən,
 Qardaşlıq edən,
 Qonşuluqda yuva qurub



Yoldaşlıq edən,
 Gəzintiyə, ova birgə
 Çıxan da vardi.
 Təkcə qurdun bircə dostu,
 Yoldaşı yoxdu.
 Bircə kəlmə söz deməyə
 Sirdaşı yoxdu.
 Bu meşədə, o, hamını
 Düşmən sanırdı.
 Pəncəsinə nə keçirsə,
 Parçalanırdı.
 Neçə maral, neçə ceyran
 Dovşan yemişdi.
 «Gərək sizin nəslinizi
 Kəsəm!» – demişdi.
 Cüyürün də ovlamışdı
 O, neçəsini.
 Buynuzları qalmışdı tək, –
 Dağ keçisinin,
 Toplaşaraq neçə heyvan
 Aydın bir səhər
 Bir palidin altda xeyli
 Söhbət etdilər:
 – Belə olmaz! Qırkı bizi
 Ağzıqara qurd,
 – Kəsəcəkdir nəslimizi
 Bu avara qurd.
 – Yavaş danış, sözümüzü
 Eşidər birdən.
 Qışqırışdı dovşan, dələ
 Maral yer-yerdən:
 – Qoy eşitsin, yeyir bizi
 Onsuz da bir-bir.

– Hamımızı udsa, gözü
 Doyan deyildir.
 – Cəzasını vermək olmaz
 Bu bədəməlin?!
 – Axı nə cür, yaxşı-yaxşı
 Düşünək gəlin.
 Cüyür dedi: – Dağ keçisi
 Buynuzlarıyla
 Qoy xəlvəti hücum etsin
 Bir gün boz qurda.
 – Yox, bu mənim işim deyil, –
 Söylədi keçi.
 Bəxtəvərin ürəyindən
 Gör nələr keçir!
 Qurda buynuz vurmaq bəyəm
 Asanmı işdir?!
 Mənim kimi keçilərin
 Çoxun yemişdir.
 Maralın ki, buynuzları
 Daha iridir...
 Gözlərini süzdü maral:
 – Yaxşı, kiri bir!
 İstəmirəm mən boz qurdun
 Üzünü görüm,
 Nə sözünü danışım, nə
 Özünü görüm.
 Dişləri çox itidir ki,
 Bizim Dələnin.
 Gələr qurdun öhdəsindən
 O, mən biləni.
 Dələ coşdu: – Bu da mənə
 Söz danışdı da!
 Xırda dişlə nə edərəm?





O boyda qurda?!
 Tülkü lələ çox yaşayıb,
 Onu dinləyək.
 Boz qurdı da tora salar
 Qurduğu kələk.
 Özü haqda belə sözlər
 Eşidən təki,
 Xeyli şələ quyruğunu
 Buladı tülkü.
 Nəhayət, o söhbətinə
 Belə başladı:
 – Dostum, ağıl yaşda deyil,
 Ağıl başdadır.
 – Çox doğrudur, – yerbə-yerdən
 Qışqırışdır.
 – Tülkü lələ, əncam elə! –
 Çığırışdır.
 – Mən bir kələk düşünmüşəm, –
 Söylədi tülkü. –
 Boz qurd mənim bu torumdan
 Qurtarmaz, gəl ki,
 Gərək ayı kömək etsin
 Mənə bu işdə.
 Ayı dedi: – Yoldaş ollam
 Sənə bu işdə!
 – Elə isə sözlərimə
 Yaxşı qulaq as!
 Dediymi eləməsən,
 Kələk baş tutmaz.
 Mavi gölün o tayında
 Gizlən bu axşam.
 Mən bu tayda boz qurd ilə
 Dayanacağam.

Ay çıxan tək, kölgəsini
 Suya salacaq,
 Mən qışqırıb, nə soruşsam
 Aydan, sən bu vaxt,
 Nərildəyib yoğun səslə
 Belə deyərsən:
 «Gecə göldən çıxıb, Qurdı
 Boğacağam mən!
 Gecəyə qədər,
 Yatım bir qədər».
 – Sonra?!
 – Daha sonrasıyla
 İşin olmasın.
 Bunu deyib tülkü lələ
 Çəkdi çuxasın.
 Gəlib gölün sahilində
 Çıxdı təpəyə,
 Yatdı: – Bir az, axşamacan
 Dincəlim, – deyə.
 Xeyli keçdi, yavaş-yavaş
 Hava qaraldı.
 Tülkü lələ yaxşı-yaxşı
 Yuxusun aldı.
 Oyanan tək göl dalında
 Durdu pusquda.
 O, bilirdi qurd yolunu
 Salacaq burdan.
 Bir az keçmiş ay göylərin
 Cıraqı oldu.
 Öz əksini mavi gölün
 Suyuna saldı.
 Külək yaydı kimin isə
 Qorxunc səsini.





Qurd idi bu,
 Oxuyurdu
 Gələ-gələ, öz nəgməsini.
 «Ağzıqara
 Canavaram,
 Qurd da deyirlər mənə.
 Par-par yanar
 Gözlərim var,
 Zillərəm ov üstünə.
 Fili də mən,
 Şiri də mən,
 Pələngi də meşənin.
 Ölüb-gedər,
 Ömrü bitər
 Mənə yaxın düşənin...»
 Tülkü bu an salam verib,
 Gəldi qabağa:
 – Sənə vacib bir sözüm var
 Mənim, qurd ağa!
 Qurd bağırdı: – Nə hünərlə
 Burda gəzirsen?
 Demək sən, mən dolaşdığım
 Yolu kəsirsen?
 Bu dəqiqə soyacağam
 Dərini sənin!
 – Tülkü lələ, deyil, dədə,
 Sənin düşmənin.
 Qoy sözümüz deyim, sonra
 Dərimi soy sən.
 – Başla görüm, ov etməyə
 Tələsirəm mən.
 Tülkü gəlib qurda yaxın,
 Dedi yavaşdan:

– Ay göylərdən gölə düşüb
 Səhər o başdan.
 Gözlərini indi açıb,
 Səni gözləyir.
 Bura çıxıb, səni birdən
 Udmaq istəyir.
 Düz gətirdi qurdu gölün
 Sahilinə o.
 – Ay, cavab ver, cavab! – dedi
 Dönə-dönə o. –
 Səhər tezdən niyə göydən
 Düşmüsən gölə?
 Burda təkəm bu sırrını
 Açı mənə söylə.
 Bir az keçdi elə bil ki,
 Səs gəldi göldən:
 – Gecə göldən çıxıb, qurdu
 Boğacağam mən!
 Gecəyə qədər,
 Yatım bir qədər.
 Qurdun dizi tir-tir əsdi!
 – Lələ, qulaq as, –
 Aya mənim gücüm, çatar?
 – Yox, əsla çatmaz!
 Bax, buna görə,
 Gəldim xəbərə.
 Ay quruya çıxsa, səni
 Öldürəcəkdir.
 – Bəs nə edim?
 – İndi yatr,
 Durma, gölə gir.
 Dişlərinlə birdən ayın
 Tut boğazından.



Bircə anda çıxsın onun
Canı ağzından.
– Göl dərindir, necə çatım
Bəs dibinə mən?
– Eh!
Boynuna daş bağlayıb,
Tullan təpədən.
– Hə, bu yaxşı məsləhətdir.
Daha nə durum?!
Tez boynuma daş bağlayıb,
Suya baş vurum.
Bu söhbətdən bir az keçmiş
Tappilti ilə,
Boz qurd daşla suya düşdü
Şappilti ilə.
Həmin andan, o axşamdan
Keçmişdir çox vaxt.
İndiyədək boz qurd göldən
Çıxmayıbancaq.

KİÇİK NAĞILLAR

DÖRD ARZU

Tülkü, Siçan, Çeyirtkə
Söhbət edirdi birgə.
Hərəsi öz işindən
Fərəhli keçmişindən
Danışib şirin-şirin,
Yad etdi xoş günləri,
Axırda dedi Tülkü:
– Dostlar, məncə, bugünkü
Bu yiğincaq, bu söhbət,
Bir-birinə məsləhət
Çox şey öyrətdi bizə.
Demə, bir-birimizə
Həm öz adətimizlə,
Həm xasiyyətimizlə
Çox yaxınıq. Amma mən
Bilmirdim indiyəcən.
Gəlin bu gündən belə
Birgə verib əl-ələ,
Çataq məqsədimizə,
Təklik əl verməz bizə.
Söhbətin bu yerində,
Cığırın üzərində,
Bir qarışqa göründü:
– Gəl, sənin də yerindi
Bizim bu məclisimiz,
Gözləyirdik səni biz.
Buyur, Qarışqa qardaş,



Sən də ol bizə sırdaş. –
Deyə Tülkü ona da
Çeyirtkənin yanında
Yer göstərdi. Bu hala
Heyran qaldı Qarışqa.
Düşündü: «İşə bax, mən
Nə eşitdim Tulkudən?
Çeyirtkə, Tulkü, Siçan
Mənə dost olmuş haçan?!
Hələ dinləyim görək,
Onlar nə söyləyəcək».
Tulkü dedi bu zaman:
– Əzizim Qarışqadan
Gizləməyin, söyləyin,
Siz xəbərdar eyləyin –
Kimin nə arzusu var?
Məsələn, mənim, dostlar –
Babat dolanmaq üçün,
Arzum budur ki, hər gün
Beş Toyuq, üç-dörd Xoruz
Ələ keçirim pulsuz.
Çeyirtkə dedi: – Mənim
Gündə bir taxıl zəmim
Olarsa, elə bəsdir,
Bundan artıq əbəsdir.
Növbə Siçana çatdı.
Dedi: – Bu nə həyatdır?
Qorxub bağlı Pişikdən,
Boylanıram deşikdən.
Bir baxım, doysun gözüm,
Ömrümdə gülsün üzüm.
Mənim olsun anbarlar,
Artıq tamah baş yaran.

Söylədilər yer-yerdən
Qarışqaya: – İndi sən
Aç öz arzunu bildir.
Qarışqa dedi: – Birdir
Arzum: – Görməyim sizi,
Kəssinlər kökünüüzü.
Çünki bu iştahla siz
Hamını yeyərsiniz.

TAMAHKAR AYI

Bir gün balaca Ayı
Gördü Tovuz quşunu.
Olmazdı onun tayı,
Lap itirdi huşunu...
Söylədi ki, tüklərin
Nə qədər də qəşəngdir!
Məxmərtək lələklərin
Əlvandır, rəngbərəngdir.
Versənə, lələyindən,
Bəzəyim üst-başımı.
Qoy sənə oxşayım mən,
Nə deyirssən, yaxşımı?!
Tutdu quşun gülməyi:
– Sənin ki, öz dərin var.
Neyləyirssən lələyi?
Yaxşıca tüklərin var,
Ayı ayışayağı
Bir an quşa əl atdı.
Unudub qanacağı,
Bir cəngə lələk dartdı.
Sancı onları bir-bir
Yaxasına törsinə,





Dedi: – Əcəb gözəldir! –
Baxıb öz sinəsinə.
Ayi elə həmin gün
Tülkünü tutub dilə,
Dedi: – Gözəl quyruğun
Var imiş ki, ay Lələ!
Sonra süzdü Tülkünü
O, mehriban baxışla:
– Azaltsana yükünü,
Onu mənə bağışla.
Tülkü gülümşəyərək,
Söylədi: – Rəngbərəngsən,
Sənə quyruq nə gərək?
Quyruqsuz da qəşəngsən.
Ayi qaşını çatdı:
– Nə yersiz zarafatdır?!
Tülkü xeyli yaş töküb,
Hönkür-hönkür ağladı...
Ayi quyruğu çəkib
Öz belinə bağladı...
Yuvaya çata-çatda,
Ayi gördü Maralı:
«Nələr varmış həyatda?!» –
Deyib, dəyişdi halı –
Gözəl buynuzların var,
Gəl, birini ver mənə!
Maral dedi: – Baxsalar,
Gülərlər, dostum, sənə.
Ağardıb gözlərini
Ayi çıxdı tez haldan, –
Buynuzunun birini
Güclə aldı Maraldan...
– Taq...tuq... taq... tuq...

meşədə,
Qaranlıq bir guşədə,
Maralın buynuzunu
Ayi çalır başına
Qan tökülür qaşına,
Qan bürüyür üzünü...
Hər şeyə tamah salan,
Başına buynuz çalan
Ayi yumur gözünü.

AYI VƏ ZOĞAL AĞACI

(Xalq rəvayəti əsasında)

Qişda bütün üç ayı
Yatıb dincəldi Ayı.
Şirin yuxular gördü,
Yuxuda bahar gördü:
«Gedib çıxdı bir bağa,
Boylandı sola, sağa
«Vizz... viz» səsi eşitdi,
Dayandı, diqqət etdi,
Gördü bal arıları
Salamlayır baharı:
«Xoş gəlmisən, ay bahar!
Nə qədər çiçəyin var.
Arı dəstəmiz onun
Şirəsindən bal tutar».«
Ayi düşündü: – Aha!..
Niyə durmuşam daha?!
Arıları izləyim,
Gedim tapım pətəyi.
Ölürəm, yaman acam,





Bir bal yeyim doyunca.
 Canım qüvvətə gəlsin,
 Ağzım ləzzətə gəlsin...»
 Elə bunu demişdi,
 Ayı birdən gərnəşdi,
 Ayıldı yuxusundan,
 Nərildədi: – Ay aman,
 Necə dərin yuxuydu!
 Necə şirin yuxuydu!
 Əlimdən çıxdı pətek,
 Oyandım, yazdır demək.
 Mağaradan çıxmış bir,
 Görüm hava necədir?
 Vay-vay, lap acmışam ki,
 Bir şey tapaydim təki.
 Nə eləyim mən fağır?
 Ağzımın suyu axır.
 Ayı çıxıb gördü nə!..
 Bahar gəlibdir yenə.
 Bürünübdür hər tərəf
 Bənövşənin ətinə.
 Yaşıllaşıb çöl-çəmən,
 Quşların cəh-cəhindən
 Xumarlanır yamaclar,
 Puçurlanır ağaclar.
 Bir də gördü yaxında,
 Lap çayın qıraqında
 Təkcə zoğal ağacı
 Çiçeklərini açır...
 O, astaca-astaca
 Yaxınlaşdı ağaca.
 Baxdı altdan yuxarı,
 Güldü: – Hə, bunun barı

Əlbəttə, tez yetişər.
 Mənim payıma düşər.
 Onda ki, gilələnər,
 Bir ağzım şirələnər.
 Bir az cana gələrəm,
 Ətə-qana gələrəm.
 Gözlərim qüvvətlənər,
 Dizlərim qüvvətlənər.
 Meşəyə üz tutaram
 Pətəyə əl ataram,
 Qovaram arıları.
 Bölərəm yarıbayarı
 Onların balını mən
 Alaram əllərindən,
 İndi başımı atıb,
 Bir neçə həftə yatıb.
 Oyanan günə qədər
 Ağac meyvə gətirər.
 Ayı başını atdı,
 Xorhaxor ilə yatdı.
 Zoğal ağacı dedi:
 – Gözlə, meyvəmi yedin!
 Hələ buna baxın bir,
 Ürəyindən nə keçir:
 «Gözlərim qüvvətlənər,
 Dizlərim qüvvətlənər.
 Meşəyə üz tutaram
 Pətəyə əl ataram...»
 Arılar yazıq deyil?
 Gəzirsənveyil-veyil,
 Onlar zəhmət çəkirər,
 O bal sənindir mögər?!
 Yox! Hamıdan tez çiçək





Açsam da, meyvəm gərək
Hamıdan gec yetişsin.
Axı barım ayının
Niyə payına düşsün?!
Ayi isə yatırdı,
Bu sözlərdən xəbərsiz,
Göydən, yerdən xəbərsiz.
Bir gün durdu obaşdan,
Donquldandı yavaşdan.
Baxdı ağaca sarı,
Dedi: – Dəyməyib hələ,
Durmayım, yatım elə.
Yenə başını atdı,
Xorhaxorla hey yatdı.
Neçə həftə ötüşdü,
Üstünə dolu düşdü,
Oyandı gecəyarı,
Baxdı altdan yuxarı,
Gördü dəyməyib zoğal,
Əsnəyərək dalbadal
Başını atdı ayı,
Təzədən yatdı ayı.
Həftələr aya döndü.
Yaz ötüb yaya döndü...
Ayi durub yuxudan
Haray saldı: – Ay aman!
Heç belə də iş olar?! –
Dedim, yetmiş olar
Bu ağacın meyvəsi.
Gömgöydür ki, giləsi.
Ayi yerindən qalxdı
O yan-bu yana baxdı,
Gördü armud yetişib,

Yanağına xal düşüb.
Bir anda qaça-qaça,
Tez dırmaşdı ağaca.
Doyunca armud yedi:
– Oxqay! Ölmüşdüm, – dedi.
Necə dadlı meyvəsən,
Unutmaram səni mən.
Ta o vaxtdan, o gündən
Göyərəndə çöl-çəmən –
Hər vaxt zoğal ağacı
Daha tez çiçək açır.
Bir-bir günlər ötüşür,
Meyvəsi gec yetişir.
Ta o vaxtdan, o gündən
Ayı da meyvələrdən
Çox xoşlayır armudu,
Dostlar, nağılim budu.



**BÜLBÜL, SARMAŞIQ
VƏ QIZILGÜL**

Lap qədimdə etirli,
Yaşıl bir bağça vardı.
Onun dörd bir tərəfi
Sarmaşıqlı hasardı.
Burda nə əkməmişdi
Bu bağçanın bağbanı!..
Hər yan güldü, çiçəkdi
Göydəki ulduz sanı...
Məst olurdu etirdən
Bağcaya ayaq basan, –
Quşların nəğməsinə
Bir anlıq qulaq asan.
Burda sarı lələkli
Bülbül də yaşayırıdı.
Güllərin, çiçəklərin
Ruhunu oxşayırıdı.
Onun həzin nəğməsi
Ürəkdən gələn səsi.
Hər gün səhər obaşdan
Bülbül qonub hasara,
Deyirdi nəğməsini
Əvvəl sarmaşıqlara.
Bu nəğmədən onlarım
Hər biri boy atırdı,
Sarılaraq çəpərə
Lap göylərə çatırdı.
Sonra bülbül uçaraq,
Bağcanı dolaşırıdı.
Al-əlvan çiçəklərə,
Güllərə yanaşırıdı.
Versə nəğmə payını
Hər çiçəyin, hər gülün,

Sevincindən gözləri
Parlayırdı bülbülün.
Düşünürdü: «Gör necə
Ürəyi oxşayıram.
Başqasına xoşbəxtlik
Verməkçin yaşayıram.
Güllər, çiçəklər üçün
Xoşdur nəfəsim mənim.
Buna görə heç zaman
Tutulmur səsim mənim».
Bir gün səhər yenə də
Qondu bülbül hasara.
Yenə ilk nəğməsini
Dedi sarmaşıqlara.
Gördü onlardan biri,
Ağlayır iç-in-için.
Bülbül kəsdi səsini,
Sevimli nəğməsini:
– Ağlayırsan nə üçün?
Deyib, o, sarmaşığın
Yarpağını oxşadı.
Sarmaşiq dindi: – Sənin
Nəğmələrin yaxşıdı.
Amma az oxuyursan.
Çox tez uçub gedirsən.
Cəh-cəhindən doymuram,
Qanad açıb gedirsən.
– Yaxşı, – söylədi bülbül. –
Sənə bütün günü mən
Nəğmələr oxuyaram.
Tərpənmərəm yerimdən.
Bülbül belə də etdi,
Gün gəlib başa yetdi,
Dedi: – Əziz sarmaşiq,
Vaxtdır, daha gedim mən.

Nə qədər çalışdisa,
Tərpənmədi yerindən.
Sarmaşıq saxlamışdı,
Sarılib ayağına,
Hasara bağlamışdı.
– Burax məni!
– Xeyr, dost,
Sən burda qalacaqsan!
Nəğmələrinlə birgə
Bizimki olacaqsan,
– Bəs gülər? Bəs çiçəklər?..
Açmaz onlar nəğməsiz.
Dindilər sarmaşıqlar:
– Buraxmariq səni biz!
Hasara yaxın bitən
Qızılgül kolu bu an
Saplariyla Bülbülün
Ayağını bağlayan
Sarmaşığa o ki var
Tikanından batırıldı,
Sarmaşığın səsindən
Bu vaxt qulaq batırıldı:
– Tezcə bülbülü burax!
Sarmaşıq saplarını
Açıdı tez saçaq-saçaq...
Daha uçmadı bülbü'l
Sarmaşıqlar tərəfə,
Ən şirin nəğməsini
Səsini çekib zilə,
Oxudu hər dəfə o,
Bağdakı qızılgülə.

TISBAĞA

(Afrika xalq nağılı əsasında)

Səhər bir kəndlə yolda
Rast gəldi tisbağaya
Elə qorxdı ki, ondan,
Əl apardı çomağa.
Belə əcaib heyvan
Görməmişdi yaşından.
Elə səksəndi, düşdü
Papağı da başından
Çomağı tisbağaya
Vursa da o, taqqataq,
Heyvan tərpənmirdi heç
Durduğu yerdən ancaq.
Səs-küyə, kənddə kim var,
Bura axıṣdı gəldi.
Böyük, kiçik, gənc, qoca,
Hamı yiğişdi gəldi.
Dedilər: – Bu heyvanın
Nədir görəsən, adı?
Boylandılar, baxdilar,
Cavab verən olmadı,
Kimsə çıxdı qabağa:
– O, bizi vuradı.
Niyə durmuşuq daha?!
Önu öldürək, – dedi.
O ki, tamam sümükdür.
İnanma, vursaq öle.
Başqa birisi dindi:
– Tən bölek balta ilə.
Tisbağa çanağında
Eşitdi bu sözləri.
Qorxudan kəlləsinə
Çıxdı domba gözləri:

«Görən, eşitdiklərim
Doğrudur, ya yuxudur?!»
Tısbağı fikirləşib,
Belə nəgmə oxudu:
– Mənim sümük çanağım
Otağımdır, otağım.
Dəmirdən möhkəmdir o,
Ağlı olan baltaya
Əl atmağa tələsməz!
Nə qədər vursanız da,
Məni balta da kəsməz...
Adamlar heyrət etdi:
– Gör nə deyir bu heyvan!
Demək, balta da kəsməz,
Nə möhkəmdir, ay aman!
Heç belə iş olarmı?
Yaxşı düşünsün hamı,
Bir tədbir töküb, gərək,
Bu heyvani öldürək!
Yer-yerdən dilləndilər:
– Daşa basaq onu biz.
Çanağı buna dözməz,
Tən bölünər, şübhəsiz!
Tısbağı çanağında
Eşitdi bu sözləri,
Qorxusundan saraldı,
Tir-tir əsdi dizləri,
Düşündü: «Daşa basıb,
İndi əzəllər məni».
Bu sözlərlə başladı
O, bu dəfə nəgməni:
– Mənim qalın çanağım
Daş ilə sinan deyil.
Dayanın,
İnanın

Sözlərim yalan deyil.
Bir-birinin üzünə
Baxdı bütün adamlar.
– İnanaqmı sözünə?!
– Necə möhkəm canı var!
Kim isə: – Tapdım, – dedi, –
Gəlin odda yandıraq.
Onda baxıb görərik
Necə ölmür bu qoçaq.
Tısbağı çanağında
Eşitdi bu sözləri, –
Onu lərzəyə salan
Bu qorxulu sözləri, –
«Möhkəm dayan», – söyləyib,
Toxtaq verdi özünə.
Dil açıb, asta-asta
Nəgmə oxudu yenə:
– Mənim sümük çanağım
Od ilə yanın deyil.
Dayanın,
İnanın,
Sözlərim yalan deyil.
Adamlar haray salıb,
Bir-birinə dəyidilər:
– Bu əjdahadır, – deyib,
Başlarına döydülər.
– Biz onu öldürməsək,
Öldürəcək o bizi.
Qoymayacaq
Sağ qalaq,
Kəsəcək nəslimizi,
Yenə kim isə dindi:
– Suya ataq boğulsun!
Razılaşdı adamlar:
– Hə, qoy sən deyən olsun!



Tisbağa çanağında
Eşitdi bu sözləri,
Şadlığından, sevinçdən
Par-par yandı gözləri.
Onun sudan batmaqdən
Heç qorxusu yox idi.
Ancaq öz nəgməsini
O bu sayaq oxudu:
– Çox ağırdır çanağım,
Mənim sümük otağım
Düşdüm qorxuya,
Atmayın suya.
Heç üzə bilərəm mən?!
Boğulub ölürləm mən.
– Hə! Demək boğularsan?!
Bizə də bu gərəkdir.
– Götürün suya ataq,
O saat oləcəkdir.
Yapışdırılar o saat
Bağanın çanağından.
Onu suya atdırılar
Tez çayın qıraqından.
Çanağından başını
Çıxdaraq bu dəfə
Bağa şən-şən oxudu,
Səs düşdü hər tərəfə:
– Yaxşı aldatdım sizi,
Suda da yaşayıram.
Üzməkdə elə mən də
Balığa oxşayıram.
Hamı dedi: – Aldandıq,
Sözümüz yoxdur daha.
Yaxşı, bəs adın nədir?
– Tanış olaq, – tisbağa!..
Aylar keçir o gündən.

İllər ötür o vaxtdan,
Adam görçək tisbağa,
Boylanmayır çanaqdan.
Öz sümük geyimini
O çiynində daşıyır.
Quruda tutmur qərar,
Hərdən suda yaşayır.

QARI VƏ ÇƏPIŞ

Çox illər qabaq,
Saçları dümağ
Bir qarı vardı,
Təkcə yaşırdı.
Kasıbdı qarı,
Dövləti-varı
Bircə çəpişdi.
Qəribə işdi –
Qarı nə desə,
Hər nə söyləsə,
Çəpiş qarını
Başa düşürdü.
Bir-biriylə
Qoşa düşürdü
Onlar yamacə, –
Göy çəmənliyə, –
Çəpiş yamanca
Dəcəldi deyə.
Sırr idi bu iş –
Qarı da çəpiş
Dili bilirdi.
Bəli, bilirdi.
Onlar beləcə,
Adam diliyəcə,



Çəpiş diliycə,
Hər gün o ki, var
Danışırıldılar.
«Nənə» çağırıb
Çəpiş qarını,
Söylədi ona
Arzularını.
Çəpişi nənə
Hey dönə-dönə
Tərifləyirdi,
Belə deyirdi:
– Çəpiş dəcəldir,
Amma gözəldir.
Tükləri ipək,
Gözləri qəşəng,
Buynuzları şış,
Sözləri kişmiş,
Baldır çəpişin.
Yanağındakı
Xaldır çəpişin.
Çəpiş də şəstlə
Nənəni elə
Tərifləyirdi,
Belə deyirdi:
– Məə!.. Məə!.. Məə!..
Yaxşıdır nənə.
Üzümə gülür,
Nağillar bilir,
Söyləyir mənə.
Həmişə qulluq
Eyləyir mənə.
Bayatısı var,
Çalır laylalar.
Hər sözü qənddir,
Şəker nənənin.

Kim mənim qədər
İstər nənəni?!
Çəpişlə qarı
Bütün ayları
Bir-birinə «can»
Deyib, mehriban
Ömür sürdürülər,
Günlər gördülər.
Çəpiş boy atdı,
Bir ona baxın,
Yarına yaxın
O, yaşa çatdı.
Söylədi qarı:
– Ay mənim varım,
Çox da hələ sən
Keçi deyilsən,
Amma bilginən,
Böyük çəpişsən.
– Mə! – dedi, – çəpiş.
– Mən! – dedi çəpiş. –
Böyüyəm daha,
Gedirəm bağa
Tək gəzəcəyəm,
Qorxuram bəyəm?!
– Bir dayan görək,
Birlikdə gedək!
Desə də qarı,
Tullandı keçi,
Yollandı keçi
Bağçaya sarı.
Çəpərdən aşib,
Xeyli dolaşib
Qayıtdı axır,
Axşama yaxın,
Soruşdu qarı:

– Bir söylə bari –
 Hardaydın belə?
 Çəpiş şəst ilə,
 – Bağdaydım, – dedi.
 Bax elə indi,
 Eve gələndə,
 Söyləyib: – «Mə... mə...»
 On dənə azı,
 Yekə, ağ qazi
 Buynuzladım mən.
 Onlar əlimdən
 Güclə qaçırlar,
 Bir-bir uçdular...
 Xeyli danladı
 Qarı çəpişi.
 – Bax, bu, olmadı!
 Tərgit bu işi.
 Sənə dəyməyən
 Kəsi vurma sən!
 ... Səhər obaşdan
 Çəpiş yavaşdan
 Aşaraq bağa,
 Yollandi dağa.
 Oyanıb səhər,
 Axşama qədər
 Qarı da yaman
 Oldu nigaran.
 Bir də gördü nə? –
 Əli belində
 Qayıdır çəpiş.
 Qarı söylədi,
 Ah-vay elədi:
 – Vayimdır, çəpiş,
 Dedim, yəqin, sən
 Azib itmisən.

– Qorxmaginən, mə!..
 Bu gün dağda mən
 Döydüm quzunu.
 Buynuzlarımla
 Qırıqladım da
 Hər buynuzunu.
 Sözümə inan,
 Nənə, hamidan
 Qüvvətliyəm mən,
 Cürətliyəm mən!
 – A çəpiş, kiri!
 Lovğanın biri! –
 Söylədi qarı. –
 Öyünmə bari.
 Bir gör çəpişdə
 Necə hikkə var!
 Bax ha, döyüsdə
 Buynuzun sınar.
 Pis olar halın,
 Qurdun, çaqqalın,
 Şirin, ayının
 Düşsən əlinə,
 Verər vayını.
 Lovğalanmağı,
 Buynuz atmağı
 Göstərər sənə!
 Çəpiş güldü: – Nə?!
 Cox güclüyəm mən!..
 Qorxma, ay nənəm.
 Boz qurd da mənəm,
 Şir də, pələng də,
 Ondan zirəng də.
 Beləcə çəpiş,
 Bu dəcəl çəpiş
 Qarıya qulaq

Asmadı heç vaxt.
 Gündə gəldi ki:
 Yox mənim təki
 Qüvvətli heyvan,
 Cürətli heyvan!
 Bir gün meşəyə,
 Uzaq guşəyə
 Yollandı çəpiş,
 Dolandı çəpiş
 Düzü, yamacı...
 Neçə ağacı
 Buynuzladı o,
 Ləzzət aldı o.
 Gəldi yanına,
 Yanaşdı ona
 Ayı balası,
 Dedi: – Qadası,
 Gəl bir oynayaq.
 Çəpiş:
 – Buna bax!
 Qışqırdı. – Məndən
 Qorxmursanmı sən?!
 Balaca heyvan,
 Qaç qabağımdan!
 Qaçıb bir buynuz
 Vurdu ayıya,
 Sonra nə oldu
 Demirik daha.
 Həmin gün çəpiş
 Dili təpimiş,
 Üzü-gözü qan,
 Bütün dizi qan,
 Buynuzu sıniq.

Dırnağı qırıq
 Döndü meşədən.
 Qarı dedi: – Mən
 Dedimmi sənə?!
 Deyimmi yenə;
 Ayının, şirin,
 Səndən zirəngin
 Düşsən əlinə,
 Lovğalanlığı,
 Buynuz atmağı,
 Göstərər sənə.
 Gəlir xoşuna? –
 Gör bir başına
 Nə oyun açdı
 Sən tutduğun iş?!

Di, dincəl, çəpiş!
 Yanıma qaç gəl,
 Ay dəcəl çəpiş.

MİN BİR KƏLƏKLİ TÜLKÜ... (Xalq rəvayəti əsasında)

Yol azdı bir gün pişik, –
 Keçib çayı, aşib dik,
 «Dərələrdən sel kimi,
 Təpələrdən yel kimi»
 Ötüb, çatdı meşəyə.
 – Bura haradır?! – deyə
 Xeyli döyüdü gözünü,
 Cırmaqladı üzünü:
 – Bəs nə edim burda tək?
 Məni qurd-quş yeyəcək!



İndi düşəcək axşam,
Miyo-miyo... azmişam.
Birdən tərpəndi kollar,
Dedi: – Aha, gələn var.
Xeyli süzdü gələni,
Gördü tülkü lələni.
Pişik ürəklənərək,
Miyoldadı: – Gəl görək,
Xoş gördük, tülkü dayı!
Burda səndən savayı
Daha kim var? Söylə bir.
Əlbət bura meşədir.
Tülkü coşdu: – Nə dedin?
Sən «dayı» mənə dedin?!
Bəyəm sənin dayınam?!
Bəyəm sənin tayınam?!
Ağılsız pişiyə bax!
Bığı var,
Kişiyə bax!
Elə bir miyoldamaq
Gəlir əlindən ancaq.
Pişik dindi bu ara:
– Ən uca ağaclarla
Dırmaşa bilirəm mən.
Tülkü dayı, istəsən,
Sənə də öyrədərəm.
Tülkü lap coşdu bu dəm:
– Sən bir bunda üzə bax,
Söhbətə bax, sözə bax!
Min bir kələkli tülkü
Pişikdən dərs alacaq!
Bir de, neynirəm axı
Ağaca dırmaşağı?!

Pişik burdu bığını,
Şəklədi qulağını:
– Bəyəm az düşmənin var?
Birdən səni qovarlar,
Qaçmaqdansa yamacı,
Dirmaşarsan ağaca.
Tülkü elə çığırdı,
Tülkü elə bağırdı,
Partlayaydı az qala:
– Özünə dərs ver bala!
Mən bilikli tülkүyəm,
Mən kələkli tülkүyəm.
Min bir hiyləm var mənim,
Söylə, kim tutar məni?!
Pişik nə qədər etdi,
Sözləri hədər getdi.
Tülkü inad elədi,
Elə bunu söylədi:
«Bir de, neynirəm axı,
Ağaca dirmaşağı?!
Min bir hiyləm var mənim,
Söylə, kim tutar məni?!»
Nə gördüler bir azdan?!
Nə etsinlər, ay aman?!
Yanında tazı, tula
Üç ovçu gəlir bura,
Pişik dönüb yavaşça,
Tez dirmaşdı ağaca.
Tazı, tula qaçaraq,
Tülkünü tutdu ancaq.
Bir azdan ovçular da
Yetirdi özlərini.
Pişik dedi ağacdan:



– Döyürsən gözlərini,
Min-min kələkli tülkü!
Mənə qulaq asmadın,
Gördün, nahaq asmadın?!
Dedin: – Neynirəm axı,
Ağaca dırmaşmağı?!
Öyrənməyi ar bilən,
Öz payını alginən.

**TAMAHKAR
VƏ AQİL**
(Əfsanə)

Qədimdə bir bağbanın
Çox gözəl bağı vardi. –
Yazda gül gülü,
Bülbül Bülbülü çağırırdı.
Xoş ətir bürüyərdi
İlboyu dörd bir yanı,
Hamı tərifləyirdi
Zəhmətsevər bağbanı.
Hansı meyvədən desən,
Tapılırdı bağında.
Hansı meyvəni yesən,
Onun ləzzəti,
Dadi
Qalırdı
Damağında.
Bağbanın məharəti
Əsl möcüzə idi.
Elə ağac vardı ki,
On cür meyvə verirdi.
Bir budaqdan şaftah,

Birindən nar dərirdi.
Bir budaq alma, biri
Gavalı gətirirdi.
Hələ portağal, alma
Qurtarmırdı saymaqla.
Bağda güller bitirdi,
Bütün ilboyu solmaz.
Atalar misalıdır:
«Gözəl eyibsiz olmaz».
Bu gözəl bağcanın da
Bircə eyibi vardi.
Lap aşağı başında
Qiş-yay qanqal olardı.
Bağban ha əlləssə də,
Əldən-dildən düşsə də –
Başqa heç nə bitməzdı,
Zəhməti də itərdi,
Bağın bu sahəsində
Ancaq qanqal bitərdi.
Bir gün qocaldı bağban,
Axır düşdü yatağa.
İki oğulu vardi,
Dəvət etdi otağa:
– Ay mənim iki nərim,
İki igidim, ərim.
Mən dünyadan gedirəm,
Bağımsa qalır sizə.
Bu bağın ixtiyarı
Çatır hər ikinizə.
Ona qulluq göstərin,
Güllərini bəsləyin.
Qoruyun ağacları,
Qoy nəsildən-nəsilə



Yadigar qalsın barı. –
 Bağban bunları deyib
 Yumandan gözlərini
 Artdı böyük qardaşın
 Günbəgün dördü-səri.
 Gecələr yatanda da,
 Bağ haqda düşündü o.
 «O mənə çatmalıdır»
 Söyləyib düşündü o.
 – Bir gün kiçik qardaşa
 O, bir təklif elədi.
 – Gəlsənə, bağlı bölək,
 Məsləhətdir – söylədi.
 Kiçik qardaş qaldı mat:
 – Axı bu nəyə gərək.
 Böyük dedi: – Gəl bölək,
 Dost arası pak gərək!
 Kiçik nə illah etdi,
 Böyük çıxdı özündən.
 – Əsla dönəmərəm, – dedi. –
 Təklifimdən, sözümdən.
 Axırda kiçik qardaş
 Razılışdı bölgüyü.
 Böyük qardaş bu sayaq
 Bir şərt qoydu kiçiyə:
 – Hə... Böyük olduğumdan,
 Bağlı mən böləcəyəm.
 İstədiyim tərəfi
 Özüm götürəcəyəm.
 – Bax, ikiyə bölürəm,
 Tən ortadan bu bağlı.
 Meyvəlik mənim olsun,
 Sən götür qanqallığı.

Yol ötən bir aqilsə
 Eşidirdi söhbəti.
 Bir an ayaq saxlayıb
 Böyük qardaşa dedi:
 – Elimizdə qayda var, –
 Kim əvvəl nəyi bölsə,
 «Hansını götürürsən?»
 Deyir o biri kəsə.
 İndiki əvvəl özün
 Bölürsən, dost, bu bağlı,
 Düzü
 Qardaşın özü
 Götürməli meyvəlik,
 Ya da ki, qanqallığı.
 – Yox! Yox! Qoy bağlı onda
 Əvvəl qardaşım bölsün.
 Birinci mən götürüm,
 Sonra da o götürsün.
 – Yaxşı, – söylədi aqil. –
 Böl bağlı, kiçik qardaş!
 O gəlib, tən yarıya
 Böldü bağlı başa-baş.
 Hər paya həm meyvəlik,
 Həm də qanqallıq düşdü.
 Aqil böyük qardaşa
 Baxıb bigını eşdi:
 – İstədiyin payı seç,
 İndi ilk söz sənədi.
 Sanki böyük qardaşın
 Başına qaya endi.
 Ha çalışdı, meyvəlik
 Onun payına düşə.
 Olmadı, aqil yaman,
 Əncam çekmişdi işə.



DƏVƏ KİNİ

Dünya görüb,
Yaş örürüb
Azər baba
Oba-oba
Yerlər gəzib.
Dərdə dözüb,
Qəmə dözüb
Mühəribə
İllərində...
Sinəsində
Ordenlər də
Bunlar deyir,
Hər an deyir,
Bir gün Həzi, –
Gül nəvəsi
Yaxın gəldi,
Belə dedi
Babasına:
– Əziz baba,
Dinlə məni, –
Söylə, nədi
Dəvə kini?!
Güldü baba,
Dedi: – Bala,
Dəvə kinli
Xoş meyilli,
Həm əzmlı,
Həm döyümlü
Bir canlıdır,
Boyu çatar
Yerdən-göyə.
O hərəyə

Mehribandır,
Belə candır.
Amma ona
Damağına
Toxunsalar,
Kini olar.
Bax, bu adət,
Bu xasiyyət
Xasdır bizə.
Nəslimizə,
Xalqımıza,
Haqqımıza
Hörmət edən,
Rəğbət edən
Gözümüzdür,
Şirin-şirin
Sözümüzdür.
Amma bize
Ölkəmizə
Bu cahanda
Xor baxana,
Dinlə məni,
Dəvə kini
Bəsləyirik.
İstəyirik –
Bilsinlər ki,
Heç vaxt bizi
Əsir etmək,
Yesir etmək,
Olmaç heç vaxt
Misala bax –
Neçə illər
Bundan qabaq,

Quzğun təki
Faşistlər ki,
Həddin ötdü,
Hücum etdi
Ölkəmizə,
Dəvə kini
Gəldi bizə.
Bu kin ilə,
Ölkəmizlə
Faşistləri,
O pisləri
Məhv elədik,
Qalib gəldik!
Başa düşdün
İndi məni –
Nədir, balam,
Dəvə kini?!

MEHRİBAN QUŞLAR

Bir meşədə,
Xoş guşədə,
Yoldan ötən,
Ağacdələn
Gördü bala,
Ətcə bala,
Gömgöy olmuş,
Körpə bir quş,
Civildəyir,
Dad eləyir,
Ağacdələn
Onu yerdən

Qaldırıb: – Sən
Kimsən? – dedi. –
Adın nədi?
Quş dedi: – Gül
Sevən bülbül
Balasiyam...
Mən qalıram
Ayaq altda.
Yetiş dada!
Qoyma oləm,
Kömək elə.
– Hələ mənə
Söyləsənə
Yuvan hanı?
Oban hanı?
Anan hanı?
Atan hanı?
Quş tez dindi:
– Neçə gündü,
Anam, atam,
Balamız var,
Dən gətirək,
Yem yetirək
Deyə-deyə
Qalxıb göyə
Uçuşdular.
Onlarancaq
Dönmədilər.
Bu gün səhər
Yuvamızdan
Boylananda,
Yuvam uçdu,
Yerə düşdüm...

– Bu nə işdir? –
 Deyib, birdən
 Bir ah çəkdi
 Ağacdələn.
 Tez körpəyə
 Al ye, – deyə
 Dən yetirdi,
 Su gətirdi. –
 Harda olsa
 Anan sənin
 Qayıdacaq
 Bir gün, yəqin.
 – İndi sənə
 Elə yenə
 Qəşəng yuva,
 Evtək yuva
 Düzəldərəm.
 Elə o dəm
 Qanad açıb,
 Yerdən uçub
 Ağacdələn
 Bir köndələn
 Ağac üstə,
 Çox həvəslə
 Dimdiyilə
 Taqqataqla,
 Tuqqatuqla
 Yuva ovdu.
 Körpə quşu
 Ora qoydu.
 Dedi: – Burda
 Damağı çağ
 Yaşa qoçaq!

Mən də yenə,
 Hər gün sənə
 Baş çəkərəm,
 Dən səpərəm.
 Kövrək quşla,
 Körpə quşla,
 Ağacdələn
 Burda qalsın.
 Sizə kimdən
 Söz açım mən –
 Ana,
 Ata
 Bülbüllərdən, –
 Balaları
 Deyən təki,
 Qanad açıb
 O səhər ki,
 Uçdu onlar.
 Neçə yerdən
 Keçdi onlar –
 Rast gəldilər
 Yerdə dənə.
 Düşdü onlar
 Bir ovçunun
 Tələsinə.
 Ovçu tutub
 Bu quşları, –
 Tez yol aldı
 Evə sarı
 Birnəfəsə,
 Saldı o gün
 Bülbülləri
 Bir qəfəsə.

Günlər ötdü...
 Nələr etdi
 Ana bülbül,
 Ata bülbül! –
 Yemədilər,
 İçmədilər,
 Batıb qəmə,
 Acı nəğmə
 Oxudular:
 Burda iş var, –
 Dedi ovçu. –
 Qoy tez açım
 Mən qəfəsi,
 Hər ikisi uçub getsin.
 Balaları
 Var yuvada,
 Məndən uzaq
 Olsun qada.
 Ovçu ele,
 Belə etdi.
 Hər iki quş
 Uçub getdi.
 Az uçdular,
 Çox uçdular,
 Dərə-təpə
 Düz uçdular, –
 Götərən
 Xoş guşəyə
 Yetişdilər.
 Dönə-dönə
 Gördülər, nə?!
 Yuva boşdur,
 Oba boşdur,

Qanad çalıb,
 Haray salıb,
 – Bala, deyə
 Hey uçdular.
 Götərən
 Dolaşdilar.
 Bir bulaqdan,
 Bir oyuqdan:
 – Ana, – deyən,
 – Ata, – deyən,
 Səs eşidib
 Dayandılar.
 Bir baş ora
 Yollandılar.
 Öpüşdülər,
 Görüşdülər.
 Gəlib çıxdı
 Ağacdələn.
 Bala bülbül.
 Söylədi: – Mən
 Sağ qalmazdım,
 Yaşamazdım
 Olmasayı
 Ağacdələn.
 Hər üç bülbül
 Yaxşı quşu
 Alqışladı.
 Axşam-səhər,
 Hər üç bülbül
 Ona nəğmə
 Bağışladı.



OVDA

– Ata, məni də səhər
Özünlə ova apar.
– Dərslərinə baxmışan!
– Baxmışam.
– Onda, olar,
İstirahət günüydü...
Ata, oğul obaşdan
Qalxıb yataqlarından,
Piçıldasdı yavaşdan:
– Soyutma yumurtanın
Ovda keçmə dadından.
Həsən, oğlum, duz gətir,
Su çıxməsin yadından!
– Atacan, arxayın ol,
Unutmaram heç nəyi.
– Ayrıca dəsmala bük
Göyərtini, çörəyi...
... Bütün kənd camaati
Yatanda xumar-xumar
Yol aldılar meşəyə
Ata-bala ovçular.
Yanaqları soyuqdan,
Alma kimi qızardı.
Səhərin qəlb oxşayan,
Təmiz havası vardi.
Həsən güldü: – Atacan,
Bu gün yaman ayazdı,
Qulaqlı papağını
Gözünün üstə basdı.
– Ovda qızışacaqsan, –
Dedi, – bu an atası, –
Əsl can dərmanıdır

Meşələrin havası.
O alıbdır ciyninə
Bu gün qoşalüləni.
Atası bir fərəhle
Seyr eləyir Həsəni.
Yetişirlər meşəyə,
Gəzirlər asta-asta.
Nə bir tülkü, nə dovşan
Çıxmır amma yol üstə:
Dovşan nədir, dəyməyir
Gözə heç qaratoyuq,
Görünür, yuvasından
Çıxmağa qoymur soyuq.
Ovçular aralayıb
Əlləriylə budağı,
Gah yuxarı qalxdılar,
Gah endilər aşağı.
Hələ çay da keçdilər,
Təpədən də aşdılар...
Ələ bir ov keçmədi
O gün çox dolaşdılار.
Günəş uca dağların
Arxasına enəndə
Ata-oğul aramlı
Addimlayırdı kəndə.
Meşədən çıxa-çıxda,
Həsən qışqırdı: – Dələ!
– Ayaq saxla bu saat
Onu vurma, ay lələ!
– Dayan! – dedi atası,
Aldı qoşalüləni.
Dedi: – Oğul ovçular
Əsla atmaz dələni





Onu yaralamazlar,
Qiymətli dərisi var,
Dələni ancaq, ancaq
Tələylə tutmaq olar.
Ürəyini qısmə sən,
Yenə gələrik, Həsən.
Həmişə əli dolu
Qayıtmazlar ki, ovdan.
Gələn dəfə çantamız
Dolu olar, baxarsan!

OVDAN SÖHBƏT

Günəş göylərdən
Baxıb güləndə,
Uşaqlar dərsdən
Evə gələndə,
Söhbət edirdi
Balaca İlqar,
Dinləyirdilər
Bütün uşaqlar.
Ilqar deyirdi:
– Bir dəfə ayı
Çıxdı qarşımıma,
Tez əl apardım
Patrondaşımıma.
Ayi qaldırıb
İki əlini,
Çıxardı mənə
Tərəf dilini
Eşitdim, deyir
O aram-aram:

«Amandır, vurma,
Təslim oluram!»
Bir yol da qurdalar
Hücum çəkərək,
Gəldi üstümə, –
Onlar on, mən tək!..
Hə, qoşalüləm
Yetişdi dada.
Çəkdim tətiyi:
«Ta..ta..ta..ta..ta...»
Qurdalar quzutək
Bu an mələşdi,
Bir-birinin
Üstünə bələşdi.
Dedim: – Bax, sizi
Vuran lələşdi!..
Bir gün də ovdan
Dönürdüm evə.
Gördüm bir pələng! –
Oxşayır divə.
İti baxışı
Sanki ox idi,
Tərs kimi bircə
Gülləm yox idi.
Bir azca keçdi,
Cumdu üstümə.
Tez tüfəngimi
Tutdum üzümə,
Başı qundağa
Necə dəydisə,
Boynunu burub,
Necə əydisə,
Üzülüb düşdü



Başı bədəndən
Soyub, çıxartdım
Dərisini mən...»
İlqarın sözü
Çatanda bura,
Bərkdən gülərək,
Dilləndi Qara:
– Bu nə vaxt olub?
Danışsana bir!
– Doğrudan, nə vaxt?!

Soruşdu Qədir.
Söylədi İlqar
Bir qədər çəşib:
– Bunları mənə,
Bir dəfə onda
Dayım danışıb.

QARDAŞLAR OVDA

Bir-birinə mehriban
İki qardaş obaşdan,
Addımlayır yan-yana,
Gedir balıq ovuna...

Böyük qardaş – Tapdıqdır,
Kiçik qardaş – Sadıqdır.
Bu gün Sadıq Tapdığa
Çox dil tökdü: – Sən daha
Məni də
Ova apar.
Bir görün
Bu balıqlar
Necə düşür qarmağa?!

Addımlayıb o ki var,
Axır gəlib qardaşlar

Qaya üstünə qalxdı,
Tapdıq dənizə baxdı.
Əl atdı tilovuna,
Qarmaqları
Sazlayıb
Başladı öz ovuna...
Xeyli keçdi aradan,
Sadıq oldu nigaran,
Söylədi: – Əcəb işdir!
Balıq düşmür ki, düşmür.
– Dayan, səs salma, Sadıq!
Tilovu çəkdi Tapdıq.
Sadıq baxdı qarmağa
Düşən kiçik balığa:
– Bu ki, bala balıqdır.
Burax onu, yazıqdır!
Tapdıq Sadığa baxdı,
Sonra balığa baxdı,
Qarmağından
Çıxarıb,
Onu suya buraxdı. –
Əl atdı tilovuna,
Qarmaqları
Sazlayıb
Davam etdi ovuna.
Xeyli keçdi aradan...
Tapdıq dedi: – Ay aman!
Kim görüb belə ovu?!

Güclə çəkdi tilovu. –
Sadıq, gör nə boydadır!
Bir bax, təknə boydadır.
Tərpədərək başını,
Sadıq çatdı qaşını:
– Bu ya nənə balıqdır,

Ya da baba balıqdır.
 Nəvələri gözləyir,
 Burax onu, yaziqdır!..
 Tapdıq Sadığa baxdı,
 Sonra balığa baxdı,
 Qarmağından
 Çıxarıb,
 Onu suya buraxdı.
 Günəş batdığı zaman,
 Bir-birinə mehriban
 İki qardaş qayıdır
 Evə, balıq ovundan.
 Bomboşdur çantaları,
 İçində ov nə gəzir!
 Tutduqları balıqlar
 Yenə dənizdə üzür...
 Sadiq baxır Tapdığa,
 Tapdıq baxır Sadığa:
 – Hə, qardaş, belə işlər!.. –
 Gərək balıq
 Ovuna
 Sənsiz gələm mən səhər...



MƏNDƏ TƏZƏ
 XƏBƏR VAR

Məndə təzə xəbər var,
 Neçə-neçə canlılar,
 Hələ desən böcəklər,
 Ağ buludlar, çiçəklər
 Düzüb-qoşub sözləri,
 Bəstələyib özləri,
 Heç sən demə qış-bahar,
 Oxuyurmuş mahnilər...
 Lentə yazdıqlarımı
 Qoyun dinləsin hamı!

QIZILGÜLÜN
 MAHNISI

Qızılğüləm, bağların
 Gözəl qızıyam.
 Məni günəş boyayıb,
 Qıpqırmızıyam.

Məni vaxtsız dərməyin,
 Siz xətrimə dəyməyin!

Bülbülün nəgməsilə
 Qönçəm açılır.
 Güldanlarda evlərə
 Ətir saçılır.

Məni vaxtsız dərməyin,
 Siz xətrimə dəyməyin!



BULUDUN MAHNISI

Mən göylərdə gəzirəm,
Elə bil ki, üzürəm.
Dağı, dərəni, düzü
Uzaqlardan süzürəm.

Bir də gördün şimşəyəm,
Gur-gur guruldayıram!..
Bir də gördün yağışam,
Şır-şır şırıldayıram!..

Buxar olub, yenidən
Göylərə qalxıram mən.
Dağa, dərəyə, düzə
Yenə də baxıram mən.

Bir də gördün şimşəyəm,
Gur-gur guruldayıram!..
Bir də gördün yağışam,
Şır-şır şırıldayıram!..

**QUQU QUŞUNUN
MAHNISI**

Kim dinlər məni,
Şirin nəğməmi.
Deyər: – Yaxşıdır,
Ququ quşudur.

Nəqarətim də
Mənim budur, bu:
Qu-qu!.. Qu-qu-qu!..
Qu-qu!.. Qu-qu-qu!..

Yaşıl meşələr
Gözəl məskənim.

Səsim hamıya
Tanişdır, mənim.
Nəqarətim də
Mənim budur, bu:
Qu-qu!.. Qu-qu-qu!..
Qu-qu!.. Qu-qu-qu!..

**BÜLBÜLÜN
MAHNISI**

Elə ki, dil açdım:
– Cəh-cəh deyirəm.
Gül ətirlidir,
Bəh-bəh! – deyirəm.

Nə qədər sağam,
Oxuyacağam!

Mahnı yaraşır
Bağça-bağlara,
Səsim yayılır
Lap uzaqlara!..

Nə qədər sağam,
Oxuyacağam!

**XORUZUN
MAHNISI**

Gecə ayıq yatıram,
Səhər açılan kimi
Quşları oyadıram.
– Di, yatmayın, siz durun,
Quq-qulu-qu!.. Tez durun.
Banlamaqdır zəng səsim,
Çox etibar var mənə.



– Sübhdür, – desəm, inanar
Hətta adamlar mənə.
– Di, yatmayın, siz durun,
Quq-qulu-qu!.. Tez durun.

CIRCIRAMANIN MAHNISI

Mən bir canlı kamanam,
Yay fəsli oxuyanam.
Hamı bilir nəgməmdən,
Bu müğənni mənəm, mən.

Qulaq as «cir-cir»ıma,
Adım da circirama!..

Bağça-bağda gəzərəm,
İstilərə dözərəm.
Kol üstündə, budaqda
Doymaram oxumaqdan.

Qulaq as «cir-cir»ıma,
Adım da circirama!..

BƏNÖVŞƏNİN MAHNISI

Çiçəklər göyçəyiyəm,
Ətirlə yaz gülüyəm.
Hər yana baxmaq üçün
Mən boynu bükülüyəm.

Kim isteyir xətrimi
Qoxlar mənim ətrimi.
Sevimli bənövşəyəm,
Yaraşığam meşəyə.

Hər vaxt əl-əl gəzərəm,
Sinələri bəzərəm.
Kim isteyir xətrimi
Qoxlar mənim ətrimi.

QURBAĞANIN MAHNISI

Baharda çıxıb
Gölməçələrdən,
Şirin nəgməni
Oxuyuram mən.

Bir sözüm «qurr-qurr...»
Bir sözüm «vağ-vağ...»
Necə gözəldir,
Xoşdur oxumaq!

Ağcaqanadı
Ovlayıram ki,
Gəlib sanmasın,
A dostlar, sizi.

Bir sözüm «qurr-qurr...»
Bir sözüm «vağ-vağ...»
Necə gözəldir,
Xoşdur oxumaq!

QUZUNUN MAHNISI

Mən bir ala quzuyam,
Hələ bala quzuyam.
Göy çəməndə oynaram,
Oynamaqdan doymaram.



Anam səsləsə məni,
Tez yanına gələrəm.
Mə..mə!.. Mə..mə!.. – söyləyib,
Mələr, mələr, mələrəm.

Çoban tütək çalanda,
Dayanaram bir yanda.
Ona qulaq asaram,
Mahniyla sazdır aram.
Anam səsləsə məni,
Tez yanına gələrəm.
Mə..mə!.. Mə..mə!.. – söyləyib,
Mələr, mələr, mələrəm.

DƏNİZİN MAHNISI

Baxan, bir də baxar mənə,
Su göndərir çaylar mənə.
Yayda iliq, qışda sərin...
Həm genişəm, həm də dərin.

Ləpələnsəm piçıldaram,
Dalğalansam, xışıldaram...
Nəgməkaram, göy dənizəm,
Gah mavi, gah göy dənizəm.

Mənim çoxlu sərvətim var,
Buruqlarım qatar-qatar...
Gəmilər də üzər məndə,
Qu quşutək süzər məndə.

Ləpələnsəm piçıldaram,
Dalğalansam, xışıldaram...
Nəgməkaram, göy dənizəm,
Gah mavi, gah göy dənizəm.

KİTABIN İÇİNDƏKİLƏR

Doğma yurdum – doğma elim	5
Təbiət nəgmələri	26
Vətənimin neməti onun vari-dövləti	69
Məktəb və uşaqlar	86
Belə uşaqlar da var	105
Yumorlu lövhələr	109
Nənələr, babalar, nəvələr	163
Təmsillər	193
Hərflər	219
Rəqəmlər	224
İşarələr	228
Tapmacalar	231
Ha söyləsəm yanılmac, sözlər məni yanılmaz	243
Nəgmə ötən alətlər	248
Cırdan sevən şeirlər, gör sənə nə deyirlər	254
Poema-nağıllar	264
Kiçik nağıllar	387
Qəribə mahnilər	431

Nəşriyyat redaktoru *Sevinc Nuruqızı*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*

Kompüter tərtibatçıları *Mələk Şimşek, Aqil Əmrəhov*

Korrektoru *Ülkər Şahmuradova*

Çapa imzalanmışdır 15.12.2014. Kağız formatı 60x90^{1/16}.
Ofset çapı. Fiziki çap vərəqi 27,5. Sifariş 126. Tiraj 500.

«Təhsil» Nəşriyyat-Poliqrafiya müəssisəsinin
mətbəəsində çap olunmuşdur.

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121^A
Tel.: (+994 12) 567-81-28/29; Faks: (+994 12) 567-82-68
E-mail: tahsil_az@yahoo.com

Hikmət Ziya
(Hikmət Ziya oğlu Əfəndiyev)
SEÇİLMİŞ ƏSƏRLƏRİ
III CİLD
Bakı, «Təhsil», 2014.

